


**HEYDƏR ƏLİYEV-  
AZƏRBAYCAN: DÜNƏN,  
BU GÜN VƏ SABAH**

SƏBAİL RAYON İCRA HAKİMİYYƏTİ  
YAP SƏBAİL RAYON TƏŞKİLATI

104444  
**HEYDƏR ƏLİYEV -  
AZƏRBAYCAN: DÜNƏN,  
BU GÜN VƏ SABAH**

*(Elmi-praktiki konfransın materialları)*



T3(2A)7-8AD+P3(2A)123-8AD+P4/ef)3AD



*"Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki,  
mən azərbaycanlıyam."*

ARXIV



*"Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli  
mövqə qazanmış Azərbaycan dövlətinin rəmzi kimi söslənir."*

H09(16)

*Elmi redaktor: prof. Şəmsəddin Hacıyev*

**H09(16) Heydər Əliyev-Azərbaycan: dünən, bu gün və sabah.**  
Bakı, "Azərbaycan" nəşriyyatı, 2016. - 340 səh.

Kitab Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı **HEYDƏR ƏLİYEVİN** anadan olmasının 93-cü ildönümüne həsr olunmuş "Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah" mövzusunda keçirilmiş elmi-praktiki konfransın materialları əsasında hazırlanmışdır.

H — 4804000000 – 009(16) Sifarişlə  
M670(07) – 2016

© "Azərbaycan" nəşriyyatı, 2016.

*Eldar Əzizov*  
*Səbail Rayon İcra Hakimiyyətinin başçısı*

## **ÖN SÖZ - HEYDƏR ƏLİYEV DÜNYASI**

*"Nə qədər ki, Azərbaycan var, mən də varam."*

*Heydər Əliyev*

Bəşər tarixinin ən müxtəlif mərhələlərində özünü milyonların öündə görmək, onlara yol göstərmək, mənsub olduqları toplumları işiqlı gələcəyə aparıb, onları təsəvvür və arzu etdikləri xoşbəxtliyə qovuşdurmaq istəyənlər az olmayıb. Lakin həmin şəxslərin böyük əksəriyyəti başladığı işi axıra çatdırı bilməyib və onların hakimiyətdə olduqları illər həm özləri, həm də hökmranlıq etdikləri ərazilərin əhalisi üçün itirilmiş illərə əvvəlib. Ədalət, tərəqqi, firavanlıq arzuları nəinki gerçəkləşməyib, hətta milyon-milyon insanın taleyi ciddi təhlükə qarşısında qalıb və aydın olub ki, özlərini lider hesab edənlərin, yaxud da liderliyə hazır olduqlarını düşünənlərin çoxu hansı yükün altına girdiyini və ya girmek istədiyini əvveldən yaxşı təsəvvür etməyib. Özünün zəka potensialını, bilik və bacarığını düzgün qiymətləndirməyib və heç ağlına da gətirmeyib ki, liderlik missiyası yalnız nadir şəxsiyyətlərə nəsib olur. Müasir dönyanın siyasi elitasının, görkəmli dövlət xadimlərinin, tanınmış elmi və ictimai fikir nümayəndələrinin yekdil rəyinçə, belə nadir, böyük və qüdrətli şəxsiyyətlərdən biri ulu öndərimiz Heydər Əliyev idi.

Bəli, ona dünya heyran idi. Dünyanın nəzərində o, müdriklik, siyasi çeviklik və uzaqgörənlik, xeyirxahlıq və insan pərvərlik mücəssəməsi, yüksək ziyanlılıq və alicənəbləq rəmzi idi. Heydər Əliyevin dünyamızın problemləri barəsində fikirləri Azərbaycandan uzaqlarda da insanların düşüncələrinə hakim kəsildirdi. Böyük dövlət xadimi və yenilməz siyaset qrossmeystri kimi onun fitri istedadı və dahiiliyi yaxın-uzaq ölkələrdəki rəqiblərində güclü qibtə, qısqanlıq və heyrat doğururdu. Bu da sırr de-

yıl ki, vaxtılı Qərb ölkələrində, Avropada və İsləm dünyasında onu keçmiş Sovet İttifaqının rəhbəri vəzifəsinə on real namizəd kimi görürdülər.

Heydər Əliyevin yüksək insanı və siyasi keyfiyyətləri, Azərbaycan xalqına vurğunluğu, sevgisi təkcə müasirlərimiz üçün deyil, soydaşlarımızın gələcək nəsilləri üçün de parlaq bir örnek olacaqdır. O deyirdi: "*Mən həmisə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam*". Dünya azərbaycanlıları ümummilli liderin bu möhtəşəm ürok sözlərini daim qəlb çırıntısı, sonsuz iftixar və qürur hissi ilə xatırlayırlar. Çünkü bu, bizim hamımız üçün, bütün soydaşlarımız üçün ulu öndərin müqəddəs çağırışı və tapşırığıdır. Müdrik, humanist, mərd və qədir bilən Azərbaycan xalqını Heydər Əliyev qədər sevmək, onunla fəxr etmək və şərəfini uca tutmaq bizim övladlıq və vətəndaşlıq borcumuzdur və nəticə etibarı ilə həyatımızın mənası olmalıdır.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin içtimai-siyasi irsi dünyadan elmi və siyasi dairələri üçün hələ uzun illər zəngin tarixi təcrübə və ciddi araşdırmlar obyekti olacaqdır. Siyaset adamlarının, tarixçilərin, fəlsəfi fikir nümayəndələrinin indinin özündə də qeyd etdikləri kimi, Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik ənənələrinin mahiyyətini və uğurunu onun qətiyyəti və siyasi iradəsi temin etdi. Bu qətiyyət və iradə ötən əsrin təlatümlü və fəlakətli doxsanıncı illərinin əvvəllərində özünü tam gücü, qüvvəsi ilə yenidən nümayiş etdirdi. Yaxın keçmişin sehifələri hələ saralmayıb, o illərin hadisələri hələ dumana - çənə bürünməyib, heç nə və heç kəs unudulmayıb.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin bu dəfə də gənc respublikanın başının üstünü qara buludlar aldı. Ermənistanın Azərbaycana ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsi özünün en gerçin mərhələsinə qədəm qomyuşdu. Bezi dövlətlər və müəyyən siyasi dairələr ölkəni parçalamaya, onun zengin təbii sərvətlərini, xüsusilə də böyük neft və qaz ehtiyatlarını ələ keçirməyə çalışırdılar. Azərbaycan xalqına qənim kəsilən qüvvələr ölkəni vətəndaş məhərabəsi girdəbina sürükleyir, xaos, dağıntılar və qırğınlar meydanına çevirirdilər. Bacarıqsız və naşı rəhbərlər nə edəcəklərini bilmir, insanlar bədbinliyə və

ümidsizliyə qapılırlılar. Müstəqillik çərəgini heç öz kölgəsinə də işiq salmırı. Artıq hamı başa düşürdü ki, dövlət müstəqilliyinin elan edilməsi hələ dövlətin, həqiqətən də, müstəqil olması demək deyil.

Respublikada və onun ətrafında qorxunc məkrli oyunların ildirim süretilə cərəyan etdiyi belə bir vaxtda xalq üzünü Heydər Əliyevə tutdu, onu ölkənin sükəni arxasında dayanmağa çağırıldı. Adamlar qəlbən inanırdılar: Azərbaycan dövlətçiliyini yalnız Heydər Əliyev zəkası, Heydər Əliyev müdriklüyü, Heydər Əliyev qətiyyəti xilas edə bilər!

Onlar yanılmadılar. Heydər Əliyevin minləri, milyonları öz ardınca aparmaq istədiyi bu dəfə də özünü bütün genişliyi ilə göstərdi və belə bir həqiqəti yenidən sübut etdi ki, ölkənin lideri, ilk növbədə, təleyini ona etibar etmiş xalqa güvənməli, içtimaiyyətə arxalanmalıdır.

Ulu önderimiz bezi daxili və xarici qüvvələrin cidd-cəhdələ alovlanırmış istədikləri vətəndaş mühəribəsinin qığılçılarını bilavasitə xalqın köməyi ilə söndürdü və ölkəni iqtisadi dırçəliş rəsləri üzərinə çıxara bildi. Bədxahların fitnə-fəsadlarına baxmayaraq, 1994-cü il sentyabrın 20-də Xezer dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq" (dörisulu hissə) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Azərbaycan xalqı coşqun iqtisadi inkişaf yoluna qədəm qoydu, respublika isə öz neftinin sahibi olan azsayılı ölkələrdən biri kimi tanındı. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft və Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəmərlərinin çekilməsi ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaya başladı. Respublika müasir nizami ordu quruculuğunun keyfiyyətcə yeni mərhələsi başlandı, mühüm iqtisadi layihələrin həyata keçirilməsinə yollar açıldı.

Heydər Əliyev Azərbaycan cəmiyyətinə özünün haqqı, ədalətə inamını getirdi, milletinin qəlbində inam şamları yandırdı. Xalq isə onun simasında ən ülvi arzularının rəmzinə gördü və ulu öndərin bir sözü ilə ayağa qalxmaga, ən mürəkkəb vəzifələrin öhdəsindən gəlməye hazır olduğunu bildirdi. Illər keçidkəc Azərbaycan dünyasının aparıcı dövlətləri arasında öz sözü, fikir və ideyaları, irəli sürdüyü yeni global layihələri ilə seçilməyə başladı.

Heydər Əliyevin zəkası və titanik əməyi ilə qurulan və möhkəmlənən dövlət özünün həyatı gücünü çox çətin sınqlardan alınaçıq, üzüağ çıxmagaqla göstərdi.

Ulu öndərin Azərbaycan xalqı qarşısında on böyük xidmetlərindən biri onun tarixi bir seçimi ilə bağlıdır. Özündən sonra müstəqil respublikanın və doğma xalqının taleyini birmənalı olaraq biliyinə, bacarığına, dərin intellektinə və yüksək mədəniyyetinə inkaredilməz liderlik və təşkilatlıq qabiliyyətinə yaxşı bələd olduğu İlham Əliyevə həvələ etməklə Azərbaycanın gelecek uğurlu inkişafını təmin etmiş oldu.

Bu, yalnız dahilərə məxsus bir seçim idi. Xalqın ürekdən alqışlayıb dəstəklədiyi seçim idi. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Heydər Əliyev uzaqgörənliyini bir daha nümayiş etdirdi. Ulu öndər istedadlı siyasi xadim kimi yetişdirdiyi İlham Əliyevin nəyə qadir olduğunu gözəl bilmiş.

Bu gün biz tam əsasla deyə bilerik ki, Prezidentimizin ölkəyə rəhbərlik etdiyi on üç il ərzində Azərbaycan əsrə bərabər inkişaf yolu keçib. İlham Əliyev ulu öndərimizin çox mürəkkəb bir şəraitdə qətrə-qətrə, damla-damla topladığı siyasi kapitalı bu illərdə ümməna çevirib. Bütün beynəlxalq kataklizmlərə və böhranlara baxmayaraq, o, Azərbaycanın möhkəm iqtisadi dayaqlar üzərində ucalmasını təmin edib, iqtisadi inkişaf sürətinə görə respublikanı dünyadan on qabaqcıl ölkələrinin ön sırasına çıxarıb. Cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyaset nəticəsində regionların siması tamamilə deyişib, bütün bölgələrdə mühüm infrastruktur layihələri icra olunub, ölkəmizin şəhər və rayonlarında tariximizdə görünməmiş inkişaf, abadlıq və böyük quruculuq dövrü başlanıbdir. İlham Əliyev iqtisadi modelinin möhtəşəm uğurları bu gün dünyadan bir çox mərkəzlərində tədqiq edilmədədir. Azərbaycan bir sıra beynəlxalq qlobal layihələrin, o cümlədən özünün Xəzərdəki nəhəng "Şahdəniz" yatağı qazının Türkiyəyə və Avropa ölkələrinə neql olunması üçün inşa edilən Cənub Qaz Dehlizinin, məşhur İpək yolunun mühüm mərhəlesi olan demir yolu layihəsinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınıb. Ölkəmizin sosial siması da başdan-başa dəyişib. Paytaxtimız Bakı isə dünyadan on cazi-

bədar şəhərlərindən biri, mədəniyyət və multikulturalizm mərkəzi kimi məşhurlaşıb. Əminlik ki, illər, əsrlər keçəcək və yaşadığımız dövr gələcək nəsil tarixçiləri tərəfindən böyük quruculuq və inkişaf dövrü - Qurucu İlham dövrü kimi qiymətləndirilecekdir.

Cənab İlham Əliyevin diplomatik istədədi sayesində Ermənistanın işgalçılıq siyasəti tamamile ifşa edilib, Azərbaycanın beynəlxalq hüquq normalarına səykənən ədalətli mövqeyi isə on yüksək siyasi dairələrdə döña-döña etiraf olunub. Bu gün Prezidentin gündəlik qayğısı sayesində möhkəmlənmiş, on müasir silahlar və döyüş texnikası ilə təchiz olunmuş Azərbaycan ordusu regionun on güclü ordusu kimi şöhrətlənmişdir. Ordumuz öz gücünü 2016-ci il aprelin 2-də Ermənistan hərbi birləşməlerinin tövədikləri genişməqyaslı təxribatın qarşısını qotiyətələ alarkən əyani şəkildə nümayiş etdirdi, bununla da, işgal olunmuş torpaqlarımızın azad edilməsi prosesinin əsasını qoydu. Təhlükəsizlik Şurasının həmin gün keçirilən iclasında Prezident İlham Əliyev dedi: "*Hesab edirəm ki, aprelin 2-si onlar üçün yaxşı dars oldu*".

Kaş ki, layiqli davamçısı İlham Əliyevin bu sözlərini Azərbaycan vətəndaşları ilə birlidə ulu öndərimizin özü də eşidəydi. Azərbaycan ictimaiyyətinin nümayəndələri qarşısında çıxışlarının birini o, bu sözlərlə ülvə bir arzu ilə bitirmişdi: "*Qoy çıraqımız heç bir vaxt sönəməsin!*" Bu, Heydər Əliyev duası idi. Müqəddəs bir dua.

Azərbaycanın çıraqı heç vaxt sönəməyəcək, bundan sonra onu hətta on güclü tufanlar da söndüre bilməyəcək və o, xalqın azadlıq, demokratiya və tərəqqi yoluna getdikcə daha gur işq salacaq. Çünkü bu əbədi və sönmez çıraq öz odunu, öz nurunu ulu öndərin böyük dühəsindən, Azərbaycan sevgisindən alır. O deyirdi: "*Nə qədər ki, Azərbaycan var, man da varam*". Ulu öndər biliirdi ki, banisi olduğu Azərbaycan dövləti daim var olacaq və bu dövlət onun həmişəyəşar misiləz siyasi irsi üzərində qol-qanad açıb, daha da ucalacaq, tarixə xoşbəxtlik məmlekəti - Heydər Əliyev dünyası kimi düşəcək.

Oxuculara təqdim olunan bu kitab Heydər Əliyev dünyasını, İlham Əliyev şəxsiyyətini və tarixi zəfərlərini daha yaxşı dərk etmək məqsədi ilə tərtib edilmişdir.

**Şəmsəddin Hacıyev,**  
**YAP Səbail rayon təşkilatının sədri,**  
**millət vəkili, i.e.d., professor**

## AZƏRBAYCANIN İQTİSADI İNKİŞAFININ İLHAM ƏLİYEV KONSEPSİYASI: UĞURLAR VƏ YENİ HƏDƏFLƏR

Danılmaz həqiqətdir ki, XX əsr dünya siyaset dövhaları sırasında Heydər Əliyevin özünəməxsus layiqli yeri və mövqeyi vardır. O, bu mövqeyi qazanmaqla bütün dövrlərdə mənsub olduğu Azərbaycan xalqının nüfuzunu, imicini daha da yüksəklərə qaldırmış və sözün əsl mənasında Azərbaycanı dünyaya tanıtmışdır. Dövlət müstəqilliyyinin bərpasından ötən hər yeni il ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinin inkişafında əldə etdiyimiz uğurları, onun dünya çapında mövqeyinin güclənməsini əks etdirməklə, ulu öndər Heydər Əliyevin dahiyanə müdrikliklə müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasının alternativsizliyini bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, **"Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir".**

Həqiqətən də, Heydər Əliyevin dahiiliyi ondadır ki, o, XX əsrin sonunda ən ziddiyətli və mürəkkəb siyasi şəraitdə ictimai-siyasi və iqtisadi prosesləri və tarixi situasiyani düzgün qiymətləndirərək siyasi uzaqqorənlik istədədi sayəsində regionda yeni geosiyasi və geo-iqtisadi şəraitin formallaşmasına və böyük dövlətlərin regionda olan maraqlarının balansının təmin olunmasına misilsiz töhfələr vermiş, unikal inkişaf strategiyasını hazırlamış və Azərbaycanın xilaskarı kimi öz adını xalqımızın tarixinə əbədi həkk etdirmişdir.

Ölkəmizin bugünkü inkişafının təməlinin yaranmasında müstəsna rolü olan, uzunmüddətli bir dövrə hədəflənmiş və dünya təcrübəsinə əsaslanan bu strategiya artıq Heydər Əliyevin ümummilli inki-

şafin "iqtisadi uğur modeli" kimi iqtisadi leksikona daxil olunmuş, dünya ekspertləri və alimləri tərəfindən təsbit edilmişdir. Qısa olaraq qeyd edək ki, bu model iqtisadi inkişafda liberal dəyərlərin, yəni azad ticarət siyasetinin və real bazar münasibətlərinin bütünlükə qərarlaşmasına və həyata keçirilməsinə şərait yaradan liberalizmle, iqtisadiyyatın dövlət tərəfindən düşünülmüş şəkildə tənzimlənməsinə imkan yaradan və bazar mexanizmlərinin formallaşmasını təmin edən proteksionizm və institusional yanaşmaların sintezinə əsaslanır. Məhz, bu cür yanaşmanın nəticəsidir ki, bu gün ölkəmizin Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan özünəməxsus iqtisadi inkişaf kursu formalashmışdır. Bunun sayəsində tarixi baxımdan qısa bir zaman əsasında Heydər Əliyev ardıcıl olaraq bu strategiyani həyata keçirməklə, Azərbaycanı yüksək inkişaf yoluna qədəm qoymuş, iqtisadi cəhətdən günbəgün qüdretlənən bir ölkəyə çevirməyə nail oldu.

Heydər Əliyev strategiyası bu gün yeni keyfiyyətdə və yeni məzmunda uğurla davam etdirilir. Məhz, bunun nəticəsində ölkəmiz tamamilə yeni bir inkişaf dövrüne qədəm qoymuşdur. Bu dövrün ən mühüm səciyyəvi xüsusiyyəti kimi Azərbaycanın davamlı, dayanıqlı və tarazlı inkişafının təmin olunmasını göstərmək olar. Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələri qloballaşma dövrünün tələblərinə müvafiq olaraq, onun pozitiv və neqativ təsirlərini nəzərə alaraq, tamamilə yeni bir dövrə - modernləşmə dövrünə qədəm qoymuşdur. Azərbaycan iqtisadiyyatının sahə quruluşu və idarəetmə strukturunun əsaslı surətdə təkmilləşdirilməsi prosesi başlanmış, regionların sosial-iqtisadi inkişaf proqramının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində uzun müddət ayrı-ayrı regionlar və sahələr arasında mövcud olan disproporsiyaların aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılmışdır.

Artıq 13 ilə yaxındır ki, ölkəyə rəhbərlik edən cənab İlham Əliyevin dövlətçilik strategiyasının ən mühüm əlamətlərindən biri, məhz, ulu öndərin müəyyənləşdirdiyi kimi - milli maraqların hər şeydən üs-

tün tutulmasının istinad nöqtəsi kimi götürülməsidir. Çağdaş Azərbaycan iqtisadiyyatının, son 12 ildəki uğurlarının əsasında Prezident İlham Əliyevin 2003-cü ilde bəyan etdiyi "Stabillikdən inkişafə doğru" tərəqqi strategiyası dayanır. Bu strategiya iqtisadi inkişafın bütövlükdə reallaşmış nailiyyətlərin bazasında baş verdiyini nəzəre almaqla, ümuməşəri inkişafın hər mərhələsində iqtisadi fəaliyyətin faydalılığının yüksəldilməsini, yeni şəraitin təsirləri ilə meydana gəlen çəqirışlara adekvat və məqsədyönlü cavabların verilməsini nəzərdə tutur. Bu kontekstde formallaşan və reallaşdırılan iqtisadi siyaset sayesində son 12 ildə milli inkişafımız dünya fenomeninə çevrilmişdir. Ölkə rəhbəri tərəfindən regional inkişafın tənzimlənməsi, iqtisadiyyatda qeyri-neft sektorunun üstün inkişafının prioritətiinin təmin edilmesi, neft-qaz resurslarının hasilatı və nəqlinin şaxələndirilməsi, dünya bazarında daha feal oyunçu kimi borc alan ölkədən donor ölkəye çevrilmesi, iqtisadi inkişafda dövlət bütçəsinin tənzimleyici rolunun gücləndirilməsi, makroiqtisadi stabilliyin dərinləşdirilməsi, ölkənin beynəlxalq rəqabətliliyinin gücləndirilməsi, Azərbaycanın dünyanın humanitar, içtimai-siyasi, mədəni, sivilizasiyalararası dialoq, multikulturalizm mərkəzlerindən birinə çevirilməsi və s. kimi fundamental nailiyyətlər əlavə edilmişdir.

Bu dövrü qısaca olaraq əsas makroiqtisadi göstəricilərlə xarakterizə etsək, görərik ki, həqiqətən də, son 12 il ərzində (2003-2015) Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkə olmuşdur. Belə ki, bu müddət ərzində Azərbaycanın ümumi daxili məhsul 3,4 dəfə artmışdır ki, bu da dünya miqyasında rekord göstərici hesab olunur. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının, təqribən, 75 faizə qədərini təşkil edərək regionda liderlik mövqeyini daha da gücləndirmişdir.

Ölkəmizdə içtimai həyatın istisnasız olaraq bütün sahələrinin inkişafında böyük irəliləyişlərə nail olunmuşdur və əvvəlki illerle müqayisədə makroiqtisadi situasiyanı eks etdirən bütün parametrlər üzrə göstəricilər daha da yaxşılaşmışdır. Artıq ölkə iqtisadiyyatında yeni keyfiyyət situasiyası təşəkkül tapmaqdadır, industrial təsərrüfat tipin-

dən postindustrial təsərrüfat tipinə transformasiya prosesləri gedir. Bu kontekstdə 2016-ci ilə proqnozlaşdırılan ÜDM-in sahə strukturunda xidmət sektorunun 39,7 faizlə dominantlığının təmin edilməsi xüsusi təqdirəlayiq hal kimi qəbul olunmalıdır. Bununla yanaşı, "Nefti unundan" deyərək cənab Prezident böyük uzaqqörənliklə ölkə üçün, gelecek inkişaf aspektindən neft erasının sona çatmaqdə olduğunu, artıq tamamilə yeni məzmunlu situasiyanın yarandığını bəyan etmişdir. Məhz aparılan ardıcıl və məqsədyönlü siyaset nəticəsində 2011-ci ildən başlayaraq iqtisadi artımın əsasən qeyri-neft sektorunun hesabına əldə edilmesi və 2012-ci ildən etibarən isə ÜDM-də xüsusi çəkisinə görə bu sektorun üstünlüyü ələ alması, sözügedən pozitiv meyillərin gücləndirilməsi təzahür etdirir. Fikrimizi statistik rəqəmlərin köməyi ilə də təsdiq edə bilərik. Müqayisə üçün qeyd edək ki, 2012-2015-ci illərdə qeyri-neft sektorunun ÜDM-də payı müvafiq olaraq - 52,7, 57,1, 61 və 68,8 faiz təşkil etmiş, 2016-ci ildə bu göstəricinin 71,8 faiz ciavarında olacağı gözlənilir ki, bu da formallaşmaqdə olan yeni iqtisadiyyatın başlıca keyfiyyət parametrlərindən biri kimi qeyd oluna bilər.

Maliyyə resurslarımız kifayət qədər böyükdür, xarici borcun həcmi 6,6 mlrd dollar təşkil edir ki, bu da ümumi daxili məhsulun cəmi 12 faizi qədərdir. Ölkənin valyuta ehtiyatlarının həcmi bu dövrdə 25 dəfə artaraq 44,3 milyard dollardan çox təşkil etməsi kredit reytinglərimizin yüksəlməsinə, dünya iqtisadiyyatında davam edən mənfi trendlərin doğura biləcəyi riskləri azaltmağa və aradan qaldırmağa imkan yaradır. Bunlarla yanaşı, əvvəlki 10 illik dövrlə müqayisədə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 15 dəfədən çox artaraq 200 milyard dollara çatmışdır və təqdirəlayiq haldır ki, bu zaman daxili investisiyaların xarici investisiyaları üstələməsi, məcmu investisiya qoyuluşunda qeyri-neft sektorunun xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsi davamlı və tarazlı iqtisadiyyatın formalaşmasını təmin etmişdir.

Təbii ki, uğurlu iqtisadi inkişaf ölkədə sosial sahədə də geniş islahatların aparılmasına və əhalinin sosial rifahının xeyli yaxşılaşdırılmasına imkan yaratmışdır. Bu illər ərzində 64 min müəssisə təsis edil-

mış, 1 milyon 360 min yeni iş yeri yaradılmışdır ki, onun 74 faizi, başqa sözlə, 1 milyonu daimi iş yerləridir. Aparılan uğurlu möşgulluq və sosial müdafiə siyasəti nəticəsində işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə qədər aşağı enmiş, orta aylıq əməkhaqqı 5,6 dəfə, orta aylıq pensiya isə 9,2 dəfə artmışdır. İnflyasiyanın səviyyəsinin birrəqəmi saxlanması, keçən il cəmi 1,4 faiz təşkil etməsi əhalinin real gəlirlərinin artmasına və alıcılıq qabiliyyətinin yüksək olmasına şərait yaratmışdır. 2015-ci ildə manatın devalvasiyaya uğramasına baxmayaraq, inflasiyanın səviyyisi cəmi 4,4 faiz təşkil etmişdir.

Azərbaycanın dövlət bütçesinin son 12 ilde əhəmiyyətli dərəcədə artması bütövlükdo ölkə iqtisadiyyatının çox sürətle inkişaf etməsini və bu inkişafın cəmiyyət həyatının bütün sahələrini əhatə etməsini göstərir. Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycanın dövlət bütçəsi Cənubi Qafqaz ölkələrinin ümumilikdə bütçesinin, təqribən, 73 faizini təşkil edir ki, bu da ictimai həyatın bütün sferalarının inkişafında Azərbaycan dövlətinin Ermenistan və Gürcüstanla müqayisələnəməz dərəcədə gücünün və rolunun bariz göstəricisidir.

Əldə edilmiş uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir və ilbəl suveren reytinqlərimiz yüksələn xətlə artır. Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, "G-20"yə üzv olan 8 ölkəni qabaqlamışdır. "Makroiqtisadi veziyət" göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliyi, daxili bazarın hecmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Avqust ayında "Fitch" beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu "sabit" saxlamışdır.

Eyni zamanda ölkəmizin sosial-iqtisadi inkişaf proqnozları da əldə edilmiş nailiyyətlərin və dayanıqlı inkişafın daha da güclenecəyindən xəbor verir. Müxtəlif beynəlxalq iqtisadi təşkilatlar tərəfindən 2016-ci ildə ölkəmizdə ÜDM-in real həcmimin müvafiq olaraq 2 faizdən çox

artacağı proqnozlaşdırılmışdır. Müqayisə üçün qeyd edək ki, bu göstərici inkişaf etmiş ölkələrdə cəmi 1-1,5 faiz proqnozlaşdırılır. Azərbaycan orta gelirlərdən yüksək olan ölkələr qrupuna aiddir, yoxsulluğun və işsizliyin aşağı səviyyədə olması ilə yanaşı, inflasiyanın birrəqəmlər olmaqla, cari ildə 4,4 faiz, gələn 2016-ci bütçə ilində isə 3,3 faiz təşkil edəcəyi gözlənilir ki, bu da BVF tərəfindən dünya ölkələri üçün müəyyən edilmiş proqnoz inflasiya göstəriciləri ilə müqayisədə en aşağı səviyyələrdən hesab olunur. Ölkəmiz lazımi səviyyədə strateji vallyuta ehtiyatlarına malikdir və bu ehtiyatların ÜDM-də xüsusi çəkisi 80 faizdən çoxdur ki, bu da davamlı inkişafın təminatçısı kimi gələcəkdə baş verə bilecek hər hansı bir riskdən ölkənin mühafizə olunduğunun göstəricisidir.

Son iki ildə iqtisadi artım templəri bir qədər azalsı da əldə olunan nəticələr region ölkələri ilə müqayisədə kifayət qədər yüksəkdir. Bu gün dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həqiqətən də, qlobal səviyyədə baş verən fəsadlı geosiyasi və geoiqtisadi proseslər - Avropada kəskinləşən borc, işsizlik və miqrant problemləri, Orta Şərqi regionunda və Ukraynada davam edən müharibə şəraiti, qonşu ölkələrdən olan Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalar, dünya iqtisadiyyatında aparıcı paya malik olan ölkələrdə (ABŞ, Çin, Yaponiya, Alj ölkələri) iqtisadi artım templərinin zəifləməsi, dünya bazarlarında xammal məhsullarının, xüsusilə neftin qiymətlərinin kəskin şekilde aşağı düşməsi, əsas partnyor ölkələrin milli vallyutalarının devalvasiyasi və s. bu kimi hadisələr milli iqtisadiyyatların inkişafi baxımından olduqca qeyri-münbit şərait formalasdırılmışdır.

Qeyd etməliyik ki, Azərbaycan da digər ölkələr kimi dünya iqtisadiyyatının tərkib hissəsidir, beynəlxalq iqtisadi münasibətlərin subjektidir və ildən-ile daha fəal surətdə dünya təsərrüfatı əlaqələri sistemine integrasiya olunur. Bu baxımdan biz istəsək də, istəməsək də global iqtisadi və siyasi məkanda baş verən proseslərin ölkə iqtisadiyyatına bu və ya digər dərəcədə təsir göstərmək ehtimalları böyükdür. Bütün bunlara baxmayaraq, ölkə Prezidenti tərəfindən bu proseslərin böyük əzaqgörenliklə düzgün qiymətləndirilməsi, baş verə biləcək

potensial risklərin aradan qaldırılması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi və formalılmış ehtiyatlardan səmərəli istifadə edilməsi sayesində bu təsirləri, demək olar ki, hiss etmirik və gələcəkdə hər hansı bir kataklizmlərlə qarşılaşmaq ehtimalları çox aşağı seviyyədədir. Belə bir qeyri-stabil, qeyri-müəyyən qlobal iqtisadi mühitin fonunda Azərbaycan iqtisadiyyatı sabitlik "oazisi" kimi qalmaqdə davam edir, ölkənin sosial-iqtisadi sisteminin etibarlılıq dərəcəsində, eləcə də iqtisadi inkişafın dayanıqlılıq keyfiyyətində hər hansı bir təhlükəli hesab edilə biləcək deyişikliklər müşahidə olunmur.

Hazırkı şəraitdə Avropanın enerji xəritəsini dəyişən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri - "Şahdəniz-2", Cənubi Qafqaz qaz boru koməri, TANAP, TAP, Azərbaycanın dünya neqliyyat və informasiya-kommunikasiya şəbəkəsinə daha şaxəli qoşulmasını təmin edən Bakı-Tbilisi-Qars dəməriyolu xətti, səni peyklərimizin orbito çıxarılması kimi irimiqyaslı və böyük investisiya tutumlu layihələrin reallaşdırılması və s. Şimal-Cənub, Şərqi-Qerb zolağında Azərbaycanın mövqeyini xeyli möhkəmləndirmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, ümummilli inkişaf strategiyamızın heç bir alternativi yoxdur və Azərbaycan modeli indiki rifahımızı təmin etməklə yanaşı, ölkəmizi gələcəkdə strateji hədəflərimizə çatmaq yolunda əngəl yarada biləcək risklərdən qoruyaraq etibarlı gələcəyin modelidir.

Bütün bunları ümumiləşdirərək, Heydər Əliyevin mülliifi olduğu və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ümummilli inkişaf strategiyasını - "Azərbaycan modeli"ni konkret nəticəyə hədəflənməsi və kompleks inkişafın təmin olunmasına yönəlməsi ilə xarakterizə etmək olar. Azərbaycan bu gün özünün enerji, ərzaq, iqtisadi, maliyyə, neqliyyat, informasiya-kommunikasiya təhlükəsizliyini tam təmin etmişdir.

Qazanılmış nailiyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələr ardıcıl olaraq sistemli şəkildə reallaşdırılsın. Bu kontekstdə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası yaxın pers-

pektiv dövr üçün Azərbaycanın ümummiili inkişafının mühüm platforması və konkret fealiyyət programı kimi qiymətləndirilir. Konsepsiya çərçivəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində başlıca hədəflər kimi aşağıdakılardır xüsusü qeyd olunmalıdır:

*- Azərbaycanın iqtisadi və siyasi cəhətdən qüdrətinin daha da gücləndirilməsi, inkişaf etmiş rəqabətqabiliyyətli ölkəyə çevriləməsi.* Azərbaycanın regionda yeri və rolü, iqtisadi və siyasi qüdrəti ilə bəll Gücləndirilməsi, inkişaf etmiş rəqabətqabiliyyətli ölkəyə çevriləməsi. Azərbaycanın regionda yeri və rolü, iqtisadi və siyasi qüdrəti ilə bəll Gücləndirilməsi, inkişaf etmiş rəqabətqabiliyyətli ölkəyə çevriləməsi. Cənubi Qafqazın lider dövləti kimi regionda söz sahibinə çevrilmiş ölkəmizin razılığı, dəstəyi olmadan heç bir irimiqyaslı transregional layihələr həyata keçirilə bilməz. Bir sözə, Azərbaycanla sağlam əməkdaşlıq münasibətləri yaratmadan regionda heç bir dövlət, heç bir transmilli biznes subyekti uğurlu və səmərəli şəkildə fealiyyət göstərə bilməz. Bu gün ölkəmiz çoxlu sayda beynəlxalq təşkilatlarda, regional birliliklərdə fəal surətdə iştirak etməklə yanaşı, ey ni zamanda özünü dünyaya ümuməşəri problemlərin müzakirə edildiyi beynəlxalq məkan, qarşılıqlı faydalı maraqlara əsaslanan əməkdaşlıq zonası, sivilizasiyalararası dialoq və multikulturalizm mərkəzi kimi təqdim edir. Beləliklə də, hazırda ölkəmiz orazisi, əhalisi və iqtisadi potensialına görə dünyada böyük paya malik olmasa da, ümuməşəri deyərlərə daha çox töhfə verən, qlobal məsuliyyəti daha çox bölüşən, dünyanın sülh və əmin-amənlıq, rifah şəraitində yaşaması üçün bütün təşəbbüslerdə iştirak edən az sayda olan dövlətlərdən birine çevrilmişdir.

2020-ci ilde ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artırılaraq 13000 ABŞ dollarına çatdırılması hədəflənmişdir. Bu, o deməkdir ki, ölkənin ÜDM-i bu dövr ərzində iki dəfədən də çox artaraq 120 mlrd. dollara qədər yüksələcəkdir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gelir təsnifatına görə Azərbaycanın "yuxarı orta gelirli ölkələr", BMT-nin İnkişaf Programının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasen "yüksek insan inkişafı" ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir.

Bunlarla yanaşı, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına və “siyasi sabit ölkə” imicinin daha da möhkəmlənməsinə istiqamətlənen tədbirlərin davam etdirilməsi başlıca vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Çünkü ölkədə ictimai-siyasi sabitlik mühiti pozularsa, digər məsələlər öz əhəmiyyətini itirə bilər. Bu kontekstdə xalq-iqtidalar birliliyinin gücləndirilməsi, ölkədə sabitlik mühitini pozan istənilən situasiyaya əvvəl reaksiya verə bilən ictimai nəzarət mexanizmlərinin yaradılması, dini, etnik forqlərin siyasi aletə çevrildiyi bir zamanda dinlərarası və konfessiyalararası dialoq mühitinin qorunması və multikulturalizm ənənələrinin daha da inkişaf etdirilməsi, potensial əməkdaşlıq nöqtəyi-nəzərindən xarici ölkələrlə siyasi, diplomatik əlaqələrin genişləndirilməsi, diplomatik nümayəndəliklərimizin təbliğat və təşviqat fəaliyyətlərinin effektivliyinin yüksəldilməsi, beynəlxalq təşkilatlardakı mövqələri-mizin daha da gücləndirilməsi, demokratik və liberalyönümlü siyasetin davam etdirilməsi, şəffaflığın yüksəldilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və s. başlıca fəaliyyət istiqamətlərini təşkil edəcəkdir.

- *Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi*. İxrac-yönümlü iqtisadi modelin tətbiqi sayesində qeyri-neft sektorunun inkişafının və iqtisadiyyatın şaxələndirilməsinin süretləndirilməsi, neft gəlirlərinin səviyyəsindən asılı olmayıraq, qeyri-neft sektorunun yüksək inkişaf tempinin gələcək illərdə də qorunub saxlanılmasının və onun ixrac imkanlarının genişləndirilməsi, innovasiya fəaliyyətinin təşviqi ilə ölkədə biliklərə əsaslanan iqtisadiyyatın formalşdırılması və s. kimi mühüm vəzifələrin qarşıya qoyulması bu məqsədə nail olmaq üçün əlverişli zəmin yaradacaqdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq iqtisadi inkişafımızda **karbohidrogen ixracından asılılığın aradan qaldırılması**, ixrac yönümlü iqtisadiyyata transformasiya və 2020-ci ilde qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması, habelə ölkənin regional ticarət, maliyyə, elm,

tehsil və innovasiya mərkəzinə əvərilməsi planlaşdırılır. Bununla əlaqədar olaraq, ölkə başçısı cənab İlham Əliyev öz çıxışlarında xüssusi olaraq, vurğulamışdır: “*Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Qeyd etdiyim kimi, artıq ümumi daxili məhsulumuzun, təxminən, 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir. Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzлəşirik. Bu da yəqin ki, təbiidir, çünkü bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Bununla bərabər, son illər ərzində biz daha çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxləndirilməsi azaltmağa çalışmışıq və demək olar ki, buna nail oluruq. Ona görə, bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun və biz ixracyönümlü siyaset aparmalıyıq*”.

Ötən il ərzində postneft dövrünün əlamətlərinin - neft qiymətlərinin keskin şekilde aşağı düşməsi, neft hasilatının və ixracının azalması fonunda ölkənin tədiyə balansının müsbət saldosunun, yəni xalis valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə azalması prosesinin gözönüldüyündən daha tez baş verəsi strategiyamızda nəzərdə tutulmuş ixracyönümlü inkişaf modeline keçidi sürətləndirməyi və islahatlar programını intensivləşdirməyi zəruri etmişdir. Təkcə cari il ərzində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziya tətbiq edilən fəaliyyət növlərinin sayının əhəmiyyətli dərəcədə azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi, sənaye mərkəzlərinin və texnoloji parkların yaradılması, sənaye və kənd təsərrüfatı illəri çərçivəsində tədbirlər planının həyata keçirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, investisiyaların təşviqi, valyuta tənzimlənməsinin təkmilləşdirilməsi, bank sektorunun sağlamlaşdırılması, maliyyə sabitliyinin bərpə olunması, milli valyutaya olan etimadın yüksəldilmesi və s. istiqamətlərdə görülən işlər ixracyönümlü və idxləvəzələyi iqtisadi modelin qurulmasına əhəmiyyətli dərəcədə təkan verəcəkdir.

**- Regionların rəqabət üstünlüklerinin gücləndirilməsi və bölgələr üzrə iqtisadi inkişafın tarazlaşdırılmasına nail olunması.** Bu baxımdan, bölgələrdə enerji, nəqliyyat, tranzit, logistika infrastrukturun genişləndirilməsinə və sosial xidmətlərin inkişaf etdirilməsinə xüsusi diqqətin artırılması və hər bir bölgənin real potensialı, rəqabət üstünlükleri nəzərə alınmaqla regional inkişaf mərkəzlərinin və klasterlərin yaradılması əsas istiqamətlər kimi müəyyən edilmişdir.

**- Sosial sahələrin və insan kapitalının daha da inkişaf etdirilməsi.** Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gənclərin potensialının inkişaf etdirilməsi və s. əsas istiqamətlər kimi müəyyən edilmişdir. Ümumiyyətlə, nəinki sosial siyasetin, eləcə də cənab Prezidentin qeyd etdiyi kimi, bütün istiqamətlərdə dövlətin həyatə keçirdiyi siyasetin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahi, rahatlığı, sağlamlığı dayanır. Öl-kəmizin iqtisadi inkişafı yüksəldikcə, əhalinin gəlirləri artmış, yoxsulluğun və işsizliyin səviyyəsi azalmış, çoxlu sayıda yeni iş yerləri yaradılmış, minlərlə məktəblər, usaq bağçaları, xəstəxanalar, idman kompleksləri, istirahət guşələri və s. sosial infrastruktur obyektləri tikilmiş, əsaslı təmir edilmiş və istifadəye verilmişdir. Hətta aşağı neft qiymətlərinin dövlət bütçəsinin gelir və xərclərinə təzyiqlərinə bax-mayaq, bu il üçün də sosial yönümlü xərclərin prioritetliyi qorunub saxlanılmış və onların reallaşdırılması davam edəcəkdir. Devalvasiyanın əhaliyə mənfi təsirlərinin minimuma endirilməsi istiqamətdən gələn ildə də bütçədən maliyyələşən dövlət qurumlarında çalışan insanların əməkhaqlarının, pensiya və təqaüdlərin, sosial cəhətdən həssas əhali qruplarına verilən yardımın, müavinətlərin artırılması istisna edilmir.

**- Yoxsulluğun tamamilə aradan qaldırılması.** Bununla əlaqədar cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir: "Bizim vəzifəmiz ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yiğişdirilsin. Biz bu sosial bələni aradan götürməliyik. Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir. Ümumiyyətlə, olmamalıdır və əminəm ki, biz gələcək illərdə buna da-

**ha da yaxınlaşacağıq".** Azərbaycanda son on iki ildə yoxsulluğun azaldılması istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. Bununla belə, Azərbaycanda "mütəqə yoxsulluq" problemi yənə də daim diq-qət mərkəzində olacaqdır. Ölkədə əhalinin orta təbəqəsinin genişlənməsi, həmin təbəqənin ölkənin iqtisadi inkişafında rolunun gücləndirilməsi başlıca məqsədlərdən biridir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqənin güclü olduğu ölkələr həm siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit və yüksək inkişaf potensialına malik olurlar.

Bu gün Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün və gələcəkdə dünyada onun həm iqtisadi, həm siyasi mövqeyinin möhkəmləndirilməsi üçün real zəminlər yaradılmışdır və biz bütün bunlara görə Heydər Əliyev ideyalarına, Heydər Əliyev iqtisadi strategiyasına minnətdar olmalıyıq. Eyni zamanda biz daim ümummilli liderimiz Heydər Əliyevin xatirəsini əziz tutmalıyıq, onun tövsiyələrini və vəsiyyətlərini yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməmeliyik.

Fikrimi ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti möhtərem İlham Əliyevin dediyi sözlər ilə bitirmək istərdim: "Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyaset, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dö-zümlülük, sosial siyaset və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə İsləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir".

**Mübariz Qurbanlı,**  
**Azərbaycan Respublikası Dini Qurumlarla**  
**İş üzrə Dövlət Komitəsinin sədri, t.e.n., dosent**

## **HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN TOLERANTLIQ MODELİ**

Tolerantlıq anlayışına müxtəlif yanaşmaların olması tebiidir. Məsələn, tolerantlıq avropanı üçün hüquqi tələbat, azərbaycanlıya görə isə hayat tərzidir. Yaxud azərbaycanlı tolerantlığı mənəvi borc, avropanı isə qarşılıqlı güzəşt hesab edə bilər. Ancaq bütün hallarda dəyişməyən bir həqiqət var: tolerantlıq bəşəriyyət və bütün ölkələr üçün artıq həyatı ehəmiyyət kəsb edən normadır.

Bu gün qloballaşma prosesi sürətlə gedir, ancaq müharibələrin nə sayıl, nə də qurbanları azalır. Etnik, dini zəmində baş verən münaqişələr davam edir. İnsanlar rənginə, dininə və etnik mənşəyinə görə hələ də təqib və təzyiqlərə məruz qalır. Dəhşətli odur ki, bu, bütün qitələrdə baş verir; sadəcə, bəzilərində az, bəzilərində çox.

Bir vaxtlar qloballaşma ilə bağlı düşüncələrdən biri də o idi ki, bu proses sürətləndikcə, dini və milli ayrı-seçkilik aradan qalxacaq. İraqı, milli, dini, hətta, cinsi fərq qoyulmadan insanlar daha da yaxınlaşacaqlar. Qloballaşma nəticəsində baş verən sürətli miqrasiya, urbanizasiya və integrasiya prosesi nəinki monoetnik ölkə, hətta monoetnik şəhər anlayışlarını aradan qaldıracaq. İnsanlar etnik, dini dəyərlər deyil, qloballaşmanın məhsulu olan dəyərlər etrafında birləşəcəklər. Zaman keçdikcə digər dəyər və meyarlar isə yox olacaq. Bəziləri hətta, prosesin universal və ya vahid din anlayışının formallaşması ilə başa çatacağını düşünürdülər.

Ölbəttə, qloballaşma ilə bağlı gözləntilərin əksəriyyəti özünü doğrudur. Dünya getdikcə kiçilir, informasiya texnologiyaları eleyə sürətlə inkişaf edir ki, onu ardıcıl şəkildə tətbiq və təbliğ etmək mümkün olmur. Müasir informasiya texnologiyalarının köməyi ilə dünyani bir

saatin içinde heyretləndirmek, qarşılurmalar, qanlı toqquşmalar meydana gəvirmək mümkündür. Həmçinin, internetə insanların çıxış imkanları artırıqca bilik və informasiya əldə etmək imkanları da artır. İnsanların real həyatı virtual aləmlə əvəz olunur. Amma təessüf ki, bəşəriyyətin bilik və imkanlarının artması sülhün yaranması üçün kifayət etmir. Bir sözlə, qloballaşma prosesi özü ilə bərabər qlobal problemlər də gətirir. Üstəlik, bu proses sürətləndikcə etnik və dini zəmində münaqişələr alovlanır. Qloballaşma etnik və dini fərqliliyin ayrı-seçkiliyə çevriləməsinə, sanki, tekan verir. Xalqlar, xüsusiət etnik qruplar mədəni və mənəvi deyərlərini itirir və ya onları qlobal dəyərlərlə əvəzleyir. Əsrlərin, minilliklərin sınağından çıxmış adət-ənənələr sürətlə əriyir, qloballaşma mətbəxdən tutmuş dövlət idarəetməsinə qədər bütün sahələrə təsir göstərir.

Təbii ki, belə bir vəziyyətdə qloballaşmaya qarşı çıxməq qeyri-mümkündür. Bu axıma qarşı üzməyə bənzəyir. Qloballaşma bir anın içinde evinizi bürümüş yanğını xatırladır. Sizin nəinki bütöv evi xilas etmeyiniz, hətta düşünmeyinizə belə vaxtınız yoxdur. Yaxşı halda ən qiymətli əşyalarınızı xilas edə bilərsiniz. Xalqlar da belədir. Onların dayandırılması mümkün olmayan qloballaşma prosesindən bütün dəyərləri deyil, sadəcə, ən qiymətlilərini qorumaq ehtimalları var. Amma hər kəsin, hər bir dövlətin, ölkənin, xalqın qorunmalı olduğu ümumi bir dəyər də var: tolerantlıq.

Təessüf ki, qloballaşma sürətləndikcə dünyada tolerantlıq principləri güclənmək əvəzinə zəifləyir. XXI əsrə istər dinlər, istərsə də məzhəblerarası tolerantlığın səviyyəsi orta əsrlərlə müqayisə olunacaq vəziyyətə düşüb. Beş əsr önce din və məzhəb zəmnində münaqişələr baş verir, minlərle insan həyatını itirirdi. İndi də dininə və məzhəbinə görə insanlar arasında ayrı-seçkilik edilir, qanlı münaqişə və toqquşmalar baş verir, minlərle insan qurbana çevirilir. Bu gün Suriya, Yəmən, Əfqanistan, İraq, Liviyyada baş verənlər bunun bariz nümunələridir. İŞİD-in törətdiyi vəhşiliklər orta əsrlərdəki vəhşiliklərdən geri qalmır. Əksinə, İŞİD-in fərqli inanchı insanlara qarşı münasibəti da-ha qəddar və amansızdır. İnsanları diri-diriyandırmaq, başını kəsmək,

qadınları qul bazarında satmaq, mədəni irsi məhv etmək tarixdə az-az rast gəlinmiş vəhşilik nümunələridir.

Ola bilər, kimlərsə fikirləşsin ki, bu, yalnız İsləm dünyasına aid məsələ və müsəlmanlara xas “xüsusiyyətdir”. Əsla! Bu gün inancına görə təqib və təzyiqə, hətta təhqirə məruz qalanlara bütün qitələrdə rast gəlmək mümkündür. Myanmarda Arakan müsəlmanlarına qarşı cinayətlər, Çində uyğur müsəlmanların kütłəvi şəkildə təqiblərə məruz qalması, Amerikada qaralara və müsəlmanlara qarşı ayrı-seçkilik, Avropada çox da uzaq olmayan tarixdə törədilmiş Xocalı və Srebrenitsa faciələri bütün dünyadan gözü qarşısında baş vermiş bəşəri cina-yətlərdir.

Təbii ki, bu cür cinayətlərin baş verməsinin yegane səbəbi toleranstlığın zəif olması deyil. Əsas səbəblər arasında cinayətkarların cəzasız qalması, ikili standart və siyaset amili də var. Əger Xocalı qətliliyinə görə cinayətkarlar beynəlxalq məhkəmədə cavab versəydi lər və işgalçı Ermənistana layiq olduğu münasibət göstərilsəydi, sonrakı faciələr baş verməzdi. Bu gün beynəlxalq ələmdə cəzasızlıq mühitinin və ikili standartların hökm sürməsi gələcəkdə belə faciələrin olması ehtimalını hələ də saxlayır. Dünyada kütłəvi qətlamlar və ayrı-seçkilik halları olduğu təqdirdə isə bəşəriyyətdə tolerantlığı bərqərar etmək qeyri-mümkündür.

Son dövrlərin təhlili təsdiqləyir ki, dünyada milli təəssübkeşlik zəifləyir və millətçilik nisbətən arxa plana keçir. Buna paralel olaraq, dini təəssübkeşlik güclənir və dini dəyərlər ön plana çıxır. Əger on doqquzuncu əsrin sonu, iyirminci əsrin əvvəllərində milli zəmində dünya miqyasında böyük proses gedirdi, iyirmi birinci əsrde onun əksi müşahidə olunur, həm cəmiyyətdə, həm də siyasi həyatda dinin rolu əhəmiyyətli dərəcədə artır.

Müşahidələr sübut edir ki, hazırda dini müstəvidə təşkilatlanma milli müstəvidə təşkilatlanma ilə müqayisədə daha böyük miqyasda və daha güclü formada aparılır. Bütövlükdə bu prosesi dincə qayıdış kimi də xarakterizə etmək olar. Ümumi qənaət belədir ki, qloballaşma, informasiya texnologiyalarının inkişafı Allahu və dini cəmiyyətin və

insanların həyatından çıxarda bilmədi. Əksinə, dinin cəmiyyətdəki yerini son dövrlər daha da möhkəmləndirdi.

Qloballaşma insanları bir-birlərinə yaxınlaşdırıldıqca onlar arasında dini ferqlilik dərinləşir. Başqa sözlə, qloballaşmanın bir araya getirdiyi insanlar milli zəmindən daha çox, dini zəmində bölünür və qruplaşırlar. Əslində, qloballaşmanın dini ayrı-seçkiliyi gücləndirməsi kifayət qədər ciddi və riskli məsələdir. Belə ki, bu gün dünyada biriki ölkə (məsələn, Ermənistən) istisna olmaqla monoetnik və bir dinin mənsublarının mütləq üstünlük təşkil etdiyi dövlət yoxdur. Bir ölkədə, hətta, bir şəhərdə onlarla xalqın və müxtəlif inancların mənsubları yaşayırlar. Bəzən bir küçədə, bir məhəllədə, bir binada fərqli dinlərin nümayəndələrinə rast gəlinir. Eyni məhəllədə müxtəlif inancların ibadət evləri - məscid, kilsə, sinaqoq, buddist məbədi yerləşir. Bundan sonra insanlar istəsələr də belə, koloniyalar şəklində yaşaya bilməzler. Onlar eyni ölkənin və eyni şəhərin taleyini bölüşməyə məcburdurlar. Belə bir vəziyyətdə dini zəmində baş vermiş kiçik bir insidentin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Bu cür incidentlər qanlı toqquşmalara, çoxsaylı insan tələfatına və böyük dağıntılara getirib çıxara biler. Deməli, qloballaşan dünyanın tolerantlıq ehtiyacı həmisəkindən daha çoxdur.

Tecrübə göstərir ki, istenilən cəmiyyəti yalnız qanunlarla idarə etmək mümkün deyil. Çünkü insanları qanun vasitəsilə nəyəsə sövq etmək çox çətindir. Bu baxımdan, tolerantlıq cəmiyyəti və dünyani qanunun gücü olmadan qarşılıqlı hörmət prinsipi əsasında idarə etmək imkanı və şansı kimi də yanaşmaq olar. Başqa sözlə, cəmiyyətdə tolerantlıq gücləndikcə qanunun həm işləməsi asanlaşacaq, həm də onun sərt şəkildə tətbiqinə zərurət qalmayacaq.

Diger tərəfdən, nəzərə almaq lazımdır ki, tolerantlıq dinlərarası dialoqun əsas şərti və ilkin mərhələsidir. Dinlərarası dialoq isə bu gün ehtiyacdən doğan zərurətdir.

Hər bir cəmiyyətin dincə, inanc sistemine özünəməxsus münasibəti və baxış tərzi var. Təbii ki, bu münasibət bir neçə ilə yox, onilliklər, yüzilliliklər ərzində formalasılır, cəmiyyətin ümumi mövqeyini və

maraqlarını eks etdirir. Məsələn, İslam dininin vahid inanc, ibadət əsasları, eləcə də ümumi şəri qaydaları var və bu, bütün müsəlman aləmində eynidir. Amma müsəlman xalqlarının hamisinin İslama, ümumiyyətlə, inanclar sistemini baxış tərzi oxşar olsa da, eyni deyil. Ona görə ki, hər bir xalqın, cəmiyyətin dinə münasibətinin formalşmasına həmin xalqın özünəxas etnik keyfiyyətləri, tarixi-millî adət-ənənələri, həyat tərzi, hətta, təbii coğrafi şəraiti böyük rol oynayır. Bu baxımdan, Azərbaycan xalqının dina yanaşma tərzi digər xalqlarla, o cümlədən İslam ölkəleri ilə müqayisədə xeyli fərqlidir.

Dine bəşəri, tolerant və dünyevi münasibət baxımından Azərbaycan heç bir ölkə ilə müqayisə olunma bilməz. Çünkü Azərbaycanın milli, dini və coğrafi xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti artıq xalqımızın genofondunda özüne yer tapıb. Deməli, tolerantlıq ənənələrinin inkişafına görə müsbət mənada fərqlənən cəmiyyətlərdə və ölkələrdə dirlərarası dialoq və əməkdaşlığın səviyyəsi digər ölkələrdən daha yüksəkdir. Ona görə də, bu sahədə nümunəvi sayılan cəmiyyətlərin təcrübəsində həm yerli, həm də regional və beynəlxalq səviyyədə istifadə etmək yalnız işin xeyrine ola bilər.

Nümunəvi ölkələrin seçilməsinə gelincə, təbii ki, bunun konkret meyarlarını müəyyənləşdirmək çətindir. Amma hənsi ölkələrin təcrübəsinin nümunəvi olduğunu müəyyən etmək üçün xüsusi prosedura ehtiyac yoxdur. Ona görə ki, müasir dünyada hənsi ölkələrdə zəngin və qədim tolerantlıq ənənələrinin olduğunu, demək olar ki, beynəlxalq aləm çox gözel bilir. Məsələn, böyük tarixi dövr ərzində tolerantlığın xalqımızın xarakterik keyfiyyətinə çevrilmesi, ölkəmizin bəlgədə dirlərin bir-biri ilə məhrİban yaşadığı unikal məkan olması və bu sahədə Azərbaycanın təcrübəsinin dünya miqyasında öyrənilməsinin və tətbiq edilməsinin zəruriliyi beynəlxalq təşkilatlar, nüfuzlu din xadimləri və diplomatlar səviyyəsində etiraf olunan həqiqətdir. Hətta bu təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində konkret təkliflər verən və gərkəli addımlar atan beynəlxalq qurumlar və tanımış din xadimləri də var. Bu işlərin noticəsidir ki, Azərbaycanda əhalinin böyük eksəriyyətini müsəlmanlar təşkil etməsinə, İslamin apar-

cı din olmasına baxmayaraq, digər dirlərin mənsublarına da bərabər şərait yaradıldıqını, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün bütün lazımı tədbirlərin görüldüyünü dünya ictimaiyyəti çox gözel bilir.

Qafqazda sülhün yaranması və qorunması istiqamətində fəaliyyəti qətiyyətlə davam etdirən Azərbaycanda mövcud dirlər, məzhəb və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək burada dini zəmində hər hansı münaqişə baş verməyib. Bu gün Azərbaycan dindarları din, məzhəb və təriqətlərindən asılı olmayıaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fealiyyət göstərir, dini ayın və mərasimlərini sərbəst yerinə yetirirlər.

Ədalət naməne deməliyik ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq daha da möhkəmlənmiş, bu sahədə dövlət siyasetinin prioritet istiqamətinə əvərlənmişdir.

Heydər Əliyev Azərbaycanda tolerantlıq mühitinin formalşmasında digər dirlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmır, həmisi bunu yüksək qiymətləndirirdi. O, 1999-cu il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Gündündə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları ilə görüşündə bu məqamı xüsusi qabartmışdır: “Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dirlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukrayınların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristian-pravoslav, yəhudü dirlərinin səyləri ilə əldə edilmişdir”.

Heydər Əliyevin Azərbaycan xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsidir. Vətəndaşla-

rımızın vicdan azadlığı hüquq birbaşa Konstitusiyamızda, geniş şe-kilde isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur. Konstitusiyamızın 48-ci maddəsinə görə, her bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqi-dəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yeri-nə yetirmək hüququna malikdir. Bunlardan əlavə ölkədə tolerantlı-ğı, dini dözümlülüyü möhkəmləndirmək məqsədile insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanun-vericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Ulu öndərimizin ölkəyə rəhbərlik etdiyi müddətdə dövlət siyasetinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur. Bunun məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayet olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanmışdır. Qısa bir müddətdə görülən işlər, proseslərin gedisi, qlobal miqyasda baş verən hadisələr təsdiqlədi ki, ulu öndər Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasetini daha da möhkəmləndirmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə yeni bir tekan vermiş və baş vera biləcək mənfi halların qarşısını əvvəlcədən almışdır.

Yeri gəlmışkən, Azərbaycanda və bütün regionda ilk dəfə 16 noyabrın Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi və bu əlamət-dar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçiril-məsi məhz ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə olmuşdur. O, bu təşəbbüsü ilə həm tolerantlıq prinsiplerine münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə mütərəqqi bir ənənənin ya-ranması üçün zəmin hazırlamışdır.

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudü dini tədris müəssisələri sərbəst, heç bir ma-

nə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çər-çivəsində lazımı dəstək verilir. Çünkü dinlərə və dini fəlsəfi cərəyan-lara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə neinki Şərqdə, hətta bütün dünyada fərqlənməmiş və bu gün də fərqlənməkdədir. Bu, təkcə bizim məmənunluq və iftixar hissi ilə qeyd etdiyimiz fakt yox, həm də mütərəqqi dünyadan və bey-nəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.

Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisine və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək vermesi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. Heydər Əliyevin xidmətidir ki, bu böyük şəxsiyyətin hakimiyyəti illərində belə bir mütərəqqi ənənə bərpə edildi. Dirlərarası münasibətlərin gərginləşdiyi, dini-ətnik qarşıdur-maya zəmin yaradıldığı bir zamanda uzun tarixi dövr ərzində forma-laşmış bu ənənənin bərpası bütün dünya üçün nümunə, bizim üçün qü-rurverici hadisədir.

Azərbaycana səfəri zamanı ulu öndərimizə müraciətə “Siz bu tor-paqlarda yaşayan insanların bərabərhüquqlu olmaları, öz dinlərinə etiqad etməleri, bərabər işləmələri və bir-birilərinə qarşı durmamaları üçün sey göstərmış və buna nail olmusunuz” - deyən Moskva və Ümumrusiya Patriarxi II Aleksi əslində bu sözləri ilə həm Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdi, həm də Azərbaycanda ins-an hüquqlarının, o cümlədən vicdan azadlığının qorunduğu və nəticədə, ölkədə nümunəvi spesifik bir tolerantlıq mühiti formalaşdığını təsdiqlədi.

Tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğu, az qala, bütün dünyanın qəbul etdiyi və məmənunluq duyduğu həqiqətdir. Onun möhkəmləndirilməsində, beynəlxalq miqyasda təbliğ edilmə-sində və dünyada nümunə kimi qəbul olunmasında en böyük xidməti Heydər Əliyevə aid etmək bu böyük şəxsiyyətin halal haqqıdır.

Tarixi abidələri bərpə etmək keçmişə, tarixi-dini abidələri bərpə edib qorumaq isə həm keçmişə, həm də xalqın milli-mənəvi dəyərlərinə, konkret desək, dininə sahib çıxməq deməkdir. Bu baxımdan, ta-

rixi-dini abidələri bərpa edərək milli-mənəvi dəyərləri qorumağı həm də Allaha xatir görülən mütqəddəs iş hesab etmək olar. Ulu öndər Heydər Əliyev tarixi-dini abidələrimizin bərpasına müveqqəti, kampaniya xarakterli iş kimi yox, uzun müddətli din siyasetinin tərkib hissəsi kimi yanaşırıdı. Ona görə, bu iş dövlətin dine hörmətinin və xalqın milli-mənəvi dəyərlərə qayğısının göstəricisidir. Deməli, tarixi-dini abidələrin bərpası həmişə Azərbaycan dövlətinin din siyasetinin tərkib hissəsi olmalıdır, əsلا müvəqqəti xarakter daşıbmamalıdır.

Ulu öndər ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisini öz nəzarətinə götürdü, bu prosesin Azərbaycan xalqının istəyinə uyğun aparılması üçün mümkün olduğu qədər dövlət dəstəyini əsirgəmədi.

Əlbətə ki, ilk vaxtlar tarixi-dini abidələrin bərpası üçün Azərbaycan dövlətinin imkanları olduqca məhdud idi, amma buna baxmayaraq, Heydər Əliyev Azərbaycanın gələcək inkişafının fonunda sovetlərin ögey münasibəti nəticəsində uğub dağılmış məscid və ziyarətgahların bərpası üçün planlar düşünür, bunu xalqa açıq söyləyirdi. Zaman keçidkə onun arzuları reallaşdı, dövlətimiz tarixi-dini abidələrimizin bərpasına vəsait ayırmış, bu işləri planlı şəkildə həyata keçirmək imkanı əldə etdi və ilk iş Bibiheybət məscidi oldu.

Ulu öndər İmam Museyi-Kazımın qızı, İmam Rizanın bacısı Həzrəti Hökümənin qəbri yerləşən Bibiheybət ziyarətgahında bərpa işlərinin aparılmasına və məscid tikintisine həle 1994-cü ildə buranı ziyarət edən zaman qərar vermişdi. O, sonrakı dövrlərdə dəfələrlə Bibiheybət ziyarətgahında olmuş, məscid-ziyarətgah kompleksinin tikintisi prosesinə şəxşən nəzarət etmişdir. Bu kompleksin tikintisine lazımlı olan vəsait ayrılmış, amma Heydər Əliyev lazımlı gələrsə, əlavə vəsait ayırmaga da hazır olduğunu bildirmişdi. Əslində, o, bu işə təkcə Prezident kimi deyil, həm də bir müsəlman kimi yanaşır, heç bir köməyi ni və dəstəyini əsirgəmirdi. O, deyirdi: ***"Mən elan etmişəm - bu mənim şəxsi himayəm altındadır. Mən də bunu həm Azərbaycanın Prezidenti, həm də bir müsəlman vətəndaş kimi öz vəzifəm hesab edirəm və yerinə yetirəcəyəm".***

Dini bayramlar ve əlamətdar günlərdə xalq arasında olmağa, xüsusi məscid və ziyarətgahlarda dindarlarla görüşməyə əhəmiyyət verən Heydər Əliyev dəfələrlə Təzəpir məscidində, "Mir Mövsüm ağa" ziyarətgahında, "Bibiheybət" məscidində olmuş, aparılan tikinti, bərpa və yenidənqurma işləri ilə əlaqədar yerindəcə göstəriş və məsləhətlər vermişdir. Onun bilavasitə rəhbərliyi və dəstəyi ilə neçə-neçə mütqəddəs ocaq, ziyarətgah və məscid bərpa edildi, ateizmin qurbanı olmuş tarixi-dini abidələrimiz yenidən xalqın inanc və ibadət yerinə çevrildi. Bəzi dini abidə və məbədlərin bərpası üçün təkcə vəsait yox, həm də vaxt lazım idi. Çünkü Sovetlər dövründə dağdırılmış, ya da məhv olmaq təhlükəsi ilə üz-üzə qoyulmuş abidələri qısa vaxtda bərpa etmək mümkün deyildi. Əsas o idi ki, bu proses dövlət səviyyəsində başlamış və dönməz xarakter almışdı.

Heydər Əliyevin böyüküyü həm də onda idi ki, tarixi-dini abidələrin bərpası dedikdə, yalnız İslama deyil, digər səmavi dinlərə məxsus abidələri de nəzerdə tuturdu. O, həm ümummilli lider, həm Prezident, həm də bir vətəndaş kimi ölkədəki dini konfessiyalara eyni gözle baxır, ister yəhudilərə, isterse də xristianlara məxsus tarixi-dini abidələrin, sinaqoq və kilsələrin bərpasına lazımı köməyini əsirgəmirdi. Mehəz onun dəstəyi ilə qısa bir müddətə neçə-neçə kilsə və sinaqoq təmir olundu, yeniləri inşa edildi.

Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb. Heç kimə sərr deyil ki, Azərbaycanda katolik xristianların sayı azdır, onlar əsasən müxtəlif vaxtlarda ölkəmizə pənah getirmiş insanlardır. Bununla belə, 1999-cu ildə katolik icması da dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayınları evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınaraq kilsəyə çevrilmiş, daha sonra Azərbaycan hökuməti ilə Vatikan arasında Bakıda Roma-Katolik kilsəsinin inşa olunması barədə razılıq əldə edilmişdir. Bütün bunlar isə Heydər Əliyevin şəxsi nəzarəti və dəstəyi ilə həyata keçirilmişdir.

Ulu öndərin dəstəyi ilə xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da bərpa olunmuş, yeniləri inşa edilmişdir. 2003-cü ilin mart ayında Bakıda yəhudi sinaqoqunun dindarların istifadəsinə verilməsi dünya yəhudilərinin tarixinə əlamətdar hadise kimi düşmüş, onların diqqətini ölkəmizə yönəltmişdir. Avropada ən böyük sinaqoq sahilən bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Sevindirici haldır ki, sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanışı, Qafqaz Müsəlmanları İdaresi, Rus-Pravoslav kilsəsinin Bakı və Xəzəryani Yeparxiyası (indiki Bakı və Azərbaycan Yeparxiyası) yaxından iştirak etmişdir. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun tikintisində iştirakı və yardım göstərməsi dünyada analoqu olmayan hadisədir. Bu, həm Azərbaycan xalqının tolerantlığının, həm ulu öndərin din siyasetinin nəticəsinin, həm də gələcəyimiz üçün yaradılan böyük bir zəminin və zəmanətin göstəricisidir.

Heydər Əliyevi narahat edən məsələlərdən biri də Ermənistən işgal etdiyi ərazilərimizdəki minlərlə tarixi-dini abidələrimizin taleyi idi. Onu işgal nəticəsində məhv edilmiş məscid və ziyaretgahlarla yanışı, ermənilərin məkrli siyasetinin qurbanına çevrilmiş, müxtəlif vaxtlarda qırıqyanlaşdırılmış alban məbədləri de düşündürdü. Bu baxımdan ulu öndərin dəstəyi ilə Kış və Nic qəsəbələrində alban kilsələrinin təmir olunması, Alban-Udi Xristian dini icmasının yaradılması təsadüfi deyildir.

Azərbaycanın müstəqilliyini bərpa etdiğən sonra keçdiyi dövrü üç mərhələyə bölmək olar: iqtisadi-siyasi böhran dövrü, sabitlik və ilkin inkişaf dövrü, şüretli inkişaf dövrü. Ölkəde sabitliyin və inkişafın təməli ulu önder Heydər Əliyevin adı ilə bağlıdır. Şübhəsiz ki, onun əsasını qoymuş və formalasdırduğu idarəcilik sistemi olmasaydı, növbəti mərhələdə Azərbaycanın inkişafı indiki qədər süretli getməyəcəkdi. Bu baxımdan, ölkəmizin hər iki mərhələdə uğurlarının təməlində Heydər Əliyev siyaseti dayanır. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycanın şüretli inkişaf dövrü Prezident İlham Əliyevin adı ilə bağlıdır. Başqa ifadə ilə desək, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin yolu ilə gələcəyə doğru inamla və sü-

rətələ iżəliliyən Azərbaycan həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası sahəsində regionun lider dövlətinə çevrilib, dünyada şüretlə inkişaf edən ölkələr sırasına daxil olub və dünya birliliyinin laiqli hörmətini qazanıb.

Bu gün Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, dini və milli bayramlarda insanlar arasında olur, toleranlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir. Eyni zamanda, dövlət başçısı hər il Ramazan ayında Qafqaz Müsəlmanları İdaresinin sədri, Şeyxüislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsində iştirak edir. Həmin iftar mərasimine təkcə İslam dininin nümayəndələri deyil, həm də digər dini konfessiyaların təmsilçiləri qatılırlar. Həmçinin, dövlət tədbirlərinə, o cümlədən ölkə rəhbərliyinin qatıldığı bayram və əlamətdar günlərlə bağlı mərasimlərə dini konfessiyaların başçıları dəvət olunur, onların beynəlxalq konfrans və forumlarda iştirakına hərtərəfli dəstək verilir.

Azərbaycan hökumətinin hazırda toleranlıqla bağlı fəaliyyəti iki istiqamətdə qurulub: ölkə daxiline yönəlik və beynəlxalq aləmə yönəlik fəaliyyət. Hər iki istiqamətin müxtəlif aspektləri var. Məsələn, ölkə daxiline yönəlik fəaliyyəti aşağıdakı kimi qruplaşdırmaq olar: toleranlığın təşviq olunması, dini abidələrin bərpası və yenilərinin inşası, dini qurumların fəaliyyətinin dəstəklənməsi, dini ekstremizmə və radikalizmə qarşı mübarizə. Əslində, bu istiqamətlərə Azərbaycan hökumətinin din siyasetinin elementləri kimi də baxmaq olar.

Azərbaycan hökuməti toleranlığın təşviqi məqsədilə zərurət yarandıqca lazımı qədər maliyyə vəsaiti də ayırrı. Maliyyə vəsaiti dini qurumlarla yanışı, həm də ayrı-ayrı təşkilatlara verilir. Məsələn, Prezident İlham Əliyev Azərbaycanda dini mədəniyyətin, toleranlığın, dinlərarası və mədəniyyətlərarası dialoğun təbliğinin gücləndirilməsinə təmin etmək məqsədilə Azərbaycan Respublikasının dövlət büd-

cəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Dini Mədəniyyətin İnkişafı” Fonduna 3 milyon manat ayrılması barədə 2014 və 2015-ci illərdə sərəncamlar imzalayıb.

Tolerantlığın təşviq edilməsi məqsədilə həm dini qurumların, həm də qeyri-hökumət təşkilatlarının konkret layihələrini müxtəlif maliyyə qaynaqlarından istifadə etməklə maliyyələşdirib. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Fondu indiyədək bir sıra yerli təşkilatların bu tipli lahiyələrinin icrası üçün vəsait ayırıb.

Sovetlər zamanı müxtəlif səbəblərdən ciddi zərər dəymış tarixi-dini abidələrin bərpası, ehtiyac olan yerlərdə yeni ibadət evlərinin inşasına kömək göstərilməsi və şərait yaradılması Azərbaycan hökumətinin din siyasetinin və tolerantlığın təşviqinə yönəlik fəaliyyətinin əsas elementlərindən biridir. Bu, yeni istiqamət deyil, ulu öndər Heydər Əliyevin əsasını qoymuşluğunu hazırda daha geniş miqyasda uğurla davam etdirilməsidir. Öten əsrin doxsanıncı illərində iqtisadi problemlərə görə Azərbaycan hökuməti tarixi-dini abidələrin bərpasına kifayət qədər vəsait ayıra bilmirdi, ona görə də proses zəif gedirdi. Ancaq dövlətin iqtisadi imkanları artdığı üçün indi bu sahəyə lazımı qədər vəsait ayrıılır. Bunun bariz sübutu Prezident İlham Əliyevin sərəncamları və tapşırığı ile yenidən qurulmuş və ya bərpa edilmiş tarixi-dini abidələrimizdir. Təkcə bir faktı qeyd edək ki, son on il ərzində ölkədə yüzlər məscid inşa olunub, 80-dən artıq məscidde əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10-dan çox məscid tikilib və ya əsaslı bərpa edilib.

Dövlətimizin din siyasetinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafi üçün əlverişli şəraitin yaradılması, eləcə də cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir. Buna görə də, vətəndaşlarımızın beynəlxalq səviyyədə tanınan fundamental hüquqlarının, xüsusilə də vicdan azadlığının qorunması yüksək səviyyədə təmin edilir.

Bütün dünya ölkələrində, xüsusilə Azərbaycan kimi həssas regionda yerləşən ölkələrdə vicdan azadlığının təmin olunması şərti ilə dövlətin din sahəsində tənzimləyici tədbirlər heyata keçirməsi zəruridir. Başqa sözlə, vicdan azadlığı hüququ ilə dövlətin milli və ictimai təhlükəsizliyini təmin etmək hüququ arasında incə bir xətt var. Dövlət özünün təhlükəsizliyini qorumaq hüququndan sui-istifade edərək vicdan azadlığına müdaxilə etməməli, dini qruplar isə vicdan azadlığı bəhanəsi ilə dövlətin təhlükəsizliyinə təhdid yaratma-malıdırular.

Vətəndaşların, xüsusilə uşaqların və gənc nəslin mənəvi sağlamlığını, eləcə də ölkədə tarixən mövcud olmuş tolerantlıq ənənələrini və döyünlülük prinsiplərini qorumaq və inkişaf etdirmək dövlətin prioritət vəzifələrindən biridir.

Dövlət vətəndaşların əqidə seçimində hörmətlə yanaşmaqla bərabər, dini ekstremitəzin, döyünlülük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağırın qüvvələrinin fəaliyyətini genişləndirməsinə, dövlətçiliyimiz üçün təhlükə mənbəyinə çevrilməsinə, xalqımızın yüzillər boyu formalılmış döyünlülük ənənələrinə xələl getirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilmir.

Ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkililikin olmaması qeyri-islam dini qurumlara öz ibadət evlərində hüquqi şəxs kimi sərbəst fəaliyyət göstərməyə, dini ayinləri yerinə yetirməyə, dini bayramlar və mərasimlər keçirməyə əlverişli şərait yaradır. Onların azad şekilde ibadəti təmin olunur.

Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönelik planları nöqtəyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsəd qoyması nəinki başa düşüləndir, hətta təbii və zəruri prosesdir.

Tolerant ölkədən tolerant dünyaya doğru yola çıxmaga və bu hədəfə addim-addim irəliləməyə yalnız məqsəd kimi baxmaq olmaz, bu həm də şərəfli missiyadır: bəşəriyyətdə sülh və inkişaf yaratmaq misiyası. İyirmi birinci əsrə - milli və dini zəmində münaqişələrin körükənləndiyi dövrdə bu missiyani daşımaq şərəfli olduğu qədər de çətinidir. Dünyada sülh və sabitlik qitesi kimi tanınan Avropa artıq multikulturalizmdən imtina edir, dini ayrı-seçkililik və ksenofobiya Qərb üçün hələ də problem olaraq qalır. Belə zamanda tolerant və multikultural dəyərlərin dünyada təbliğ edilməsi və yayılması böyük əmək, ciddi səy, effektiv layihələr, hətta, fədakarlıq tələb edir.

Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son on ilde bu sahəde onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. Fəxrə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-dini abidələrimizin bərpasına və tolerantlığın təşviqinə müvəqqəti, kampaniya xarakterli iş kimi yox, uzunmüddəli din siyasetinin tərkib hissəsi kimi yanaşındı. Onun mövqeyi bu idi ki, tarixi-dini abidələrin bərpası və tolerantlığın təşviqi həmişə Azərbaycan dövlətinin din siyasetinin tərkib hissəsi olmalı, esla müvəqqəti xarakter daşınamamalıdır. Heydər Əliyev Fondunun ilk gündən qeyd olunan məsələni diqqət mərkəzində saxlaması bu həqiqəti bir daha təsdiqlədi.

Məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin ti-kintisi və bərpasında Heydər Əliyev Fondunun məqsədyönlü və ardıcıl fealiyyəti xüsusilə qabarıq nəzəre çarpır. Fond fealiyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir. Fond qısa vaxt-

da Azərbaycan həqiqətlərinin, o cümlədən ölkəmizdəki dini və milli döyümlülük ənənələrinin beynəlxalq aləmdə tanınılmasında böyük uğurlara imza atıb. Mehriban xanım Əliyevanın qayğısı və təşəbbüsü ilə mədəni müxtəlifliyə, dinlərərəsə dialoqa həsr edilmiş mötəber beynəlxalq konfranslar təşkil olunub, Fondda nüfuzlu din xadimləri ilə yüksək səviyyədə görüşlər keçirilib. Ən əsası odur ki, Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin UNESCO və İSESOCO səviyyəsində təbliğ olunmasına, bu mötəber beynəlxalq təşkilatların ölkəmizin təbliğatçısına çevrilmesinə nail olub.

Fondun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində görülmüş işlərdən isə yəqin ki, məlumatı olmayan yoxdur.

Bu gün Azərbaycan Heydər Əliyev Fondunun məqsədyönlü və uğurlu fealiyyəti nəticəsində böyük mədəniyyətini - dünyada ən yüksək səviyyədə tanıtmaq və nümayiş etdirmək imkanı qazanıb. Xalqımızın zəngin mədəni irsi - musiqisi, ədəbiyyatı, incəsənəti, tarixi-mədəni abidələri artıq ölkə yox, beynəlxalq - UNESCO səviyyəsində qorunur. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının görkəmli nümayəndəlerinin yubileyleri bu mötəber təşkilatın geniş imkanları çərçivəsində qeyd olunur. Təbii ki, bütün bunlar təkcə Heydər Əliyev Fondunun deyil, mədəniyyətimizin, ümumilikdə Azərbaycanımızın uğurudur.

Onilliklər, yüzilliklər keçəcək, amma tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi sərvəti kimi həmişə qalacaq və bütün dünyaya örnek göstərilecək. Heç şübhəsiz ki, Azərbaycan xalqı bu sərvətin sahibi, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev isə onun mühafizəçisi və himayədarı kimi tarixdə qalacaqlar.

**Fəttaḥ Heydərov,**  
**Milli Məclisin deputati,**  
**Respublika Ağsaqqallar Şurasının sədri**

## **HEYDƏR ƏLİYEV MİLLİ XİLASKARLIQ MİSSİYASININ BANİSİDIR**

*Heydər Əliyev barədə danışarkən, yazarkən daim bəlağətdən, mübaliqədən və titullardan uzaq qaçıram. Hər zaman düşünmüşəm ki, Heydər Əliyevin yalnız elə adı dünyanın bütün titul və statuslarından, pafoslarından üstündür, fəvqəldir. Çünkü Heydər Əliyev adı Azərbaycan üçün müstəqilliyyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmziidir. Heydər Əliyev adı xalqımız üçün mənəvi yüksəlişin, milli intibahın, azərbaycanlılığın, vətənə sevginin və layiqli xidmətin təcəssümüdür. Heydər Əliyev adı dünya üçün isə Azərbaycanı obyektiv tanumağın, Azərbaycanın necə böyük potensiala malik olduğunu dərk etməyin ən düzgün vasitəsidir.*

Heydər Əliyevin müasiri olmuşam. Onun komandasında hələ 45 il öncə təmsil olunmuşam, müxtəlif rəhbər vəzifələrdə fealiyyət göstərmişəm. Müstəqilliyyin ilk illərində - Heydər Əliyevin fealiyyətinin Naxçıvan dövründə isə ulu öndərin birbaşa rəhbərliyi altında çalışmışam, onun Naxçıvanın timsalında bütün Azərbaycana qurtuluş bəxş edəcək yeni missiyasının icrasında iştirak etmişəm. Bu da-hi insanla bağlı saysız-hesabsız xatırələrim var və onların hər biri Heydər Əliyevin müdrikliyinin, Azərbaycana sonsuz sevgisinin əyani təsdiqləridir.

Haqlı olaraq dünyannın ən böyük azərbaycanlısı sayılan bir dahi şəxsiyyət barədə söz söyləmək, mülahizə yürütmək xüsusi həssaslıq və səmimiyyət tələb edir. İndi də şahidi, bəzi hallarda isə iştirakçısı olduğum hadisələri, Heydər Əliyevin həmin dövrde əhəmiyyətli, bu gün isə fəvqəladə saydığımız addımlarını böyük ehtiramla yada salıram.

Kalqımızın tarixində böyük sərkərdələr, liderlər, parlaq şəxsiyyətlər çox olub. Bu gün de onların hər birini minnətdarlıqla xatırlayı, tarixdəki yerlərini uca tuturuq. Bunu heç kim inkar edə bilməz. Fəqət, inkar olunmaz bir həqiqət də var: həmin şəxsiyyətlərin, liderlərin heç biri obyektiv, ya subyektiv səbəblərdən dayanıqlı milli Azərbaycan dövləti qurmaq, onun mövcudluğu üçün möhkəm ideoloji, siyasi, iqtisadi zəmin yaratmaq imkanında olmayıblar.

Bele insanların həyata keçməyən, nisgilə, qubara çevrilən arzularını isə Heydər Əliyev gerçəyə çevirib! Məhz buna görə də mən o qənahtediyəm ki, Heydər Əliyevin milli tariximizdəki yeri tamam fərqlidir və o, haqlı olaraq, dünyadan ən böyük azərbaycanlısıdır!

Heydər Əliyev bugünkü dayanıqlı, qüdrətli, müsteqil Azərbaycan dövlətinin banisidir!

Heydər Əliyev ən yeni tariximizin müəllifidir, bütün sahələri əhatə edən inkişafımızın banisidir!

Onun fəxrələ bəyan etdiyi "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdür" fikri müasir tariximizdə möhtəşəm çağırışdır və bizi bu müstəqilliyi qorumağa səfərbər edir.

Bu gün cəbhə xəttində düşmənə layiqincə cavab verən, mühüm qələbələr əldə edən Azərbaycan Ordusunun banisi də məhz Heydər Əliyevdir.

Xalqımız İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin öyrətdiyi kimi dövlətçilik ənənələrini, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmek bacarığını nümayiş etdirir.

Heydər Əliyevin milli xilaskarlıq missiyasının banisidir. Bəziləri bu missiyanın başlanğıcını 1991-ci ilin 3 sentyabrından - Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsindən hesablayır, bəziləri isə 1993-cü ilin məlum 15 iyun tarixini əsas götürürler. Mən, elə mənim kimi çoxları da, bu tarixin əslində 47 il öncəden - 1969-cu ildən başlandığını düşünürük.

Hesab edirəm ki, Heydər Əliyevin fealiyyətindən, missiyasından danışarkən, ilk önce məhz 1969-1982 və 1983-1987-ci illər dövrünü ciddi araşdırmalı, o illərin proseslərini öyrənməli və öyreteməliyik. Bu

zərurətdir! Bunun zəruriliyini sübut edən yalnız bir faktı misal çəkirom. 1990-cı ildən etibarən Azərbaycanın bütün bölgələrindən vətəndaşlarımız «Heydər Əliyev hakimiyyətə gəlməlidir, Azərbaycanı yalnız o xilas edə bilər!» çağırışları ilə ictimai təşəbbüs'lərə başladılar, siyasi tələb iżrili sürdürlər.

Bu çağırışın səbəbi nə idi? Bu insanlar ötən əsrin 60-ci illərinin çətinliklərini, məşqəqətlərini yaşamışdır və onları bu problemlərdən məhz Heydər Əliyev hakimiyyətə gəlməklə xilas edə bildi, Azərbaycanı səfələtdən yüksəlişə yönəldti. Bu insanlar bildirdilər ki, 1990-ci illərdə üzləşdikləri böhranın səbəbi də məhz Heydər Əliyevsizlik oldu, yəni bu böyük şəxsiyyətin hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana qarşı bütün cəbhələrdə hücumun başlanması rəvac verdi. Xalqımız aydın dərk edirdi ki, tarixin bu yeni ağır sınağını da yalnız və yalnız Heydər Əliyevin rəhbərliyi altında dəf edə bilər.

Heydər Əliyevin birinci rəhbərlik dövrünün əsas xüsusiyyətlərini mən çox qısa şəkildə vurğulamaq istərdim. Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərliyi illeri gözümüzün öündən kino lenti tək keçir. Heydər Əliyevin respublika rəhbərliyinə gelişqi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açdı. Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaq, digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan o illərdə sürətlə inkişaf etməyə başladı. Şəhərlər, rayonlar, hətta kəndler böyük tikinti meydanına çevrildi, yeni istehsal və sonaye müəssisələri yaradıldı. İnsanların sosial təminatı, mədəni-intellektual seviyyəsi yüksəldi. Ümummilli liderin təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu. Bununla da, respublikamızın gələcək müstəqiliyinin iqtisadi əsası formalasdırılırdı.

Ölkəmizin inkişafı naminə görülən genişmiqyaslı tədbirlərə dair çoxsaylı faktlar sadalamaq olar. Çünkü bütün bu proseslər mənim yaxşı xatirimdədir, onların bilavasitə şahidi olmuşam. Ulu öndərin etimadı ilə Vilayet Partiya Komitəsində təlimatçılıqdan Ordubad və Culfa rayonlarına rəhbərliyə, muxtar respublikada nazir vəzifəsinə qədər

yüksəlmişəm. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi tədbirlərin iştirakçısı olmuşam. Dəfələrlə onun qəbulunda olmuşam və hər dəfə bölgədə olan vəziyyəti soruşmaqla, ümumi işlərin hesabatını dinleməklə yanşı, o qədər düzgün tapşırıqlar, uzaqgörən məsləhətlər verirdi ki, məhz bu layihələr nəticəsində həmin rayonlarda kompleks inkişaf ələdə olunurdu. O, nitqlərində, çıxışlarında hər zaman çıxış yollarını aydın müəyyənləşdirirdi və problemlərin səbəblərini, həll yollarını uzaqgörənliklə sadalayırdı. Bize əsas tapşırıq və göstərişi xalqa layiqli və vicdanlı xidmət idi.

Bir sözlə, Azərbaycan 13 il ərzində Heydər Əliyevin rəhbərliyi altında ittifaq respublikaları arasında axırıncı yerlərdən ön sıralara yüksəldi. Bu misilsiz fealiyyət SSRİ rəhbərliyinin diqqətini çəkdiyindən ona ittifaqın ən ali rəhbərliyində təmsil olunmaq teklifi verildi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmaqla həm də Azərbaycan tarixinde ən yüksək vəzifəyə layiq görülmüş yeganə həmvətənlimiz oldu. Bu dövr həm də, SSRİ tərkibində Azərbaycanın süreli inkişafına təkan verdi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü həm də xilaskarlıq missiyasının ilk mərhəlesi idi. Heydər Əliyevin hakimiyyətdən istefə vermesi nəticəsində Azərbaycanın bütün sahələrdə böyük problemlər, ən əsası isə hərbi təcavüzə məruz qalması insanlarımızdə bu böyük şəxsiyyətin varlığına böyük ehtiyac yaratdı. 1990-ci ilin qanlı yanvarı göstərdi ki, Heydər Əliyevin məkrili hücumlar üçün hədəf seçilməsinin əsas səbəbi nəticə etibarilə Azərbaycanı sarsıtmak, xalqımızın başına faciələr getirmekdir. İmperianın bu qanlı əməlinə etiraz bildirmək üçün ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev əsl və yeganə milli lider olduğunu təsdiqlədi. Bu faciədən sonra Heydər Əliyevin Vətənə qayıtmamasına imkan vermir, onun müdafiəsinə qalxanları dərhal təqib və təzyiqlərlə üz-üzə qoyurdular. Lakin onu heç nə qorxutmadı, bütün manəeleri dəf edərək, Vətənə, Azərbaycana döndü, dünəyaya göz açdığı məkana, qədim Naxçıvan torpağına qayıtdı.

Tanrı Heydər Əliyevə yenidən milli xilaskarlıq missiyasına başlaması nəsib etdi. Bu prosesə nəzər salmadan önce hesab edirəm ki, ümumiyyətlə, həmin dövrde Naxçıvandakı durumu göz öününe getirmək lazımdır. Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılıqlaraq tamamilə iflic vəziyyətinə düşmüş, digər tərəfdən isə ermənilərin hücumları bölgədəki ağır vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Muxtar respublika demək olar ki, hər an itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ulu önderin Naxçıvana gəlişi blokada şəraitində yaşayan, acınacaqlı problemləri ilə tənha qalan naxçıvanlılara mübarizlik əhvalı gətirdi, Heydər Əliyevin timsalında böyük xilaskarımızı tapdı.

22 iyul 1990-cı ildə on minlərlə insan muxtar respublikanın ən ucqar kəndlərindən belə axın-axın Naxçıvan şəhərinə ulu önderin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün mərkəzi meydanda möhtəşəm mitinq keçirildi, dahi rehbərə xalqın sevgisi, etimadı və inamı bir daha bəyan edildi. Əhali bilirdi ki, Naxçıvan artıq nicasət yoluna çıxıb.

Heydər Əliyev naxçıvanlıların qarşısında çıxışında konkret danışdı: *"Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmisəm".*

Həmin dövrən 26 il ötür. Amma o hadisəni indi də xatırlayanda yənə də böyük qürur və minnətdarlıq hissini yaşayıram. Bir mühüm məqamı da qeyd edim ki, həmin gün Heydər Əliyev böyük Hüseyn Cavidin məzarını da ziyarət etdi. Bu ziyarətin böyük rəmzi mənəsi vardi. Belə ki, 1937-ci ildə repressiyaya məruz qalaraq Sibire sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin neşinin axtarılırlaraq tapılması, çox böyük çətinliklərlə uzaq Sibirdən Azərbaycana gətirilməsi məhz Heydər Əliyevin qətiyyətinin təntənəsi idi. 1982-ci ildə ulu önderin millətə sevgisinin əyani təcəssümü olan, bu gün də böyük fəxarət hissi ilə xatırlanan bu hadisənin mən də canlı şahidi olmuşam.

Bəli, ümidsizliyə qapılmış naxçıvanlıların artıq ürəyində bir ümidi çırğı yanmağa başlamışdı. Naxçıvanda Heydər Əliyev bacısı Süre xanımın kiçik evində məskunlaşmışdı. Şahidiyəm, hər gün muxtar respublikanın kəndlərindən yüzlərlə insan bu şəxsiyyətin ziyarətine gələrək onunla ünsiyyətdən mənəvi təselli tapırdılar. Heydər Əliyev özü də, tez-tez şəhərə çıxır, sakinlərlə görüşür, onların qayğıları ilə maraqlanır. Sonralar Prezident İlham Əliyev bu dövrü xatırlayanda deyirdi ki, "Həmin illərdə Naxçıvan Heydər Əliyevi, Heydər Əliyev isə Naxçıvanı qorudu".

Artıq Heydər Əliyev özü də istəmədən, arzulamadan mübarizənin ön xəttində idи. Bu mübarizə əslində, siyaset mübarizəsi deyildi. Bu, xalqın milli-azadlıq mübarizəsi idи. Naxçıvana gelişindən az sonra, 1990-ci ilin avqustunda gənclərlə görüşdə ulu öndərin dediyi aşağıdakı sözler onun əsas amalını konkret şəkildə ifadə edirdi: *"Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir".*

Xalqın tələbi ilə bir çox idarə və təşkilatlardan deputatlığa namizədliyi irəli sürürlən Heydər Əliyev 1990-cı il 30 sentyabr seçkilərində Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, Naxçıvan Trikotaj Fabriki kollektivi tərefindən isə Naxçıvan Ali Məclisinə deputat seçildi. Bu müddətdə Heydər Əliyev Naxçıvanı az qala kəndbəkənd gəzir, əhalinin problemlərini öyrənir, əsas çətinliyin nə olduğunu, nədən qaynaqlandığını dəqiq müəyyənləşdirirdi.

Artıq Heydər Əliyevi ziyarət üçün tək Naxçıvandan deyil, Azərbaycanın bütün bölgələrindən insanlar axın edir, İttifaq məqyasında, hətta Qərb ölkələrindən belə nüfuzlu jurnalistlər müsahibə üçün gəlirlər. Bəli, Heydər Əliyev artıq təqaüdçü statusunu itirmişdi və indi Azərbaycanda ən nüfuzlu şəxsə çevriləmkən yanaşı, ümumiyyətlə, SSRİ-də, dünyada addımları, qərarları maraqla qarşılanan siyasetçi olmuşdur.

1990-ci ilin noyabr ayının 17-də Naxçıvan Ali Məclisinin ilk sessiyası işə başladı. Və hər kəsin istəyi, arzusu ilə iclasa sədrlik Heydər Əliyevə həvalə edildi. Həmin sessiya, orada qəbul edilən qərarlar

Azərbaycan tarixində böyük dönüş yaradacaq hadisələr idi. Hesab edirəm ki, bu hadisələr həm də sərf dövlətçilik, müstəqillik baxımından daha da dərindən öyrənilməli və təbliğ olunmalıdır. Gəlin, birbaşa Heydər Əliyevin təklifi ile müzakirəyə çıxarılan və qəbul edilən qərarlarla nəzər salaq.

Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirək Naxçıvan Muxtar Respublikası adlandırılmağı qərara aldı. Bu, ittifaq məqyasında Sovet Sosialist adından ilk imtina idi.

Naxçıvan MSSR Ali Sovetinin adı dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Bu, artıq Naxçıvanın milli-azadlıq mübarizəsinə, müstəqil dövlətçilik uğrunda mübarizəyə böyük qətiyyətlə qoşulmasını təsdiqləyirdi.

Bir məqamı isə üstündən 26 il keçəsə də yene də həyəcanla, qürur-la xatırlayıram. Heydər Əliyevin təklifi ilə milli istiqalə rəmzimiz olan üçəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Bəli, bu gün dünya məqyasında böyük şərəf və iftخارla dalgalandırıldığım bu şanlı bayrağımızı unutmayaq ki, dövlət məqyasında ilk dəfə məhz Heydər Əliyev dalgalandırıb və rəsmi miləsdirib.

Həmin gün Ali Məclisin qarşısında on minlərlə insanın mitinqi keçirildi. Tələb bir idi: Heydər Əliyev Ali Məclisin sədri seçilsin. Bu qərar deputatlar tərəfindən də tam dəstəklənirdi. Lakin ulu öndər qətiyyətlə bu təklifə qarşı çıxdı.

Naxçıvan Ali Məclisin sessiyasında müzakirə olunan məsələlər yalnız muxtar respublikaya aid deyildi. Heydər Əliyevin təşəbbüsü ilə ikinci iclasda Ali Məclis 1990-ci il 20 Yanvar faciəsinə də siyasi qiymət verdi. 1990-ci il 21 noyabrında Naxçıvan Ali Məclisi Heydər Əliyevin işleyib hazırladığı "1990-ci ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etdi. Baxmayaraq ki, həmin dövrə Bakıda bu təşəbbüsü rəsmi səviyyə-

de nəinki dəstəkləmir, hətta qorxaqcasına onu Kremlə qarşı qiyam kimi dəyərləndirirdilər.

Xalqımızın müstəqillik mücadiləsi ilə bağlı konstitusion müstəvindəki ilk həlli dəcidi addımı da məhz Naxçıvan Muxtar Respublikasının Ali Məclisi atdı. 1991-ci il martın 17-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun Naxçıvanda boykot edilməsi faktı da ulu öndərin müstəqillik ideallarına na qədər bağlı şəxsiyyət olduğunu təsdiqləyir. O zaman respublika rəhbərliyi bu seçkiləri saxtalasdıraraq Moskvaya tələb edən rəqəmi «rəsmiləşdirse» də, Naxçıvan ictimaiyyəti Heydər Əliyevin rəhbərliyi altında müstəqillik istəyini ortaya qoydu.

Şübəsiz ki, Heydər Əliyevin bütün bu təşəbbüsleri ölkə rəhberliyi tərəfindən həm qısqanlıqla, həm də qəzəblə qarşılındırı. Təsadüfi deyil ki, Azərbaycan Ali Sovetinin 1991-ci ilin fevral sessiyasında Heydər Əliyevin Qarabağ cəbhəsindəki vəziyyət, ölkədəki ağır durum barədə müfəssəl təhlili çıxışına və konkret təkliflərinə öyrədilmiş deputatlar tərəfindən maneələr yaradıldı. Lakin Heydər Əliyev tək canı ilə bütün bu marionet deputatlara kişilik, qətiyyət dərsi verdi, çəkinmədən mövqeyini bildirdi.

Artıq Heydər Əliyev barədə bütün dünya qəzetləri yazar, onun adı deputatın fəaliyyətini izləyirdilər. Ulu öndərimizin nüfuzu günlündən artırdı. Həmin dövrədə şəxsən şahidi olduğum bir faktı xatırlayıram. 1990-ci ilin 30 mart-16 aprel tarixlərində Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybəkin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri kimi qardaş ölkədə səfərdə oldum. 9 vilayətdə görüşlər keçirdik, iki nazir istisna olmaqla bütün hökumət üzvlərinin qəbulunda olduq. Səfərin nəticəsi kimi imzaladığımız müqavilə isə yalnız Türkiyə ilə muxtar respublika arasında deyil, həm də bütünlükə Azərbaycanı əhatə edən və mədəniyyətdən təhsilə, elmdən sehiyyəyə qədər bir çox sahəni eks etdirirdi. Bu müqavilənin məntiqi davamı kimi 1991-ci ilin may ayında Türkiyənin Ağ dəniz sahilərini əhatə edən vilayətlərdə mədəniyyət kollektivimizlə səfərdə olduq. Səfərdən önce Heydər Əliyevlə görüşdüm

(hələ muxtar respublika Ali Məclisinin sədri deyildi) və ona səfər barədə məlumat verdim. Söhbət əsnasında Heydər Əliyev dedi: "Fəttah, Türkiyədəki siyasi prosesləri diqqətlə izleyirəm. Orada in-di ən fəal Süleyman Dəmirəldir. Onu yaxşı tanıyıram, özü de 60-70-ci illərdən. Bakıda səfərdə da olub. Yaxşı da münasibət qurmuşduq. Dəyerli adamdır". Beləliklə, Türkiyəyə səfərə getdik. 16-17 may tarixlərində Dənizli şəhərində olduq. Bu vaxt Türkiyədə parlament seçkiləri kampaniyasının qızığın vaxtı idi. Eşitdik ki, Doğru Yol Partiyasının sədri Süleyman Dəmirəl şəhərdə təbligat mitinqi keçirdir, mən də ora getdim. Mitinqdən sonra Süleyman Dəmirəllə görüşdüm. Ayaqüstü söhbət əsnasında, "Süleyman bəy, Heydər Əliyevin sizə salamları var" - dedim. Üzüne sevinc gəldi: "Heydər bəy Naxçıvandadır, bilirəm, izleyirəm. O, çox böyük kişidir, dəyerli insandır, qiymətli insandır. Ondan xalq olaraq muğayat olun, onun qayğısına qalın, onun qədrini bilin. Ona böyük salamlarımı çatdırın, inşallah onunla görüşmək istərdim".

Bir müddət keçdi, parlament seçkilərində Süleyman Dəmirəlin partiyası qalib gəldi və o, Türkiyənin baş naziri seçildi. İlyarım sonra isə Türkiyənin Prezidenti oldu. O dövrə Naxçıvana hərtərəfli dəstəyini göstərdi və Heydər Əliyevi şəxsi dəvəti ilə Türkiyəyə çağırıldı, böyük qəbul təşkil etdi. Bu görüşün nəticəsi kimi, ümumiyyətə, Azərbaycan-Türkiyə münasibətlərinin sağlam təməli qoyuldu, "Bir millət-iki dövlət" məramının gekrəkləşməsi üçün zəmin yaradıldı. Bu səmimi bünövrə üzərində bu gün də Azərbaycan-Türkiyə münasibətləri inkişaf edir, daim möhkəmlənir.

Artıq Naxçıvan sakinləri Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçib birbaşa rəhbərlik missiyasına başlamasını tekidə tələb edirdilər. Belə çətin və ziddiyyətli dövrde, erməni təcavüzünün şid-dətləndiyi vaxtda Heydər Əliyev xalqın isteyi ilə razılaşdı. 1991-ci ilin 3 sentyabrında Heydər Əliyev yekdilliklə Naxçıvan Muxtar Respublikası Ali Məclisine Sədr seçildi.

Bu vəzifədə çalışdığı iki ilə yaxın dövrde Heydər Əliyev elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə

onilliye örnek ola bilər. Ümummilli liderimiz bu qədim diyarı bədnam ermənilərin işgal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişaf üçün ardıcıl tədbirlər həyata keçirdi.

Rus qoşun hissələrinin Azərbaycan ərazisində ilk dəfə olaraq mehz muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, Naxçıvanın taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi kimi vacib məsələlər qısa müddədə həllini tapdı. Yeni iqtisadi münasibətlərin formalasdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına na koskin ehtiyacının ödənilməsi, enerji tömənəti sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün aeropорт yenidən qurulması kimi mühüm hadisələr Heydər Əliyev döhasının fədakarlığının nəticəsi idi.

31 dekabrın "Dünya azərbaycanlılarının həmrəylik günü" kimi qeyd olunması və 7 noyabr bayramının (keçmiş SSRİ-də keçirilən Oktyabr inqilabı günü) ləğv edilməsi haqqında da qərarların qəbulu tarixi ədaletin bərpasına xidmət edirdi.

Həmin dövrə blokadadan əziyyət çəkən Naxçıvan Heydər Əliyevin səyəri nəticəsində sərhəd qonşularımız olan dövlətlər də münasibətlərini möhkəmləndirirdi. Hələ 1991-ci il 29 oktyabrda Heydər Əliyevin ciddi seyi ile başa gəlmış Naxçıvan Muxtar Respublikasının Sədərek rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərində salınmış müvəqqəti körpünün rəsmi açılış mərası olmuşdu. 1992-ci il 22-25 martda Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstəriləməsi barədə 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasının nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalanmışdır. 1992-ci il may ayının 28-də Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş "Ümid" körpüsünün açılışı olmuşdur.

1992-ci il 22-26 avqust tarixlərində Heydər Əliyevin İran İslam Respublikasına səfəri oldu. Həmin səfərin iştirakçısı kimi deyim ki, İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani şəxsi təyyarəsini Naxçıvana göndərərək, Heydər Əliyevi Tehrana rəsmi səfərə dəvət etmişdi. Olduqca məhsuldar, səmərəli danışıqlar oldu. Bu gün tam əminliklə deyə bilerik ki, mehz o görüş nəticəsində də Azərbaycan-İran münasibətləri, ümumiyyətə, quruldu, gərginlik aradan qaldırıldı və bu sağlam əməkdaşlıq indi də qətiyyətlə davam etdirilir, iki dövlətin əlaqələri gündən-güne inkişafdadır. Onu da, qeyd edək ki, Haşimi Rəfsəncani ilə sonralar da, Heydər Əliyevin prezidentliyi dövründə bir neçə dəfə görüşləri olmuşdur.

Həmin görüşün hafizəmdə qalan ən duyğulu məqamı isə İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə Heydər Əliyevin görüşü oldu. Xamneyi dünyanın ən böyük azərbaycanlısına xitabən dedi: "Heydər bəy, Siz elə-bələ, adı adam, siyasetçi deyilsiz. Biz Sizi çıxdan tanıyırıq. Siz hełə Moskvada işləyəndə fəaliyyətinizi biliardık, daim izləyirdik. Fəxr edirdik ki, bir müsəlman övladı, bir türk oğlu o qüdrətli dövlətin rəhbərliyindədir, orda böyük nüfuz sahibidir. Siz böyük adamsız, böyük siyasetçisiz və bunu hamı bilir".

Bəli, Heydər Əliyev dünyanın hər yerində yüksək qiymətləndirilən böyük insan idi! Bu səfərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığı dair protokollar imzalanmışdır.

1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında, Sədərək, Culfa və Şahərtəx keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikildi. İran İslam Respublikasından Culfa rayonuna, Türkiyə Respublikasının İqdır vilayətindən isə 92 kilometrlik bir məsafədən yüksək gərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı ki, bu da Naxçıvanın elektrik enerjisine olan ehtiyacını əsasən ödəmiş oldu.

23 oktyabr 1992-ci ildə Naxçıvanda soyuq hava şəraitində böyük ədib Hüseyn Cavidin 110 illik yubileyi qeyd olunurdu. Bakıda bu yu-

biley heç yada belə düşməmişdi. Tədbirin təşkilatçısı məhz ulu öndərimiz idi. Cavid ırsinə yüksək qiymət verən Heydər Əliyev 1996-ci ildə onun qəbri üzərində bu ədibə layiq əzəmətli bir məqbərə ucaldırdı. Tədbirdə etdiyi çıxışında Heydər Əliyev həm də ölkədəki proseslərə də qiymət verdi, o dövrda rəsmi Bakı torəfindən Naxçıvana editən təzyiqlərin qarşısından geri çəkilməyəcəyini bəyan etdi.

Həmin günlər, həqiqətən də, çox çatın və təlatümlü keçirdi. Blokada şəraitində yaşayın Naxçıvana kömək etmək əvəzinə hakimiyətdə olan AXC-Müsavat cütlüyü təxribatlar töredir, muxtar respublikada hakimiyət böhrəni yaratmaq isteyirdilər. Lakin onların bütün cəhdələri boşça çıxdı. Naxçıvanın sakinləri öz liderlərinə və iradələrinə sahib çıxaraq, araqaşırıdanları Naxçıvandan qovdular.

1993-cü ilin iyununda Azərbaycanda yaranmış hakimiyət böhrəni, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətileşdirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu.

1993-cü ildə xalqın çağrımasına səs verən Heydər Əliyev Azərbaycanın yarımcان cismine sanki mübariz ruh kimi qayıdı. Ölkəni məhv olmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Ulu öndər Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyyət qovşudura bildi. Özünə-məxsus müdriliklə müstəqilliyyin təməl prinsiplərini, ideoloji bazasını formallaşdırıldı. Azərbaycanlılıq ideologiyasını milli birliyin bünövrəsinə çevirdi. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyin və ərazi quruluşuna qəsd etmək niyyətine düşən, etnik separatizmi təşviq edən ünsurlar zərərsizləşdirildi. Dövlət çəvrilişləri cəhdələrinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə, dövlətciliyə qəsd etməyə çalışı daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sıpər çəkdi.

Güclü və modern ordu quruculuğuna başlanıldı. Bu sahədə mühüm nailiyyətlər əldə olundu və biz onun nəticələrini elə bu günlərdə hamiliqlə gördük, qürurla seyr etdik. Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi dönüş yarandı. Heydər Əliyev bütün nüfuzlu xal-

rici ölkələrdə səfərlərdə oldu, hər birində əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Bunun nəticəsi olaraq, 1996-ci ilin dekabrında Lissabon sammitində Azərbaycanın Qarabağ üzərində suveren hüququ beynəlxalq miqyasda tam qəbul olundu.

Heydər Əliyev böyük müdrikliklə dövlətin əsas təsisatlarını yaratmağa başladı. 1995-ci ildə ölkə Konstitusiyasının qəbulu hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin baza prinsiplərini müəyyənləşdirdi. Əsas Qanunun qəbulundan sonra ictimai həyatın bütün sahələrində köklü islahatların aparılmasına başlanıldı. Paralel olaraq ölkənin iqtisadi böhrandan azad olunması üçün iqtisadiyyatda struktur islahatları aparıldı, özəlləşdirmə prosesinə başlanıldı. Sahibkarlığın inkişafı məqsədilə ciddi qanunverici baza formalasdırıldı, müvafiq dövlət proqramları qəbul olundu. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq aqrar sektorda islahatlar həyata keçirildi, torpaq əsl sahibinə - kəndliyə qaytarıldı.

1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi yönündə atılmış ən mühüm addımlardan biri oldu. Ulu öndər Heydər Əliyev xalqı öz təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnu təmin etdi. “Əsrin müqaviləsi” dünyadan aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırmasına səbəb oldu. 12 noyabr 1997-ci ildə “Çıraq” platformasında ilk neftin hasil olunması mərasimi yeqin çoxlarının yadındadır. Bu hadisə müstəqillik tariximizin mühüm rəmzlərindəndir.

Bu gün qürurla deyə bilərik ki, ümummilli liderin yeni neft stratejiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilmesi, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqlarının keşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin artıq yekunlaşması, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP, TAP kimi layihələrin gerçekləşməsi Azərbaycanın böyük nüfuzunu şərtləndirir.

Ümummilli lider ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimati oldu. Bu bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermedi. Bu, Azərbaycan dövlətciliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. Dünya Azərbaycanlılarının I Qurultayında “*Har bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam*” - deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycanlılıq ideyası ətrafında səfərbər etdi.

Bu gün çox qürur duyurraq ki, ulu öndərimizin irləni, müqəddəs yoldunu davam etdirən, Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından birinə çevrilən məkan - Heydər Əliyev Fondu var. Ulu öndərimiz həyatı boyu mərhəmet, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıycısı oldu və sevinirəm ki, Heydər Əliyev Fondu da bu dəyərləri artıq 12 ildir layiqincə dünyada təbliğ edir. Yəni Heydər Əliyev irlisinin yaşadığını, demək onun özünün də mənən yaşıdığını hər gün sübut edir. Bu şərəfli fəaliyyəti məhz Fondun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevannı adı ilə bağlıdır. Məhz onun səyləri, Heydər Əliyevə olan dərin sevgisi və bağlılığı nəticəsində xalqımız Heydər Əliyev Fondu na elə Heydər Əliyevin özünü kimi yanaşır, dar gündən çəkinmədən ora müraciət edir, ordan yardım istəyir, ordan mədət umur. Yəni xalqımızın qəlbində Heydər Əliyevi yaşıdan, onu daim canlı kimi təsəvvür etməyə imkan verən bu fəaliyyətin müellifi məhz çox hörmətli Mehriban xanım Əliyevadir.

Dünyanın onlarla ölkəsində Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir, xəstəxanalar açılır, yardımə ehtiyacı olan insanların problemləri həll olunur, dini ibadətgahlar təmir edilir, onlarla diger

sosial layihələr icra olunur. Bunlar həm də Azərbaycanın təbliğatı, tənimsədir.

Bu günlərdə çox çətin, eyni zamanda qürurlu anlar yaşadıq. Həm itki gördük, həm qələbə. Aprel ayının 2-də başlayan və dörd gün sürən cəbhəboyu gərginlik bir millət, dövlət olaraq hamimizi sınağa çəkdi. Şəhidlər verdik - sübut etdik ki, xalqımız ərazi bütövlüyü müz uğurunda canından keçməkdən bir an da olsa vaz keçməyib. Hərbi üstünlük qazandıq - sübut etdik ki, Ordumuz, həqiqətən də, Qafqazın ən güclü, ən modern ordusudur. Yüksəkliklər əldə etdik - sübut etdik ki, əsgərlərimiz istenilən an qələbə bayraqımızı Şuşada, Ağdamda, Xankəndidə dalğalandırmağa qadirdir. Bu qələbənin müəllifləri Azərbaycan əsgəri və Ali Baş Komandandır, xalqdır! Demək, həm də qələbə Heydər Əliyev ırsinə, onun siyasi xəttinə məxsusdur!

Bizim üçün məlum günlərin ən mühüm nəticələrindən biri də o idi ki, bu proseslərdə xalqla Prezidentin six mənəvi birliyi, həmreyiliyi, bağlılığı bir daha aşkarla çıxdı. Bu bağlılıq, bu birlik həm də Heydər Əliyev ırsinin, siyasi xəttinin təntənəsi, növbəti nailiyyətidir. Azərbaycan naminə, vətən və xalq naminə, Qarabağ naminə Heydər Əliyev ırsı və siyasi kursu ətrafında daha six birləşməli, Prezident İlham Əliyevin ətrafında səfərbər olmalıdır. Bu, bizim artıq ən ali vətəndaşlıq borcumuzdur.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əser bu gün möhtərəm prezidentimiz tərəfindən daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşıyır. Büttün sahələrdə davamlı hal alan yüksəliş, xalqın öz lideri ərafında six səfərbər olması, müstəqilliyimizin, həqiqətən də, artıq dönməz və davamlı hal alması, şübhəsiz ki, ulu öndərin ruhuna böyük ehtiramımızın göstəricisidir.

Heydər Əliyevin şah əsəri - müstəqil Azərbaycan etibarlı əllerədir!

**Eldar İbrahimov,**  
*Milli Məclisin Aqrar siyasət komitəsinin  
sədri, i.e.d., professor*

## **İLHAM ƏLİYEV VƏ MÜASİR AQRAR SİYASƏT**

Kənd təsərrüfatı hər bir ölkənin real iqtisadiyyatının ən mühüm sahəsi olmaqla əhalini ərzaqla və sənayeni müxtəlif növ xammalla təmin etmək, işsizliyi aradan qaldırmaq, kənd ərazilərini inkişaf etdirmək və kənd əhalisinin sosial-rifah halını yaxşılaşdırmaqdə böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının inkişafı eyni zamanda kənd təsərrüfatı texnikası və avadanlıqları istehsalının, habelə kənd təsərrüfatı məhsulları, ərzaq və sənaye malları bazarnın inkişafına da təkan verir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətinin ilk dövründən aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin əhalinin ərzaq təhlükəsizliyinin yüz faiz yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu öne çıkmışdır. Bu barədə cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün icaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurgulmuş və prezidentliyi dövründə bu istiqamətdə aqrar bölmənin inkişafına yönəlmış böyük əhəmiyyəti olan tədbirləri əhatə edən sənədlər imzalamışdır.

Məlumdur ki, ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir və onun bazasını kənd təsərrüfatı təşkil edir. Respublikamızda əhalinin 47 faizinin kənd yerlərində yaşamasını və iş qabiliyyəti olanların 39 faizinin kənd təsərrüfat: sahəsində çalışmasını nəzərə alsaq görərik ki, kənd təsərrüfatı iqtisadiyyatın real sahəsi olmaqla yanaşı, həm də ölkə əhalisinin böyük bir qisminin həyat tərzidir və güclü sosial əhəmiyyət kəsb edir. Məhz kənd təsərrüfatının iqtisadi, siyasi və sosial əhəmiyyətini yüksək qiymətləndirən

İlham Əliyev cənabları ölkəmizdə kənd təsərrüfatının inkişafına və dövlətin aqrar siyasətinin daim təkmilləşməsinə böyük diqqət və qayğı ilə yanaşır.

İlham Əliyev cənablarının imzaladığı bir çox qanun, fərman və sərəncamlar aqrar sahədə sahibkarlar üçün əlverişli fəaliyyət mühitinin yaradılmasına, fermerlərin dövlət qayğısı ilə əhatə olunmasına, onların gelirinin artmasına və rəqabətə davamlı kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımına yönəlmışdır.

Bələ ki, kənd təsərrüfatı məhsul istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi müddəti 2018-cü ilin sonuna kimi uzadılıb. Bunun nəticəsində keçən dövr ərzində fermerlərin dövlət bütçəsinə ödəmeli olduqları 1 milyard 600 milyon manata yaxın vəsait onların öz sərəncamında qallaraq istehsalın genişlənməsinə yönəlmüşdir. 2007-ci ildən isə əkin sahənin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, mineral gübreləre görə, habelə toxumculuğu və damızlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət bütçəsində subsidiyalar ödənilir. Bundan başqa kənd təsərrüfatı istehsalçılarına digər istiqamətlər üzrə birbaşa və dolayı subsidiyalar verilir və güzəştlər tətbiq edilir. Ölkə Prezidentinin kənd təsərrüfatına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanlara gündəlik qayğısı və diqqəti nəticəsində 2007-2014-cü illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrelərə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət bütçəsində 890 milyondan çox subsidiya verilmişdir. Aqrar bölmədə dövlətin heyata keçirdiyi bu stimullaşdırıcı tədbirlər sayəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının həcmi daim artmış və 2014-cü ildə 5226 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü ilə nisbetən 3,6 dəfə çoxdur.

Bununla yanaşı, qloballaşmanın dərinleşməsi, təbii ehtiyatların həddindən çox istismarı, iqlim dəyişikliyi və əhalinin yüksək artımı dünyanın bir çox ölkələrində ərzaq təhlükəsizliyinin təmin edilmesi üçün böyük çətinliklər yaradır. Azərbaycan Respublikasının preziden-

ti cənab İlham Əliyev 2015-ci il aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünnən sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: "...Ərzaq təhlükəsizliyi bizim üçün prioritətdir...Çünki ərzaq təhlükəsizliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzлəşəcəklər". Aqrar sahənin inkişaf etdiyi ölkələrin təcrübəsi sübut edir ki, bu problemin həllinə nail olmaq üçün iqtisadi cəhətdən ən əlverişli yolda innovativ metodlardan istifadə etməkdir.

İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz eksini tapması kimi anlaşıldığına görə dünyada kənd təsərrüfatı istehsal olunan məhsulun daha çox elmtutumlu olması istiqamətində inkişaf edir. Bu, iqtisadiyyatın inkişaf etmiş ölkələrin təcrübəsində əyani surətdə özünü göstərir. Məhz bu xüsusiyyyətinə görə onlar daxili məhsul bazarında balansı təklif və tələb əsasında saxlaya bilir, dünyanın qabaqcıl bazarlarına daxil olur və milli məhsul istehsalçılarını sıxışdırır müflisləşdirirler. Ona görə də qabaqcıl ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da ölkə Prezidenti cənab İlham Əliyevin müasir aqrar siyasəti aqrar-sənaye kompleksinin innovasiyalı inkişafına nail olmaq istiqamətində formalşır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, aqrar-sənaye kompleksinin innovasiyalı inkişafını həyata keçirmək və onu yaxşılaşdırmaq üçün innovasiya fəaliyyətinin müvafiq infrastruktur və ya bu fəaliyyəti informasiya, ekspert, marketinq, maliyyə, kadr və digər xidmətlərlə təmin edən material, texniki, qanunvericilik və digər vasitələrin məcmu mövcudluğu təmin edilməlidir. Bu isə müəyyən müddət tələb edir və ölkəmizdə innovasiyalı kənd təsərrüfatı formalşdırmaq istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

Bu məqsədlə yeni texnika və texnologiyaların tətbiqi üçün kənd təsərrüfatı məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi təşkil edilmişdir. İndiyədək fermerlərə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Azərbaycan

Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 800 milyon manatdan çox güzeşti kredit verilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü və imzaladığı sərəncamlı yaradılmış “Aqrolizing” Açıq Səhmdar Cəmiyyəti respublikamızda kənd təsərrüfatının inkişafına böyük töhfələr verir. Bele ki, ASC tərəfindən 2005-2014-cü illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, cins damazlıq heyvanlar alınaraq hüquqi və fiziki şəxslərə güzeşti şərtlərlə və lizinq yolu ilə satılmasına, 54 rayonda aqroservis filiallarının təşkilinə və onların müasir infrastrukturla təchiz edilməsinə, təmir emalatxanaların yaradılmasına, 6 logistik gübə bazasının tikilərək istifadəyə verilməsinə və Cəmiyyətin fəaliyyətinin təşkilinə 788 milyon manat bütçə vəsaiti ayrılmışdır. Bunun nəticəsidir ki, kənd təsərrüfatının müasir texnika ilə təminatı xeyli yaxşılaşmış və aqrotexniki tədbirləri vaxtında yerinə yetirmək üçün əlverişli imkanlar yaranmışdır. Kənd təsərrüfatı emal müəssisələrinin yüksək tələblərə cavab verən müasir texnoloji avadanlıqlarla təchiz olunması da ölkəmizdə rəqabətqabiliyyətli məhsullar istehsalını təmin etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının formalasdırıcı müasir aqrar siyasetin mühüm istiqamətlərindən biri də ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların yaradılmasına xüsusi önəm verilməsidir. Bu isə onunla əlaqədardır ki, ölkəmizdə əsasən xırda fermer təsərrüfatları üstünlük təşkil etdiyindən istehsalın intensivləşdirilməsi, innovasiyaların və yeni texnologiyaların tətbiqi qeyri-mümkündür. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, yeni müasir texnika və texnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da əmək məhsuldarlığını artırmağı, rəqabətqabiliyyətli mehsul istehsalına və istehsalın səmərəli fəaliyyətinə imkan verir. Iri təsərrüfatların yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, respublikamızın Ümumdünya Ticaret Təşkilatına (ÜTT) üzv olmaq istəyi ilə əlaqədar daxili bazarı qorumaq baxımından da böyük əhə-

miyyət kəsb edir. Ölkəmizdə əsasən taxıl, süd və balıq məhsullarına tələbatın ödənilməsində idxaldan asılılıq vardır. Bunu nəzəra alaraq, hörmətli Prezidentimiz əkin dövriyyəsində olmayan torpaqları cəlb etməklə, 50 iri taxılçılıq təsərrüfatları yaradılması tapşırığını vermişdir. Artıq bu istiqamətdə konkret işlər görülür. 2012-ci ildə Ağcabədi rayonunda fəaliyyətə başlayan “Qarabağ taxıl” MMC hər hektardan 55 sentnerdən çox bugda məhsulu əldə edir. Bir neçə rəyonda istifadəyə verilmiş südçülüklük komplekslərində hər inəkdən 6-7 min litr süd sağılır. Bele yüksək məhsuldarlıq hələ respublikamızın tarixində müşahidə olunmamışdır. Bu təsərrüfatlarının sayının artırılması ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafını təmin edəcək, taxila və süd məhsullarına olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti beynəlxalq təcrübəyə əsaslanaraq iri təsərrüfatların yaradılmasında kənd təsərrüfatı kooperativlərinin əhəmiyyətini də yüksək dəyərləndirir. Kooperativlərin yaradılması ölkəmizin mövcud qanunvericiliyində nəzərdə tutulsada bu sahədə hələlik uğurlu nəticələr əldə edilməmişdir. Bu isə onunla əlaqədardır ki, fermerlər təşəbbüs göstərib kooperativlər yaratmaqla məsələ həll olunmur. Dünya təcrübəsi göstərir ki, bu proseso dövlət dəstəyi olmadan kooperasiyanı inkişaf etdirmek mümkün deyil. Bu hal respublikamızın timsalında da özünü bürüzə verir və kooperativlərin sayı nəinki artmir, əksinə azalmaqdə davam edir. Bele ki, 2005-ci ildə aparılan kənd təsərrüfatı siyahıyalınmasının məlumatlarına görə 179 kənd təsərrüfatı istehsal kooperativləri olduğu halda hazırda cəmi 63 kooperativ mövcuddur. Bu kooperativlərin isə əksəriyyətinin 1 və ya iki üzvü olmaqla (Mülki Məcəlləyə əsasən en azı 5 nəfər olmalıdır) sadəcə adları kooperativdir və kənd təsərrüfatı kooperativi kimi fəaliyyət göstəre bilmirlər. Bunu nəzəra alaraq, İlham Əliyev cənabları 2014-cü il 16 aprel tarixli Fərmandə kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd ta-

**sərrüfatı kooperasiyası haqqında**" qanun layihesini hazırlamaq tapşırığı vermişdir. Hazırda bu qanun layihesi hazırlanaraq Milli Məclisə göndərilmiş və Aqrar Siyaset Komitəsində Milli Məclisin müzakirəsinə hazırlanır. Hesab edirik ki, bu qanunda fermerlərin iri təsərrüfatlar yaratmaları üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi öz müsbət nəticəsini verəcək və yaxın vaxtlarda ölkəmizdə səmərəli fəaliyyət göstərən kənd təsərrüfatı kooperasiya sistemi formalşaçaqdır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində balıq və balıq məhsullarının istehsalının artırılması mühüm əhəmiyyət kəsb edir. Bu məhsullara olan tələbatın ödənilməsi üçün ölkəmizdə əlverişli imkanlar mövcuddur və bu imkanlardan səmərəli istifadə olunmalıdır. Hazırda akvakulturanın imkanlarından geniş istifadə olunması üçün ölkəmizdə yeni balıq artırma obyektləri inşa olunur, mövcud müəssisələr yenidən qurularaq onların fəaliyyəti genişləndirilir. Balıq və balıq məhsullarına olan tələbatın tam ödənilməsində akvakulturanın böyük əhəmiyyəti nəzərə alınaraq 2014-cü ildə "Balıqcılıq haqqında" Azərbaycan Respublikasının Qanununa əsaslı deyişikliklər edilmişdir. Hesab edirik ki, akvakulturanın inkişafını təmin edən bu qanunvericilik bazası sahibkarlara özəl balıqcılıq təsərrüfatları şəbəkəsini genişləndirməyə və onlardan səmərəli istifadə etməklə balıq və balıqcılıq məhsulları istehsalını artırmağa əlverişli şərait yaradacaqdır.

Kənd təsərrüfatının intensiv inkişafı, innovasiya və texnologiyaların tətbiqi torpaqların münbitliyi və su ilə təminatı ilə sıx bağlı olduğu üçün müasir aqrar siyasetdə meliorasiya və irriqasiya məsələlərinə də xüsusi diqqət verilir. Ölkə başçısının tapşırığı əsasında dövlət vəsaiti hesabına "Taxtakörpü" su anbarının, "Taxtakörpü-Ceyranbatan kanalının və "Vəlvəlçay-Taxtakörpü kanalının" tikintisi başa çatmışdır. Bu suvarma sisteminin işe düşməsi Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarında on min hektarlarla torpaq sahəsinin suvarılmasını yaxşılaşdırmağa və 30 min hektar yeni suvarılan torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə imkan verəcəkdir. İrrı-

qasıya tədbirləri ilə yanaşı, meliorasiya işlərinin genişləndirilməsi də həmisi dövlət başçısının qayğısı ilə əhatə olunmuşdur. Belə ki, Prezidentin 16 aprel 2014-cü il tarixində imzaladığı fərmando əlaqədar dövlət orqanlarına tapşırıq verilmişdir ki, torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirsinler.

Hörmətli Prezidentimiz İlham Əliyev cənabları aqrar-sənaye kompleksinin bütün bölmələrinin inkişaf etdirilməsini ölkədə həyata keçirilən aqrar siyasetin əsas prinsipi kimi qiymətləndirir. Kənd təsərrüfatının inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, aqrar bölməye bu prinsipdən yanaşma tamamilə özünü doğruldur və rəqabət qabiliyyətli məhsul istehsalını təmin edir. Bu prinsipə uyğun olaraq, respublikamızda kənd təsərrüfatı maşınçayırma sənayesinin və mineral gübre istehsalının təşkilinə diqqət artırmışdır. Artıq Sumqayıt şəhərində azot gübəsi istehsalı zavodunun tikintisine başlanmış və yaxın vaxtlarda fermerlərimiz yüksək keyfiyyətli və ucuz gübə ilə təmin olunacaqlar. Prezidentin 16 aprel 2014-cü il tarixli fərmanında Kənd Təsərrüfatı Nazirliyinə digər əlaqədar təşkilatlarla birlikdə respublikamızda aqroparkların yaradılması və xarici investorları cəlb etmək kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflər hazırlanması tapşırığı verilmişdir. Bu da onu göstərir ki, Azərbaycan Respublikası yaxın illərdə bir çox kənd təsərrüfatı texniki və avadanlıqlara, habelə azot gübəsinə olan tələbatı yerli istehsal hesabına təmin edəcək və bu vasitələrə görə idxləndən asılılığı son qoyulacaqdır.

Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarını ən çox narahat edən məsələ istehsal edilən məhsulların satışının səmərəli təşkilidir. Bu problemin həllində kənd təsərrüfatı bazarlarının təşkili və emal sənayesinin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bunu nümlə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti "**Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilmə**

*si sahəsində əlavə tədbirlər haqqında”* 16 yanvar 2014-cü il tarixdə Soroncam imzalamışdır. Homin Soroncama osasən müvafiq dövlət qurumlarına şöhrorludo və rayon mərkəzlərində kənd tosərrüsəti məhsullarının satış yarmarkalarının təşkili, Bakı şəhərinin rayonlarında və iri şöhrorludo daimi foaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şobokosinin yaradılması barədə göstərişlər verilmişdir.

Kənd tosərrüsəti məhsullarının osas satış kanallarından biri də bu məhsulların emalının həyata keçirilməsidir. Son vaxtlar respublikamızda emal sonayesinin inkişaf etdirilməsi üçün xeyli işlər görülmüş, bir çox rayonlarda müasir texnologiya ösəsində meyvo-torovoz, süd, ot emalı müəssisələri yaradılmışdır. Hazırda bu müəssisələrdə istehsal olunan orzaq məhsulları daxil bazarda və xarici bazarlarda satışa çıxarılır. Bununla belə hesab edirik ki, emal müəssisələrinin sayını və ohato daurosunu genişləndirməyə ehtiyac vardır və bu işlər bundan sonra da davam etdirilməlidir. Onu da nozoro almaq lazımdır ki, ölkəmizdə kənd tosərrüsəti məhsullarının istehsalını ən azı iki dəfə artırmaq üçün imkanlar vardır. Eyni zamanda respublikamızın meşə və kolluq sahələrində töbii yolla yetişən kənd tosərrüsəti məhsullarının toplam emal edilməsi ölkə əhalisinin orzaq məhsullarına olan tolobatının ödənilməsinə böyük töhfə vermək imkanı vardır. Ona görə də emal müəssisələri şobokosinin genişləndirilməsində bu imkanlar da nozoro alınır.

Müasir agrar siyasetdə bir vacib məsələyə də xüsusi diqqət yetirilir. Belə ki, bozı kənd tosərrüsəti məhsullarının, o cümlədən pambıq, tütin, çay, barəma, şokor çuqunduru və s. yalnız emal olunduqdan sonra istehlak olunurlar. Bu məhsulların emal üçün respublikamızda yeni müəssisələr inşa edilmiş və mövcud müəssisələr modernləşdirilmişdir. Artıq bu xammalların bir çoxu son istehlak məhsuluna kimi respublikamızda emal olunur və bu da qeyri-neft sektorunun prioritet sahəsi olan kənd tosərrüsəti sektorunda yaranan ümumi daxili məhsulun həcmiňin daha yüksək sürətlə artımına imkan verir. Aparıldığımız sadə hesablama noticosunda müəyyən edilmişdir ki, xam-

pambığın sap istehsalına kimi emal edilmişsi lış emalına nisboton 30 faiz eləvə dəyər yaradır. Həsab edirik ki, müasir agrar siyasetin bündən sonra da uğurla davam etdirilməsi ölkəmizdə istehsal olunan bir çox kənd tosərrüsəti xammallarının son istehlak məhsuluna kimi emal edilməsini həyata keçirməyə imkan verəcəkdir. Bu isə ümumi daxili məhsulda kənd tosərrüsəti və emal sonayesinin xüsusi çökisinin ohəmiyyətli dərəcədə artmasına, yeni iş yeriinin açılmasına və əhalinin yaşayış səviyyəsinin yüksələşməsinə ohəmiyyətli dərəcədə təsir edəcəkdir.

Kənd tosərrüsətində innovativ metodlardan istifadənin qanunvericilik bazasının yaradılması istiqamətində də ölkəmizdə müəyyən işlər görülür. Dünyada ekoloji tomiz kənd tosərrüsəti məhsullarına tolobatın durmadan artmasını nozoro alaraq 2008-ci ildə kənd tosərrüsətində innovativ məhsul olan ekoloji tomiz məhsul istehsalının hüquqi bazasını təşkil edən “*Ekoloji tomiz kənd tosərrüsəti haqqında*” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanunun tətbiqi noticosunda respublikamızın bir çox bölgələrində, xüsusilə Gonca-Qazax iqtisadi rayonun ohato etdiyi orazilərdə ekoloji tomiz kənd tosərrüsəti məhsulları istehsalı ilə möşgül olan fermerlorın sayı ildən-ilə artır. Bu qanunun toloblorino uyğun olaraq ekoloji kənd tosərrüsəti məhsullarının istehsalında xostoliklər və ziyandırıcıları qarşı mübarizədə kimyəvi maddələrdən və məhsuldarlığı artırmaq üçün sünə yolla istehsal edilmiş mineral gübrolordan istifadəyə yol verilmir. Bunun əvvəlində ekoloji tomiz və iqtisadi somorosu yüksək olan biopestisidlərdən və biogübrolordan istifadə olunması, növbəli əkin sisteminin tətbiqi nozordə tutulur. Bu tədbirlərin həyata keçirilməsi ölkəmizdə ekoloji tomiz kənd tosərrüsəti kənd tosərrüsətində innovasiyaların yayılması tosərrüsət subyektləri torofindən informasiyaların qarvanılması vəziyyətindən asılıdır. Hazırda agrar islahatların aparılması nəticəsində ölkəmizdə 840 mindən çox ailə (3 milyon 500 min nəfər) torpaq payı alaraq kənd tosərrüsəti məhsulları istehsalı ilə məşğul olur. İxtisas tohsili olmayan çoxsaylı istehsalçıların kənd tosərrüsəti istehsalının təşkili, marketing, biznes

planlaşdırması, təsərrüfatın maliyyə və istehsal vasitələri ilə teminatı, yeni texnika və texnologiyalar, innovasiyalı məhsullar və bir çox digər məsələlər barədə informasiyalar almağa və müvafiq biliklərə yiyələnməyə böyük ehtiyacı vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir aqrar siyasetinin əsas istiqamətlərindən biri de kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Həqiqətən də, kənd təsərrüfatının inkişafı kənd yerlərində lazımi infrastrukturun yaradılmasından çox asılıdır. Fermerlərin kənddə qalıb məhsuldar fəaliyyət göstərməsi, onların maddi-texniki təzhibatı və istehsal etdikləri məhsulları çətinlik çəkmədən satışa çıxarmaları kənd yerlərinin sosial vəziyyəti ilə sıx bağlıdır. Bu məqsədlə respublikamızın kəndlərində təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, yaşayış məskənlərinin işıq, qaz, içməli su ile tam təmin olunması, kənddə yollar asfalt salınması və digər sosial yönümlü işlər görülür. Bu tədbirlərin həyata keçirilməsi kəndə və kənd təsərrüfatına marağı artırmaqla yüksəkixtisaslı mütəxəssisləri aqrar sahəyə cəlb etməyə və məhsul istehsalının səmərəsini yüksəlməyə şərait yaratır.

Bütün bu tədbirlər isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı fərmanlarla təsdiq olunan və uğurla yerinə yetirilən regionların inkişafı Dövlət proqramları ilə tənzimlənir. Əslində regionların inkişafı elə kənd yerlərinin və aqrar sektorun inkişafı deməkdir. Regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə 2004-cü il 11 fevral tarixli Fərmanla təsdiq etmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illər) ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün daha çox ehtiyac duyulan infrastruktur obyektlərinin yaradılmasını və digər tədbirlərin həyata keçirilməsini əhatə etmişdir.

2006-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması proqramda nəzərdə tutulan bütün tədbirlərin vaxtında yerinə yeti-

rilməsinə imkan verdi və Azərbaycan Respublikası dünyada analoqu olmayan 30-35 faiz illik iqtisadi artıma nail oldu. Bu illərdə iqtisadi artım əsasən neft amili ilə bağlı idi və bu amil ölkənin gelecek inkişafının təmin edilməsi üçün möhkəm maliyyə imkanı formalasdırı.

Ölkədə yaranmış maliyyə imkanından səmərəli istifadəni təmin etmek, iqtisadiyyatı şaxələndirmək, qeyri-neft sektorunun və infrastruktur inkişafı üçün möhkəm təməl qoymaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 2009-cu il 14 aprel tarixdə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na dair Fərman imzaladı.

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu Proqramların icrasına 10 il ərzində 50,7 milyard manat, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat vəsait yönəldilmişdir. Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həlliənə Prezidentin müvafiq sərəncamları ilə ehtiyat fondundan 737,4 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitlər hesabına son 10 ildə 2708 məktəb binası, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyektləri tikilmiş və ya əsaslı təmir edilmişdir. Proqramlar çərçivəsində regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Respublika və yerli əhəmiyyətli yolların çəkilməsi, yenidən qurulması və təmiri, yeni körpü və yol ayrıclarının tikilməsi və təmiri, poçt və rabitə şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi, habelə digər infrastruktur sahələrində böyük həcmədə işlər görülmüşdür.

Bu illər ərzində Sahibkarlışa Kömək Milli Fondu tərəfindən verilmiş 1,2 milyard manat güzəştli kreditlərin 936 milyon manatı və ya 78 faizi, bu vəsait hesabına yeni açılmış 110 mindən çox iş yerlərinin isə 89 mini və ya 81 faizi regionların payına düşmüştür. Bu isə kənd təsərrüfatının və son nəticədə regionların iqtisadi inkişafına imkan vermişdir. Bunun nəticəsidir ki, ildən-ilə yerli büdcələrə do-

tasiyanın həcmi azalır. Əgər 2011-ci ildə rayonlar üzrə bündə xərclərinin 77,1 faizini və şəhərlər üzrə 54,3 faizini (Bakı şəhəri istisna olmaqla) mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait təşkil edirdi, 2015-ci ildə bu göstəricilər müvafiq olaraq 71,4 və 25,2 faiz proqnozlaşdırılır.

Proqramlara uyğun həyata keçirilən tədbirlər nəticəsində ölkənin iqtisadiyyatı və maliyyə imkanları əsaslı surətdə möhkəmlənmış və bölgənin lider dövlətinə çevrilmişdir. Belə ki, son 10 ildə regionlarda ümumi məhsul buraxılışı 3,2 dəfə, sənaye məhsulu - 3,1, rabitə xidmətləri- 6,1, əhalinin gəlirləri- 6,3, orta aylıq əməkhaqqı - 7,3, əhaliyə göstərilən pullu xidmət - 6, regionların vergi ödənişləri isə 14, 2 dəfə artmışdır.

Əldə edilən neft gəlirlərinin iqtisadiyyatın real sektoruna, o cümlədən aqrar sektora və infrastruktur layihələrinə istiqamətləndirilməsi ölkədə iqtisadiyyatın bütün sahələrinin əlaqəli inkişafını təmin edən balanslaşdırılmış iqtisadi siyasətin həyata keçirildiyini göstərir. Bu siyasətin nəticəsidir ki, 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektor 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, artmış, yoxsulluq səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizi, işsizlik səviyyəsi isə 1,9 dəfə azalaraq 5 faizi enmişdir. Bu müddətdə ölkə iqtisadiyyatına, ümumilikdə, bütün mənbələr hesabına 160 milyard manat investisiya qoyulmuşdur. İvestisiya qoyulmasının və ölkənin valyuta ehtiyatlarının ilbööl artması və dövlətin xarici borcunun çox cüzi səviyyədə olması ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin düzgün istiqamətdə və çox səmərəli formada aparılmasını göstərir. Cari ilin 9 ayında ölkənin valyuta ehtiyatlarının keçən ilin müvafiq dövrüne nisbətən 9,1 faiz artaraq 53 milyard manat təşkil etməsi, dövlətin xarici borcunun ümumi daxili məhsulun cəmi 8 faizi səviyyəsində olması və 2013-cü ildə iqtisadiyyata rekord məbləğdə - 28 milyard manat investisiya qoyulması bunu bir daha sübut edir.

Regionların sosial-iqtisadi inkişafına dair proqramların ölkə iqtisadiyyatında gələcək illərdə də davamlı artımın əldə olunmasına

mühüm rolu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı" təsdiq edilmişdir. Bu programın həyata keçirilməsi perspektivdə ümumi daxili məhsulun artımının əsasən qeyri-neft sektorun inkişafı hesabına əldə olunmasına imkan verəcəkdir. Bu da ölkəmizdə sosial-iqtisadi inkişafı təmin etmək üçün mövcud maliyyə ehtiyatlarının Dövlət Proqramları üzrə xərclənməsinin daha səmərəli iqtisadi model olduğunu təsdiq edir. Ölkəmiz bu iqtisadi strategiyanı bundan sonra da davam etdirmək niyyətindədir və ölkə prezidentinin yaxın illərdə qeyri-neft sektoruna ümumi daxili məhsulu iki dəfə artırmaq barədə müəyyən etdiyi hədəfə çatmaq üçün əsas istiqamətdir. Şübhəsiz ki, bu vəzifənin öhdəsindən gəlməkdə qeyri-neft sektorunun prioriteti olan aqrar sektorun payı da çox olacaq və onun daha yüksək sürətlə inkişafı təmin ediləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi müasir aqrar siyaset nəticəsində yaxın gələcəkdə ölkəmizdə əsas ərzaq məhsullarına tələbat tamamilə yerli istehsal hesabına təmin olunacaq, sahibkarlarımız yüksək rəqabətə davamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxməq imkanı əldə edəcəklər.

**Baxtiyor Sadıqov,**  
**Milli Məclisin deputati, "Azərbaycan"**  
**qəzetiinin baş redaktoru**

## AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏL PRİNSİPLƏRİ

Hər bir dövlətin mövcudluğu, yaşaması və inkişafi üçün onun təməl prinsipləri olur. Bu prinsiplər daşıdığı əhəmiyyətə görə çox müümüdürlər və onlara əməl edilməsi, daim qorunub saxlanması və inkişafın bütün məqamlarında nəzəre alınması son dərəcə vacibdir.

Ulu öndər Heydər Əliyevin siyasi liderlik keyfiyyətlərindən danışarkən bir vacib məqamı da vurğulamalılığı ki, bu dahi şəxsiyyət müstəqil Azərbaycanı tək məhv olmaqdan, bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməkdən xilas etmədi. Həm də müasir Azərbaycanın memarı və qurucusu olmaqla bahəm, müstəqil dövlətimizin təməl prinsiplərini də böyük uzaqgörənlilikle müəyyənləşdirdi. Ulu öndər öz fealiyyəti dövründə bu prinsiplərə çox ciddi əməl etdi, onları inkişaf etdirərək formalasdırı, əbədiyaşarlıq verdi.

Dövlətin təməl prinsipləri, adətən, bəşəri olur, amma onların arasında, təbii ki, milli xarakter daşıyanı da var. İlk əvvəl bəşəri mahiyət daşıyan prinsiplərə nozər salaq. Bunlardan birincisi, dövlətçilikdir. Dövlətçilik prinsipi ona görə vacibdir ki, dövlətin mövcudluğu qorunsun, inkişaf etdirilsin. Bu prinsipin qayəsini Azərbaycanın müstəqilliyyinin hər şeydən uca tutulması, suverenliyimizin qorunması üçün bütün vasitələrdən istifadə olunmasının zəruriliyi ideyası təşkil edir. Müstəqil dövlətçilik prinsipi "hər şey dövlət namine" şüərəsinə söyklənir. Azərbaycanda müstəqil dövlətin qurulması yolunda Heydər Əliyevin hələ sovet illərindən başladığı işlər nəticə etibarilə bu prinsipin reallaşmasına yol açdı. Heydər Əliyevin sayesində Azərbaycanın müstəqilliyyinin dönməzliyi tam təmin olundu. Bu baxımdan, əslində,

ilk şərt dövlətin mövcudluğudur. Çünkü dövlət olmayandan sonra digər prinsiplərə onsuz da ehtiyac qalmır.

İkinci prinsip qanunçuluqdur. Dövlət qanunlarla idarə olunur. Qanun alıdır və hər kəs ona təbe olmalıdır. Tutduğu mövqədən, cəmiyyətdəki fealiyyətdən asılı olmayaraq bütün vətəndaşlar qanuna əməl etməlidirlər. O yerde ki qanun yoxdur, orada anarxiyadır və dövlətin idarə edilməsindən səhbət geda bilməz. Ona görə belə halda artıq dövlətin gələcəyi şübhə altına düşür və yaxud digər dövlətin "fort-post"una çevrilir.

Azərbaycan demokratik, hüquqi, dünyəvi ölkədir. Bu müddəələr bizim Konstitusiyamızda öz əksini tapıb. Ölkəmizdə hakimiyyətin üç qolu yaradılıb: icra hakimiyyəti, ali qanunverici orqan və məhkəmə hakimiyyəti. Bu, dövlətin demokratik idarəedilməsinin ən vacib formasıdır və təbii ki, hər bir orqan öz fealiyyətini məhz qanunlar əsasında qurur. Demokratiya həm də qanunlarla idarə olunan dövlət, cəmiyyət deməkdir. Yəni, bütövlükdə qanunçuluq, cyni zamanda qanun alılıyinin təmininə xidmət etmək deməkdir.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan azad bazar iqtisadiyyatına qədəm qoydu. Baş müəllifi ulu öndərin özü olan yeni Konstitusiya hazırlanı və referendum yolu ilə qəbul olundu. Ölkəmizdə müvafiq iqtisadi və sosial islahatlar aparıldı, özələşdirmə proqramları yerinə yetirildi, torpaq islahatları həyata keçirildi. Bütün bu proseslərin normal, sürətli getməsi üçün müvafiq qanunlar qəbul edildi. Bu qanunlar qəbul edilməzdən əvvəl Avropa qurumlarına göndərildi, ekspertizadan keçirildi, rəylər alındı və beynəlxalq tələblərə cavab verən qanunlar hazırlanı. Bu baxımdan, qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün müəyyən etdiyi əsas prinsiplərdən biridir.

Diger prinsip varislikdir. Burada səhbət siyasetin varisliyindən gedir. Varislik siyasi ənənələrin qorunması, saxlanılması, inkişaf etdirilməsi, gelecek nəsillərə çatdırılması deməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi yolunu düzgün müəyyən edib və bu yol da-

vamlı olmalıdır. Ötən 12 ildə qazandığımız hər bir uğur sübut edir ki, Heydər Əliyev siyasi yolunun alternativi yoxdur.

Dövlətin əsas prinsiplərindən biri vətəndaş həmrəyliyidir. Yaxşı yadımızdadır ki, 1993-cü ildə Azərbaycan bir dövlət kimi məhvolma həddinə çatmışdı. Öləke vətəndaşları arasında ciddi qarşıdurma var idi. Hətta Gəncədə vətəndaş müharibəsinin qıçılcımları alışmışdı. Ulu öndər Heydər Əliyev xalqın təkidi tələbi ilə hakimiyət sükanının arxasına keçər-keçməz bu qıçılcımları söndürdü və vətəndaş qarşıdurmasının alovlanmasına imkan vermedi.

Vətəndaş həmrəyliyi hər bir ölkədə sabitliyin, əmin-amanlığın ən mühüm şərtlərindən birləşdir. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda belə bir vətəndaş həmrəyliyi var. Bu həmrəyliyin təməlini ulu öndər Heydər Əliyev qoydu və möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi illərində isə ölkəmizdə vətəndaş həmrəyliyi daha da dönməz xarakter aldı. Çünkü Azərbaycan iqtidarı, həqiqətən, insanların arzularını gerçəkləşdirmək, sabitliyi daha da möhkəm etmək istiqamətində mühüm addımlar atır.

Qeyd etdiyimiz kimi, Azərbaycan demokratik ölkədir və hər kəs öz siyasi əqidəsini müəyyən etməkdə azaddır. Bu baxımdan, ölkəmizdə müxtəlif siyasi partiyalar, o cümlədən müxalifət partiyaları mövcuddur. Onların normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Eyni zamanda, söz və mətbuat azadlığı təmin olunub, Mətbuat Şurası fəaliyyət göstərir, vətəndaş cəmiyyəti institutları yaradılıb. Bütün bunlar isə demokratiyanın inkişafının təntənəsi olmaqla yanaşı, vətəndaş həmrəyliyinin təmin olunmasının şərtləridir. Beləliklə, reallıq ondan ibarətdir ki, Azərbaycanda vətəndaş həmrəyliyinin pozulmasına yönəlik hər bir cəhd iflasa məhkumdur.

Dövlətin digər teməl prinsiplərindən biri sosial ədalətdir. Bəşər cəmiyyəti yaranandan bəri insanlar ədalət uğrunda mübarizə aparırlar. O cəmiyyətdə ki sosial ədalət təmin olunmayıb, orada daim qarşıdurmalar, toqquşmalar olur. Buna görə də sosial ədalət məsələlərinə Azərbaycan iqtidarı, Prezident İlham Əliyev çox böyük diqqət yetirir.

Amma onu da qeyd etmək vacibdir ki, Azərbaycanda sosial ədalətsizliyə məruz qalan insanlar da var. Onlar qaçqınlar və məcburi köçkünlər soydaşlarımızdır. Bu insanlar Ermənistanın hərbi təcavüzü, soyqırımı və etnik təmizləmə siyaseti nəticəsində özlerinin doğma torpaqlarından, ev-eşiklərindən məhrum olublar, didərgin düşüblər. Onlar iş yerlərini itiriblər, daim yaşayış üçün seçidlərini yerdə yaşamaq hüququndan məhrum ediliblər.

Bu, insanlar üçün çox çətin idi, amma dövlətimiz, ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev onların pozulmuş hüquqlarının bir qisminin bərpası yolunda ciddi və ardıcıl işlər görübələr. Bu gün həmin insanların sosial qayğılarının yoluna qoyulması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində Azərbaycan iqtidarı kifayət qədər vəsait xərcleyir və tədbirlər həyata keçirir. Belə ki, indiyo qədər 90 müasir tipli yaşayış kompleksi tikilib. 230 mindən çox məcburi köçkünlər yeni tikilmiş evlər və mənzillərlə təmin ediliblər.

Sosial ədalətdən söz düşmüşkən, bir mühüm məsələyə də toxunmaq lazımdır. Azərbaycan yeganə ölkədir ki, burada dövlət öz vəsaiti hesabına ev tikir, təmir edir, sonra onları pulsuz olaraq vətəndaşlarına paylayır. Son illər nə qədər jurnalist, şəhid ailisi, məhəriba vətərani, əllər mənzillə təmin olunub! Yəni, qaçqın və məcburi köçkünlərdən sonra bu qisim insanların da sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün addımlar atılır. Həmçinin onlara təqaüdlər verilir, sistemli şəkildə əməkhaqları, pensiyaları, müavinətləri artırılır. Bütün bu kimi tədbirlər isə cəmiyyətimizin ədalətli və sosial imicini həm formalasdırır, həm de yüksəldir.

Dövlətimizin əsas teməl prinsiplərindən biri isə azərbaycanlılıqdır. Azərbaycanlılıq daha çox milli kateqoriyaya mənsub olan teməl prinsipidir. Azərbaycanlılıq ideya şəklində daim mövcud olub. Ancaq ulu öndər Heydər Əliyev əvvəla bunu elmi, nəzəri və ideoloji nöqtəyi-nəzərdən işlədi, praktik cəhətdən təmininə nail oldu və əbədiyasharıq verdi. Yəni, ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində azərbaycanlılıq ideyadan ideologiyaya çevrildi.

Azərbaycanlıq ideologiyasının özünün bir sıra prinsipleri, daxili elementləri var. Bunlardan birincisi, Azərbaycan dilidir. Bəli, Azərbaycan dili xalqımızın en böyük dəyərlərindən biridir. Sovet hakimiyəti dövründə Azərbaycan dili işlənəsə də, ancaq dövlət dili səviyyəsində tam hökmran deyildi. Hətta Bakı rusdilli şəhərə çevrilmişdi. Nəinki Bakının küçələrində ve ictimai yerlərində, kinoteatrlarında, iş yerlərində rusca danışındılar, hətta bir çox azərbaycanlı ailələr də rusdilli olmuşdular. Hərdən öz vətənində doğma dilində danışan azərbaycanlı gülüş hədəfinə çevrilirdi ki, rus dilini bilmir. Hal-buki təmiz Azərbaycan dilində danışmaqla sən bəzən müsahibini, haradəsa rast gəldiyin həmvətənini başa sala, fikrini ona çatdırıa bilirdin.

O illərdə Azərbaycanda bütün dövlət idarələrində ünsiyyət vəsi-təsi rus dili idi. İlk dəfə olaraq 1969-cu ildə - ulu öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbər təyin olunanda Bakı Dövlət Universitetində Azərbaycan dilində çıxış etdi. Bu çıxış o zaman çox böyük əks-səda doğdurdu. Hamı təəccüb və məəttel qalmışdı ki, Azərbaycan KP MK-nin yeni birinci katibi doğma dilində danışır. Bu, böyük cəsarət idi. Bununla hamı gördü ki, birinci katiblə Azərbaycan dilini bilirlər və hətta rəsmi tədbirlərdə bu dildə danışmaq mümkündür.

Ulu öndər Heydər Əliyev fəaliyyəti boyu doğma dilində danışmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi. Müasir Azərbaycan dili dərsliyi o dövrde Dövlət mükafatına layiq görüldü. 1978-ci ildə sovet Azərbaycanının yeni Konstitusiyası qəbul olundu. Ulu öndər Heydər Əliyev yenə də böyük cəsarət nümayiş etdirərək Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya salınmasına nail oldu. Bu sovet ideologiyasının hakim olduğu dövrdə doğurdan da cəsaretlə addım idi.

Sovet dövründə en çox tədqiq olunan, araşdırılan, elmi cəhətdən işlənən dillərdən biri Azərbaycan dili olub. Bunu alımlarımız də eti-rəf edirlər. Bütün bunlar məhz Heydər Əliyevin sayesində mümkün olmuşdu.

1993-cü ildə xalqın teləbi ilə hakimiyətə qayıtdıqdan sonra da ulu öndər Heydər Əliyev ilk görüşlərində birini alımlarla keçirdi. Azərbaycan dili ilə bağlı müzakirələr, diskussiyalar aparıldı. Həmin görüşlərin neticəsi olaraq isə dilimizin Azərbaycan dili adlandırılması ilə bağlı qərar verildi. 1995-ci ildə qəbul olunan yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Bu gün hər birimiz fəxr edirik ki, Azərbaycanda hamı doğma dilində danışır. Azərbaycan dili əsas ünsiyyət vasitəsidir, dövlət dilidir, yazılışmaların hamısı bu dilde keçirilir. Ulu öndərin Azərbaycan dilinin inkişafı ilə bağlı başladığı işləri isə Prezident İlham Əliyev layiqince davam etdirir. Prezident İlham Əliyev 2013-cü il 9 aprel tarixli sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın təleblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib. Həmin programda da göstərilir ki, respublikamızda dil siyasetinin birmənalı şəkildə formalşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət Proqramının məqsədi isə dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, qloballaşma şəraitində zamanın təleblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırılmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səy-lərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Bunun üçün Tədbirlər Planı icra olunur.

Azərbaycanlığın ikinci mühüm komponenti bizim milli mədəniyyətimizdir. Minilliliklərə, əsrlərə söykənən ənənələr, tarixdən süzülüb gələn mədəni dəyərlər hər bir xalqın milliliyinin, kamillik səviyyəsinin tecəssümü olmaqla yanaşı, həm də başəf sivilizasiyasına dəyərli töhfədir. Eyni zamanda, müxtəlif faktorlarla yanaşı, mədəni zənginlik xalqların özünü təsdiq etməsi baxımından en mühüm key-

fiyyətlərdən hesab olunur. Bu menada Azərbaycan xalqının qədim tarixə istinad edən mədəniyyəti bizim qürur mənbəyimizdir. Qədim adət-ənənələri ilə tarix boyu bəşər sivilizasiyasına mühüm töhfələr vermiş xalqımız mədəni dəyərlərini daim qoruyub saxlamış, inkişaf etdirmişdir.

Təsadüfi deyil ki, bu gün Azərbaycan öz mədəniyyəti, musiqisi, folkloru ilə Avropanı feth edir. Bu sahədə Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlər həm Azərbaycanın tanınmasında, həm də dünyada sevilməsində böyük rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, Azərbaycan muğamı, xalçası, aşiq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Xalqımız həm də özünün milli-mənəvi dəyərləri ilə fəxr edir. Milli-mənəvi dəyərlər, adından da göründüyü kimi, hər bir milleti digər millətlərdən fərqləndirən keyfiyyətlərdir. Bu baxımdan, bizim milli-mənəvi dəyərlərimiz əslərin sinağından keçib, qorunub saxlanılıb və bu gün də mühafizə olunur. Xalqımız həmişə milli-mənəvi dəyərləri ilə fəxr edib, qürur duyub. Bu dəyərlərin bir qismini biz adət-ənənələr şəklində qoruyub saxlayırıq. Ona görə ictimai münasibətlərde, məişətdə bizim çox gözəl, digər xalqlara örnek olan milli adət-ənənələrimiz var: böyüye hörmət, ağsaqqal sözü eşitmək, qadına hörmət və s. Bütün bunlar öz növbəsində cəmiyyətimizdə əxlaqi dəyərlərin yüksək səviyyəsini göstərir.

Milli-mənəvi dəyərlərdən danışarken ailə dəyəri haqqında ayrıca danışmaq lazımdır. Azərbaycan ailəsi bütün dünyada ailə institutunun ən gözəl modeli olmaqla çox möhkəm quruluşa malikdir. Bu modeldə atanın öz yeri var, o, son söz sahibidir. Ana bu ailənin zəhmətkeşidir, eyni zamanda övladlarla ata arasında vəsitəcidir. Bu mo-

dəldə qardaşlar arasında münasibətlər çox gözəl tənzimlənib. Böyük qardaşın dediyini kiçik qardaş eşitməlidir. Bu ailədə qızın öz xüsusi yeri var.

Azərbaycanda aile institutu, həqiqətən, çox mükəmməldir. Burada boşanmaların sayı minimumdur, övladlara xalqımızın dəyərləri ruhunda təbiyə verildiyi üçün bu dəyərlər yeni nəsillərə ötürülür, qorunub saxlanılır. Bu gün çox təessüf ki, öz aile institutlarında aşınmaya məruz qalan xarici dairələr bizim ailə modelini hədəfə götürüb. Çalışırlar ki, gender siyaseti, ailə zorakılığı kimi məsələlərin fonunda Azərbaycan ailəsini dağlışınlar, bizi də Avropa kimi vətəndaş nikahı ilə yaşayın cəmiyyətə çevirsinler.

Azərbaycanlılığın başqa bir tərkib hissəsi dini dəyərlərdir. Bu məsələdə də xalqımızın özünəməxsus modeli var. Sovet dövründə bizi Allahsız, ateist etmək istədilər, lakin bacarmadılar! Allah sevgisini ürəyimizdə qoruyub saxladı. Bu gün fəxr edirik ki, Azərbaycan hüquqi, demokratik və unitar bir dövlətdir. Amma İsləm diniə sitayış edirik. Dövlət başçılarımız inancı insanlara, dina ehtiramla yanaşırlar. Ulu önder Heydər Əliyev Bibiheybat məscidini tikdirdi, daim ziyaretgahlara gedirdi. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir. Son illər ölkədə bütün dini komplekslər yenidən qurulub. O cümlədən Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidi bərpa edildi. Bakıda Heydər məscidi inşa olundu. Sovet illərində ölkədə bir neçə məscid var idisə, indi iki mindən çox məscid fəaliyyət göstərir.

Azərbaycanlılığın digər mühüm prinsipi toleranlıq və multikulturalizmdir. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, tolerant ölkədir. Burada digər dinlərin və xalqların nümayəndələrinə qarşı başqa ölkələrdə olduğu kimi dözümsüzlik yoxdur. Digər azsaylı xalqların nümayəndəleri Azərbaycanda mehriban, azad, rahat yaşayır, öz dinlərinə sərbəst sitayış edir, adət-ənənələrini, mədəniyyətlərini yaşadırlar. Azərbaycan nadir ölkələrdən ki, burada müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Orucluq vaxtı iftar süfrəsində xristianlar - katolik və pravoslav kilsəsinin nümayəndələri, yəhudilər is-

lam dininin nümayəndələri ilə birlikdə otururlar. Bunu dünyanın hansı ölkəsində görmək olar? Heç birində! Bütün bunlar xalqımızın tarixindən, tolerant dünyagörüşündən, multikultural, mənəvi zənginliyindən irəli gəlir. Bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması da təsadüfi deyil.

Bir mühüm məqamı qeyd edək ki, Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində malik olduğu zəngin təcrübə artıq dünyada mükəmməl model kimi öyrənilir, tədris edilir.

Azərbaycançılığın əsas prinsiplərindən biri də bəşər mədəniyyətindən bəhrelənmək və onu daim zənginləşdirməkdir. Ona görə biz həm bəşər mədəniyyətindən, həm də dünya elmindən daim öyrənməliyik. Ulu öndər Heydər Əliyevin məşhur bir sözü var: biz üzümüzü Qərbe çevirsək də, heç zaman şərqli olduğumuzu unutmamaliyiq. Bəlli, Qərb mədəniyyətindən bəhrelənmək, Qərb texnologiyasından öyrənmək, mənimsəmək lazımdır. Amma biz nə qədər Qərbdən bəhrelənsək də, öz dəyərlərimizi unutmamaliyiq, onu gözəl, xalqımızın mental baxışları ilə uzalaşan dəyərlərlə zənginləşdirməliyik.

Müsəir Azərbaycan dövlətinin təməl prinsipləri, o cümlədən azərbaycançılıq ideologiyası və onun tərkib hissələri Heydər Əliyev siyasi kursuna daxildir. Azərbaycan xalqı həm də ona görə xoşbəxtdir ki, ulu öndər tərəfindən yaradılan, əsası qoyulan, inkişaf etdirilən ənənəvi prinsiplər uğurla həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ötən on iki ildə ölkəmizi iqtisadi yüksəlişini təmin edib. Azərbaycanın hədəfi inkişaf etmiş ölkələr cərgəsinə qoşulmaqdır. Artıq bu istiqamətdə böyük uğurlar əldə olunub. Ölkəmiz iqtisadi sahədə keçid dövrünü başa vurub.

Azərbaycan müstəqilliyinin bərpasının 20-ci ilində 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv oldu. Prezidentimiz Tehlükəsizlik Şurasına sədrlik etdi. Cəmi 20 ilə BMT Təhlükəsizlik Şurasına üzv olmaq hər dövlətə nəsib olmur. Amma biz bu möhtəşəm uğura nail olduq!

Azərbaycan dünyada tek siyasi və iqtisadi uğurlarla kifayətlənmir. "Eurovision" mahnı müsabiqəsindəki qalibiyətimiz göstərdi ki, biz mədəniyyət sahəsində dünyada söz sahiblərindənək.

İdman sahəsində bizim çox böyük uğurlarımız var. Azərbaycan idmançıları hər il yüzlərlə qızıl medal qazanırlar. Eyni zamanda, Azərbaycan ən möhtəşəm və böyük miqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanına malikdir. Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycanı dünyada idman ölkəsi kimi də tanıyırlar.

Bütövlükde Azərbaycan Cənubi Qafqazın lideri və ən güclü dövlətidir. Bu arealda ölkəmizin iştirakı olmadan hansıa iqtisadi layihənin həyata keçirilməsi mümkün deyil. Ölkəmiz həm də güclü orduya malikdir. Ən müasir silahlarla təchiz olunan, modernləşən, döyüş qabiliyyətini artırın ordumuz istənilən zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Bütün bu uğurlar ümummilli lider Heydər Əliyev siyasi kursunun uğurla davamının nəticəsidir. Heydər Əliyev siyasi məktəbinin ən böyük yetirməsi olan Prezident İlham Əliyev hər sahədə dövlətimizi inkişaf etdirir, xalqımızı irəli aparır. Ölkəmizdə daim əmin-amalıq, sabitlikdir. Bunun mənəbəyində isə xalqla iqtidarıñ birliliyi və vətəndaş həmrəyliyi dayanır. Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin reytinqi daim yüksəkdir. Dövlət başçısı xalq tərəfindən dəsteklənir, sevilir. Bu, o deməkdir ki, Azərbaycanda daim sabitlik hökm sürəcək, Azərbaycan daim inkişaf edəcək və tezliklə dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşulacaqdır.

**Hadi Rəcəbli,**

*Milli Məclisin Əmək və Sosial Siyaset  
Komitəsinin sədri, s.e.d., professor*

## **AZƏRBAYCANIN SOSİAL MÜDAFIƏSİ VƏ SOSİAL TƏMİNAT SİSTEMİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SIYASƏTİNİN MÜHÜM PRİORİTETİ KİMİ**

Hər bir dövlətin qüdrəti onun iqtisadi gücü ilə yanaşı, xalqın sosial rıfah hali və yaşayış səviyyəsi ilə qiymətləndirilir. Sosial siyaset daxili siyasetin mühüm tərkib hissəsi olaraq əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin və əmək şəraitinin yüksəldilməsinə, məşğulluğunun və gəlirlərinin artırılmasının təmin edilməsinə, sosial müdafiənin güclənməsinə, səhiyyə, təhsil, mədəniyyət sahəsində təminatlarının tənzimlənməsinə istiqamətlənən tədbirlər sistemi olaraq ölkənin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlıdır.

Dövlət müstəqilliyinin ilk illerində Azərbaycanın ictimai-siyasi hayatının bütün sahələrində olduğu kimi, sosial müdafiə sahəsində de olduqca ciddi problemlər mövcud idi.

Bir çox dövlət müəssisələrinin iflic vəziyyətinə düşməsi, iqtisadi tənəzzülün dərinleşməsi, inflyasiyanın günbegün yüksəlməsi, qaćqın və məcburi köçkünlərin, şəhid ailələrinin və müharibə əllilərinin minumum sosial tələbatlarının ödənilməsinin, əməkhaqlarının və pensiyaların verilməsinin aylarla gecikdirilməsi yoxsulluq səviyyəsini daha da artırır, bu isə cəmiyyətdəki sosial gərginliyin yüksəlməsini sürətləndirirdi. Buna görə də total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə hökumətin sosial müdafiə sisteminde köklü dəyişikliklər etməsinə böyük ehtiyac yaranmışdı.

Bu isə məhz görkəmli şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə galmosından sonra baş verdi. Burada həyata keçirilen ilk tədbir sosial problemlərin dərindən araşdırılıb öyrənilmesi, sosial prioritetlərin müəyyənləşdirilməsi oldu.

Ümummilli lider Heydər Əliyevin balanslaşdırılmış siyasetinin, gərgin əməyinin və siyasi irادosunun sayəsində 90-ci illərdə ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi tənezzül dayanıb, bazar iqtisadiyyatına əsaslanan islahatlar, o cümlədən sosial müdafiə sahəsində islahatlar aparılmağa, yeni konsepsiyalar, dövlət proqramları hazırlanmağa və qəbul edilməyə başlanılıb.

Ulu öndər Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində “*Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyə və ziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında*” Fərman və Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “*Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında*” növbəti sənəd imzalayıb. İnsanların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rıfahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Dövlətimizin Heydər Əliyev strategiyasını gerçəkləşdirərək qurduğu sosial siyasetin Azərbaycan modeli uzunmüddətli inkişafda və təkmilləşməkdə olan, dünyanın ən sivil və mükəmməl ənənələrinə, dəyərlərinə söykənən bir sosial dövlət modeli olaraq bu sahədə əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də mükəmməl bir örnək model olaraq tətbiq edilə bilər. Bu modelin unikallığı məhz ondan ibarətdir ki, yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha süretli inkişafına yönəlmış kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını diqqətdən kənardan qoymur. Azəminatlı təbəqələrin mənafeləri mütləq şəkildə nəzərə alınır və ‘ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan hər bir addım bu təbəqənin maraqları ilə uzlaşdırılmaqla həyata keçirilir.

Bu baxımdan, 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ciddi islahatların həyata keçirilməsinin başlangıç dövrü hesab edilir. Qanunda təsbit edilmiş sosial normalar bazar münasibətləri əsasında formallaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını müəyyən edən fundamental normativ bazanın yaradılmasına səbəb olmuşdur.

Artıq 1996-cı ildən etibarən ölkədəki iqtisadi inkişaf nəticəsində əhalinin rifah halının yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində atılan ciddi addımların müsbət təsiri əhəmiyyətli dərəcədə hiss olunurdu. Ümummilli lider Heydər Əliyev 1997-ci ildə Azərbaycan xalqına yeni il təbrikində bu sahəyə xüsusi yer ayırmışdı: "*Bütün bunlar respublikamızda iqtisadiyyat sahəsində aparılan tədbirlərin və iqtisadi islahatların əyani nəticəsidir və bunların sayısında əhalinin həyat səviyyəsinin yaxşılaşdırmaq üçün müəyyən tədbirləri həyata keçirmək mümkün olmuşdur. 1996-ci ildə respublikamızda... pensiyalar, müavinətlər ümumən 50 faiz... artmışdır*".

Ümumilikdə, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı oldu ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artı.

Bütün bunlar onu göstərir ki, ölkədəki stabil və ardıcıl inkişaf sosial müdafiə sisteminin yenidən qurulması prosesində etibarlı təminata əvərilmüşdür. Bu baxımdan, həmin tədbirlərə paralel olaraq sabit və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətce yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasetin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Ölkəmizdə bu sahədə köklü dəyişikliklərə 2001-ci ilin iyul ayından etibarən, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Pensiya İslahati Konsepsiyasının icrası ilə başlanılmışdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlər pensiya sisteminin köklü dəyişdirilməsi üçün demografik baxımdan on sərfəli dövr kimi 2001-2005-ci illərə aid edilmişdir.

Ulu önderin Pensiya İslahati Konsepsiyası respublikamızın müasir və beynəlxalq standartlara tamamilə cavab verə biləcək siğorta-pensiya modelini formallaşdırmışdır. İslahatın baş məqsədi pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsinə nail olmaq üçün pensiya ödənişlərinin davamlı maliyyə təminatını təşkil etmək, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uzaqlaşdırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması və məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirmək kə onun səmərəliliyinin yüksəldilməsi, sosial siğorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılmasını həyata keçirmək.

Pensiya İslahati Konsepsiyanın icrasının təşkilati-idarəetmə bazarının yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevin 3 fərmani xüsusile qeyd olunmalıdır. Bunlardan "*Dövlət sosial siğorta sistemində fərdi uçot haqqında*" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi baredə 26 dekabr 2001-ci il tarixli 616 nömrəli fərمانla ölkəmizdə məcburi dövlət sosial siğorta sisteminde fərdi uçotun əsası qoyulmuş, "*Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə*" 31 avqust 2002-ci il tarixli 781 nömrəli fərmanla məcburi dövlət sosial siğortası və fərdi uçot sahəsində idarəetməni həyata keçirən orqanın mərkəzi icra hakimiyyəti orqanı statusu verilmiş, "*Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında*" 4 avqust 2003-cü il tarixli 908 nömrəli fərmanla isə vahid siğorta-pensiya qurumunun yaradılması və siğorta-pensiya sistemi ilə dövlət sosial yardım sisteminin bir-birindən ayrılması əsasən müəyyənləşdirilmişdir.

Heydər Əliyevin həyata keçirdiyi sosial siyasetin iki əsas xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşərdi. Bunlardan biri sosial siyasetin dayanıqlı olması, ölkənin iqtisadi bazisine əsaslanması, ikinci isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Heydər Əliyevin sosial siyasetinin inkişaf tarixinə nəzər yetirək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmışından, daxili sabitliyin təmin edilməsindən sonra sosial sahədə əhəmiyyətli addımlar atılmışdır. Ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - "Şəhid adının əbdiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmış vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında", "Qarabağ müharibəsi" əllilləri və digər qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əllillərinin, veteranların sosial təminatının gücləndirilməsi istiqamətində çoxsaylı ferman ve serəncamlar imzalandı.

Heydər Əliyevin həyata keçirdiyi sosial siyasetin Azərbaycan modeli elmi-nəzəri əsaslara söykənirdi. Sosial siyasetin və sosial siyaset modellərinin elmi-nəzəri aspektlərinə toxunmadan bu siyasetin tam dərki, onun mahiyyətinin açıqlanması mümkün deyildir.

Sonrakı dövrə respublikamızın həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli liderin müəyyənələşdirildiyi principlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılmışdır.

Bu gün hər bir Azərbaycan övladı Heydər Əliyevin ən möhtəşəm sənət əsəri olan müstəqil və dinamik inkişaf edən bu ölkənin bir parçası (azərbaycanlı) olmaqdan qürur hissi keçirir və böyük öndər sayğı və məhəbbətini onun ideyaları ətrafında möhkəm birləşməkdə görür. Fəxrə söyləyə bilerik ki, xalqımızın ümummilli liderinin "*Azad, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir*" sözləri möhtərəm Prezident İlham Əliyevin uğurlu və davamlı fəaliyyətinin nəticəsi olaraq hazırda tam reallığa çevrilmişdir.

**Əli Hüseynli,**  
*Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, h.e.f.d.*

## **HEYDƏR ƏLİYEV: AZƏRBAYCANDA MÜASİR HÜQUQİ DÖVLƏTİN BANISI**

Mənsub olduqları xalqın taleyində və taleyeklülə məsələlərin həlli-də müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyaset və dövlət adamları gerçəkdən çox deyildir. Onları zamanın, qərinənin hər fürsətində görmək şansımız da yoxdur. Amma elə ki, bir millətin bəxtinə tale belələrini bəxş etdi, bu cür şəxsiyyətləri yetirdi, bu o deməkdir, həmin millətin taleyinə Tanrı bəxşış yazıb, o millət bundan belə ən az yüz illər boyu yaşamaq, var olmaq şansı qazanıb.

Heydər Əliyev də Azərbaycanın taleyinə yazılın, cini zamanda o qüruru taleyin zirvəsini müəyyən edən, ən nəhayət millətinin xilaskarlı olmaq üçün Tanrı və zaman tərəfindən göndərilən hədiyyələrdən id...  
Bu dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kim mi qalması, heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adımı tapmaq gerçəkdən mümkünsüzdür. Və ya elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik. Çünkü bir tek mənsub olduğumuz dövləti qorumağı deyil, həm də onu sevməyi, dərk etməyi bizə öyrədən insanın adıdır - Heydər Əliyev!

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyaset adımı olub. O, dünya siyasetinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində əzəmətli çalışıb püxtələşdikdən sonra tanınırlar. Və ya, elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözə, Allah ver-

gisidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev bax həmin o ikincilərdən idi...

Heydər Əliyev eyni zamanda tarixi yazan ve yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəciliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə dikte edən nadir şəxsiyyətlərdən biri idi. O, təkçə güclü təsərrüfatçı deyil, həm də sözlerinin çökisi və sanbalı olan, kütləni arxasında aparmağı, auditoriyani inandırmağı bacaran bir siyasi xadim idi.

Ən nəhayət, Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqlarına, hemkarlarına nisbətən daha güclü idi.

Tarixi bəsirəti, irəlini görmək nadir bir hiskdir. Siyasi xadimlərin heç də hamisində bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara - zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Eynən Heydər Əliyevə verdiyi kimi!

O, analitik düşününce tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. O sözün əsl mənasında möhtəşəm idi. Heydər Əliyev bəlkə də dünyanın çox nadir siyasetçilərindən ki, siyasetin ən qızığın meydalarında hissəleri ilə deyil, məntiqi ilə davranmağı bacarıb, əsl peşəkarlıq göstərib. Elə sərgilədiyi bu fəaliyyət, atdığı bu addımlardır ki, onu siyasi zirvəyə doğru aparıb...

Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsəlesi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasetçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgührəliliğində, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinle dinləmək bacarığında, uzaqgörənlilikində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasetçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmek gücünə malik olmasına idi. Xeyirxahlıq və alicənəblıq, inam və eti-

bar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.

Heydər Əliyev böyük siyaset üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deye bilən nadir siyasetçi idi. Onun bu sahədəki fitri istədədi və fövqələdə qabiliyyəti, hadisələrin və tarixin gedisətini öncə görmək məhareti siyaset aləminə qədəm qoyduğu ilk günlərdən özünü bürüzə vermişdi..

Bu dahi siyasetçi zərgər dəqiqiliyi ilə, ölçülü-biçilmiş qərarlar qəbul edirdi. Hətta fəaliyyəti haqsız yerə "təftiş" ediləndə belə düşmənləri ona irad tutmaq üçün "nöqsan deyə" bir fakt tapıb ortaya çıxara, ərsəyə getire bilməmişlər.

...Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təecübüli idi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqqorən daxili və xarici siyaseti ilə ölkənin nüfuzunu artırmış, hörtərəflü inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Elə bu səbəbdən idi ki, həle dünya chapında yetərinçə tanınmamış kiçik bir ölkə aniden Heydər Əliyevin uğurlu siyaseti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrile bildi. Həm də bu qədər qısa müddətə - on il ərzində. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyaset aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi az bir müddət ərzində xarici siyaset sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərba integrasiya yolunu tutdu. Ən çətin allarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelerin ifadəcisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sıpərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Örzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın, qətiyyətli mövqeyinin, uzaqgörənlilikinin nəticəsi kimi reallığı vardi.

Heydər Əliyev idarəetmenin ustası, siyasetin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyaset və

uzaqgöronlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, “*reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır*”. Belə siyaset cəmiyyətin sabitliyinə, irəliye doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndərin daha bir möhtəşəm fikrinə diqqət çəkmək isteyirəm: “*Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyaseti o qədər ağılla, o qədər məhərətlə aparaq ki, Azərbaycanın milli mənafələri müdafiə olunsun*”.

Heydər Əliyevin siyaseti tamamən milli maraqlar üzərində qurulmuşdu. O, hər hansı problemə həsr olunmuş yiğincədə məsələyə dərindən bələdiyi, verdiyi suallar, qaldırıldığı problem məsələlərlə həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi. Çünkü o, ister sənaye, ister kənd təsərrüfatı, isterse de elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirosında bütün iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi. Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq gerəkəndən mümkün deyil.

Heydər Əliyevin müləhizələri problemlərə dərindən bələdlik, hadisələrin mögzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmek xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasetini istiqamətləndirən, xarici siyasetini beynəlxalq hüquq normallarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasetçiləri belə təəccübləndirirdi və onun ağıllı siyasetini birmənalı olaraq qəbul edirdilər. Hətta zaman-zaman diq-qət yetirmisinizsə, ondan həm çəkinirdilər, ehtiyat etdikləri zaman da az olmayıb.

Heydər Əliyev həm də qlobal düşüncəli, geniş dünyagörüşlü nə-həng bir siyasetçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasetində hər şeyin öz yeri və vaxtı var idi. Proseslərin düzgün zamanlanması Heydər Əliyevi bir siyasetçi kimi yüksəldən və öne çıxaran on böyük keyfiyyətlərdən olub - bunu da unutmamaq gərok! O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasetin, ölçülüb-biçilmiş fəaliyyətin ustası idi. Bu dahi siyaset adəmi bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasetçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın ikinci bir siyasetçi olar. Siyasetçi üçün lazımlı olan keyfiyyətlərlə yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək seviyyədə idi. Elə bunlar idi onun siyasetinin ucalığı, alılıyi, uzaqgörənliyi və heyrotamızlığı.

Heydər Əliyev siyaseti bütün dünyani ehtiva edə bilir, düzgün istiqamətə yönəldirdi. Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasetinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də “sülh dil” ilə nəinki danışmayı bacarırdı, onlara da bunu aşılıya bilirdi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapşırıq bacarığı, hərəni öz dilində danışdırmaq məhərəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlükərlə ulu Tanrıının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətləri idi. Görəsən, bəşəriyyət belə nəcib, yüksək intellekti ilə seçilən dövlət xadimləri, siyaset nəhəngləri ilə çoxmu qarşılaşdır? Təəssüf ki, buna heç də çox rast gəlinməyib. Və bu arada haşıye çıxaraq qeyd etməmiz yerinə düşər ki, Azərbaycanın müstəqil olduğu dönenin ilk illərində məhz naşı liderlərin fəaliyyətinin nəticəsi idi ki, ölkə ardıcıl möğlubiyyətlərə sürükliədi, torpaqlarımız işğal altına düşdü. Bütün bu möğlubiyyətlərin, ugursuzluqların baş vermesinə rəvac verən səbəbləri aradan qaldırmaq məhkumiyəti isə yənə də Heydər Əliyevin üzərinə düşdü. Belə olan halda isə yal-

niz Heydər Əliyev böyüklüğünün əlində olacaq bir cəsarət idi ki, həmin məşəqqətdən Azərbaycanı xilas etsin.... Və böyük öndər bunu bacardı! Həm də şərəflə bacardı!

Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftum edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin çıxışlarında artıq söz və ifadə, geyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cıalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafə, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.

Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellekt, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır. Hətta mən deyərdim ki yoxdur! Ümummilli liderin ictimai-siyasi fəaliyyətinin obyekтив təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi olub "*Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir*" - deyimi təmamilə Heydər Əliyevə aid edilə bilər. Bəlkə də, buna görədir ki, bir sıra hallarda *Heydər Əliyevi "siyasət nəhəngi"*, *"siyasət qrossmeysteri"*, *"siyasət patriarxi"* kimi xarakterizə edirlər. Qüdretli dövlət xadimi siyasət aleminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür...

Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sırada mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı olverişli tarixi şəraitdən, özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək, XX əsrin sonunda öz istiqlal arzusunu gerçəkləşdirə bilib! Və onun müəllifi də Heydər Əliyevdir!

Müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin bu fikrini bir daha təsdiq edir ki, "*müstəqilliyyin əldə olunması nə qə-*

*dər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çatdırı*". Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili də göstərir ki, dövlət qurmaq kimi çetin, mürəkkəb və şorəfli missiyani iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çəvrilmiş şəxs yerinə yetirə bilərdi. XX əsrin 90-ci illərinin sonunda Azərbaycanda bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider isə məhz Heydər Əliyev idi.

Eyni zamanda Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvəi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin ırsının tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gelecek nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnəkdir. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvəi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdinqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolü olmuşdur.

Heydər Əliyevin dövlətçilik təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərber edən milli təlim - azərbaycanlıq ideologiyasını da yaratdı. 1993-cü ildə Heydər Əliyev hakimiyətə geləndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı səfərber edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvəi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya da ortaya qoyulmayıb. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina meyli Azərbaycanda, sözün hoqiqi mənasında ciddi ideoloji boşluq yaratmışdı. Əlbətə, cəmiyyətin ideyasızlaşdırılması meyli, bir tərəfdən keçmiş kommunist rejimine nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-

1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd ve məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyaseti səviyyəsine qaldırıldı. Bir faktı xüsusi vurgulamalıydı ki, başqa sahələrdə olduğu kimi, milli ideoloji baxışlar sisteminin formallaşmasında da, Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini saxladı və vaxtılıq məhz onların birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Heydər Əliyev qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasetinə çevrildi. Ayrıca, xüsusi olaraq vurgulamaq gərəkdir ki, Azərbaycanın mürəkkəb və taleyülü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu öndərin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin və xalqımızın firavan gələcəyinin təmin edilməsində Heydər Əliyevin müstəqil dövlət təliminin və azərbaycançılıq ideologiyasının alternativsiz bir yol olduğunu dəfələrlə bəyan etmişdir. Dövlətimizin başçısı Azərbaycan xalqının zamanın sınaqlarına sine gərək, müsəris dünya xalqları sırasında layiqli yer tutmasını öz dili və mədəniyyətini qoruması, milli-mənəvi dəyerlərinə arxalanması ilə sıx bağlı olduğunu qeyd edir. Buna görə də bu gün elm və mədəniyyət, vətənpərvərlik təbiyesinə, xalqımızın tarixi irləsinə yetirilən diqqət dövlət quruculuğu siyasetinin tərkib hissəsi olub Heydər Əliyevin dövlətçilik təliminin yaradıcı şəkildə inkişafının təzahürü kimi özünü göstərir.

Təsadüfi deyildi ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin təmin olunması, dövlətçilik tariximizin müasir mərhəlosunun kosilməzliyinin təmin edilməsi kimi şərəflə bir vəzifəni yerinə yetirməklə məhdudlaşmayıb, həm de tarixi şüurumuzun bərpə olunması, dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tariximizə qatılmasına sahəsində də məqsədyönlü iş aparırdı. Onun tərəfindən dəfələrlə nümayiş etdirilən tariximizə xüsusi diqqət və hossas münasibət sadəcə olaraq tarixin bir milli-mənəvi sərvət kimi qorunması təşəbbüsü deyildir. Bu xüsusi diqqət daha çox dərəcədə bugünkü milli dövlət quruculuğu içinde, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissəsinin gücləndirilməsində tarixə söykənmək və gələcəyə gedən yolu daha möhkəm, daha dərin əsaslar üzərində salmaq istəyinin təzahürü idi.

Cox zaman Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki əsas xidmətinin sağlam qüvvələri səfərbər edərək güclü dövlət strukturları yaratmasında, müstəqilliyimizin, daxili, içtimai-siyasi sabitliyin real təminatçısı olan dövlət aparati qurmasında görürər. Bəli, 1993-cü il-dən Azərbaycanda bütün attributlara malik güclü dövlət yaradıcılığına başlandı. Dövlət quruculuğu və onun hüquqi təminatı prosesi bu gün də davam edir. Bu, həqiqətən də, böyük nailiyyətdir. Lakin Heydər Əliyevin bu sahədəki daha böyük xidməti dərin qatda olduğundan, çox vaxt diqqətdən konarda qalır. Bu, Azərbaycanda dövlət quruculuğu ilə yanaşı, dövlətçiliyin inkişafı sahəsindəki xidmətlərdir.

Ölbüttə, Azərbaycanda dövlətçiliyin inkişafı ən çox onun orazisində dövlət qurumlarının və siyasi liderlərin, böyük sərkərdələrin fəaliyyət göstərdiyi dövrlərlə bağlıdır. Və belə dövrlər Azərbaycan tarixində az olmamışdır. Ulu öndər Heydər Əliyev deyirdi: "Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük, vətənpərvərlik məktəbinə çevrilmiş, vətənin bütövlüyü xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıllı Xətainin və başqa dövlət xadimlərimizin həyat və

*fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdu məqsədinə çevirmiştir".*

1993-cü ildən sonra bu istiqamətdə hadisələrin axarına diqqət yetirəndə, onun məqsədyönlü surətdə başqa bir məcraya yönəldildiyinin şahidi olur. Əsas kurs insanlarda etnik-milli duyğularla yanaşı, içtimai-siyasi özünüdərk duyğusunun, vətəndaşlıq duyğusunun formalasdırılmasına yönəldilib. Ulu önderin "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" ideyası bu sahədəki fəaliyyətin istiqamətini müəyyən edirdi. Beləcə, dövlət işini duyğular, hissələr səviyyəsində, içtimai-şüür səviyyəsində ümumxalq işinə çevirmek, bununla da, biza xaricdən ancaq hüquqi-siyasi akt kimi təklif olunan demokratikləşdirmə prosesinə və bu aspektdeki hüquqi islahatlara real milli-mənəvi və idrakı-psixoloji zəmin yaratmaq istiqamətində böyük işlər görülməyə başlayır. Dövlət işi ümumxalq işinə çevrilir. "Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adı vətəndaş. Adı vətəndaş da, əgar həqiqətan də, vətəndaşdursa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz" - Bu fikirlərin də müəllifi ümummilli lider Heydər Əliyevdir.

Heydər Əliyev siyaseti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət kimi hərtərəfli hazırlıqlı olması, bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması xarici siyaset kursunun da kompleks şəkildə həyata keçirilməsinə imkan verirdi. Əgər Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurguladığı və diqqət verdiyi vəziyyə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir...

Lakin dövlət quruculuğu Heydər Əliyevin fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyildi. Dövlətin möhkəmləndirilmesi ona görə bir nömrəli vəzifədir ki, o, bizim müstəqil iqtisadi siyasetimizin və milli mənəviyyatımızın təminatçısı ola bilsin. "*Əgər respublika-da içtimai-siyasi sabitlik olmasa, sağlam içtimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi programdan, yaxud problemlərin həll edilməsindən səhbət gedə bilməz*" (Heydər Əliyev). İqtisadiyyatın inki-

şafı, adamların rifah halının yaxşılaşdırılması həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: "Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızzın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxələtif və yeni formalardan istifadə edərək iqtisadiyyati inkişaf etdirməyə çalışırıq". Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi proqramların həyata keçirilməsinin də, öz növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi, içtimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd edir. "İqtisadiyyat son məqsəd kimi yox, şərt kimi, təməl kimi, vasitə kimi götürülür. Siyasi və mədəni-mənəvi aspektləri nailiyyətlərin də çox vaxt iqtisadi təmələ söykəndiyi vurgulanır. İqtisadiyyatı güclü olan dövlət hər şəy qadirdir".

Heydər Əliyevi dinləyərkən, onun əsərlərini oxuyub dərindən təhlil edərək, bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpası olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır. Heydər Əliyev nədən başlayıb, nəyə doğru getmək lazımlı olduğunu çox gözəl bilir. Onun yolu təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi və mədəni-mənəvi müstəvidə istiqlal yoludur.

Çağdaş həyat ancaq öz daxili məntiqi ilə yaşaya bilməz. Tarixin öz makro-strukturunu, yalnız böyük miqyaslarda üzə çıxan qanunauyğunluğu vardır ki, bunlar heç vaxt nəzərdən qaçırlıkmamalıdır. Vaxtile baş vermiş hadisələr heç də tamamilə keçmişdə qalmayaraq, müasir həyatın strukturuna bir rüşeym və bir fon kimi daxil olur və onu istiqamətləndirir. "Tarix heç nəyi silmir", "tariximiz bizim üçün dərs olmalıdır", - deyir Heydər Əliyev. Lakin o, bununla heç də yalnız tarixi öyrənməyi və hafızələrdə yaşatmayı nəzərdə tutmur. O, tarixin həm də məhz çağdaş proseslərin iştirakçısı kimi nəzərə alınmasını tövsiyə edir, yeni dövrün tarixini yaradarkən də, onu həmişə böyük tarixin kontekstində uyğunlaşdırmağa çalışırıdı.

**Yaqub Mahmudov,**  
**AMEA Tarix İstututunun direktoru, millət**  
**vəkili, AMEA-nın müxbir üzvi, əməkdar**  
**elm xadimi, Dövlət mükafatı laureati**

## AZƏRBAYCAN TARİXİNİN QURUCU İLHAM DÖVRÜ

### Çağdaş dünyanın Azərbaycan möcüzəsi

Müstəqil Azərbaycan bu gün öz tarixinin ən şanlı dövrünü yaşayır. İnkışafın bütün sahələrində ardıcıl, məqsədyönlü, müdrik və geleceyə yönəlik islahatlar keçirilən Azərbaycan Respublikası dünyanın ən sürətlə inkişaf edən ölkəsidir.

Müstəqilliyinin 25 illiyinə doğru addımlayan Azərbaycan Respublikasının tarixən çox qısa zaman kəsiyində əldə etdiyi böyük nailiyətlər bütün dünyani heyran etməkdədir. Artıq dünyanın inkişaf etmiş ölkələri də sosial-iqtisadi inkışafın Azərbaycan modeli ilə maraqlanmağa başlamışlar. Cəsarətə demək olar ki, inkışafın bir çox sahələrində, artıq, Azərbaycanın öz standartları formalşmışdır. Və bizim öz standartlarımıza güvənməye tamamilə haqqımız catır.

XXI yüzilliyin başlanğıcından bəri Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Bu illər ərzində Azərbaycan davamlı olaraq inkişaf etmiş, ölkənin iqtisadiyyatı 3,4 dəfə, bündə gəlirləri 20 dəfə artmışdır. Bəhs olunan dövrədə Azərbaycanda yoxsulluğun seviyyəsi 49 faizdən 5,5 faizə endirilmişdir. Ötən illər ərzində ölkədə 1 milyon 200 mindən çox vətəndaşımız üçün yeni iş yerləri açılmışdır. İndi ölkədə işsizlərin sayı cəmi 4,8 faizə bərabərdir. Azərbaycan iqtisadiyyatı özünün rəqabət qabiliyyətinə görə dünya ölkələrinin ön sıralarında möhkəmlənmişdir. Bütün dünyani, o cümlədən ən inkişaf etmiş böyük dövlətləri bürüyen maliyyə-iqtisadi böhranlar Azərbaycan iqtisadiyyatını sarsıda bilməmişdir.

Azərbaycan Respublikası müasir mərhələdə regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası bu gün ən müasir informasiya texnologiyalarının yüksək inkişaf etdiyi ölkələrdən biridir. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Son illərin ən mühüm uğurlarından biri də budur ki, Azərbaycan Respublikası artıq dünyanın kosmik dövlətlərinin sırasına daxil olmuşdur. Kosmik səmada Azərbaycanın öz peyki vardır.

Qədim tolerantlıq və multikulturalizm tarixinə malik olan Azərbaycan bu gün sivilizasiyalararası dialoq mərkəzidir. Sabitlik və əminanlıq diyarı olan Azərbaycan bu gün beynəlxalq forumlara, rəsmi zirvə görüşlərinə, idman yarışlarına, çoxsaylı kültəvi mədəniyyət tədbirləri və yarışlarına ev sahibliyi edir.

Müstəqil Azərbaycan ötən 10 il ərzində regionun lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycanın razılığı və iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir iqtisadi layihənin həyata keçirilməsi mümkün deyildir.

Müdrik, balanslaşdırılmış, müstəqil, qətiyyətli və ölkənin milli məraqlarının təmin olunmasına yönəlmış siyaset yerdən Azərbaycan bütün dünyada etibarlı və səmimi tərəfdəş kimi böyük nüfuz qazanmışdır. Mehə buna görə də 155 dövlətin səsverməsi ilə Azərbaycan Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmişdir...

Bütün bu tarixi nailiyyətlər erməni təcavüzkarlarına qarşı müharibə vəziyyətində olan ölkədə, ərazisinin 20 faizindən çoxu işgal altında və əhalisinin 1 milyondan çoxu qaçqın düşərgələrində yaşıyan ölkədə qazanılmışdır!

Ölkəmizdə vur-tut 10 il ərzində əldə olunmuş bu cahansüməl tarixi nailiyyətlərin bir adı var: **Azərbaycan möcüzəsi!**

Azərbaycan möcüzəsinin müəllifi bu mürəkkəb, gözlənilən və gözəlnilmez risklərlə dolu dünyada Vətonunu, doğma xalqını zəfər-dən-zəfərə qovuşduran böyük dövlət xadimi İlham Əliyevdir.

Azərbaycan bu gün öz tarixinin qurucu **İlham dövrünü** yaşayır.

## Xalqın sevdiyi və xalqını sevən qurucu Prezident

Ölkəmizdə az vaxt içerisinde əldə edilən böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının uğurla hayata keçirilməsi noticesinde mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində Prezident İlham Əliyevin müdərik, qətiyyətli və casarətli siyaseti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.

Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti İlham Əliyev bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsareti dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə derindən bələddir, qloballaşma və inqərasıya noticesində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayıır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Heydər Əliyev siyaseti Azərbaycanda yaşayır və qalıb gəlir. Bu siyaseti həyata keçirən siyasi vərisin zəfər yürüşü davam edir!

İlham Əliyevin prezident sükanı arxasına keçməsindən tarixən o qədər də çox vaxt keçməyib. 2003-cü ilin oktyabr günləri tarixin yaddaşı üçün lap dünənki gün qədər yaxındır. O zaman müdərik xalqımız ayaga qalxıb, 1993-cü ildə olduğu kimi, ölkəni anarxiya və hərc-mərclik dövrünə qaytarmaq isteyənlərə yekdilliklə və qətiyyətlə "YOX!" dedi. Və ölkənin ali rəhbərliyini, həm də öz taleyini İlham Əliyevə etibar etdi. Bununla, xalqımız həm özüne yeni Prezident seçdi, həm də müstəqillik tariximizde, qəti şəkilde və birdəfəlik, hakimiyyəti zorakılıq yolu ilə ələ keçirmək düşüncəsinə son qoydu. Demokratik yolla hakimiyyətə gəlmək ənənəsi möhkəmləndi, bir-birini inkar etmək, əvvəlki hakimiyyətdən nə qalıbsa qırıb-dağıtmaq, necə deyərlər, keçmişə daş-qalaq etmək «təcrübəsi» aradan qalxdı.

Xalqımız o zaman əmin idi ki, prezident seçilmək üçün irəli sürülen namizədlər içərisində mehz İlham Əliyev ulu öndər Heydər Əliyevin qoymuş yolla gedəcək, onun müqəddəs işini uğurla davam etdirəcək, Azərbaycanı tutduğu yolla daha da irəli aparacaq.

Xalqımız yanılmadı. 2003-cü il seçkilərində keçən zaman kəsiyi ərzində Azərbaycan Prezidenti nəinki öz ölkəsini sürətlə və iri addımlarla irəli apardı, eyni zamanda onun özü də bu mürəkkəb, keşməkeşli dünyanın en seçilib-sayılan, sözü keçən görkəmli dövlət xadimi kimi böyük nüfuz qazandı. Xalqımız haqlı qurur hissi keçir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz uğur dalınca uğura qovuşur, ölkə başçısı doğma xalqının, el-obasının qayğıları ilə yaşıyır.

## İlham Əliyev xalqın sevdiyi və xalqını sevən Qurucu Prezidentdir

Ömrünün gənc çağında Prezident sükanı arxasında əyləşən İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, global maraqların və ziddiyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Etiraf edək ki, bu olduqca çətin tarixi missiyadır. Lakin buna baxmayaraq, ölkə başçımız çox qısa bir zaman kəsiyində bütün dünyada böyük hörmət və nüfuz qazandı. Bu, dövlətçilik tariximizin çox mühüm faktıdır. Haradan və nələrdən qaynaqlanır ölkə başçımızın xalqımıza şərəf gətirən bu uğurları?

Prezident İlham Əliyev, hər şəydən əvvəl, çıxlara nəsib olmayan nadir bir siyasi məktəbin - dahi Heydər Əliyev dövlət idarəciliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o dahi siyasetçidən möğlubedilməzlik dərsi almış, onun siyaset dünyasının bütün inciklərinə yiyələnmiş, eyni zamanda atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin de şahidi olmuşdur. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara,

xəyanətlərə qarşı mübarizəyə qalxmış, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlamış, şərəfli mübarizə yolu keçmişdir.

Prezident İlham Əliyev ulu öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Onların hər ikisi, həm ata, həm de oğul doğma Vətənin və dünyanın tarixini öyrənməyə xüsusi maraq göstərmış, dərin və hərtərəfli tarixi biliklərə yiylənmiş, ali tarix təhsili almışlar: ata - Heydər Əliyev Bakı Dövlət Universitetinin tarix fakültəsinə bitirmiş, oğul - İlham Əliyev isə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və dünyanın görkəmli dövlət xadimi olan **Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəciliyi praktikasına yiylənmiş, müasir dünyanın böyük dövlət xadimi və peşəkar siyasetçidir.**

Prezident kürsüsünə əyləşərkən İlham Əliyev, artıq dünyada tanınmış və qəbul olunmuş təcrübəli, sayılıb-seçilən dövlət xadimi idi. O, yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə dahi rəhbərin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmiş, sərbəst iqtisadiyyatın qanuna uyğunluqlarına mükəmməl surətdə yiylənmiş, Heydər Əliyev neft strategiyası və gənclər siyasetinin hazırlanması və həyata keçirilməsində öncül rol oynamış, Milli Olimpiya Komitəsinə başçılıq etmiş, Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi çox məsul vəzifələrdə çalışmış, ölkənin Baş naziri vəzifəsinə dək yüksəlmışdı. Üstəlik, İlham Əliyev Prezident seçilərkən, yuxarıda deyildiyi kimi, çoxlarından fərqli olaraq, həm təhsilinə, həm də konkret ictimai-siyasi fəaliyyət təcrübəsinə görə peşəkar siyasetçi idi. Azərbaycanın ötən illər ərzində əldə etdiyi böyük tarixi nailiyyətlər bunu parlaq surətdə sübut etdi.

### **İlham Əliyev dahi siyasetçi Heydər Əliyevin yetirməsi, ən yaxın silahdaşı və siyasi varisidir**

Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasetin dünya meydanında uğur qazanmasında və gerçəkləşməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerine yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da genişlənməsində, xüsusile neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə danışıqlar aparılmışında, bu sahədə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətə, Azərbaycan Respublikasının dünyaya integrasiyasında böyük xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində, 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdı.

Prezident seçilməzdən əvvəlki dövrə də Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, artıq həm də görkəmli partiya xadimi idi. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasında (YAP) böyük nüfuz sahibi idi. İlham Əliyev YAP-in I qurultayında (1999-cu il) partiya sədrinin müavini, II qurultayında (2001-ci il) isə birinci müavini seçildi. Bu mühüm vəzifənin öhdəsindən layiqiñcə gələn İlham Əliyev xalqımızın Yeni Azərbaycanın quruculuğuna səfərber olunmasında olduqca səmərəli fəaliyyət göstərirdi. 2000-ci parlament seçimlərində YAP-in seçki kampaniyasına məhz İlham Əliyev başçılıq etdi. Məhz

onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qəlebə çaldı və Milli Məclisdə böyük əksəriyyəti qazandı.

İlham Əliyev Milli Məclisin deputati olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim doğma xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiyyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ mühərabəsinin əllərinə qayğısı, ölkənin müxtəlif bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayığının parlaq təzahürleridir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olduğu zaman İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlementi daimi nümayəndə heyətinin rəhbəri kimi qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına çox güclü təsir göstərmişdir. **Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında obyektiv rəy formallaşmasında dönüş yaranmış, həmin münaqışaya düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır.** Avropa Şurasında Ermenistanın təcavüzkar, işgalçi dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənardə qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmetləri olmuşdur. Avropa Şurasındaki fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasetçiləri arasında böyük hörmət və nüfuz qazandırdı. Bunun nəticəsində o, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçildi (2003-cü il yanvar).

İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasetinin heyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir (və bu sahədə fe-

liyyətini indi də uğurla davam etdirir). 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu sübut etdi. Onun yorulmaz və gərgin əməyi sayəsində qısa müddət ərzində Azərbaycan idmanı ayağa qaldırıldı, dünya şöhrəti qazandı. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, her şeydən əvvəl, böyük siyasi qələbəsidir.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasetçi kimi sağlam gənclik yetişdirmək, bununla da, xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yerdidir. Onun təşəbbüsü ilə tekçə paytaxt Bakıda deyil, eyni zamanda ölkənin bütün regionlarında da olimpiya idman - sağlamlıq komplekslərinin tikilib istifadəye verilmesi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmış müdrik və uzaqgörən siyasetin parlaq təzahürleridir.

Hazırda Azərbaycanın beynəlxalq yarışlarda idmanın müxtəlif sahələrində ön mövqelərə çıxmazı, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevriləməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu İlham Əliyevin gənclər siyasetinin ən böyük uğurlarından biridir.

İlham Əliyev 2003-cü ilin president seçkilərinə qədər də beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasetçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdı. O, dünyanın bir çox ölkələrində dəfələrlə rəsmi səfərlərda, o cümlədən dövlət səfərlərində olmuş, coxsayılı beynəlxalq konfranslarda, konqrəslərde və nüfuzlu forumlarda məruzələrlə çıxış etmiş, ölkəmizin iqtisadi və siyasi maraqlarını qətiyyətə müdafia etmişdir.

İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputati olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü və-

zifələrində səmərəli fəaliyyət göstərmışdır. Artıq qeyd olunduğu kimi, Azərbaycan xalqı qarşısındaki xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdu...

Bununla belə, inkarolunmaz həqiqətdir ki, o zaman - 2003-cü ildə yeni Prezidentin qarşısında çox böyük çətinliklər dururdu. Azərbaycan kimi hər tərəfdən - bütün coğrafi istiqamətlərdən ağır təzyiqlərə məruz qalan, zəngin sərvətlərinə böyük güc mərkəzlərinin göz dikdiyi strateji bir məkanın dövlət başçısı olmaq asan məsələ deyildi. Diger tərəfdən, İlham Əliyevin prezidentliyə başlamasından cəmi 2 ay sonra ümumdünya tarixinin dahi şəxsiyyəti, bütün dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Planetimizin siyaset aləmində, diplomatiya dünyasında böyük bir boşluq yarandı. Son dərəcə ağır itki bütün xalqımızı, bütün Azərbaycanımızı silkələdi. Dahi Heydər Əliyevdən sonra hakimiyyət sükanını onun kimi eldə möhkəm saxlamaq, sərrast siyasi gedişlər etmek, müstəqilliyimizi, milli mənafeyimizi onun kimi qorumaq (özü de belə sürətlə dəyişen dünyada!), çətin sınaq məqamlarında onun kimi əlverişli çıxış yolları tapmaq, elbəttə, asan məsələ deyildi! Beləliklə, o zaman yeni prezidenti irəlidə çox çətin və çox ağır sınqlar gözleyirdi. Bir sözlə, İlham Əliyev çox güclü tarixi şəxsiyyət olan Heydər Əliyevdən sonra hakimiyyətə başlayırdı...

...Dövlət başçımız İlham Əliyevin prezidentliyə başlamasından keçən zaman kəsiyi tarix baxımından, elbəttə, yeni rəhbərin bütün sahələrde özünü təsdiqləməsi üçün o qədər də böyük vaxt deyil! Lakin ötən müddət Prezident İlham Əliyeye kifayət etdi ki, o hələ Baş nazir təyin olunarkən bəyan etdiyi kimi, Heydər Əliyev yolu ilə getdiyini, ulu rəhbərin bütün vəsiyyətlərinə sadıq olduğunu konkret fəaliyyəti ilə, gördüyü böyük quruculuq-abadlıq işlərilə sübuta yetirsin!

Biz bütün ötən illər ərzində Prezident İlham Əliyevin başçılığı altında əzmlə, sarsılmadan, səndələmədən, necə deyərlər, düşmənleri sevindirmədən Heydər Əliyevin qoyduğu yolla getdik və uğurdan-ugura qovuşduq. Bir sözlə, Heydər Əliyevsiz yaşadığımız ötən illər

ərzində Heydər Əliyev siyasetinin yeni-yeni qələbelərinin şahidi olduq, ağır sınqlardan üzüağ çıxdıq! Dünya gördü ki, Azərbaycanda Heydər Əliyev zamanında olduğu kimi, yenə qüvvəli siyasi rəhbərlik var, ölkədə yene sabitlikdir, əmin-amanlıqdır, bu ölkə ilə əməkdaşlığı davam etdirmək olar!

Bu gün dünya öz inkişaf sürətinə görə hamidən irəlidə olan Azərbaycanla eməkdaşlığı can atır. Bu qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Əslində nailiyyət yox, sıçrayışdır. Bu sıçrayış ölkə başçısının çox böyük qələbəsidir!

### **İlham Əliyev müdrik, qətiyyətli, səmimi və milli maraqları uca tutan siyasetçidir**

Ötən illər ərzində Prezident İlham Əliyevin uzaqqorən xarici siyaset potensialı çox çətin sınqlardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərincən ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyaset strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərle qarşılaşı, lakin yolundan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdələr göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsərətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular. Azərbaycanı tutduğu yoldan döndərə bilmədilər. Yurdumuz heç bir dövlətin forpostuna çevrilmədi!

Azərbaycan dövlətinin başçısı ötən illər ərzində qarşısına çıxan bütün problemlərin həllində **müdrilik, qətiyyət, cəsarət və milli maraqlara sədاقət** nümayiş etdirdi. Xalqımız və Azərbaycanımız üçün lazımlı olan da ele bu idi!

Prezident İlham Əliyevin xarici siyaset sahəsindəki uğurlarının əsas səbəbi budur ki, o, müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, globallaşma və integrasiya notecisində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bi-

lir. Azərbaycan xalqının böyük xoşbaxlılığıdır ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır. Bununla, ona "özü qədər inanan" Ulu öndərin siyasi vəsiyyətini, etimadını şərəfle doğrudur!

Prezident İlham Əliyev "Dağlıq Qarabağ münaqişəsi" ilə bağlı olaraq özünün principial mövqeyini hələ Avropa Şurasının Parliament Assambleyasındaki fəaliyyəti zamanı nümayiş etdirmişdir. Azərbaycanın bu məsələdə haqlı tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz Vətənində doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dünyaya çatdırmaqdə İlham Əliyev misilsiz rol oynamışdır. Azərbaycan Prezidentinin mövqeyi Azərbaycan xalqının mövqeyidir: *Biz torpaqlarımızın düşmən tapdağı altında qalmasına yol verməyəcəyik!* Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz principial və ardıcıl mövqeyini hələ hakimiyyətə gəldiyi ilk vaxtlarda bütün keşkinliyi ilə bir dənə vurgulamışdı: *Dağlıq Qarabağ heç zaman müstəqillik əldə etməyəcəkdir. Biz ərazi bütövlüyüümüz və suverenliyimizlə bağlı heç zaman, heç bir kompromisə gerəməyəcəyik və beynəlxalq birlik Dağlıq Qarabağdakı hərbi rejimi heç zaman özünün bir hissəsi kimi tanımayaçqdır.* *Biz torpaqlarımızın işğal olunması faktı ilə heç zaman razılaşa bilmərik və bizim səbrimizin də həddi vardır.*

Yeri gəlmmişkən, Azərbaycanın dövlət başçısı xalqın iradəsini ifadə edərək özünün bu haqlı və principial mövqeyini keçirdiyi bütün yüksək səviyyəli görüşlərdə, iştirak və çıxış etdiyi bütün beynəlxalq məclislərdə bütün keşkinliyi ilə bəyan edir, dünyada gedən ikili standart oyunlarını cəsarətlə təqnid edir.

*Tarixçi prezident bütün dünyaya bəyan edir ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq, köçürülüb gətiril-*

mişlər. Bu gün Ermənistən Respublikası adlanan dövlətin yerləşdiyi ərazi tarixi Azərbaycan torpaqlarıdır, keçmiş İrəvan xanlığının ərazisidir, bizim ərazimizdir. Biz ermənilərə öz torpaqlarımızda ikinci erməni dövləti yaratmağa imkan verməyəcəyik.

Düşmənə bu imkanı verməmək üçün Prezident İlham Əliyev böyük çətinlikləri dəf edərək mükəmməl surətdə silahlanmış qüdrətli Milli Ordu yaratmışdır. Bu ölkə başçısının xalq qarşısında böyük xidmətidir!

Xalqımızın milli mənafeyini qətiyyətlə müdafiə edən Azərbaycan prezidentinin Ermənistən - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi cəsarətli təpklər sayesində dünyanın böyük güc mərkəzleri də öz ermənipərest mövqelərindən çıxılmayı məcbur oldu.

Bütün xalqımız «Dağlıq Qarabağ problemi» ilə bağlı dönməz və ardıcıl siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyevin bu qətiyyətli və cəsarətli mövqeyini böyük razılıqla alqışlayır...

Bu il aprelin ilk günlərində erməni təcavüzkarlarının növbəti təribatı zamanı Ali Baş Komandanı Prezident İlham Əliyev olan Milli Ordumuzun düşmənə vurduğu sarsıcı zərbələr erməni işğalçılarının Qarabağdan qovulub çıxarılaçağı günün uzaqda olmadığını sübut edir!

Prezident İlham Əliyev bu gün bütün türk dünyasının öndə gedən böyük siyasetçisidir.

Yeri gəlmmişkən, ölkə başçımızın «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı ardıcıl və cəsarətli mövqeyini onun Azərbaycan və türk diasporlarının fealiyyətlərini əlaqələndirmək təşəbbüsü ilə çıxış etməsi və 2007-ci ilin 9 martında Bakı forumunun keçirilməsinə nail olması da parlaq nümayiş etdirir. Onun bu sahədəki fealiyyəti bütün türk dünyasının daha parlaq gələcəyinə etibarlı təminat verir.

*Azərbaycan xalqı öz prezidentinin ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədilə çox qüdrətli xarici ölkələrin təzyiqləri qarşısında geri çıxılmaməsini, əksinə təzyiqə eyni dərəcədə qətiyyət və cəsarətlə cavab verməsini böyük rəğbətlə qarşılıyır.*

Cox güclü beynəlxalq təzyiqlərə baxmayaraq, yaxın qonşularla tərixi münasibətlərin, məhrİban qonşuluq əlaqələrinin qorunub saxlanması, dövlətimizin müstəqil siyaset yeritməsi də dövlət müdrikiyi, qətiyyət və cəsarət nümunəsidir.

Daha bir kərə yada salmaq istərdim ki, Azərbaycanı idare etmek, çoxlarının düşündüyünün əksinə olaraq, asan məsələ deyil. Unutmaq ki, biz müasir dünyada tam oturuşmuş idarəcilik-qanunçuluq əmənələrinə təzə-təzə yiyələnirik. Diger tərəfdən, Azərbaycan, necə deyirlər, Yer kürəsinin uzaq bir guşəsində “yaddan çıxıb qalan” ölkələrdən də deyil! *Bizim ölkəmiz həm hərbi-strateji əhəmiyyətinə, həm əl-verişli coğrafi mövqeyinə, həm də zəngin sərvətlərinə (xüsusiylə enerji ehtiyatlarına!)* görə geosiyasi ziddiyətlərin, böyük maraqların düyünləşdiyi məkandır, illah da bugünkü qloballaşan dünyada! Odur ki, bu diyarda uğurlu xarici siyaset hər şey deməkdir! Daha dəqiq söyləsək, uğurlu xarici siyaset yeritmədən Azərbaycanda sabitliyi, daxili tərəqqini, iqtisadi inkişafı təmin etmək mümkün deyil. Bu, bütün tarix boyu sübut olunmuş həqiqətdir! Bu reallığı ulu öndər heç zaman unutmurdu. Bunu Prezident İlham Əliyev də unutmur, hər bir addımında nəzərə alır.

Prezident İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti aydın sübut edir ki, böyük öndərimiz Heydər Əliyev kimi, o da bu sahəni - xarici siyaseti daim diqqət mərkəzində saxlayır, Azərbaycanın beynəlxalq əlaqələrini məharətlə tənzimləyir, ölkəmizdə uğurlu - milli maraqlarımıza cavab verən xarici siyaset yeridilməsinə üstünlük verir. Başqa sözlə, yaşadığımız dünyada *müstəqilliyimizin və milli mənəfeyimizin qorunub saxlanılmasında xarici siyaset aparıcı rol oynayır*. Bu, artıq qeyd etdiyimiz kimi, Azərbaycanın bütün tərixi boyunca sübut olunub, imtahandan çıxıb. Əbəs yere deyil ki, *Prezident İlham Əliyev həmişə xüsusi olaraq vurğulayır: Azərbaycan öz milli maraqlarına uyğun və maraqlarının qorunmasına yönəlmış siyaset həyata keçirir*. Bu cür siyaset Azərbaycanımıza həvəsu kimi gərəkdir!

### **İlham Əliyev yaradıcı və yenilikçi prezidentdir**

Azərbaycanın Prezidenti yaradıcı prezidentdir. Ölkə başçısının bütün fəaliyyəti aydın sübut edir ki, ehkamçılıq ona yaddır. Bizim prezidentimiz dünyada süretlə gedən dəyişiklikləri diqqətlə izləyir, dövlət idarəciliyini zamanın tələblərinə uyğun olaraq daim təkmilləşdirir, keçmiş irsi yaradıcılıqla inkişaf etdirir.

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yurdumuzun bütün vətəndaşlarının, bütün bölgələrinin, bütün regionlarının prezidentidir.*

*Prezident İlham Əliyev hələ ilk seçkilər zamanı, seçkiqabağı görüşlərdə xalqa vəd etmişdi ki, mən Azərbaycanın hər bir vətəndaşının prezidenti olacağam!* Dövlət başçımız ötən illər ərzində bütün konkret fəaliyyəti ilə, gördüyü əməli işlərlə vədinə sadıq qaldığını sübut etdi. O zaman ölkənin maliyyə-iqtisadi imkanlarının o qədər də geniş olmamasına baxmayaraq, yeni Prezident dərhal əhalinin on az təminatlı təbəqələrindən, qacqınlardan, köçkünlərdən, tələbələrdən, aspirantlardan, müəllimlərdən, həkimlərdən başlayaraq dövlət qulluqçularındanadək - hamının təqədüünü, müaviniatını, əmək haqqını artırıdı, güzəranını yaxşılaşdırmaq üçün təcili və təsirli tədbirlər gördü. Ulu öndərin hələ öz sağlığında “*xalqın milli sərvəti*” adlandırdığı neftdən gələn maliyyə vəsaiti artıraq İlham Əliyev xalqın, demək olar, bütün təbəqələrinin əmək haqlarını dəfələrlə artırdı. Həmin siyaset bu gün də davamlı olaraq həyata keçirilir. Bu gün dövlət başçımızın müdrik idarəcilik fəaliyyətini ölkənin bütün vətəndaşları öz güzəranlarının yaxşılaşmasında hiss edir. *Bu xalq qarşısında konkret xidmətdir, böyük nailiyyətdir, daha doğrusu, hər bir vətəndaşın, hər bir ailənin yaxşı yaşaması bütün ölkədə əmin-aməniləq, sabitlik deməkdir. Fikrimizcə, bu yol ədalətli vətəndaş cəmiyyətinin qurulması üçün ən doğru yoldur.* Daha doğrusu, dövlət xalqına o halda yaxşı xidmət edə bilər ki, o hər bir vətəndaşın yaxşı yaşaması qayğısına qalmış olsun.

Daha bir məsələ haqqında. Ən firavan xalq, ən qüdretli dövlət o xalqdır, o dövlətdir ki, orada orta təbəqə üstünlük teşkil edir, ölkənin sərvəti bir ovuc inhisarçı qrupların əlində cəmlənmiş olmur, xırda və orta biznes maneəsiz surətdə təreqqi edir, dövlət xəzinəsinə vergi verənlərin sayı artır.

Lakin keçid dövrlərində bütün ölkələrdə, adətən, bəzi «zirək» adamlar, ixtiyar sahibi olan məmurlar, ayrı-ayrı qruplar «önə çıxın», külli miqdarda sərvət toplayıb iqtisadi həyatda inhisarçı mövqelər tuturlar. Nəcə deyərlər, *“nəhəng balinalar xırda balıqları kütləvi surətdə udub tələf edir”*.

Bu baxımdan, təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti öz ölkəsində orta təbəqənin xüsusi çəkisini və rolunu artırmaq yolunu tutub. Deməli, yaxın gələcəkdə Azərbaycanda xalqın böyük əksəriyyəti daha da yaxşı yaşayacaq.

Azərbaycan ziyalılarının bir nümayəndəsi kimi mən böyük qürur hissi keçirirəm ki, Prezident bu mühüm sahəni - orta təbəqənin yaradılması kimi mühüm bir məsələni diqqət mərkəzində saxlayır. Ölkə başçısı öz xalqına elan etmişdir: *İndi bizim qarşımızda duran vacib məsələlərdən biri də güclü orta sinfin yaradılmasına kömək göstərməkdan ibarətdir*. Gözəl düşünülüb. İqtisadi sıçrayışın və firavanlığın açarı məhz budur!

*Azərbaycan dövlətinin başçısı iqtisadi siyasetdə qeyri-neft sektorunun inkişafını gündəlik nəzarəti altında saxlayır*. Prezident daxili siyasetdə olduğu kimi, beynəlxalq iqtisadi əlaqələrde də, biznes forumlarındakı çıxışlarında da bu sahənin tərəqqisine xüsusi önem verir. Ölkə rəhbərinin bu istiqamətdə apardığı islahatlar, yeni istehsal sahəlerinin yaradılmasına diqqətin artırılması, insan kapitalının yaradılmasına xüsusi önem verilməsi ölkənin gələcəyinə istiqamətlənmiş strateji inkişaf baxışıdır.

Prezident İlham Əliyev Azərbaycanın tarixi inkişafında yeni və olduqca gərkli bir programın yerinə yetirilməsini qarşıya əsas məqsəd qoyub: *təbii-tarixi xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq Azərbaycanın bütün regionlarının iqtisadi cəhətdən inkişaf etdiril-*

*məsinə nail olmaq!* Bu siyaseti bütün xalqımız alqışlayır! Müəllifi İlham Əliyev olan bu dövlət programının yerinə yetirilməsi nəticəsində bölgələrimiz inkişaf etməklə yanaşı, sərhədboyu torpaqlarımızın boşalmasının qarşısı alınacaq, bölgələrdə yeni-yeni iş yerləri açılacaq, xalqın bütövlükde vəziyyəti yaxşılaşacaq, əhalimizin sayı artacaq, ağır demografik duruma düşmüş Bakıya axın azalacaq, bir sözlə, yurdumuzda demografik tənzimlənmə gedəcək, ölkənin sağlam işçi gücü - gənclərimiz xaricə aksişmeyecek, Azərbaycan başdan-başa ahəngdar inkişaf etmiş firavan və gözəl bir ölkəyə çevriləcək. Bu müdrik siyasetin bəhrələri göz önündədir.

Bütün bunlardan əlavə, həmin müdrik siyasetin həyata keçirilməsi sayəsində xalq bütövləşəcək, öz dövləti ətrafında daha sıx birləşəcək, həmreyliyimiz, birliyimiz daha da artacaq, məməkətimiz daha qüdərtli və basılmaz olacaqdır!

Bölgələrimizin iqtisadi yüksəlişi, burada ən müasir mədəni-məişət obyektlərinin istifadəyə verilmesi Azərbaycanı yaxın gələcəkdə turizmin ən inkişaf etmiş olduğu ölkələrdən birinə çevirəcək. Əhalinin gəliri sürətlə artacaq, xalqımız rahat yaşayacaq.

Yeri gelmişkən, Prezident İlham Əliyev bölgələrin inkişaf etdirilməsi siyasetinin həyata keçirilməsinə, əslində hələ Milli Olimpiya Komitəsinin rəhbərliyinə təyin olunarkən başlamışdı. Azərbaycanın ayrı-ayrı bölgələrinde olimpiya-idman komplekslerinin tikilməsi, bütün Azərbaycan gəncliyinin, o cümlədən bölgələrdə yaşayan gənclərin kütləvi idman hərəkatına cəlb olunması, Vətənin gələcəyi üçün sağlam gənclik yetişdirilmesi siyasetini əle götürməklə İlham Əliyev hələ Milli Olimpiya Komitesinə başçılıq edərkən sübut etmişdi ki, o bütün Azərbaycanı düşünür, ölkənin bütün bölgələrini inkişaf etdirmək isteyir. Bu gün isə Azərbaycan idmanı bütün sahələrdə dünyani fəth edir. Bakı dönyanın idman mərkəzinə çevrilib.

Dövlətimizin başçısı prezidentliyə başladığı ilk günlərdə etibarən Azərbaycanın bölgələrinə səfərlər etməyə, xalqla birbaşa ünsiyyətə girməyə, prezidenti olduğu vətəndaşların qayğıları ilə şəxşən tanış olmağa başladı. Ötən illər ərzində ölkə başçısı, demək olar ki, Azərbay-

canın bütün bölgelərində dəfələrlə olmuş, hər dəfə yeni istehsal və mədəni-moişət obyektlərinin təməlini qoymuş, müəyyən etdiyi vaxtda onların açılışında şəxsən iştirak etmişdir. *İlk Prezident seçkiləri ərafəsində xalqımıza 600 minlik yeni iş yeri açmağa söz vermiş Prezident vədində əməl etdi. Bu gün isə artıq məmləkətimizdə 1 mln. 200 mindən çox yeni iş yeri açılıb ki, bunun da xeyli hissəsi bölgərin payına düşür.*

Azərbaycan Prezidenti minillərlə əlçatmaz dağlar zirvəsində təcrid olunmuş halda qalmış Xinalığa yol çəkdirən, uzaq Lerikə qaz xətti çəkdirən və yol saldırıran, yeni modul tipli elektrik stansiyaları tikdirməklə regionları işığa qərəq edən prezidentdir. Hər an xalqını və məmləkətini tərəqqiyə qovuşdurmaq eşiqli ilə yaşayan ölkə başçısının görüyü və görecəyi işləri saymaqla qurtaran deyil.

Bölgələrimiz içərisində *Naxçıvana xüsusi diqqət və qayğı göstərilməlidir*. Torpaqlarımızın erməni-daşnak təcavüzkarları tərəfindən işğalı nəticəsində ana Vətəndən ayrı salınmış Naxçıvan ağır blokada şəraitində yaşayır. Yaşayır və tərəqqi edir. *Bu gün sürətlə inkişaf edən, gündən-günə abadlaşan, gözəlləşən Naxçıvan erməni millətçiləri üçün göz dağı, Azərbaycandan ötrü isə qeyrət qalasıdır.*

Tanrıdangəlmə xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyev Vətənin bu müqəddəs parçasını düşməndən qoruyub saxladı.

*Nə qədər xoşdur ki, Prezident İlham Əliyev ulu öndərin Naxçıvanla bağlı siyasetini də eyni ardıcılıqla həyata keçirir. Ölkə başçısı hakimiyətdə olduğu müddət ərzində Naxçıvana dəfələrlə səfər etdi, yurdun bu qeyrət qalasına dövlət qayğısı və diqqətini daha da artırıdı, ağır blokada şəraitində Vasif Talibovun başçılığı ilə böyük quruculuq, abadlıq işləri aparan vətənpərvər oğullarımıza qol-qanad verdi. Naxçıvanımız daha da inkişaf etdi, abadlaşdı, gözəlləşdi. İlham Əliyev bununla sübut etdi ki, Vətənin ayrılmaz parçası olan Naxçıvan daim onun diqqət mərkəzindədir.* Bunun nəticəsidir ki, bu gün Naxçıvanımız sözün əsl mənasında özünün yeni *intibah dövrünü* yaşıyır.

Prezident İlham Əliyev ardıcıl surətdə *vətəndaş həmrəyliyini möhkəmləndirmək* siyaseti yeridir. O, cəmiyyətdə qarşidurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarıdır, Azərbaycanın parlaq göləcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə çalışır. Ölkə başçısı ilə xalqın sıx birliliyi məhz bu siyasetin nəticəsidir.

*Bu bir həqiqətdir ki, ötən illər ərzində dövlət başçısının dəfələrlə verdiyi əfv fərmanları nəticəsində coxsayılı vətəndaşlarımız cəzaçəkmə müssisələrindən azadlığa buraxılıb. Xalqımız ölkə başçısının bu humanist addımlarını böyük razılıq və sevincə qarşılıyır.* Prezident İlham Əliyevin əfv fərmanları, cyni zamanda sadəcə humanizm və mərhamət aktları olaraq qalmayıb, cəmiyyətəmizin mənəvi-siyasi iqlimine də çok ciddi təsir göstərmiş, vətəndaş həmrəyliyinin daha da güclənməsinə, ölkədə ümumi bir insani istileşməyə səbəb olmuşdur. Ən başlıcası isə budur ki, xalqımızın öz dövlətinə məhəbbəti, ölkə başçısına inamı daha da artmışdır.

Azərbaycan Prezidenti bütün yuxarıda göstərilənlər barədə öz prinsipial mövqeyini xalqımıza konkret və birmənəli şəkildə bəyan etmişdir: *"Hər bir vətəndaş mənim üçün əzizdir. Mən keçmişlə bu günün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvler olub, Azərbaycan vətəndaş müharibəsi həddində olubdur. Mən cinayət törətmüş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm, onlar siyasi məhbusdur. Yox, mən öz fikrimdə qalıram və Avropa Şurasının nümayəndələrinə də demişdim ki, əfv etdiyim insanların bəziləri siyasi məhbus deyillər. Mən Azərbaycanda qarşidurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm. Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızi səfərbər etməliyik. Biz milli barışğa nail olmuşuq və gərək bunu gücləndirək. Ona görə bu mənim təklifimdir ki, keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir. Əgər qarşı tərəf bunu eşidirsə, mən şadam, əgər eşitmirsə, günah qarşı tərəfdədir".*

Prezident özünün kadr siyasetində də bu prinsipə sadıq qalır, xalqımızın və dövlətimizin mənafeyini əsas tutaraq Vətənimizin tərəqqi-

si naminə peşəkarlığa üstünlük verir. Onun bu istiqamətdə fəaliyyəti, atdığı konkret addımlar, ölkənin bütün bölgelərində bacarıqlı kadrların irəli çəkilməsi cəmiyyətdə böyük razılıq doğurur.

Ölkə prezidenti ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub-saxlanması və daha da inkişaf etdirilməsi kursunu da uğurla həyata keçirir. Onun «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» və «Azərbaycan dilində latin qrafikası ilə kütłəvi nəşrlərin həyata keçirilməsi haqqında» sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əməkhaqqını, tələbelər, magistrler və aspirantların təqaüdlərini dəfələrle artırması, sənət adamlarına, elm və mədəniyyət xadimlərinə qayğı göstərilməsini, muzeylərin, tarixi abidələrin bərpasını şəxsi nəzarəti altında saxlaması milli-mənəvi və ümumbeşəri dəyərlərə dövlət qayığının parlaq təzahür-ləridir.

İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: *“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman ələmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyyət qovuşurdu. Ölkəmiz dünya birliyinə üz olurdu. Bu, çox əlamətdar hadisə idi”*.

Prezidentin təşəbbüsü, çağırışları və tapşırıqlarının icrası sayəsində tarix elminin inkişafında baş vermiş dirçəliş, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstytutunda mükemməl “Qarabağ tarixi”nin, “Naxçıvan tarixi”-nin, “Irəvan tarixi”nin və digər sanballı nəşrlərin işıq üzü görməsi, dünyanın müxtəlif dillərində nəşr olunması, ölkə başçısının himayəsi altında davamlı olaraq dünya tarixçilərinin beynəlxalq elmi konfranslarının keçirilməsi ermənilərə qarşı informasiya mühabibəsində mühüm uğurdur.

Ölkə başçısının **insan kapitalına** xüsusi önəm vermesi onun dövlət idarəciliyi praktikasında ireliyə doğru atıldığı çox böyük addımdır. Azərbaycanın gələcəyi olan gənc nəsl ən müasir səviyyəli kadr korpusu kimi dünya meydanında uğurlu rəqabətə hazırlamaq siyaseti - bu dövlət müdrikliyi və siyasi uzaqqörənliyin olduqca parlaq nümunəsidir.

Fərəhli haldır ki, Prezident İlham Əliyevin müdrik, uzaqqörən və qətiyyətli siyasetinin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESOCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva fəal iştirak edir. Ölkənin Birinci xanımı özünün çoxşaxəli və xeyirxah əməli fəaliyyətinə görə xalq arasında dorin hörmət və nüfuz qazanmışdır. O, ölkəmizin qarşılışlığı ən mürəkkəb məqamlarda daim dövlət başçısının yanındadır.

Prezident İlham Əliyevin dərindən ölçüb-biçərek həyata keçirdiyi çoxsaylı islahatlar, ölkəmizdə gənű-gündən genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin müxtəlif təbəqələrinin güzəranını yaxşılaşdırmaq üçün görülən təsirli tədbirlər ona xalq arasında böyük şöhrət qazandırmışdır.

Prezident İlham Əliyev artıq Azərbaycanın tarix salnaməsinə **Qurucu Prezident, Qurucu İlham** kimi daxil olmuşdur. Qurucu Prezident bu gün gələcək tariximizin ən şanlı səhifələrini yazar...

Ölkə başçımız, eyni zamanda Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına başçılıq edir, böyük bir siyasi qüvvəni də arxaşınca aparır. Xalqımız əmindir ki, ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmış uzaqqörən siyaseti Azərbaycanımızı daha parlaq gələcəyə qovuşturacaqdır.

*Yusif Məmmədov,  
ADPU-nun rektoru, AMEA-nun müxbir üzvü,  
f.r.e.d., professor, əməkdar elm xadimi*

## **HEYDƏR ƏLİYEV: "MƏN MÜƏLLİMDƏN YÜKSƏK AD TANIMIRAM"**

Adı Azərbaycanın siyaset, iqtisadiyyat, mədəniyyət, elm və təhsil tarixinə qızıl hərflərlə yazılmış görkəmli siyasetçi və dövlət xadimi, çağdaş Azərbaycanın qurucusu, fenomenal şəxsiyyət ulu öndər Heydər Əliyev hakimiyətdə olduğu bütöv bir dövr ərzində millətin tərəqqisinin və inkişafının en vacib istiqaməti olan təhsilə bağlı bir çox uğurlu islahatlara imza atmış, təhsil prosesində aparıcı sima olan müəllimlə yüksək qiymət vermiş, onlara daim diqqət və qayğı göstərmişdir. Dövlətin möhkəmləndirilməsində, ölkənin tərəqqisində, şəxsiyyətin formallaşmasında, milli təhsil qu-ruculuğunda müəlliminə önəmli rol oynadığını yüksək dəyərləndirən ulu öndərin fəaliyyəti nəticəsində müəllimlik sənəti Azərbaycan cəmiyyətində en yüksək mövqeyə qalxmışdır. Bu da səbəbsiz deyil. Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin inkişafı isə müəllimlər asılıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət en əziz, en qiymətli sərvətini - uşaqları, öz ümidi, öz gələcəyini müəllime etibar edir və onun qarşısında belə bir vəzifə qoyur: "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadıq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək". Bu, Azərbaycan müəllimlərinin həyata keçirməli olduğu müqəddəs bir vəzifə, ilahi bir missiyadır. Cəmiyyət tərəqqi, inkişaf, mədəni yüksəliş üçün məhz müəllimlərə borcludur. Ulu öndər Heydər Əliyev deyirdi: "Müəllimlik sənəti, peşəsi cəmiyyətdə en

*yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəflə bir iş yoxdur. Mən müəllimlər yüksək ad tanımırıam". Müəllimlik peşəsi şərəflə olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb bir işdir.*

*"İqtisadiyyatda, mədəniyyətdə, elmdə - həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən məktəbdır, təhsildir, müəllimdir", - deyən ulu öndər müəllimliy bütün peşələrdən uca tutmuş, cəmiyyətin firavan, xoşbəxt yaşayışını təmin etmək üçün müəllimlər yüksək mənəvi keyfiyyətlərə - saf, nəcib əxlaqa, dərin elmi biliyə, mədəni davranışa malik olmağı tələb etmişdir. Onun fikrincə, demokratik və suveren Azərbaycan dövlətinin təhsil siyasetini həyata keçirən müəllimin vəzifəsi əməyə və şəxsi nümunəsi ilə bütün insanlıq üçün qiymətli olan mənəvi dəyərlərə hörmət və məhəbbət hissi aşılamaq, şagirdin şərəf və ləyaqətini qorumaq, onu real həyata hazırlamaqdır. Bütün işiqli həyatı, fəaliyyəti boyu, özünün dediyi kimi, heç bir tədris müəssisəsində müəllimlik etməsə belə, bütün varlığı ilə əsl xalq müəllimi olan Heydər Əliyev təhsilin nəzəri-metodoloji və praktik məsələləri ilə bağlı zəngin biliyə malik idi. O, Azərbaycan təhsilinin və məktəbinin inkişafında, xalqın intellektual potensialının formallaşmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyüünü qeyd edir, onların qarşısında həlli vacib məsələlər qoyurdu. Ulu öndərin fikrincə, insan cəmiyyətində en yüksək yerdə mənəviyyat durur, xalqın mənəviyyatını formalasdıran isə, ilk növbədə müəllimdir. "Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədəqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər belə olmasayıdı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyati, mədəniyyəti, yüksəlişi ola bilərdimi?" - deyən Heydər Əliyev bu fikirləri ilə müəllimin cəmiyyətdəki xüsusi mövqeyini bir daha diqqətə çatdırırı. Onun fikrincə, "müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlar-*

**dir... Bizim hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə görə müəllimə borcluyuq.**

Azərbaycan müəllimlərinin 25 sentyabr 1998-ci ildə keçirilən I (XI) qurultayında təbrik nitqində Heydər Əliyev ölkəmizin qarşısında duran problemlərin həllində müəllimlərin fəal iştirakının vacib olduğunu xüsusi qeyd etmişdir: “*Azərbaycan müəlliminin bir amali olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, fərvən, güdrətlə bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadıq, özünü vətənin azadlığı namına fədə etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək*”.

Bu müqəddəs vəzifənin həyata keçirilməsi isə, ulu öndərin fikrincə, müəllimdən yüksək intellekt və erudisiyaya, zəngin mənəviyyata malik olmayı, bütün qüvvə və bacarığını gənc nəslin təlim-tərbiyəsinə sərf etməyi tələb edirdi.

Müəllim şəxsiyyətinə xüsusi tələbkarlıqla yanaşan Heydər Əliyevə görə, hər bir müəllim şagirdlərində formalasdırmaq istədiyi nəcib keyfiyyətləri, ilk növbədə, özünün timsalında əks etdirməlidir. 1 sentyabr 1997-ci ildə Yasamal rayonundakı 18 nömrəli məktəbdə keçirilən görüşdə ulu öndərin “*Müəllimin vəzifəsi ona görə şəraflıdır ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkali, tərbiyəli vətənpərvər hazırlayır. Şübhəsiz ki, birinci növbədə, müəllim özü bu xüsusiyyətlərə malik olmalıdır, daim özünü də təkmilləşdirilməlidir, öz üzərində islammayıən müəllim yaxşı müəllim ola bilməz...* Müəllim çalışmalıdır ki, uşaq nəinki yalnız bilik alsun, həm də cəmiyyətin bütün əxlaq normalarını, prinsiplərini mənimsin və onlara riayət etsin, öz həyatını yüksək əxlaqi dəyərlər əsasında qurun” fikirləri bunun bariz ifadəsidir.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda xüsusi rol oynayacaq gənc nəslə formalasdırıla bilən yeni təhsil sisteminin yaradılması təhsilin məzmununun təkmilləşdirilməsi, yeniləşən məzmunu həyata keçirməyə qadir olan yüksək səviyyəli, səriştəli pedaqoji kadrların hazırlanması Heydər Əliyevin xüsusi

önəm verdiyi məsələlər idi. Təbii ki, bütün bu məsələlərin müvəffəqiyyətli həlli, ilk növbədə, təhsil sahəsində əsaslı islahatlar aparılması zərurətini yaradır, bu məqsədlə təxirəsalınmaz vəzifələrin həll olunması problemini qarşıya qoyurdu. Azərbaycan təhsilinin gelecek inkişafı məhz bu problemlərin uğurlu həlli ilə bağlı idi. Büttün bunları nəzərə alan Heydər Əliyevin 30 mart 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahat Programı hazırlanmaq üçün xüsusi Dövlət Komissiyası yaradılıb və həmin komissiyanın işleyib hazırladığı İslahat Programı Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli Sərəncamı ilə təsdiq edildi.

Cəmiyyətin intellektual potensialının formallaşmasında mühüm rol oynayan təhsil, ulu öndərin fikrincə, ilk növbədə, dəyişən, dinamik inkişaf edən dövrün tələblərinə cavab verməlidir. “*Cəmiyyətinin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır*”, - deyən Heydər Əliyevin bu fikirləri İslahat Programında prioritət istiqamətlərdən biri kimi təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı müdədələrə təsdiq olundu.

Təhsil sahəsində İslahat Programında nəzərdə tutulan əsas istiqamətlərdən biri də məhz pedaqoji kadr hazırlığı ilə bağlı idi. Belə ki, programda yeni tədris planı və proqramları əsasında yüksək pedaqoji və metodik ustalıq vərdişlərinə, ümumi, yaşı psixologiyası və fiziologiyası üzrə derin biliklərə malik olan pedaqoji kadrları hazırlanmaq, ümumtəhsil məktəblərində fənlərin integrasiya edilmiş qaydada tədrisinə və yeni tədris proqramlarına keçidlə əlaqədar müvafiq olaraq müəllim kadrları hazırlığını təmin, fəaliyyət göstərənlərin isə ixtisasının artırılmasını təşkil etmək, əlavə pedaqoji təhsil sistemini genişləndirmək təxirəsalınmaz vəzifələr kimi qarşıda durdu. Ulu öndər müstəqillik dövrünün müəllim kadrlarına tamamilə yeni tələblər baxımından yanaşır, müəllimlərin yeni pedaqoji təfəkkür tərzinə yiyələnməsini, innovasiyaları müntəzəm izləməsini, ixtisası ilə bağlı yeniliklərlə yaxından maraqlanmasını, yeni texnologiyalardan istifadə bacarıqlarına malik olmasını vacib hesab edir-

di. Çünkü ulu öndərin fikrincə, *təhsil sahəsində əsaslı yeniləşmələrin gerçəkləşməsində pedaqoji kadr amili böyük əhəmiyyətə malikdir. İslahatın uğurla həyata keçirilməsi də ilk növbədə, rəhbər pedaqoji işçilərin, müəllim və tərbiyəçilərin yaradıcı işindən, müasir təlim texnologiyalarına daha da dərindən yiyələnməsi bacarığından çox asildir.*

Bütün bunlarla yanaşı, məktəbdə sağlam mənəvi-psixoloji mühitin formallaşmasına xüsusi əhəmiyyət verən ulu öndər kadr hazırlığı prosesinde «təhsil alan-təhsil verən» münasibətlərinin tənzimlənməsi mexanizminin yaradılmasını da vacib hesab edirdi. Onun fikrincə, *ədalət hər yerdə lazımdır. Lakin, şübhəsiz, uşağın, gəncin şüurlu formallaşma prosesinin getdiyi məktəbdə, ali məktəbdə ədalətin, mənəvi saflığın hökm sürməsi daha vacibdir və hər bir müəllim öz adını, peşəsinin müqəddəsləşməsini dərk etməli, ona ləkə gətirə biləcək hər cür neqativlikdən uzaq olmalıdır. Xüsusilə də ali məktəb müəllimi, professor cəmiyyətdə ən hörmətli insan olmalıdır və bu şərəfli adı ömrünün sonuna kimi fəxarətlə daşımağı bacarmalıdır.*

Ulu öndər görə, mənəviyyat hamı üçün, xüsusilə də müəllimlər üçün ən yüksək insani keyfiyyətdir. *“Nə qədər böyük ali mütəxəssis, dövlət xadimi olsan belə, mənəvi cəhətdən şikətsənsə, sənin heç bir dəyərin yoxdur”.*

Heydər Əliyev ali məktəblərə, orada çalışan müəllimlərə də həmişə böyük diqqət nümayiş etdirmiş, onların fealiyyətini yüksək dəyərləndirmiştir.

O, Azərbaycanda xalq maarifinin təşəkkülü və inkişafında, müəllim kadrları hazırlığında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xüsusi rol oynadığını, bu sənət məbədğahının yetirmələrinin respublika həyatının bütün sahələrində müvəffəqiyyətlə fealiyyət göstərdiyini qeyd edərək bunu universitetin keçdiyi şanlı tarixi yolun uğurlu yekunu kimi qiymətləndirmiştir. Ulu öndər bir neçə dəfə (1971, 1973, 1978, 1981-ci illərdə) universitetimizin professor-

müəllim heyəti ile görüşmüş, onların qarşısında çıxışlar etmiş, müəllim və tələbələrin əmək və təhsil şəraiti ilə tanış olmuşdur.

1973-cü ilde indiki Şəhriyar adına klubda ADPİ-nin 50 illik yubiley tədbirlərində iştirak edən Heydər Əliyev müəllim kadrlarının hazırlanması və pedaqoji elmin inkişafındakı müvəffəqiyyətlərinə görə dövlətin ali mükafatını - Qırmızı Əmək Bayraqı ordenini İnstitutun bayrağına sancdı, ali məktəbin bir qrup müəllimini Fəxri adlarla təltif etdi.

1981-ci il dekabr ayının 23-də APİ-nin 60 illik yubileyi münasibətli keçirilən təntənəli mərasimində iştirak edən Heydər Əliyev İnstitutun yetirmələrinin respublikanın genç nəslinin təlim-tərbiyəsində aparıcı qüvvə olduğunu böyük razılıq hissi ilə qeyd etdi və İnstitutu Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif etdi. *“Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəflidir və eyni zamanda ikiqat məsuliyyətli idir”* - deyən Heydər Əliyev respublikada mənəvi potensialın formallaşmasında Pedaqoji İnstitutun fəaliyyətini yüksək dəyərləndirdi. O, yalnız ADPİ-ni deyil, ümumiyyətə, elm və təhsil məbədgahı olan ali təhsil müəssisələrini Azərbaycan xalqının milli və mənəvi sərvəti adlandırırdı.

Cəmiyyətdə müəllimin nüfuzunun aşağı düşməsi, pedaqoji kadrların sosial müdafiəsinin zəif təşkili, onların əməkhaqqının bazar iqtisadiyyatı ilə uzlaşmaması ulu öndəri daim düşündürmiş, o, müəllime dövlət qayğısını artırmaq, onların maddi teminatı və iş şəraitinin səviyyəsini yüksəltmək üçün qüvvə və bacarığını əsirgəmemiş, müəllimin sosial statusunun yüksəldilməsi, onların sosial müdafiəsi, maddi vəziyyətinin yaxşılaşdırılması kimi məsələlərlə ardıcıl məşğul olmuşdur. Belə ki, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr ərzində müəllimlərin maaşı 1996-ci ildə 20%, 1997-ci ildə 30%, 2000-ci ildə 25% artmışdır. Lakin bütün bunları müəllimlərin maddi teminatı üçün yetərli hesab etməyən Heydər Əliyev 15 may 2003-cü ildə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrinə işləyən pedaqoji və digər kateqo-

riyalara aid olan işçilərin aylıq vəzifə maaşlarının 50% artırılması haqqında sərəncam imzalamışdır ki, bu tendensiya sonrakı illərdə davam etdirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan müəllimlərinə böyük maddi və mənəvi dəstəyinin, diqqət və qayğısının nəticəsi idi ki, Azərbaycan müəllimlərinin XI Qurultayında ona «Xalq müəllimi» fəxri adı verildi.

Azərbaycan müəllimlərinin müəllimi ulu öndər Heydər Əliyevin xatirəsini əbdileşdirmek, onun təhsil-tərbiyə, milletin mənəvi inkişafı ile bağlı nəzəri irsini öyrənmək, təbliğ etmək geləcəyin müəllimlərini dövlətçiliyə sədaqət və azərbaycanlılıq uğrunda tərbiyə etmək ADPU-nun professor-müəllim heyətinin en ümde vəzifəsidir. Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq universitetimizin foyesində abidəsi qoyulmuş, zəngin ekspozitrlarla təhciz edilən professor-müəllimlərin, tələbələrin və universitetimizin qonaqlarının ziyyarət məkanına çəvrilən xatire muzeyi yaradılmış, zəngin irsinin gənc nəslə çatdırılması məqsədi ilə «Heydər Əliyev məktəbinin lenktoriyası» teşkil etmişdir. Heydər Əliyevin nəzəri irsini dərindən öyrənmək məqsədi ilə universitetimizin professor-müəllim, magistr və doktorantları üçün xüsusi kurslar teşkil edilmiş, onun çoxşaxəli fəaliyyəti ilə bağlı məruzələr dinlənilmiş, həmin məruzələrin materialları toplu şəklində nəşr olunmuşdur.

Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan müəllimlərinə göstərilən diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. ADPU-nun 85 və 90 illik yubileylerinin dövlət səviyyəsində keçirilməsi, əməkdaşlarımızdan 4 nəfərinə «Şöhrət» ordeninin, 26 nəfərinə «Tərəqqi» medalının, 6 nəfərinə «Əməkdar elm xadimi», 40 nəfərinə «Əməkdar müəllim», 2 nəfərinə «Əməkdar rəssam», 1 nəfərinə «Əməkdar mühəndis», 1 nəfərinə «Əməkdar jurnalist», 2 nəfərinə «Əməkdar mədəniyyət işçisi», 1 nəfərinə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» fəxri adının və 3 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi qoçaman elm və təhsil məbədgahı

olan universitetimizə, burada çalışan professor-müəllim heyətinə, 9 minlik tələbə kollektivine hörmət və ehtiramın, diqqət və qayğının təzahürü kimi dəyərləndirilməlidir.

Keyfiyyətli və səriştəli müəllim kadrlarının hazırlanması indi də dövlətin təhsil siyasetinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi nəzarəti ilə ADPU üçün kampusun tikintisinin planlaşdırılması, ali pedaqoji təhsilin infrastrukturunun və idarəəolunmasının tekniləşdirilməsi məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun Universitetimizə qoşulması ilə bağlı sərəncamın verilməsi, müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən 300 nəfər tələbəyə 100 manat həcmində xüsusi təqaüdün verilməsi dediklərimizin əyani təsdiqidir. Bu kimi dövlət səviyyəli tədbirlər gələcək müəllimlərə əlavə stimul vermişdir. Belə ki, bir neçə il bundan əvvəl ADPU-yə qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal topladığı halda, bu il onların sayı 10 dəfə artmışdır. Dövlət sıfarişi ilə təhsil alan tələbələrin də sayında da kəskin artım baş vermişdir. Bu il universitətə qəbul olan tələbərin 64 faizi dövlət sıfarişli tələbələr olmuşdur. Bu, çox yüksək göstəricidir. Pedaqoji kadr hazırlığına yəni metodoloji yanaşma ulu öndər Heydər Əliyevin və onun siyasi məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl təhsil siyasetinin nəticəsində mümkün olmuşdur.

**Urşan Ələkbərov,**  
**Azərbaycan Respublikasının Prezidenti yanında**  
**Dövlət İdarəciliyinəkademiyasının rektoru, akademik**

## **HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK İRSİNİN TƏNTƏNƏSİ**

Heydər Əliyev öz hayatı və böyük fəaliyyəti ilə zamanın çərçivəsinə sığmayan fenomenal bir şəxsiyyətdir. Onun fəaliyyətinin hər sehifəsi, hər anı bütövlükde Azərbaycan tarixinin önemli mərhələlərinin dərkini şərtləndirir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu, milli özünüdərkin ən yüksək siyasi ifadesi sayılan müstəqil dövlət ideyası da daxil olmaqla, Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt - tarixi şans, milli iradə və liderə malik olması vacibdir. Bu baxımdan, müstəqil Azərbaycanın ideya müəllifi, liderinin dünya siyasi fikir tarixində öz dəsti-xətti ilə seçilən ümummilli lider Heydər Əliyev olması və onun zamanında, tələb olunan şəraitdə siyasi arenada parlaması konkret Azərbaycan gerçəkliyindən çıxış edən milli müstəqillik konsepsiyasının həmişə yaşırlığı və həyatılıyının qaranti olub. Azərbaycanın bu gündü uğurları və tərəqqi perspektivləri bu fikirləri bir daha təsdiqləyir. Hazırda ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla, yaradıcılıqla davam etdirilir.

Azərbaycan artıq bütün dünyada analoqu olmayan özünəməxsus inkişaf modeli ortaya qoyub. Son 20 ilde ölkəmiz faktiki autsayderlərin sıralarını tərk etməklə qalmayıb, üstün start imkanlarına malik ölkə imici qazanıb və artıq intensiv inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikası XXI əsrin prioriteti sayılan davamlı inkişaf, insan potensialının inkişafı və sosial dövlət quruculuğu istiqamətində də inamlı irəliləməkdir. Davamlı inkişafə yönəldilmiş dövlət siyasetinin

uğurları bir çox beynəlxalq təşkilatlar tərəfindən xüsusi qeyd edilir. Məlum olduğu kimi, ölkədə ümumda xalı məhsul (ÜDM) sürətlə artır. Çox önemlidir ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə müşayiət olunur. Bəlli olduğu kimi, insan inkişafını xarakterize edən əsas göstərici təkcə ÜDM deyil, həm də təhsil, sağlamlıq, informasiyaya əlyətərlilik kimi parametrlərdir. İnsan inkişafına bu cür sosial yanaşma hələ öten əsrin əvvəllerində Heydər Əliyev strateji kursunun əsasını təşkil edib. Çünkü, ümummilli lider yaxşı dərk edirdi ki, intellekt və yüksək təhsil, presizion informasiyalasdırmaya və əmək mədəniyyətinə əsaslanan texnologiyaların inkişafı Azərbaycanın ən qabaqcıl ölkələr sırasında yer almasına yol açacaq yeganə vasitədir. Bu siyaset özündə hökumət, qeyri-hökumət və özel sektorun fəaliyyətlərini əhatə edən vahid milli proqramlar çərçivəsində heyata keçirilməkdədir. Milli proqramların həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilməlidir. Bu Fond, onun Prezidenti UNESCO və İSESCO-nun xoşməramlı sefiri, millət vəkili Mehriban Əliyeva ölkənin inkişafı, onun tarixi və müasir nailiyyətlərinin əldə edilməsinə və qorunmasına, dünyada təbliğinə əvəzsiz töhfələr vermişlər.

Heydər Əliyev, əslində, həm də bir elm adamı idi. Görkəmlı şəxsiyyətin elmə, biliklərə əsaslanan siyasi kursu, rəhbərlikdə olduğu bütün dövrlərdə elm və təhsilə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanırdı. Bəlli olduğu kimi, "...sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir" - deyən ulu öndər hələ 1970-1980-ci illərdə Azərbaycanın müasir və müstəqil bir dövlətə çevriləməsi üçün elm, təhsil strategiyalarını işləyib hazırlamış və onu uğurla həyata keçirməyə başlamışdı. Azərbaycanı inkişaf etdirmək, söhretləndirmək, xalqın tükenməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükenməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məməkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səməreləi şəkildə istiqamətləndirirdi. Artıq qeyd etdiyimiz kimi,

ulu önder Heydər Əliyev bütün fealiyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırıdı. Bu da təsadüfi deyildi. Çünkü bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yegana yolu məhz xalqın yüksək təhsil almاسında, maariflənməsində, insan potensialının inkişaf etdirilməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Heydər Əliyev elm, təhsilə son məqsəd kimi, nəticə kimi deyil, vasitə kimi baxırdı: uğur qazanmağın, inkişafın vasitəsi kimi. Hələ 1975-ci ilin 24 sentyabrında Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyinde bu elm ocağının "Xalqlar dostluğu" ordeni ilə təltif edilməsi münasibətələ keçirilmiş təntənəli ümum respublika yığıncağındakı platforma xarakterli çıxışında Heydər Əliyev ölkələrin tərəqqisini nə təbii sərvətlər, nə də ki coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsinin müəyyənləşdiriyinə diqqət çəkmışdı. Məhz buna görə de ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi bazasının gücləndirilməsi əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycanın tarixine elmin və təhsilin, mədəniyyətin intibah dövrü kimi daxil oldu. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalasdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratdı. Ulu önder yaxşı bilirdi ki, yüksəkintisəslər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını teşkil edən ən mühüm amillərdən biridir. Bu səbəbdən, ulu önder Azərbaycan təhsilinin tərəqqisine mane olan bir sıra amilləri aradan qaldırdı, mövcud potensialı ölkənin gelecek inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etdi. Məhz həmin illərdə respublikada akademik və sahə el-

mi institutlarının, məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət aldı, təhsil infrastrukturunu tamamilə yenilədirildi, ixtisaslı kadrlar hazırlayan yeni ali və orta ixtisas məktəbləri açıldı. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəye verildi, ölkəmizdə fealiyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artdı. O illerdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nai liyyətlərdən biri da xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadər potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingen tinin yaradılması idi. Bu məqsədi uğurla həyata keçirmek üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 250-dən çox ixtisas üzrə 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır. Bir faktı yada salmaq lazımdır ki, 1970-ci ilə qədər ölkədən kenarda təhsil alanların 40 fai zi azərbaycanlı idisə, 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində bu rəqəm 97,7 faizi yüksəlmişdi. Bu yolla Azərbaycanımızın elmi və kadər potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Ali təhsilli yanaşı, Heydər Əliyev ayrı-ayrı illərdə təhsil siyasetinin tərkib hissəsi kimi orta ixtisas və texniki-peşə təhsilinin müasir istiqamətlərinin inkişafını da stimullaşdırıb. Texniki peşə təhsilini ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı qüvvələrindən biri hesab edən ulu önder bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş, əhalinin feal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı deyisişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradacaq tədbirlər həyata keçirib. Eyni zamanda həmin illərdə yetişən peşəkar kadrların çalışacağı xüsusi sənaye müəssisələrinin inşası və istifadəyə verilməsi üçün bütün imkanlardan yararlanıb. 1993-cü ilin iyununda Bakıya qayidian ümummilli liderin xüsusi diqqət yetirdiyi məsələlərdən biri təhsil sisteminin yaxşılaşdırılması ilə bağlı idi. Buna görə də ulu önder təhsilin milli tərəqqisinin gerçək amilinə çevrilmesi üçün ge-

nış islahatlar programının hazırlanaraq reallaşdırılması vəzifesini qarşıya qoydu. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda bütün sahələrdə, o cümlədən də kadr, insan potensialının inkişafı sahəsində yeni bir mərhələ başlandı. Ulu öndər insanın inkişaf tempinin cəmiyyətin inkişaf tempinə uyğunlaşdırılmasını prioritet məsələ kimi gündəmə getirdi. Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev insan amilinin, insan potensialının ölkənin inkişafında həllədici rol oynadığını hər zaman vurğulmuş və bu istiqamətdə nailiyyətlər əldə etmək üçün əzmələ çalışmışdı. Məhz bunun sayəsində müasir idarəetmə və istehsalat texnologiyalarının tətbiqi, bütün sahələri ehətə edən modernləşmə və yeni kreativ millətin formalasdırılması ideyası bu gün dövlət siyasetinin əsas prioritetiənə çevrilmişdir. Ulu öndər müstəqilliyin ilk illərindən yaranmış yeni imkanları nəzərə alaraq insan inkişafı sahəsində ən qabaqcıl təcrübədən faydalanaq məqsədi lə beynəlxalq təşkilatlar, ilk növbədə, BMT ilə geniş əməkdaşlıqla yol açmışdı.

İqtisadi, mədəni, texnoloji və idarəetmə sahələrində qloballaşma dünyani maliyyə böhranı, məşğulluq və gelirlərlə bağlı qeyri-stabillik, siyasi, ekoloji təhlükəsizliyin olmaması, xüsusilə də gelirlər üzrə differensiasiyanın güclənməsi kimi bir sira ciddi problemlərlə üz-üzə qoyub. XX əsrin son on illiklərində BMT tərəfindən insan potensialının inkişafının insani ictimai tərəqqinin mərkəzi figuruna çevirən və iqtisadi ireliliyişi insan potensialının son məqsədi deyil, sadəcə vasitə kimi nəzərdən keçirən ən müasir konsepsiyası hazırlanıb. Bu konsepsiyanın başlıca məqsədi insanların tələbatları və meyillerinin reallaşdırılmasıdır. Yəni insan inkişafını xarakterizə edən əsas göstərici tekce ÜDM deyil, həm də təhsil, sağlamlıq, informasiyaya əlyetərlilik kimi parametrlərdir. İnsan inkişafına bu cür sosial yanaşma hələ ötən əsrin əvvəllərində Heydər Əliyev strateji kursunun əsasını təşkil edib. Vaxtilə ümummilli lider Heydər Əliyev də insan potensialını bütün sahələrdə və hər zaman inkişafın aparıcı lokomotivi, mərkəzi və həllədici amili kimi müəyyənləşdirib. Müstəqillik qazanmış Azərbaycan Respublikasında müasir anlamda insan inkişafı ilə bağlı vəziyyətin fasile-

siz monitoringinin aparılması, təhlil və qiymətləndirmələr əsasında insan inkişafı prosesinin idarə edilmesi ilk dəfə ümummilli lider tərəfindən həyata keçirilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasında BMT-nin İnkişaf Programı ilə birlikdə insan inkişafı haqqında ilk hesabatlar hazırlanmışdır. Bu layihə əsasında insan potensialının inkişafının ölkədəki vəziyyətinin təhlilinə 1994-cü ildən başlanılmışdır. Həmin ildən Azərbaycan Respublikası rəhbərliyinin BMT ilə razılışması və bunun nəticəsi kimi işq üzü görən qərar əsasında bu işin təşkili, hesabatların hazırlanmasının rəhbərliyi və koordinasiyası hazırkı məqalənin müəllifinə təşkil edilmişdir. BMT-nin Azərbaycanda insan inkişafına aid ilk milli hesabati 1995-ci ildə dərc edilmişdir. Onun ölkə ictimaayıeti və beynəlxalq təşkilatlara təqdimatı ümummilli lider Heydər Əliyev tərəfindən şəxsnə həyata keçirilmişdir. Qeyd edilməlidir ki, insan potensialının formalasdırmasının təşkili və idarəedilmesi sahəsində müstəsna bilik, bacarıq və təcrübəyə malik olan, bu sahədə hələ Sovet İttifaqı dövründə olduqca önemli işlər gören ümummilli lider Heydər Əliyev yenicə müstəqillik qazanmış ölkədə gerçəkləşdirilən bu beynəlxalq əhəmiyyətli layihəyə xüsusi diqqət ayırdı. Bunun nəticəsində BMT-nin Azərbaycanda İnsan İnkişafına dair 1996-ci il hesabati dünyada ən uğurlu, inkişaf prosesinin nəzəriyyəsi və praktikasına yenilik gətirən hesabatlar sırasına daxil edilmişdir. Bu səbəbdən, Hesabatın təqdimat mərasimində ulu öndər Heydər Əliyevlə yanaşı, BMT Baş katibinin müavini, BMT-nin inkişaf programının rəhbəri, dünyada tanınmış siyasi xadim və alim cənab Qustaf Spet de qatılmışdı. O zamandan Azərbaycanda insan potensialının zənginləşdirilməsi ölkə inkişafının əsas prioritetiənə çevrilib. Elə bu səbəbdən də, ölkədə insan potensialı inkişafının göstəricisi olan insan inkişafı indeksi ilə ilə artmaqdadır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında insan inkişafı sahəsində qazanılmış yüksək nailiyyətlər ölkənin 2010-cu ildən insan inkişafı sahəsində yüksək nəticələr elde etmiş ölkələr qrupuna daxil olunması ilə sonuclanıb. Həmin zamanın qədər ölkə beynəlxalq təşkilatlar tərəfindən insan inkişafı sahəsində orta göstəricilərə nail olmuş ölkələr qrupuna aid edilirdi. Bu yük-

sek nəticə həm də Azərbaycanın ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müəyyənləşdirilmiş müasir təhsil strategiyasının uğurudur. Ulu öndər tərəfindən təsdiq edilmiş təhsil strategiyasına görə, Azərbaycan Respublikasında davamlı insan inkişafı fənninin orta ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsi prosesine 2001-ci ildə start verilib. 2003-cü ildən Təhsil Nazirliyinin 175 və 688 nömrəli əmərləri əsasında orta məktəblər üçün davamlı insan inkişafına dair ilk tədris programı və dərs vəsaiti dərc edilib. Bu sahəde Azərbaycanın birinciliyi barədə məlumat BMT-nin Baş Qərargahı (Nyu-York) tərəfindən dünyaya yayılıb. Qlobal miqyasda isə bu prosesə 4 il sonra - 2005-ci il martın 1-də BMT Baş Katibi Kofi Annan və UNESCO-nun Baş Direktoru Koishi Matsuura arasında imzalanan sənədlə təkan verilib.

Bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bəlli olduğu kimi, 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci Yubiley sessiyası baş tutub. Həmin sessiyada davamlı inkişaf qlobal inkişafın başlıca prioriteti kimi müəyyənləşdirilib. 2015-ci il sentyabrin 25-27-də Nyu-Yorkda BMT-nin təşəbbüsü ilə keçirilən Dünya Sammiti "Davamlı Inkişaf Sammiti" adlandırılıb. Bu fakt da özlüyündə qeyd olunan problemin aktuellügüne delalet edir. Nəhayət, sammitdə qəbul edilmiş 2015-2030-cu illər üçün qlobal inkişaf məqsədləri de "Davamlı inkişaf məqsədləri" başlığı ilə tirajlanıb. Bütün bunlar müasir mərhələdə indiki nəsillərin rifahının yüksəldilməsini və gələcək nəsillərin inkişafını təmin edən davamlı inkişafın bəşəriyyət üçün başlıca qlobal prioritet olmasından xəbər verir.

Prezident İlham Əliyev tərəfindən gerçekleştirilen, elmə əsaslanan innovativ dövlət idarəciliyi strategiyasının neticəsidir ki, davamlı inkişafı bəşəriyyət üçün başlıca prioritet kimi müəyyənləşdirən BMT Baş Assambleyası və 2015-ci il Dünya Sammitindən çox əvvəl Azərbaycan Respublikası bu sahədə uzun illər önləyici siyaset heyata keçirib və əhəmiyyətli uğurlar qazanıb. Dünya Bankı, BMT, digər beynəlxalq qurumların rəsmi məlumatlarına görə, Azərbaycan Respubli-

kasının davamlı inkişaf göstəriciləri artıq bu gün "böyük yeddilik" (G7) və "böyük iyirmilik" (G20) qruplarına daxil olan bir sıra dövlətlərin analoji göstəricilərindən yüksəkdir.

Elmdə davamlı inkişafı səciyyələndirən müxtəlif indikatorlar mövcuddur. Beynəlxalq qurumların monitoring zamanı istifadə etdikləri və en geniş yayılmış göstərici - bir enerji vahidinin istifadəsi hesabına istehsal olunmuş Ümumi Daxili Məhsulun dəyəridir. Beynəlxalq səviyyədə müqayisəli qiymətləndirme aparılması üçün enerji vahidi kimi bir kiloqram neftdə olan enerji miqdarı götürülür. Diqqətinizə çatdırıq ki, bir bərelədə onun təbətiindən asılı olaraq təqribən 136 l neft olur. Enerji müxtəlif mənşəli ola bilər: atom, istilik, hidro, günəş enerjisi və s. Lakin, enerji səmərəliliyinin qiymətləndirilməsi zamanı ekvivalent kimi onun bir kiloqram neftdə olan miqdaranadən istifadə edilir. Bu onunla bağlıdır ki, müəyyən zaman kəsiyində neftin qiyməti bütün dünyada eynidir. Ona görə də sözügedən ekvivalentin tətbiqi neticəsində müxtəlif ölkələrdə sərfiyat- məhsul nisbətinin beynəlxalq tehlilini aparmaq mümkün olur. Bir enerji vahidinin istifadəsi noticəsində istehsal olunmuş ÜDM-in dəyəri, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, ABŞ dolları ilə müəyyən edilir. Bu fakt da özlüyündə müxtəlif ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində əldə edilmiş nəticələrin müqayisəsinə yol açır.

Azərbaycan Respublikasında enerji istifadəsi səmərəliliyi 2003-cü ildə bir enerji vahidinə görə 4 ABŞ dollarından 2012-ci ildə 10,8 dollaradək artıb. Bu o deməkdir ki, son on ildə elmi cəhətdən əsaslandırılmış və səmərəli dövlət siyasetinin reallaşdırılması neticəsində Azərbaycan Respublikası enerji istifadəsi səmərəliliyini 2,7 dəfə artırıb. Qeyd etmək lazımdır ki, bu sahədə dünya üzrə orta göstəricilər - 2004-cü ildə bir vahid enerjiye görə 6,6 ABŞ dollarından 2012-ci ildə 7,5 dollaradək artıb. Beynəlxalq statistik bilgilərə əsasən, Azərbaycan Respublikasında 2004-cü ildə bu davamlı inkişaf göstəriciləri orta dünya göstəricilərindən 33 faiz aşağı olub. Hazırda dərc edilən bilgilərə görə bu nisbət dəyişib: Azərbaycan Respubli-

kasında enerji istifadəsi səməreliliyi orta dünya göstəricilərini 44 fətih üstələyir. Göründüyü kimi, davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində Azərbaycan Respublikasının elmi cəhətdən əsaslandırılmış dövlət siyasetinin yüksək səməreliliyi sayəsində hazırda ölkəmiz davamlı inkişafın bu göstəricisinə görə "böyük yeddilik" qrupundan bir sıra dövlətləri geridə qoyub. 2015-ci ilin noyabrında Dünya Bankının saytında əksini tapan bilgilərdən aydın olur ki, "böyük yeddilik" ölkələri orta hesabla bir enerji vahidinin istifadəsi nəticəsində 9,9 ABŞ dolları dəyərində ÜDM istehsal edir. Bu qrupa daxil olan ölkələr üzrə məlumatlar aşağıdakı göstəricilərlə xarakterizə olunur: Kanada - 5,9, ABŞ - 7,4, Fransa - 9,7, Yaponiya - 10,0, Almaniya - 11,1, Böyük Britaniya - 12,4, İtaliya (çox güman ki, brendləri hesabına) - 13,2 ABŞ dolları. Artıq qeyd edildiyi kimi, Azərbaycan üçün bu rəqəm 10,8 dollardır. Bu, həmin qrupun orta göstəricilərindən və ayrılıqda bəzi dövlətlərin göstəricilərindən yüksəkdir. Dünya Bankının statistikasına əsasən, eyni iqtisadi nəticəyə nail olmaq üçün Kanada 1,8, ABŞ isə 1,5 dəfə Azərbaycandan çox enerji sərf edir. Qeyd etmək istəyirəm ki, bu tekə iqtisadi əhəmiyyətli problem deyil. Eyni iqtisadi nəticə üçün daha çox enerji istifadəsi atmosferə daha artıq istixana qazlarının atılması deməkdir. Bu isə, öz növbəsində, qlobal iqlim dəyişikliklərinə neqativ təsir göstərir. Qeyd edilen məsələ bir çox beynəlxalq toplantılarında, o cümlədən 2015-ci ilin sentyabrında Dünya Sammitində müzakirə predmeti olub. Buna görə də verilən məlumatlar Azərbaycan Respublikası rəhbərliyinin iqlim dəyişmələrinin qarşısının alınması haqqında konvensiyaya dair öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, iqtisadi artım məqsəd deyil, insanların rifah halının yaxşılaşdırılması, ölkədə tərəqqinin təmin edilməsi üçün vasitədir. Bu siyasetin reallaşdırılması ölkədə yoxsulluq həddinin 49 %-dən 5 %-ə düşməsi ilə nəticələnib. Bəlli olduğu kimi, 2000-ci ildə Dünya Sammitində BMT-nin təklifi ilə qəbul edilən "Minilliyyin İnkişaf Məqsədləri"ndə əsas məsələlərdən biri ki-

mi 2015-ci ilədək dünya ölkələrində yoxsulluq həddinin 2 dəfə azaldılması nezərdən keçirilmişdi. Azərbaycanda bu problem çox böyük üstünlükle həllini tapıb. Bu gün Azərbaycan dünyada yoxsulluq həddi ən aşağı olan ölkələrdəndir.

Beynəlxalq standartlara görə, sosial siyasetin uğuru Cini əmsali və kvintil təhlil nəticələri kimi göstəricilərlə müəyyən olunur. Cini əmsali gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarda qiymətləndirməyə imkan verən statistik göstəricidir və 0-100 arası deyişir. 0 - tam bərabər, 100 mütləq qeyri-bərabər bölgündür. Dünyanın heç bir ölkəsində tam bərabərlik yoxdur. Kvintil təhlil əhalinin 20 % ən yüksək gəlirləri təbəqəsinin orta gəlirləri ilə 20 % ən kasib təbəqəsinin orta gəlirinin nisbəti əsasında aparılır. Her iki göstəricinin aşağı olması ölkədə güclü sosial siyaset həyata keçirilməsindən xəbər verir.

Bu proseslərin monitoringini həyata keçirən beynəlxalq təşkilatların məlumatlarından aydın olur ki, Azərbaycan Respublikasında sözügedən sosial indikatorlar inkişaf etmiş bir sıra dövlətlər, o cümlədən Avropa Birliyi, "böyük yeddilik" və "böyük iyirmilik" ölkələrinin göstəricilərini üstələyir. Beynəlxalq qurumların statistikasına əsasən, hal-hazırda sosial göstəriciləri Azərbaycan Respublikasından az olan ölkələr arasında Böyük Britaniya, İspaniya, Yunanistan, Portuqaliya, İtaliya, ABŞ, Türkiyə, Rusiya, İsrail, Meksika, Braziliya və s. var.

Eyni zamanda əlamətdar faktdır ki, Prezident İlham Əliyevin təşbbüsü və Azərbaycan Respublikası Nazirler Kabinetinin qərarları ilə (4 iyun 2015-ci il № 213 və 214, 21 avqust № 288) dünyada ilk dəfə olaraq bakalavratura və magistratura səviyyələrində "davamlı inkişafın idarə edilməsi" ixtisası təsdiq edilib. Həmçinin elmi nomenklatura da yeni "davamlı inkişafın idarəedilməsi" sahəsi əlavə edilib, özü də siyasi elmlər çərçivəsində. Bu, Azərbaycan Respublikasının qlobal tendensiyaları qabaqlayan növbəti təşbbüsüdür. Davamlı inkişafın məqsədi kimi Ekoloji sivilizasiya konsepsiyası da ilk dəfə Azərbaycanda təklif edilib və ardıcıl olaraq həyata keçirilir.

Bütün sadalananlardan belə bir nəticə çıxarmaq olar ki, məhz Heydər Əliyevin gerçəkləşdiriyi və ya reallaşması üçün zəmin hazırladığı sözügedən siyasi tədbirlər sayesində Azərbaycan dövləti hazırda inkişafın avanqardında addimlayır və demeli, qələbəni təmin edən uğurlu strategiya davam edir. 2020-ci ildən sonra Azərbaycan dünyasının ən rəqabətədavamlı, effektiv və stabil inkişaf edən dövlətləri arasında yer almağı, keyfiyyətli iqtisadi yüksəliş nail olmağı və vətəndaşlar üçün yüksək həyat standartları təmin etməyi hədəfləyir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyaseti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasetin bundan sonra illər və on illər uzun davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Elə Heydər Əliyev dövlətçilik, idarəcilik strategiyasının ən böyük uğuru və beynəlxalq statistik hesabatlarda əksini tapan gerçəklər Azərbaycanın tekamül inkişaf tipindən innovasiyalı inkişaf tipinə, biliyə əsaslanan cəmiyyət mərhələsinə keçid aldığı bir dövrdə sükanı arxasında ölkənin prioritetlərini düzgün sıralaya bilən, "innovativ sıçrayış" üçün "arxa cəbhe" rolunu oynayan dövlət proqramlarını milli səviyyəyə qaldırmağa müvəffəq olan, milli proqramları global maraqlara uyğun planlaşdırın Prezident İlham Əliyev kimi liderin dayanmasındadır. Ulu önderin zamanında "mən ona özüm qədər inanıram" dediyi İlham Əliyevi siyasi varisi kimi müəyyənləşdirməsinin nəticəsidir ki, Azərbaycan bu gün uğurla idarə olunur və bütün dünyaya çox iqtisadi inkişaf sərgiləyir. Bir sözə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtile Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqiliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmışdır.

**Ədalət Muradov,**  
*Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,  
i.e.d., professor*

## **AZƏRBAYCANDA POSTNEFT DÖVRÜNÜN İLHAM ƏLİYEV STRATEGİYASI**

Təbii servətlərlə zəngin ölkələrin iqtisadiyyatının təhlili göstərir ki, təbii servətlər çox faydalı olsa da, heç də həmişə uğurlu iqtisadi inkişafa zəmanət vermir. Bütövlükdə qəbul edilmişdir ki, neftlə zəngin ölkələrdən əsasən Norveç və qismən də İndoneziya tarazlı və dinamik inkişafi təmin edən iqtisadi inkişaf modelini formalasdırmağa nail ola bilmişlər. Təhlildən çıxan digər nəticə isə ondan ibarətdir ki, neftlə zəngin kiçik ölkələr iqtisadiyyatda əsasən daha çox uğursuzluqları ilə fərqlənmişlər.

### **Neftlə zəngin ölkələr çox, iqtisadi uğur qazananlar azdır**

Neftlə zəngin, lakin iqtisadi uğursuzluqları ilə seçilən ölkələrdən biri Venesueladır. Venesuela neft hasilatına görə OPEC-in beşinci ən böyük üzvüdür. 1920-ci ilin əvvəlindən 1960-ci illərin sonuna dek Venesuelada neft sənayesinin sürətli artımı baş vermiş, neft sektoru ÜDM-in 25%-ni, Venesuela ixracının 90%-ni və hökumət gelirlərinin 60%-ni təşkil etmişdir. 1950-ci ildə adambaşına düşən ÜDM-in həcmindən görə Venesuela dünyanın ən böyük 4-cü varlı ölkəsi olmuş və 1950-ci illərin sonunda bu göstəriciyə görə hətta Almaniya Federativ Respublikasına çatmışdır. Lakin bu iqtisadi uğurlar həm də həddindən artıq dövlət xərci və böyük həcmdə daxili və xarici borclarla ilə müşayiət edilmişdir. 1950-ci ildən 1980-ci illərin əvvəllerinə dek Venesuelada Latin Amerikasında ən yüksək yaşayış soviyyəsi mövcud olmuşdur. 1980-ci illərdə dünyada neft qiymətlərinin kəskin aşağı düşməsi ilə Venesuela iqtisadiyyatında durğunluq başlamış, ölkə valyuta-

si devalvasiyaya məruz qalmış, əmtəə və xidmətlərin qiymətləri kəskin artmış, inflyasiya 1989-cu ildə 84%, 1996-ci ildə 99% olmuşdur. Yoxsulluq şəraitində yaşayan insanların sayı 1984-cü ildə 36%-dən 1995-ci ildə 66%-dək artmışdır. "Doing Business 2013" hesabatında 185 iqtisadiyyat arasında 180-ci olmuşdur. Əsas problemlər kimi investitorların müdafiəsi və vergilər qeyd edilmişdir. "Doing Business 2014" hesabatında isə bu ölkə 178 iqtisadiyyat arasında 175-ci olmuşdur.

"The Economist" nəşri Venesuelanı dünyada ən pis idare edilen iqtisadiyyat kimi tanınmış, "Citibank" isə Venesuela iqtisadiyyatının böhranda olduğunu qeyd edərək vəziyyətin yaxşılaşdırılmasına ümidişlərin az olduğunu bildirmişdir. "Foreign Policy" tərefindən hesablanan "Base Yield Index" üzrə investisiyaların rentabelliyinə əsasən Venesuela dünyada sonuncu olmuşdur. "Bloomberg" nəşri Venesuelanı inkişaf etməkdə olan ölkələr arasında en riskli ölkə adlandırmışdır.

"General Motors Company", "Toyota", "Ford", "Air Canada", "American Airlines" kimi şirkətlər Venesuelada fəaliyyətinin miqyasının azaltmış və ya tamamilə dayandırılmışdır. 2015-ci ildə Venesuela yenidən "Global Misery Index" hesabatına əsasən dünyada "lider" olmuşdur. Inflyasiya səviyyəsi isə ilk dəfə ölkə tarixi üçün rekord sayılaçqı 100% səviyyəsinə yaxınlaşmışdır.

Neftlə zəngin digər ölkə Nigeriyadır. Nigeriyanın təsdiq edilmiş neft ehtiyatları 35 milyard barrel həcmindədir və OPEK-in üzvüdür.

Bir vaxtlar ərzaq məhsullarının ixracatçısı kimi çıxış etmiş Nigəriya daxili bazarının ehtiyacları üçün böyük miqdarda ərzaq məhsullarının idxlətçisine çevrilmişdir.

Nigəriyanın neft-qaz ixracından əldə etdiyi gəlirin 80%-i hökumətə çatır, 16%-i hasilat ilə bağlı xərcləri ödəyir və qalan 4%-i isə investorlara verilir. Bununla yanaşı, Dünya Bankının hesablamalarına əsasən korrupsiya səbəbindən enerji gəlirləri ölkə əhalisinin yalnız 1%-ə çatır.

Nigəriyada insan kapitalı yetərinə inkişaf etməmiş, BMT-nin inkişaf indeksində ölkə insan kapitalının inkişafı göstəricisi üzrə dünyada 151-ci olmuşdur.

1960-ci illərdə ölkədə adambaşına ÜDM 132%, 1970-ci illərdə isə 283% artmışdır. Lakin yalnız yanacaq sektoruna əsaslanan artım çox qısa vaxtda ciddi problemlərlə əvəz olunmuş, 1980-ci illərdə neftin qiymətinin azalması iqtisadiyyata ağır zərba endirmişdir. Bu illərdə adambaşına ÜDM-in həcmi 66% azalmışdır.

Hal-hazırda, adambaşına ÜDM-in həcmi Nigəriya 1960-ci ildə müstəqillik elan etdiyindən də aşağıdır. Ölkə əhalisinin 45%-i gündəlik 2 ABŞ dollardan da az vəsaite yaşıyır.

1970-ci illərdə neft sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətinin artması ilə ölkə hökuməti kənd təsərrüfatını və yüngül sənayenin inkişafına lazımi diqqəti yetirməmişdir. 2000-ci ildə neft-qaz gəlirləri ümumi ixracın 98%-ni, dövlət bütçəsinin isə 83%-ni təşkil etmişdir. Nəticədə isə digər sektorlarda tənəzzül yaşlanmış, regionlarda yoxsulluq səviyyəsi artmış, işsiz əhalinin daha böyük miqyasda şəhərlərə miqrasiyası baş vermişdir.

2000-ci ildə Nigəriyada adambaşına gelir 1970-ci illərdə qeydə alınmış səviyyənin 1/3 səviyyəsinə enmişdir. Köləg iqtisadiyyatı hələ də ümumi iqtisadiyyatın 75%-i həcmindədir.

Qeyd edildiyi kimi, neft çıxaran kiçik ölkələrin təcrübəsi xüsusilə uğursuz olmuşdur. Lakin buna baxmayaraq, kiçik iqtisadiyyatlı və neft - qazla zəngin olan bir ölkə kimi dünya iqtisadiyyatında böyük uğurları ilə seçilən, nüfuzlu beynəlxalq iqtisadi təşkilatlar tərəfindən yüksək qiymətləndirilən iqtisadiyyat həm də Azərbaycan iqtisadiyyatıdır.

**Heydər Əliyev strategiyası Azərbaycanın dinamik iqtisadi inkişaf strategiyasıdır.**

Ölkəni bu böhrandan qısa vaxt ərzində ancaq Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyası xilas edə bilərdi. Bəs, nadir bu strategiyanın əsas xüsusiyyətləri?

Birincisi, komplekslik.

Iqtisadiyyati və onun dövlət tənzimlənməsinin incəliklərini bilən ulu önder gözəl bilirdi ki, iqtisadi siyasetin ayrı-ayrı tədbirləri bir-birilərə ziddiyət təşkil edə bilər və ona görə də gözlənilən nəticələrin əldə olunması mümkün olmaya bilər. Məhz buna görə də 30-a yaxın

dövlət programı təsdiq edilmişdir. Həmin dövlət proqramları iqtisadi siyaset tədbirlərini koordinasiya etməklə və mövcud maliyyə, kadr və bütövlükde iqtisadi resursların səmərəliliyini artırmaqla onların icrasına nəzarəti də xeyli asanlaşdırırı.

İkincisi, iqtisadi demokratianın, iqtisadi azadlığın təmin edilməsi, yəni iqtisadiyyatın liberallaşdırılması və dövlət müdaxiləsinin minimuma endirilməsi. Qısa vaxt ərzində qiymətlər liberallaşdırıldı, nəticədə qiymətlər stabiləşdi və inflasiya tempı arzuolunan səviyyəyə endirildi. Bazar iqtisadiyyatının ilk və en vacib mexanizmi - tələb və teklif mexanizmi - işə düşdü.

Özəlləşdirmə prosesinə başlanıldı, nəticədə, istehsalın nəticələrinə görə məsuliyyət dövlətdən istehsalçıya keçdi və istehlak bazarında istehsalçı diktatına son qoyuldu. Bazarda nəyin nə qədər və kim üçün istehsal edilməsini müəyyən etmək hüquq istehlakçıya keçdi. Eləcə də iqtisadiyyatı daim inkişaf etdirmek potensialına malik olan sahibkarlıq institutu formalasdı.

Torpaq onun sahibinə, yəni kəndlilərə qaytarıldı. Bu yalnız MDB məkanında deyil, bütövlükda Şərqi aləmında analoq olmayan bir cəsarətli addım idi. 1,4 mln. hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış, 2239 kolxoz, sovxozi və təsərrüfatlararası kənd təsərrüfatı müəssisəsi ləğv edilmiş və yerində fermer təsərrüfatları yaradılmışdır.

Üçüncüsü, xarici investisiyaların və onlarla birlikdə mütərəqqi qərəb idarəetmesinin, təcrübəsinin Azərbaycana getirilməsi. Qısa vaxt ərzində Əsrin müqaviləsi imzalandı və həmin müqavilə ilə hasilati nəzərdə tutulan neftin xarici bazarlara çıxarılması yolları diversifikasiya edilməklə və Qərbin enerji təchizatında aparıcı qüvvələrdən birləşməkle xarici investorların Azərbaycana marağı artırıldı və onların ölkəmizə gəlməsinin iqtisadi əsaslarını yaratdı.

Dördüncüsü, öz xalqına qayğı və onun rifahının prioritetliyinin təmin edilməsi. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı, texminən, 5,6 dəfə artı, orta aylıq pensiya 1993-2003-cü illər 73 dəfə artırıldı.

Təkcə qaçqın və məcburi köçkünlərin maddi vəziyyətini və yaşış şəraitini yaxşılaşdırmaq məqsədilə 7 qanun, 18 fərman və sərəncam, Nazirlər Kabinetinin 49 qərar və sərəncamları qəbul olunmuşdur.

Məhz bu strategiyanın reallaşdırılması nəticəsində artıq 1996-ci il-dən başlayaraq ÜDM artmağa başlamış və 1996-2003-cü illər ərzində onun həcmi 90,1%, dövlət bütçəsinin gəlirləri (sərbəst dönerli valyuta ifadəsində) 3,5 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, o cümlədən ixrac 4,1 dəfə artı, istehlak qiymətlərinin indeksi 2-3%-dək endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmış investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Bu gün də Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Məhz həmin strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, iqtisadi naliyyətlər 2003-cü ildən sonra da artmaqdə davam etmişdir.

Makroiqtisadi sabitlik təmin edilmiş və bu baxımdan məcmu tələbi formalasdıran amillərin dinamikası müsbət olmuşdur. İqtisadi artımın məcmu tələb komponentlərindən olan son istehlak xərcləri son 10 ilde 3,6 dəfə, o cümlədən ev təsərrüfatlarının istehlak xərcləri 4 dəfə artmışdır. Son 10 il ərzində pərakəndə əmtəə dövriyyəsi 3 dəfə, əhalinin nominal gəlirləri 6 dəfə, ölkə üzrə iqtisadiyyatda məşğul olan işçilərin orta aylıq əməkhaqqı nominal ifadədə 4,5 dəfə artmışdır.

Son istehlak xərclərinin ÜDM-ə nisbəti 10 il əvvəl 68,7% təşkil edirdi, 2014-cü ildə bu göstərici 57,2% təşkil etmişdir. Ev təsərrüfatlarının son istehlak xərclərinin ÜDM-ə nisbəti 55%-dən 46%-ə enmişdir. Buna səbəb əhalinin gəlirlərinin artımı nəticəsində istehlaka yanaşı, yüksəma da meyil etməsidir. Belə ki, əhalinin əmanətləri bu dövr ərzində 17,8 dəfə artmış, ÜDM-ə nisbəti isə 4,7%-dən 12,2%-ə yüksəlmüşdür.

Məcmu tələbin digər komponenti olan əsas fondların ümumi yüksəkliliyi 10 il ərzində real ifadədə 2% artmışdır. Əsas kapitala yönəldilən investisiyalar son 10 ildə nominal ifadədə 3.6 dəfə artmış, təkcə 2014-cü il ərzində 17.6 milyard manat təşkil etmişdir. Qeyri-neft sektoruna yönəldilən vəsaitlər hesabat dövrü ərzində 9.6 dəfə artmış, cəmi investisiyalarda xüsusi çökəsi 24.7%-dən 66.2%-ə yüksəlmüşdür. Eləcə də, neft sektoruna yönəldilən investisiyalar bu dövr ərzində 1.6% artmış və cəmi investisiyaların strukturunda payı qeyri-neft sektorunun xüsusi çökisinin artımı hesabına bir qədər azalaraq 33.8% təşkil etmişdir.

Dövlət və yerli şirkətlər, eyni zamanda xarici şirkətlərin Azərbaycana marağını nəzərə alaraq, Azərbaycana böyük həcmdə investisiya qoyuluşunu cəlb edə bilməsi nəticəsində ölkə iqtisadiyyatına yönəldilmiş cəmi investisiyalar 10 il ərzində, təqribən, 200 milyard manat təşkil etmişdir.

Məcmu tələbi formalasdırıran məhsul və xidmətlər üzrə xalis ixrac amili müstəqilliyin ilk illərində mənfi göstəricilərlə yadda qalsa da, həyata keçirilən uğurlu siyaset nəticəsində artmağa başlamış, 2004-2014-cü illərdə real ifadədə 4 dəfə artmışdır. Bu müddət ərzində xarici ticarət dövriyyəsi 4.3 dəfə, ixrac 6 dəfə, idxlər isə 2.6 dəfə artmışdır.

Azərbaycan iqtisadiyyatının təklif baxımından təhlili də uğurlu strategiyanın müsbət nəticələrini göstərir. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın diversifikasiyası və sahibkarlığın inkişafı istiqamətində mühüm islahatlar aparılmış və zəruri tədbirlər görülmüşdür. Eyni zamanda bu dövr ərzində regionların tarazlı inkişafı təmin edilmiş, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyi yüksəlmiş və ölkənin dünya iqtisadiyyatna sürətli integrasiyası davam etmişdir. Görülmüş bu işlərin nəticəsində, on ildə ölkə iqtisadiyyatı 3,0 dəfə, o cümlədən neft sektor 3,9 dəfə, qeyri-neft sektor isə 2,5 dəfə artmışdır.

Qeyd edilən dövr ərzində iqtisadi artımın keyfiyyəti və qeyri-neft sektorunun rolu artmışdır. Belə ki, 10 ildə informasiya və rəhbət sahə-

si 6.6 dəfə, tikinti 3.9 dəfə, turizm 8.8 dəfə, kənd təsərrüfatı 1.4 dəfə, nəqliyyat 2.6 dəfə, ticarət 3.1 dəfə, qeyri-neft sənayesi isə 1.9 dəfə artmışdır.

2014-cü ildə dövlət bütçəsinin gəlirləri 2004-cü ilə nisbətən 12.2 dəfə artaraq 18.4 milyard manata, xərcləri isə 13.4 dəfə artaraq 20.1 milyard manata çatmış, bütçə kəsirinin Ümumi Daxili Məhsulda xüsusi çökəsi 2.9 faiz təşkil etmişdir. Son on il ərzində dövlət bütçəsi kəsirinin ÜDM-ə nisbəti beynəlxalq təcrübədə müəyyən edilmiş 3 faizlik normadan aşağı olmuşdur.

Əhalinin gəlirləri 6.1 dəfə, orta aylıq əməkhaqqı 4.6 dəfə artmışdır. Yoxsulluq səviyyəsi, təxminən, 7.8 dəfə azalmış, 1.2 milyondan artıq yeni iş yeri açılmışdır. İşsizlik səviyyəsi isə 2 dəfəyədək azaldılar, təxminən, 5.1%-ə enmişdir.

Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ticarət əməliyyatları aparmış, son 10 ildə xarici ticarət dövriyyəsi, təxminən, 9.0 dəfə, o cümlədən, ixrac, təxminən, 11.0 dəfə, idxlər isə təxminən 5.8 dəfə artmışdır. Qeyri-neft ixracı isə təqribən 5 dəfə artmışdır.

Azərbaycanın ələdə etdiyi sosial - iqtisadi uğurlar nüfuzlu iqtisadi beynəlxalq təşkilatların qiymətləndirmələrində də xüsusilə qeyd edilmişdir.

Beynəlxalq Valyuta Fondunun qiymətləndirməlinə görə Ümumi Daxili Məhsulun artım tempinə görə Azərbaycan 2005, 2006, 2007-ci illərdə və eləcə də 2005-2009-cu illəri əhatə edən dövrdə dünya ölkələri sırasında birinci olmuşdur

Adambaşına Ümumi Daxili Məhsul əsas götürülməklə Dünya Bankının qiymətləndirməsinə görə Azərbaycan yoxsul ölkədən yuxarı Gəlirlər Ölkələr Qrupuna daxil edilmişdir.

BMT-nin İnkışaf Programının İnsan İnkışafı Hesabatına görə 2005-2010-cu illərdə 34 pillə irəliləyərək Azərbaycan 169 ölkə arasında 101-ci yerdən 67-ci yere yüksəlmiş və Yüksək İnsan İnkışafı Ölkələri Qrupunda yer almışdır.

Son on il ərzində Azərbaycanın kredit reytinqləri yüksəlmişdir. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında investisiya reytinqinə

malik yeganə ölkədir. Belə ki, nüfuzlu reyting agentlikləri “Fitch Ratings”, “Standart & Poor's” və “Moody's” Azərbaycana investisiya kredit reytingini vermişdir.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiriyi “Doing Business” hesabatında Azərbaycan 2009-cu ildə Top-Reformer elan edilmiş, 2012-ci ildə 185 ölkə arasında 67-ci olmuşdur.

2015-ci ilin oktyabr ayının 27-si tarixində dərc edilmiş “Doing Business - 2016” hesabatına əsasən, Azərbaycan işgüzar mühitin əlverişliyi səviyyesinə görə tədqiqatın aparıldığı 189 ölkə arasında 63-cü yerdə qərarlaşmış və “Doing Business-2015” hesabatı ile müqayisədə Azərbaycan dünya sıralamasında 17 pillə irəliləmişdir.

Son hesabatda Azərbaycan biznesa başlamaq” göstəricisi üzrə 7-ci, “mülkiyyətin qeydiyyatı” göstəricisi üzrə ölkəmiz dünyada 22-ci, “vergilərin ödənişi” göstəricisi üzrə 34-cü, “investorların müdafiəsi” göstəricisi üzrə 36-ci, “müqavilələrin icrasının təmin olunması” göstərici üzrə isə 40-ci yere layiq görülməkələ yuxarıda göstərilmiş 5 göstərici üzrə dünya ölkələrinin sıralamasında ilk 40-lığa daxil olmuşdur:

“Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2015-2016” hesabatına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyesinə əsasən tədqiqatın aparıldığı 144 ölkə arasında 40-ci yerdə qərarlaşır. Bu hesabatda Azərbaycan bəzi göstəricilər üzrə xüsusilə yaxşı nəticələr eldə etmişdir. Belə ki, “makroiqtisadi vəziyyət” göstəricisi üzrə ölkəmiz dünyada 10-cu, “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə isə 30-cu yere layiq görülmüşdür.

Hesabatda Azərbaycan aşağıda qeyd edilmiş alt göstəricilər üzrə dünyadan ən yaxşı 20 ölkələr sırasına daxil olmuşdur:

- “inflyasiyanın illik səviyyesi” (1-ci yer),
- “ümumi milli yiğimin ÜDM-ə nisbəti” (8-ci),
- “ümumi dövlət borcunun ÜDM-ə nisbəti” (14-cü),
- “dövlət bütçəsi saldosunun ÜDM-ə nisbəti” (16-ci),

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın Dünya İqtisadi Forumu tərəfində hazırlanmış hesabatlarda göstəriciləri əhəmiyyətli

dərəcədə yaxşılaşmışdır. Belə ki, ölkəmiz “Qlobal rəqabət qabiliyyəti indeksi” hesabatları üzrə 29 pille - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdə 2015-ci ilə 40-ci yerədək - irəliləmişdir. Həmçinin, Azərbaycan MDB məkanında 7-ci ildir ki, rəqabət qabiliyyətinə görə lider mövqeyini qoruyur.

Xüsusilə maraqlıdır ki, “Qlobal rəqabət qabiliyyəti indeksi” hesabatında ölkəmiz bəzi göstəricilər görə “G-20”yə üzv ölkələrdən də öne çıxmışdır:

Hesabatda ölkəmiz 40-ci yerde qərarlaşaraq 8 ölkəni - İtaliya (43-cü), Rusiya Federasiyası (45-ci), Cənubi Afrika Respublikası (49-cu), Türkiyə (51-ci), Hindistan (55-ci), Meksika (57-ci), Braziliya (75-ci), Argentina (106-ci) qabaqlamışdır.

“Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 144 ölkə arasında 10-cu olan Azərbaycanı “G-20”yə üzv ölkələrdən yalnız 3-ü - Səudiyyə Ərəbistanı (4-cü), Cənubi Koreya Respublikası (5-ci) və Çin (8-ci) qabaqlamışdır.

“Əmək bazarının səmərəliliyi” göstəricisi üzrə isə Azərbaycan (30-cu) quruma üzv 14 ölkəni (36. Avstraliya, 37. Çin, 50. Rusiya Federasiyası, 51. Fransa, 60. Səudiyyə Ərəbistanı, 83. C. Koreya, 103. Hindistan, 107. CAR, 114. Meksika, 115. İndoneziya, 122. Braziliya, 126. İtaliya, 127. Türkiyə, 139. Argentina) geridə qoymuşdur.

Bütövlükdə, Neft Strategiyası da daxil olmaqla Azərbaycanın inkişafına dair Heydər Əliyev Strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılması nəticəsində xarici şoklara dayanıqlılıq nümayiş etdirən iqtisadi sistem formalasdırılmış, iqtisadiyyatın strukturunda ciddi dəyişikliklərə nail olunmuş, qeyri-neft sektorunun payı artmışdır. İqtisadi artım amillərində əsaslı keyfiyyət dəyişiklikləri baş vermiş və artıq bir neçə ildir ki, ÜDM-in artımı bütövlükdə qeyri-neft sektorunun hesabına təmin olunur. İnvestisiyaların strukturunda əhəmiyyətli dərəcədə dəyişmiş, daxili investisiyaların və qeyri-neft sektorunun payı artmışdır.

## **Yeni dövrün yeni strategiyası**

Azərbaycan həm də neft ölkəsidir. Neft amilinin ixracda, bündə daxil olmalarında payı, şübhəsiz ki, yüksəkdir. Ona görə də dünya neft bazarında baş verenlər təhlil edilir. İranın dünya neft bazarına qayıtmadan qaynaqlanan gözləntilər, Səudiyyə Ərabistanının ölkədə hasilatı yeni rekord seviyyəyə qaldırması istiqamətində davam edən siyaseti, OPEC üzv ölkələrinin hasilatın azaldılması ilə bağlı razılığa gələ bilməməsi və ABŞ-da faiz dərəcələrinin mümkün ola bilecek artırılması nəticəsində ABŞ dollarının daha da bahalaşması fonunda dünya neft bazarındaki vəziyyətə təsir göstərən əsas amillərdəndir. Dünya enerji bazarında əlverişsiz konyunktur səbəbindən neftin davam edən ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün təsirsiz ötüşə bilməz. Bu baxımdan, Azərbaycan neft ixrac edən və buna görə də enerji bazarındaki əlverişsiz qiymət tendensiyasından qaynaqlanan neqativ iqtisadi təsiri hiss edən ölkədir. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyaseti nəticəsində formalasdırılmış Azərbaycan iqtisadiyyatı belə təsirlərə dayanıqlılıq göstərir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevun uzaqgörən siyaseti nəticəsində Azərbaycanın postneft dövründə də ölkəmizin dayanıqlı inkişafını təmin edən ciddi tədbirlər görülmüşdür. Bu tədbirlər "Azərbaycan - 2020: Gələcəyə baxış" "Konsepsiyanı sistemləşdirilmişdir. Adıçəkilən Konsepsiya İlham Əliyevin postneft strategiyası kimi qəbul edilməlidir və bu həm də onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını bu kimi dönüşə hazırlaya bilməşdir.

Bələliklə, bu Konsepsiyanın hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Qazanılmış nailiyətlər imkan vermişdir ki, Azərbaycan qarşısına daha yüksək məqsədlər qoysun. Azərbaycan iqtisadiyyatında hələ də həllini gözləyən məsələlərə xüsusi diqqəti yönəltməklə 2012-ci ilin 29 dekabr tarixində qəbul olunmuş "Azərbaycan -2020: Gələcəyə baxış" Konsepsiyası bütövlükde ölkəmizin gələcək inkişaf vektorunu müəyyənləşdirmişdir. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resurs-

ları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun alılıyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında feal statusu ilə sociyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli, əhalinin gəlirlərinin yüksək, işsizlik seviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik ölkə olacağı gözlənilir.

Konsepsiya ilə müəyyən olmuş əsas hədəf kimi, ölkədə adam-başına düşən ÜDM-in həcminin 13000 ABŞ dollara çatdırılması müəyyənləşdirilmişdir. Diqqəti cəlb edən xüsusi məqam ondan ibarətdir ki, qarşıya qoylan sosial-iqtisadi hədəflərə nail olmaq şərti kimi, yüksək səmərə ilə fəaliyyət göstərən, dünya miqyasında rəqabətə qadir olan iqtisadi sistemin formalasması göstərilmişdir. Belə sistemin "yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində" mümkünlüyü təsbit olunmuş və bununla da, Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının əsası kimi bir daha bazar prinsipləri vurğulanmışdır.

Həm də qeyd olunmalıdır ki, 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gelir təsnifatına görə "yuxarı orta gelirli ölkələr" arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir.

Bu Konsepsiya həm də ölkəmizin "Neftdən sonrakı iqtisadiyyatının" əsas konturlarını müəyyən etmiş, iqtisadi siyasetin əsas istiqamətlərini və əsas sosial-iqtisadi hədəfləri müəyyən etmişdir.

Əsas hədəflə yanaşı, bir sıra digər olduqca vacib hədəflər də müəyyən edilmişdir. Belə ki, adambaşına düşən qeyri neft ixracının 1000 dollara çatdırılması, qeyri-neft sektorunun orta illik artım tempisi

nin 7%-dən az olmaması həmin hədəflər sırasındadır. Beləliklə, əsas hədəfə nail olmaq yolları da müəyyən edilmişdir. Bu, qeyri-neft ixracının artırılmasıdır. Qeyri-neft ixracının artırılması isə rəqabətqabiliyyətli məhsul və xidmətlər istehsalından asılıdır. Beləliklə, sosial-iqtisadi inkişafə dair hədəflər yanaşı, həmin hədəflərə nail olmaq strateyiyyası da müəyyən olunmuşdur.

Bütövlükde, "Azərbaycan - 2020: Gələcəyə baxış" Konsepsiyanın postneft stratejiyası olmaqla ölkəmizin sosial-iqtisadi siyasetinin bir sıra yeni istiqamətlərini ilk dəfə olaraq özündə əks etdirmişdir.

Birincisi, ölkə iqtisadiyyatı yüksək əlavə dəyər yaradan iqtisadiyyata transformasiya olunacaqdır. Bununla da, xeyli zamandır aparılan müzakirələrə cavab verilmişdir. Başqa sözlə, dövlət investisiya siyasetinin, dövlət dəstəyi tədbirlərinin əsas meyarı kimi, əlavə dəyərin xüsusi çəkisi müəyyən edilmişdir.

İkinci, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyanında ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür. Bununla əlaqədar olaraq, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə neft gelirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qorub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir. Başqa sözlə, idxlə əvəzleyici strategiya ilə müqayisədə ixrac yönümlü stratejiyaya üstünlük veriləcək. Yeri gəlməkən qeyd etmək yerinə düşərdi ki, məhz ixrac yönümlü stratejiyanın reallaşdırılması bir çox ölkələrin, o cümlədən "Asiya pələngləri"nin iqtisadi uğurunda böyük rol oynamışdır.

Bu isə o deməkdir ki, xarici ticarətin liberallaşdırılması gücləndirəcək, dünya iqtisadiyyatına integrasiya sürləndiriləcək və en vacib isə, daxili bazarın qorunmasından daha çox ixracə köklənmiş iqtisadi siyaset prioritet olacaq. Xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünün artırılmasında dövlət dəstəyi artırılacaqdır.

Azərbaycan kimi kiçik iqtisadiyyatlı ölkələrin uzunmüddəti dayanıqlı inkişafı üçün ən vacib amillərdən biri kimi xarici tələbin də əsas

götürülməsi yanaşması alternativsizdir. Şübhəsiz ki, bu yanaşma daxili bazarda selektiv mühafizə tədbirlərinin tətbiqini istisna etmir. Daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq təcrübədə qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcəkdir.

Üçüncüsü, hər bir bölgənin rəqabət üstünlükleri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin yaradılması qarşidakı dövrde həyata keçiriləcək iqtisadi siyasetin fərqləndirici cəhətlərindəndir. Belə ki, regionların inkişafı üçün hər bir regionun rəqabət üstünlükleri əsas götürülməkən regionların ixtisaslaşması vəzifəsi aktuallaşdırılır. Bu isə son neticədə regional resursların istifadəsinin səmərəliliyini artırılmasına və regionların inkişafına investisiyaların cəlb edilməsi, eləcə də rəqabətqabiliyyətli məhsul istehsalı üçün daha əlverişli şərait yaradacaqdır.

Bu baxımdan, hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla xüsusi iqtisadi zonalarının yaradılması və sənaye şəhərciklərinin qurulması, bölgelərdə məhz yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması tədbirləri həyata keçiriləcəkdir.

Dördüncüsü, ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevriləməsi və innovasiyaların üstünlüyü ilə səciyyələndirilən mərhələyə keçidin təmin olunması hədəflənir.

Innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılması nəzərdə tutulur.

Beşinci, Konsepsiyanın neft və qaz gelirlərindən istifadə mexanizminin təkmilləşdirilməsi də nəzərdə tutulmuşdur. Karbohidrogenlərin satışından əldə edilən gelirlərin tədricən həmin vəsaitlərin investisiya olunmasından qazanılan gelirlə əvəzlənməsi stratejiyası həyata keçiriləcəkdir.

Altıncısı, Konsepsiya bir çox vacib sosial məsələlərə də yeni yanaşma ortaya qoyub. Bununla bağlı, təhsilin inkişafı ilə bağlı həyata keçiriləcək yeniliklər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əvvəlki illərdə də təhsilin inkişafına diqqət ayrılib, onun maliyyələşdi-

rilməsi artırılmışdır. Bu siyaset, qısa olaraq “qara qızılın” “insan kapitalı”na transformasiya siyaseti kimi səciyyələndirilə bilər. Lakin ilk dəfə olaraq, Konsepsiyada göstərilmişdir ki, 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi hecmiin ÜDM-dəki payı ilə bəllər artırılaraq, inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaqdır. Eləcə də, təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq, xüsusən, adambaşına maliyyəlaşdırma prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi genişləndiriləcəkdir.

Yedidincisi, Konsepsiya çərçivəsində yoxsulluq məsələsi insan inkişafı konsepsiyası ilə bağlı müasir yanaşmalara uyğun olaraq “çox-faktorlu yoxsulluq” anlayışı müstəvisində dəyərləndirilir.

Azərbaycanda yoxsulluq həddi yaşayış minimumunun dəyəri kimi qəbul edilir. Yaşayış minimumu “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma olaraq müəyyən edilmişdir. Yoxsulluq həddi hər il ev təsərrüfatlarının müayinəsi zamanı əldə olunmuş nəticələrə əsasən müəyyən edilir.

“Çoxfaktorlu Yoxsulluq” İndeksi Birləşmiş Millətlər Təşkilatının İnkışaf Programı çərçivəsində dünya ölkələrində yoxsulluğun səviyyəsini müəyyən etmek üçün 2010-cu ildə Oksford Yoxsulluq və İnsan İnkışafı Təşəbbüsü Mərkəzi tərəfindən hazırlanmış göstəricidir.

Bu indeks 3 istiqamət (təhsil, sağlamlıq və yaşam şəraiti) və 10 göstəriciyə (təhsil alma illəri, uşaqların cəlb olunması, uşaq ölümü, qidalanma, elektrik, sanitər qoşşalar, içməli su, döşəmə, bisirmək üçün yanacaq, avadanlıqlar) əsasən hesablanır.

Bələliklə, tam əminliklə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin postneft inkişaf startegiyasının reallaşdırılması yeni dövrde Azərbaycanın yeni-yeni nailiyyətlərini təmin edəcək və onun dünya ölkələri sırasında nüfuzunu daha da artıracaq.

*Zemfira Məmmədova,  
Qərb Universitetinin rektoru, dosent*

## **AZƏRBAYCANIN MİLLİ DÖVLƏTÇİLİK TARİXİNDƏ HEYDƏR ƏLİYEV FENOMENİ**

Azərbaycan xalqı çox qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malikdir. Qədim Azərbaycan Midiya hökməarı Kiaksarın, Azərbaycan Atropatənin dövlətinin yaradıcısı Atropatin, VII əsrə ərab işğalına qarşı xalq-azadlıq hərəkatının rəhbəri Babəkin, Azərbaycan Atabəyler-İldenizlər dövlətinin banisi Şəmsəddin İldenizin, I Şah İsmayıllı Səfəvinin və digər dövlət xadimlərinin fəaliyyəti belə fikir söyleməyə əsas verir.

Yazılı mənbələrdə e.ə. VII əsrin II yarısında Böyük Midiya hökməarı Kiaksar haqqında yunan alimi Esxil deyirdi : “Siz Asiya üzərində hakimiyyətin banisisiniz”. Çünkü Kiaksar onun düşmənlərinin də qəbul etdikləri öz hərbi qüdrəti ilə seçilən bir dövlət yaratmışdı. XX əsrə belə bir dövlətin yaradıcısı Heydər Əliyev oldu. XIX əsrən öz dövlətçiliyini itirən, XX əsrin II on illiyində onu yenidən bərpa edən və bolşeviklərin hakimiyyətə gəlməsi ilə onu yenidən itirən və Sovet imperiyasının tərkibində 70 il ərzində formal müstəqilliyyə malik olan Azərbaycan xalqı, onu yenidən bərpa edərək Heydər Əliyevin rəhbərliyi altında müasir Azərbaycan dövlətinin əsasını qoydu. Milli dövlət quruculuğunu ilk illərində - 1995-ci ildə ABŞ Senatoru Qreq Laflin Bakıya gələrkən Heydər Əliyevlə görüşdən sonra belə bir fikir söylemişdi: “*Siz Asyanın Cərc Vəsiyyətindən Nüfuzunuz*”. ABŞ senatorunun bu müqayisəsi təsadüfi xarakter daşıdır. Bu fikri Heydər Əliyev şəxsiyyətinin böyüküyünün etirafı kimi qəbul etmək lazımdır.

Uzun illər, əsrlər keçəcək, minilliklər keçəcək, Heydər Əliyev şəxsiyyəti unudulmayacaq, onun irsi, onun məktəbi, keçdiyi həyat yolu və fəaliyyəti döne-döna araşdırılacaq, tədqiq ediləcək və neçə-necə nesillərə örnek olacaq. Çünkü millətinin, dövlətinin, yaşadığı döv-

rün tarixində əvəzsiz xidmətləri olan şəxsiyyətlər bəşər tarixində əbədi yaşayırlar. Biz uca Allahın Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin müasiri olduğumuzla fəxr edirik və onun ruhu qarşısında baş əyirik.

XIX əsrin sonu, XX əsrin I rübündə formallaşmağa başlayan Azərbaycan milli özünüdəkəi, milli mənlik şüurunun oyanması və inkişafi Heydər Əliyevin rəhbərliyi ilə özünən kulminasiya nöqtəsinə çatdı. Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək strategiyasını hələ 1969-cu ildə, mərkəzləşdirilmiş siyasətin, sovet rejiminin sərt qanunlarının təzyiqləri altında keçmiş İttifaqə daxil olan respublikalara ögey - doğma münasibətin hökm sürdüyü bir vaxtda Azərbaycan SSR-yə rehbər təyin olunduğu, SSRİ kimi super dövlətin Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrədə artıq işləyib hazırlamışdı. Buna görə də müstəqillik əldə edildiyi təqdirdə, milli dövlətçiliyin qorunub saxlanması məqsədi lə bütün sahələ üzrə respublikanın inkişafını təmin edə biləcək qərarlar qəbul edirdi.

Heydər Əliyev təkcə Azərbaycan SSRİ-də yaşayan azərbaycanlıların deyil, həm də keçmiş SSRİ məkanında, Cənubi Qafqaz respublikalarında yaşayan, o cümlədən SSRİ-dən kəndə yaşıyan azərbaycanlılar haqqında düşünür və konkret addımlar atıldı. Ən əsası isə o gələcək Azərbaycanın dövlət müstəqilliyini görən və bilən bir insan kimi onun yaşaması üçün hansı addımlar atılmalı olduğunu əvvəlcədən bildirdi.

Ümummilli lider Azərbaycan xalqının sabahını düşünərək onun sosial-iqtisadi təmelini möhkəmləndirməyə çalışır və bu məqsədlə respublikada zavod və fabrikler, yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikilməsinə, yerli kadrların, xüsusən də hərbi kadrların yetişdirilməsinə, milliliyimizin qorunub saxlanılmasına, ən əsası isə milli tariximizin yazılımasına, Azərbaycan dilinin dövlət dili kimi təsdiqlənməsinə, Azərbaycan tarixinə və milletinə qarşı ədalətin bərpa olunmasına nail olurdu.

Heydər Əliyevin Azərbaycan mədəniyyəti, Azərbaycan siyasi və sosial-iqtisadi tarixində 1944-cü ildən 1987-ci ilə qədərki dövrə, 1991-ci ilin sentyabr ayından, Naxçıvan MR Məclisinin Ali sədri seçiləndən sonra 1993-cü ilin iyunun 15-dək və ondan sonra 2003-cü ilədək bir prezident kimi Azərbaycanla bağlı gördüyü işlərin miqyası bilinmir. O, 1969-cu ildən 1987-ci ilə qədər olan fəaliyyəti dövründə Azərbaycan üçün mümkün olmayıarı mümkün etmişdi. Təkcə Azərbaycan SSR-in sosial-iqtisadi inkişafı üçün onun təşəbbüsü ilə SSRİ dövlətinin 5 mühüm qərarı qəbul edilmişdi. Bu, ilk növbədə, respublikada yeni sənaye sahələrinin yaradılmasını, kənd təsərrüfatının intensiv inkişafını təmin etməklə bərabər, həm də Azərbaycan xalqının rifah halının çox ciddi şəkildə yaxşılaşdırılması məqsədini daşıyırırdı. Həmin qərarlar bugünkü müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi yeri olan çox mühüm sahələrdir.

Müstəqillik əldə etdiyimiz ilk illərdə də ümummilli liderin milli dövlətimiz və dövlətçiliyimiz, xalqımız üçün mümkün olmayıarı mümkün etmişdi. Və əlbəttə, bu zaman Heydər Əliyevin artıq bütün dünyada dahi şəxsiyyət və siyasetçi kimi tanınması az rol oynamamışdı. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilidikdən sonra o, ilk olaraq ölkəmizin beynəlxalq aləmdə tanınması və mövqelerinin möhkəmləndirilməsi üçün fəaliyyətə başladı. İlk növbədə, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrə səfər etdi. Bu səfərlər çərçivəsində o, 1994-cü ildə İngiltərədə resmi səfərdə olduğu zaman Baş nazir Con Meycorun müavini Heydər Əliyevin Vətoni və xalqı üçün bütün imkanlarını, bacarığını səfərbət etdiyini görərək belə bir fikir söyləyir: *"Biz indi gör-dük ki, Siz, doğrudan da, millətinin gələcəyini düşünən bir dövlət adımlısınız"*.

Bu illərdə Heydər Əliyevin dahiyanə idarəcilik və təşkilatçılıq qabiliyyəti, müdrikliyi və irəlini görmək bacarığı sayəsində ölkəmizde demokratik, hüquqi, dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı prinsipləri bərqərar edildi. Güclü ordumuz

yaradıldı, Ermənistən - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında dincliklə nizama salınması üçün danışqlara başlandı. Əsaslı siyasi, iqtisadi, hüquqi və sosial islahatlar aparıldı, özəlləşdirmə və torpaq islahatı keçirildi. Təhsil sahəsində islahat programı ilə milli təhsilimizde yeni, mütərəqqi eranın başlangıcı qoyuldu. Qanunun alılıyi, insan və vətəndaş hüquqlarının qorunması təmin edildi, söz, fikir azadlığına, siyasi plüralizmə geniş meydan açıldı. Azərbaycan dövləti dünya prinsiplərinə təsir göstərə bilən transmilli iqtisadi layihələrin iştirakçısı oldu. Ölkəmiz dünya birliyində layiqli yer tutdu və bu nailiyyətlər Azərbaycanın XXI əsrə müasir bir dövlət kimi daxil olmasına imkan yaratdı.

Bir faktı yada salmaq kifayətdir ki, yenice dövlətciliyini bərpa etmiş müstəqil Azərbaycan Respublikası üçün çox çətin olan dövrdə Heydər Əliyev fenomeninin nə demək olduğu əyani şəkildə öz təsdiqini tapsın.

1996-ci ildə ATƏT-in Lissabon zirvə toplantısında ermənilərin və onların himayədarları olan Rusiya Federasiyasının, Fransanın, ABŞ və digər Qərbi Avropa ölkələrinin tutduqları mövqə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinə çox böyük təhlükə yaranmışdı. Təbii ki, Heydər Əliyev buna bigane qala bilməzdi. Buna görə də o məsələ ilə bağlı 4 gün aparılan gərgin iş nəticəsində, bu işin nə qədər mürəkkəb olduğunu görür, lakin əlbəttə ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də təsdiq etdiyi dünya siyasetinin nəhəngi kimi çıxış yolunu tapır. Beynəlxalq münasibətlərdə qəbul olunmuş qaydalara, o cümlədən ATƏT-in də qəbul etdiyi qərara görə onun üzvü olan dövlətin qəbul olunacaq hər hansı bir qarara hə və ya yox demək hüququ vardır. Qəbul olunacaq bir qərarla bir üzv olan dövlət razı deyilsə, o özünün veto hüququndan istifadə edir. Heydər Əliyev son anda Azərbaycan xalqının mənafeyini tam şəkildə müdafiə edən çox düzgün qərar verir. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyünü qorumaq idi. ATƏT-in üzvü olan Türkiyə Cumhuriyyətindən başqa 52 dövlət bunun əleyhine idi.

Ulu önder bu ağır məqamda ATƏT-in yekun sənədində razılıq verməmək qərarını qəbul edir. ABŞ -in o zamankı vitse prezidenti Albert Qor Heydər Əliyevin iqamətgahına gəlir və Siz özünü nə hesab edirsiniz, nə üçün sənədə razılıq vermirsiniz? - deyə öz etirazını bildirir. Heydər Əliyev ona öz ölkəsinin prezidenti olduğunu, millətinə təmsil etdiyini, Vətəni üçün lazım olan hər şeyi edəcəyini söyləyir. Rusiya Federasiyasının o zamankı baş naziri Viktor Çernomirdin də Heydər Əliyevdən eyni cavabı alır. Son nəticədə Heydər Əliyev ATƏT-in sədri adından Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması ilə bağlı 3 bənddən ibarət sənəd qəbul edir. O zaman Ermənistən prezidenti Levon Ter-Petrosyan ölkəsinə döñə bilməcəyini qeyd edərək Heydər Əliyevin qələbəsini etiraf edir. Əlbətte bu çox böyük diplomatik və siyasi qələbə idi və Heydər Əliyevin xalqının, gələcəyinin naminə əldə etdiyi saysız-hesabsız qələbələrdən biri idi.

Ümummilli liderin ən böyük qələbəsi isə yaradıcısı olduğu müasir Azərbaycan dövlətinin müstəqilliyinin və inkişafının davamlı olması üçün özündən sonra da işləyə bilən dövlət mexanizmi, bu mexanizmin fəlsəfəsini, siyasetini, bu siyaseti uğurla davam etdirə biləcək bir məktəb yaratması oldu. Məhz bu qələbənin nəticəsidir ki, Azərbaycan hazırda möhkəm teməllər üzərində qurulan və dinamik inkişaf dövrünü yaşıyan, özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayan, dönyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Ümumiyyətlə, əger biz Heydər Əliyevin xalqı və dövləti qarşısındaki xidmətlərindən danışırıqsa, onda bu gün əldə etdiyimiz, sabah əldə edəcəyimiz uğurlardan danışmaliyiq.

Bu gün Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələri yüksək səviyyədədir. Bir çox beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür. Azərbaycan dövlətinin hazırda bir çox beynəlxalq səviyyəli tedbirlərə ev sahibliyi etməsi onun beynəlxalq arenada mövqeyidir. İqtisadi müstəqilliyimiz xarici siyasetdə müstəqil siyaset yürütməyə imkan verir. Artıq 12 ildən yuxarıdır ki, hörmətli pre-

zident, ümummilli liderin layiqli davamçısı İlham Əliyevin apardığı siyaset təbii resursların insan resursları ile əvəzlənməsinə, insan kapitalının möhkəmləndirilməsinə, elm və texnologiyanın sürətli inkişafına, daha dəqiq desək, postneft dövrüne hazırlıq yönəlməsidir. Nəhəng neft - qaz layihələrinin həyata keçirilməsi ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətimizin diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının sürətli tərəqqisi, müasir infrastrukturun formallaşması, yeni iş yerlərinin açılması, elm, təhsil, səhiyyə, rəbitə, nəqliyyat, idman və digər sahələrin yüksəlişine göstərilən dövlət qayğısı insanların həyat tərzini yaxşılaşdırır. Son 10 ildə yoxsulluğun səviyyəsi 49%-dən 5,3%-ə düşmüdü. Əhalinin geliri 6,5 dəfə artmışdır. Azərbaycan Respublikası Dünya Bankının reytinqində aşağı gelirli ölkələr qrupundan yuxarı orta gelirli ölkələr qrupuna adlamışdır. Dünya İqtisadi Forumunun dərc etdiyi Qlobal rəqabətlilik 2014-2015 hesabatına əsasən, Azərbaycan Respublikası dönyanın 144 ölkəsi arasında 38-ci yeri tutub. Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları-2014 hesabatında Azərbaycan Respublikası Şəbəkələşmə hazırlığı indeksinə görə dönyanın 148 ölkəsi arasında 49-cu yere yüksəlib. BMT-nin "E-hökumət müayinəsi-2014" adlı hesabatında isə Azərbaycan Respublikası 193 ölkə arasında Elektron hökumətin inkişafı indeksi üzrə 68-ci yere layiq görülb. 2013-cü ildə "Azerspeys-1" ilk telekommunikasiya peyki orbitə çıxarıldıqdan sonra Azərbaycan Respublikası kosmik ölkələr sırasına qoşulub.

Əlbəttə qloballaşan dünyada baş veren proseslər, dünyada yaşanan böhran Azərbaycana da öz təsirini göstərir. Buna baxmayaraq, dövlət tərəfindən ölkəmizin bu böhrandan daha az itkilerle çıxa bilməsi üçün sürətli iqtisadi islahatlar, sosial və regional layihələr həyata keçirilir, dayanıqlı inkişaf davam edir. Aydın məsələdir ki, bu nailiyyetlər əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasetin nəticəsidir.

Bu yaxınlarda Prezident İlham Əliyevin ABŞ-da keçirilən Beynəlxalq Nüvə Tehlükəsizliyi Sammitində iştirakı zamanı dövlət rəsmiləri tərəfindən Azərbaycan Respublikasına verilən qiymət bir daha ölkənin həm siyasi, həm iqtisadi, həm digər sahələrdə kifayət qədər gücləndiyini, dünya birliyində rolunun artdığını təsdiqlədi. Hörmətli Prezident, Ali baş komandan İlham Əliyevin Ermənistanın silahlı təribatının qarşısı alınarkən verdiyi qərarlar, ordumuzun kiçik də olsa əldə etdiyi qələbəsi ilə Azərbaycan bütün dünyaya güclü dövlət olduğunu, superdövlətlərin təzyiqlərinə baxmayaraq, müstəqil siyaset yürütdüyünü, xalqla dövlət arasında möhkəm vəhdət olduğunu, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmadığı təqdirdə, silah gücünə torpaqlarımızı geri qaytarmağı bacardığını sübut etdi.

Əlbəttə, ümummilli liderin "*Tökülən insan qanına heç nə haqq qazandırı bilməz*" siyasetini cənab İlham Əliyev uğurla davam etdirir. Və bu gün Azərbaycan bütün dünyaya multikulturalizm ideyalarını yayan, millətlərarası dialoqa üstünlük verən sülhsevər bir dövlət siyasetini nümayiş etdirir. Lakin bununla belə ölkə rəhbərimiz təcavüzkarla təcavüze məruz qalanın eyni səviyyədə tutulmasını riyakarlıq adlandırır və səbrimizin də bir sonu olacağını, öz tarixi torpaqlarımızı geri qaytara biləcək qədər gücümüz olduğunu dünya ictimaiyyətinin nəzərinə çatdırır və xalq bu siyaseti dəstəkləyir.

Bəli, bu artıq sayı 60 milyona çatan bütün azərbaycanlılar üçün azadlıq və müstəqillik simvolu olan Heydər Əliyev siyasetinin layiqli davamçısı İlham Əliyev siyasetidir. Yalnız vətənini, xalqını, müasir Azərbaycan dövlətinin gələcəyini düşünərək qərarlar verən və xalqını xoşbəxt gələcəyə doğru aparan, heç bir təzyiqə, çətinliyə baxmadan xalqını arxasında aparan İlham Əliyev siyaseti.

**Hüseynbala Mirzələmov,**  
**YAP Xətai rayon təşkilatının sədri,**  
**millət vəkili, t.e.d., professor**

## AZƏRBAYCAN YENİ HƏDƏFLƏRƏ DOĞRU

Hələ ötən əsrin yetmişinci illərində - Sovet dövlətinin kifayət qədər güclü olduğu və dünyaya meydan oxuduğu bir dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycanda mənəvi azadlığın təminatçısı idi. Məhz ulu öndərin sayəsində sovet rejimində Azərbaycan dili dövlət dili status almışdı..

SSRİ-nin tərkibində müttəfiq respublikalar arasında Azərbaycan yeganə respublika idi ki, burada hərbi kadrlar hazırlayan Naxçıvanski adına hərbi məktəb fəaliyyət göstərirdi. Bu, ilk növbədə ümummilli lider Heydər Əliyevin xalq təəssübkeşliyinin və siyasi uzaqgörənlilikin məntiqi nəticəsi idi.

Həmin illər ədəbiyyat, mədəniyyət, incəsənətin bu və ya digər sahələrində yeniliklərlə yadda qaldı. "Dəli Kür", "Dədə Qorqud", "Babək", "Bir cənub şəhərində", "İştintaq" filmlərinin, "Şəhərin yay günləri" və başqa tamaşaların nümayişi, eləcə də tələbələr arasında o taylı, bu taylı Azərbaycan uğrunda gizli fəaliyyət göstərən dərnəklərin yaranması da Heydər Əliyevin vətənpərvərliyindən irəli gelirdi.

Ulu öndər Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə həmişə böyük qayğı ilə yanaşırıdı. Elə bu qayğı və diqqətin sayəsində yuzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı qazanmışdır. Həmin kadrların bir çoxu yenidən Azərbaycana qayıdır respublikanın inkişafına öz töhfələrini versə də, onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdır. Bir sözlə, 70-80-ci illərdə Sovet dövlətində gedən respublikalararası integrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda digər respublikalarda təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan vermişdir.

Xarici ölkələrlə mədəni əlaqələrin qurulması, bədii tərcümə işinin genişlənməsi, xaricde yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması və soydaşlarımızın Vətənlərə ayrılmaz tellərlə bağlanması mühüm addımlardan biri idi. Eyni zamanda, respublikamızın hərtərəfli inkişafı onlarda milli qürur hissi oyadır, Ata yurduna maraq və bağlılığı artırırı.

Ulu öndər Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları arasında milli təfəkkürün güclənməsində xüsusi rol oynamışdır.

Mən tam əminəm ki, XX əsrin 70-ci illərində parlaq istedadların özlerini təsdiq etməsi, elm və mədəniyyət, ədəbiyyat və incəsənət, iqtisadiyyat sahəsindəki nailiyyətlər Heydər Əliyevin yaratdığı mənəvi-psixoloji mühitin bəhrəsi idi. Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyaın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış oldu. Azərbaycanda milli oyanış daha geniş vüset almışdır.

1990-ci il 20 Yanvar faciası Azərbaycan xalqının milli bütövlüyü-nü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Ulu öndər belə bir mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğıını ilə bağlı Moskvada etiraz səsini ucaldı, dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini boyan etdi. Dünya azərbaycanlılarının bir millet kimi mütəşəkkilliyyinə təkan verən bu bəyannat həmvətənlərimizi ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yegane siyasi xadim və milli lider etrafında birləşdirdi. Lakin həmin məqamda respublikamızda bu imkandan istifadə edilmədi və nəticədə mövcud problemlər daha da dərinləşdi.

**93-cü ilin** soyuq yayı çoxumuzun yaddaşında silinməz izlər buraxdı. Xalq o zaman doğrudan da üzüydü. Xalq çəşqinqılıq girdabında boğuldu. Xalq ılıyinə qədər donmuşdu. İnsan övladı heç vaxt yayın qızmarında bu qədər üzülməmişdi. Dənizkənarı parkın sönük, kimse siz, insana qəm-qüssə getirən qaranlığa qərq olmuş siması çoxumuzun

yadına düşür. Sən demə, adamsız cənnət de cəhənnəmə dönermiş. O vaxt insanların bulvara, xiyabanlara çıxmazı mümkün deyildi. Heç kəs qorxusundan qas qaralandan sonra çölə-bayıra çıxa bilmirdi. İnsanları küçələrdə soyurdular, qarət edirdilər. Dövlət adamlarının (Müsavat-Xalq Cəbhəsi cütlüyü) televiziya ekranlarında tərbiyəsiz, azğın hərkətləri, tamaşaçıları bezdirən çıxışları yada düşür...

Azərbaycan batmaqdə olan bir gəmini xatırladırı. Kompası itmiş bu süksüz gəmi ucsuz-bucaksız dəryada azmışdı. Bu gəminin səmislənləri nicat yolu axtarırdılar. Şükürler olsun ki, bu gəminin kapitanı tapıldı. Böyükdən kiçiyə, kiçikdən böyüyə - hamının gözü Ona zillənmişdi. Hətta ən amansız rəqibləri və sədaqətli dostları belə ölkədə yanmış xaosdan, hərc-mərclikdən yalnız Onun baş çıxaracağına inanırdılar. Başqa birinin yox! Bəli, tarix Böyük İnsani bir daha sınaga çəkirdi. O, xalqın görən gözü, düşünən beyni, vuran ürəyi, xilas məşəli, millətin Atatürk timsallı atasıdır. Dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı ilə diqqəti cəlb edir. Böyük qazax şairi, yazıçı, ictimai xadim Oljas Süleymenov USTAD dediyi ulu öndərimizi İKİ ƏSRİN QƏHRƏMANI adlandırır.

1994-cü ildə atəşkəsə nail olandan bir müddət sonra neft müqavilələrinin imzalanması Azərbaycan iqtisadiyyatında böyük quruculuq işlərinə tökan verdi. Heydər Əliyev Azərbaycanı dünyaya tanıdı; o, danişanda, yeriyəndə, müsahibe verəndə, müxtəlif təbəqələrə aid nəsillərlə görüşəndə adamı özünə valeh edirdi. Yazıçı da, şair de, rəssam da, siyaset adamı da onun zekasına heyran olurdu. Ulu önderin xalqımız, vətənimiz qarşısında xidmətlərini sadalamaqla qurtaran deyil. Şahidi olduğumuz qərinə YADDAŞ salnaməmizə Heydər Əliyevlə bağlı dəyərlər səhifələr yazıb.

İndi deyirik, Heydər Əliyev sənin ruhun şad olsun, məzarın nurla dolsun! Azərbaycan xalqı sənə əbədi borcludur. Borc dedim, ulu öndərin öz xalqı qarşısında, bütün varlığıyla sevdiyi Azərbaycan qarşısında son borcu yada düşdü. O ölüm ayağında belə, xalqını, vətənini unutmadı! Filosofların böyük müəllimi Konfutsi demişdir ki, "dahilər ölümqabağı çox mühüm işlər haqqında düşünürler". 1 oktyabr 2003-

cü ildə uzaq Klivlenddən doğma Azərbaycana ünvanlaşlığı ritorikadan uzaq müraciət - vəsiyyət doğma xalqımız tərəfindən hərərətlə qarşılandı. Bəli, xalq öz milli liderinin - son müraciətini vəsiyyət kimi qəbul edib, ona əməl etməyi özüne borc bildi. İlham Əliyev prezyident seçildi. 9 oktyabr 2013-də doğma xalqımız ayağa qalxıb yenə İlham Əliyevi prezyident kürsüsünə seçdi!...

Bu gün Azərbaycan Respublikasının prezyidenti möhtərəm İlham Əliyev ölkəmiz üçün ulu önderin en böyük töhfələrdən biridir. Ataların yolu müqəddəs yoldur! Böyük Atadan oğula gələn yoldan çox danışmaq olar. İlham Əliyevin tükənməz enerji mənbəyi genetik olaraq atasından əzx etdiyi keyfiyyətlərdir. Bu gün Azərbaycan öz dövlət başçısının simasında Böyük Atanın məktəbinin istedadlı tələbəsini görür! Azərbaycan naminə Heydər Əliyev amallarını böyük ustalıqla davam etdirən dövlət xadimi görür!

Onun bir fikri diqqət çəkdiyindən misal götirmək istəyirəm: "*Mən Heydər Əliyevdən öyrənmişəm və bundan sonra da öyrənəcəyəm. Bütün qararları qəbul etməzdən əvvəl fikirləşirəm ki, Heydər Əliyev bu vəziyyətdə hansı addımı atardı*". İlham Əliyev yaxşı bilir ki, Azərbaycan dövlətinin rəmzləri müqəddəsdir. Bu rəmzləri o, beynəlxalq kürsülərdə uğurla qoruyur. Çünkü yaxşı bilir ki, bu rəmzləri yaradana qədər onun atası - millətin atası böyük mücadilə yolu keçmiş, böyük əmək sərf etmiş, yuxusuz və narahat gecələr keçirmişdir. Azərbaycan idealları naminə həyatını qurban verməyə belə hər zaman hazır olmuşdur. Demək, böyük azərbaycanlı Heydər Əliyevin adı və amalları, ideyaları da bu dövlətin müqəddəs rəmzləri sırasındadır. Azərbaycan dövlətinin müqəddəs rəmzlərinin en etibarlı keşikçisi ancəq İlham Əliyev kimi siyasi xadim ola bilərdi. Azərbaycan xalqı ona inanır və güvənir. Bu gün prezyidentlik fəaliyyətinin on üçüncü ilinə qədəm qoyan İlham Əliyevi cəmiyyətə təqdim etməyə ehtiyac yoxdur. Çünkü o, öz tərcüməyi-halını öz xalqının gözü qarşısında öz əməyi ilə yazıb. İlham Əliyev vətən tarixinin yeni səhifəsidir. Təbiidir ki, onu lider kimi zaman və mühit yetişdirib.

Dünyanın ən möhtəşəm yazıçılarından biri olan dostum Çingiz Aytmatov mənimlə səhbət zamanı belə bir fikir söylədi: "*İlham Əliyev globallaşan dünyada yeni lider etalonudur*". Bu gün Azərbaycan Respublikası prezidenti kürsüsündə oturması İlham Əliyevin həmdə mənəvi haqqıdır. O, xalqın etimadını və ümidi lərini doğruldub. İlham Əliyevin siyasi xadim kimi ən üstün cəhetlərindən biri onun siyasi gücünün ulu öndərimiz, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən etiraf olunması və siyasi varis kimi onun xeyir-duasını almasıdır. İlham Əliyevin böyük addımı sələfinin yolunu seçməsidir. O, həyata gözünü açandan özünü həmişə bu yolda görüb. Onu bu yola taleyi getirib, Heydər Əliyev yolunun gur işığı getirib!

Bu gün biz Azərbaycanın əbədi işığında - Heydər Əliyev işığında yol gedirik. Bu işqli yol Azərbaycan həqiqətlərindən keçən zəfər yoldur.

Azərbaycan İlham Əliyev cənablarının prezidentliyi dönməində mədəniyyət, idman sahəsində, ordu quruculuğunda bir çox uğurlar qazanıb. Son on iki ildə dünya birliyində ölkəmizin rolü, təsir imkanları artması ilə yadda qalıb. "Şəhdəniz-2" layihəsi Azərbaycan qazını Avropana və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. **Bu qaz layihəsi Avropanın enerji baxımından təhlükəsizliyini** təmin edəcəkdir. Azərbaycan həm idman uğuru, həm də dünya və Avropa səviyyələrində çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq yarışları teşkil etməkla dönyanın idman mərkəzlərindən birine çevrilmişdir. 2012-ci ildə Avropa Ağır Atletika Ustaları Çempionatının, Avroviziya Mahnı Müsabiqəsinin və 2015-ci ildə ilk Avropa Oyunlarının və digər beynəlxalq yarışların Bakıda keçirilməsi Azərbaycanı dönyaya tanıtmaq yolunda ən mühüm tədbirlər cərgəsində yer alır.

Bu gün bu faktlar Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə idmanın inkişafının təşviqinə və fəal şəkildə inkişafına olan xüsusi sadıqlığının və bu işdəki qətiyyətinin digər nümunəsidir. Avropa tarixində ilk dəfə olaraq keçiriləcək bu oyunların təşkil edilməsinin Azərbaycana həvələ edilməsi faktı isə beynəlxalq və

Avropa Olimpiya hərəkatına ölkəmizin sadıqlılığını, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə və əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymət idi.

Bu gün Azərbaycan ordusu öz torpaqlarımızda işğalçılara qarşı mətanətlə döyüşməsi, ölkəmizin ərazi bütövlüyünü göz bəbəyi kimi qoruması bizdə işğal olunmuş torpaqlarımızı da gec-tez düşməndən tam təmizləyəcəyinə böyük inam yaradır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübüün nəticələrinə və qarşıda duran vəzifelərə həsr olunmuş iclasında bunu bir daha qətiyyətlə bəyan etdi: "*Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradulsın*". Qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət narahathığını ifadə etdi. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin rəhbərliyi sülh danışqlarına sadıqlıq göstərilməsi, məsəlenin sülh yolu ilə həlli haqqında bəyanatlar verdi. Biz də bu-nu istəyirik. Dəfələrlə bəyan etmişik ki, məsələ sülh, siyasi yolla həlli ni tapsın. Bu gün də bəyan edirik ki, biz danışqlar prosesinə sadıq və ümid edirik ki, bu danışqlar məsəlenin həllinə gətirib çıxarıcaq. Məsəlenin həlli də çox sadədir. Ermənistən silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmış, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırular. Ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə əlincə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır".

Əfsus ki, qoşunların temas xəttində baş verən son qanlı hadisələr Ermənistənən bu sadə həqiqətə hələ də kor olduğunu, işğalçı siyasetini davam etdiriyini, sülh istəmədiyini, danışqlar prosesinin pozulmasına çalışdığını və bunların bədəlini tək bütün regional layihələrdən, inkişaf proseslərindən kənarda qalıb dilənci köküne düşməsi, müstəqilliliyinin formal xarakter daşılması, əhalisinin aqlıq ucbatından başqa ölkələrə doğru pərən-pərən olması ilə deyil, həm də töretdiyi həribi təxribatlara son illər Azərbaycanın verdiyi sərt cavablarla, böyük itki-lərlə ödəyir.

Düşmən anladı ki, müstəqil Azərbaycan dövləti 1994-cü ilin atəş-kəs sazişindən bəri öten zamanı əsla boşuna xərcləməyib. Bu, həm də

böyük dövlət adamı Heydər Əliyevin hələ ötən əsrin 90-ci illərinin ortalarından müəyyən etdiyi uzaqgörən kursun məntiqi uğurudur.

Və bu günlərdə biz Azərbaycan qadınının mətanətinə, əsgər anadanının dəyanətinə bir daha heyran qaldıq. Xalqımızın bütün qəhrəmanlıq dastanlarında adı isməti, igitliyi, sədaqəti ilə anılan, düşmən çəpəri ər oğullar dünyaya getirən Azərbaycan qadını öz mətinliyini, ucalığını bu günlərdə də göstərdi.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanı Respublikasının Milli Məclisinin deputati, UNESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban xanım Əliyevanın "Heydər" məscidində şəhidlərimizin xatirəsinə açıldığı ehsan süfrəsi bütün Azərbaycan analarının, bütün Azərbaycan qadınlarının birliliyinin təcəssümü idi, həmişə ürək dolu "Ana Vətən" adlandırdığımız Azərbaycanın o məclisdə toplaşmış anaların mübarək çöhrəsində öz məzmununa qovuşması idi.

O məclisdə biz dünyadan köçmüş balasının, doğmasının itkisinə görə ağlayan qadınlar görmədiq, şəhid balalarımızın dastanlara çevriləsi igitliyindən, şücaətindən, qəhrəmanlığından göz yaşını saxlaya bilməyən analar gördük! Qəddini qürurla uca tutmuş Ana Vətən gördük!

Və o kadrları izlədikcə bir daha əmin olduq ki, belə qadınları olan məməlekət heç zaman məğlub olmaz, belə anaların əllərinin istisi, hərarəti, halallığı ilə böyümüş əsgər döyüş meydanından heç zaman məğlubiyyətlə dönməz!

Bu gün belə bir nailiyyət ulu öndər Heydər Əliyevin başlığı və Ali Baş Komandan İlham Əliyevin əzmlə davam etdiridiyi ordu quruculuğu prosesinin ən yüksək mərhələdə olduğunu göstərdi.

Bu gün ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyaset sabah təbii ki, öz bəhrəsini verəcək: "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015- 2020-ci illər üçün Dövlət Proqramı" uğurla həyata keçiriləcəkdir. Azərbaycan tekçə neft ölkəsi kimi yox, həm də qeyri-neft sektoruna görə dünyada tanınacaq.

Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycanın galəcəyi gənclərin əlindədir... Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətəni sadıq olmaq, Vətəni sevmək, tor-

paşa bağlı olmaq - budur vətənpərvərlik. Hər bir vətənpərvər adam, millətinini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqiliyinin daimi, dönməz olması üçün səy göstərməlidir!.."

Ulu öndərin siyasi kursunun davamçısı, dövlətimizin başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur və ölkəmizin sabahını düşünərək deyir: "Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq"

Dünən, bu gün Azərbaycanın heç kimin torpaqlarında gözü olmadığı kimi sabah da olmayıcaq! Əlbəttə, ərazilərimizi illerdir işgal altında saxlayan, milyonlarla vətəndaşımızı yurd-yuvalarından didərgin salıb sitəm edən təcavüzkarla anladığımız dildə danışaraq torpaqlarımızı geri almaq isə Azərbaycan dövletinin ən təbii haqqıdır.

Biz də haqqımız olanı istəyirik, haqqımız uğrunda savaşırıq, aparduğumuz dava haqq davasıdır və bu davada öldü var, döndü yoxdur! Sabahkı nəsillər də bu amala xidəmet edəcəkdir. Təbii ki, Azərbaycan illərdi ki, torpaqlarımızın işğaldan azad olmasına sülh yolu ilə nail olmağa çalışır. İndi də gözər diplomatik səngərlərə dikilib. Hadisələrin hansı məcrada davam edəcəyini bilmək asan məsələ deyil. Amma Azərbaycanın bu davadan da qalib çıxmasının, torpaqlarımızın azadlığı qovuşmasının artıq an məsələsi olduğuna tam əminəm. Çünkü bu haqq davasını aparan Qətiyyətli Lider - İlham Əliyev var!

Bütün Azərbaycan xalqının döyüş əzmini, mübarizlik ruhunu öz şəxsiyyətində təcəssüm etdirən Ali Baş Komandan var! Və Onun birçə əmri ilə sabah bayraqımızı Xankəndidə ucaldacaq qüdrətli Azərbaycan Ordusu var!

Yeni zəfərlərə doğru, Azərbaycan!

Yeni zəfərlərə doğru, cənab Ali Baş Komandan!

**Əvəz Bayramov,**  
**ADİU-nun «Beynəlxalq iqtisadi münasibətlər»**  
**kafedrasının professoru, i.e.d.**

## **HEYDƏR ƏLİYEVİN İNSAN KAPİTALI STRATEGIYASI VƏ MÜASİRLİK**

Elmi fikirdə bu gün müşahidə edilən ən təhlükəli meyil gözlənilənin yaxud ola biləcəyi ehtimal edilənin reallıq kimi qələmə verilməsidir. Hipotetik qiymətləndirmə ilə gerçeklik arasında bərabərlik işarəsi qoyulması (qloballaşma prosesi başlayandan etibarən) dünyadan “immun sisteminin” çox təhlükəli təməyüllərin birbaşa təsiri altına düşməsində xüsusi rol oynamışdır. Beynəlxalq təhlükəsizlik, həm də bütövlük keyfiyyətinə malik qlobal sistem olmaq aspektində, həm də ayrı - ayrı regionlar və ölkələr bölümündə ifrat dərəcədə mürekkeb məzmunlu problemləri situasiya ilə üz - üzədir.

Eyni zamanda, məlumdur ki, “dünya hökuməti” adlı hansısa föv-qələmilli qurum da mövcud deyildir. Qlobal sosiumun idarə olunması ilə heç bir beynəlxalq struktur məşğul olmur.

Mövcud beynəlxalq təşkilatların bir qismi planetar səviyyədə sosiumla bağlı bəzi problemlərin müzakirəsini (müzakirədən o yana keçmir) aparır və əgər qismət olursa, bəzi hallarda qərarları da ortalığa qoysurlar. Amma beynəlxalq təşkilatların qərarları bir qayda olaraq, tövsiyə xarakterli olur, yəni heç bir hüquqi yük daşıdır. Qətiyyən unudulmamalıdır ki, nəyin və necə baş verməsində asılı olmayıaraq, sosium həmişə milli xarakter daşıyır və bu xassə onun substansiyası kimi çıxış edir.

Beləliklə, qlobal səviyyədə qlobal sosiumun idarəedilməsi problemi deyilən bir problem gündəlikdə yoxdur yaxud bu gün, eləcə də, xanın gələcəkdə gündəmə daxil ediləcəyi gözlənilmir. Həqiqətən də, ilkin şərtlərin problem xarakterli olması, məzmunca problemin derk edilməzliyi anlmasına gelir ki, bu halda vəziyyətdən çıxış yolu kimi hər hansı bir cəhətin yaxud formallaşmaqda olan situasiyanın hər hansı konkret münasibətlər məcmusunun ideallaşdırılması belə “yalançı” ideallaşma olacaqdır. Beləliklə, sosiumun, daha konkret ifadə ilə - in-

san amilinin- nəzər - diqqətdən kənardə qalması yaxud məqsədli şəkilde “kənardə” saxlanması milli - qlobal qarşılışında birincidən ikinciye rəvan keçidə yaxud birincinin ikinciye effektiv “qovuşmasında” problemləri situasiyaların meydana çıxmazı ilə sonucları.

Beləliklə, “millinin” qloballaşması və prosesin həm də effektiv şəkilde gedisi - əsas daşıyıcı olan insan amilinin keyfiyyət dərəcəsindən birbaşa və funksional asılılığı düşməsdür. Eyni zamanda, sərf iqtisadi anlamda insan kapitalı kimi seciyyələndirilən daşıyıcı sabitqədəmli və dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir.

Araşdırırmalar da göstərir ki, son 30 il ərzində inkişaf resursları zəncirindəki (maddi resurslar - maliyyə resursları - insan resursları) yerdəyişmə və sonuncunun ön plana çıxmazı, eyni zamanda cəmiyyətin tip dəyişkənliliyindən (industrial təsərrüfat tipindən postindustrial tipə kecid) doğan məntiqi nəticə kimi qəbul olunmalıdır.

Azərbaycanda (dövlət müstəqilliyi illərində) həyata keçirilən islahatlar kompleksində ulu öndər Heydər Əliyevin dahi uzaqgörənliklə formalasdırıldığı strateji prinsiplərin yönəldiyi başlıca istiqamətlərdən biri insan kapitalının təşəkkülü ilə əlaqədar olmuşdur. Bütün digər problemlərlə bağlı olduğu kimi, sözügedən problem də ulu öndərin strateji yanaşma tərzi özünəməxsusluğunu və dərin məna tutumu ilə fərqlənir.

I. Ulu öndər insan kapitalını əlahiddə şəkildə mövcud olan yeni yaranış kimi deyil, daha böyük olanın - sosial kapitalın - tərkib elementi, ümumiyyətə, milli varlığın keyfiyyət xarakteristikası kimi qəbul edirdi.

Ona görə ki; əvvəla, elə bir universum tapmaq mümkün deyildir ki, ayrı - ayrı xalqların milli spesifikasiyinə tam şəkildə ekvivalent olsun və onların hamısını məcmu şəkildə əvez edə bilsin; ikincisi, nəinki iqtisadiyyat, eləcə də ictimai həyatın eksər sahə və sferaları ideoloji “yüklüdür” və milli ideya ilə struktur izomorfluşa malikdirlər, üçüncüsü, hətta uzaq gələcəkdə belə dünya çapında sosiumlararası “ortaq məxrəcəin” tapılması ehtimalı mirajdır, xəyalə qapılmışdır və hər nədirə, gerçək olanla heç bir əlaqəsi yoxdur; dördüncüsü, sosiumdaxili baş verən və onun monolithiyyini (bunsuz inkişaf yoxdur) formalasdırılan proses sosial

həmçəlik - sosial əməkdaşlıq - milli identifikasiya oxu üzrə getməklə heç bir tarixi dönmədə kosmopolit məzmun daşılmamışdır və əsində heç mümkün də deyildir; beşinciisi, fərd - sosial institutlararası qarşılıqlı bağlılıq özünün istənilən təzahür formasında milli məzmun daşıyır ya-xud milli dəyərlər sisteminin dominantlığı bazasında gerçəkleşə bilər; altıncısı, fərdi inkişaf, insan kapitalının fərdi inkişafı istiqamətlənməsi ümummillinin funksiyası keyfiyyətindən başqa bir anlam daşımur.

Bir sözlə, ulu öndər insan kapitalının yeri və rolunu yalnız və yalnız milli məzmun, milli mahiyyət rakursundan qiymətləndirirdi.

II. Ulu öndər insan kapitalının formalşdırılmasında təhsil sisteminin əvəzedilməz rolunu qeyd etməklə bahəm, bu sferanın inkişaf trayektoriyasının konkret konseptual sərhədlərini də dəqiq şəkildə göstərmişdir. 2002 - ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubleyindəki program xarakterli çıxışında qeyd etmişdir ki: "Təhsil müəssisəsi digərlərindən fərqlidir. O, nə kənd təsərrüfatı, nə də ticarət müəssisəsi deyildir". Yəni, mənəfət, gəlir, gəlirlilik seviyyəsi, nə qədər zəuri olsalar da, təhsil sferasının məqsədi, əsas hədəfi deyildir və ola da bilməz. Təhsil xidmətləri bazarı reallıqdır və onun fealiyyəti heç bir etiraz doğurmur. Ulu öndər xəbərdarlıq edir ki, təhsili bütövlükdə alqı - satqı obyektinə çevirmək olmaz. Təhsil - ideoloji sferadır. İdeoloji anlam daşıyan nə varsa milli varlığın mövcudluq şərti, varlıq formasıdır. Prezident İlham Əliyev bir çox çıxışlarında bu aspektə xüsusi diqqət yetirmiş, kosmopolit olanın (istər insan kapitalı olsun, istərsə də başqa bir yaranış) Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurgulamışdır. Ulu öndər milli təhsil sistemimizin qabaqcıl dünya təcrübəsindən yararlanmaqla fasıləsiz olaraq təkmilləşdirilməsini, təhsilin keyfiyyət səviyyəsini yüksəltməyi əsas vəzifələrdən biri kimi qarşıya qoyurdu. Aydınlıq ki, dünya təcrübəsindən istifadə və o təcrübəni olduğu kimi tətbiqetmə arasında böyük fərq vardır.

III. Ulu öndər insan kapitalının keyfiyyət aspektine xüsusi diqqət yetirmiş və bu məqsədlə digər sferalarda (mədəniyyət, səhiyyə, əməyin elmi təşkili və s.) aparılan islahatların sistemli və kompleks xarakter daşımاسını zəruri şərt kimi irəli sürdü.

Başqa sözle, Heydər Əliyevin strateji baxışlarında gələcək inkişafın əsas dayaq sütunu olacaq insan kapitalının formalşaması prosesi - paralel şəkildə gedən və bir - birə six bağlılıqda olan proseslər sistemi kimi səciyyələnirdi. Məlumdu ki, yalnız ayrıca götürülmüş fərd üzərində qurulan sistemin etibarlılıq dərcəcəsi həmişə aşağı seviyədə olubdur.

Buna görə də, insan kapitalı fərd - sosial bütövlük ikiliyinin dialektik bağlılığında formalşmalıdır. Bu aspekt həm də cəmiyyətin tip dəyişkəliyinə hazırlığı nöqtəyi - nəzərindən mühüm əhəmiyyət kəsb edir.

Ulu öndərin ölməz ideyaları 2003 - cü ildən etibarən tamamilə yeni keyfiyyət müstəvəsinə keçdi. Akademik R.Mehdiyev həmin ildən başlayan yeni dövrün mənə tutumundan bəhs edərək, yazdı: "İlham Əliyevin Prezidentliyinin əsas konsepsiya güclü iqtisadi bazasının formalşmasından ibarət idi. Bu konsepsiya küləvi şürurun və cəmiyyətin sosio - mədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və demokratik enənələr məcrasına transformasiyasına imkan yaratmaqdır"!

Və, Cənab Prezident tərəfindən "Azərbaycan 2020:gələcəyə baxış" strateji konsepsiyasının qəbulu ilə ölkənin gələcək inkişaf trayektoriyasının əsas mahiyyət çalarlarını ortaşa qoydu. Cəmiyyətin sosio-iqtisadi və sosio-mədəni tipinin dəyişməsi prosesi, başqa sözle, yeni keyfiyyətdə kecid dövrü start götürdü. Detallara varmadan qeyd edək ki, bu dövrün - inkişafın İlham Əliyev dövrünün əsas hədəflənən məqsədləri sırasında insan kapitalının yeni keyfiyyətdə formalşması, bilik iqtisadiyyatına transformasiya ən önemli yerlərdən birini tutur. Ulu öndərin strateji yanaşma prinsiplərini kreativ şəkildə zənginləşdirməklə cənab Prezident söyügedən sferanı xüsusi diqqət mərkəzində saxlayır.

Ulu öndərin ırsı üzərində qərarlaşmış Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi, daha dəqiq ifadə ilə - Heydər Əliyev Azərbaycanın yeni dövrün yeni tələbləri və yeni çağırışlarına adekvat cavab verməklə, cənab İlham Əliyevin rəhbərliyi altında ən yüksək zirvələri fəth edəcəyi gün heç də uzaqda deyildir.

<sup>1</sup> R.Mehdiyev. Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti. Bakı, Şərqi-Qərb, 2008. s.13.

*Abdulla Qurbani,*

*Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənəvi -  
Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin  
raisi müavini, əməkdar incəsənət xadimi, polkovnik*

## **HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN SİLİHLİ QÜVVƏLƏRİNİN YARADICISIDIR**

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə qeyd edir ki, müasir, mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur.

Həqiqətən də xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev nəinki müstəqil Azərbaycanımızın ən mühüm attributlarından biri olan müasir, mütəşəkkil ordunu yaratmış, hətta onu ölkənin qarşısında duran bütün vəzifələri yerinə yetirməyə, quruda, havada və dənizdə uğurlu döyüş əməliyyatları aparmağa hazır və qadir olan çevik, qüdrətli qüvvə səviyyəsinə yüksəltmişdir.

Bütün mənəni həyatını öz xalqına bəxş etmiş, siyasi və dövlət xadimi, müdrik və qətiyyətli sərkərdə, xilaskar kimi zəngin fəaliyyəti ilə Azərbaycan xalqının tarixində dərin iz buraxmış əbədiyyaşar Ali Baş Komandan Heydər Əliyevə görə, ordu mövzusu, ordunun yaranması, formallaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyeləndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.

Azərbaycana rəhbərliyinin bütün mərhələlərində azərbaycanlı gənclərin hərbi peşələrə istiqamətləndirilməsi, onların peşəkar hərbiçi kimi yetişdirilməsi məhz ulu öndərimizin fəaliyyətində prioritet olmuşdur. İlk növbədə, xalqımızın lideri Vətən tarixinə sonsuz ehtiram və məhəbbətlə yanaşır, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işgalçılar qarşısında boyun əyməyən, diz çökəməyən xalq qəh-

rəmanlarımızın hünər və rəşadətlərini yüksək qiymətləndirir, yeni nəslin hərbi vətənpərvərlik təbiyəsində, onların hərbi peşələrə həvəsləndirilməsində ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəf və vicdanla davam etdirməyi məsləhət görürdü. Axi xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Hər bir xalq bu yolu keçib. Əgər bu gün hər hansı bir xalq tarix səhnəsindədirse, deməli, onun tarixi inkişafında, xalq kimi formallaşmasında özünəməxsus qəhrəmanlıq nümunələri olmuşdur.

Yaşlı nəsil yaxşı xatırlayıır, keçən əsrin 70-ci illərindən, daha doğrusu, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gelişindən sonra bütün sahələrdə olduğu kimi, xalqımızın şanlı qəhrəmanlarının təbliğində, onların adlarının əbdələşdirilməsi istiqamətində də mükəmməl və təqdirəlayiq fəaliyyətin başlangıcı qoyulmuşdur. Respublikanın bütün bölgələrində xalq qəhrəmanlarının, sərkərdələrin, görkəmli hərbi xadimlərin, müharibə qurbanlarının şərfinə abidələr ucaldılır, bir-birindən monumental ədəbiyyat və incəsənət əsərləri yaradılır, neçə-neçə tarixi hərbi şöhrət muzeyləri fəaliyyətə başlayırdı.

“Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır”, - deyə mübarizəyə atılan xalq qəhrəmanı Babək, diri-diri soyulsə da öz əqidəsindən dönməyen Nəsimi haqqında çekiliş filmlər, uzaq Adriatik dənizi sahilərində əfsanəvi igidliliklər göstərmiş ölməz “Mixaylo”nun - Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Rixard Zorgenin və başqa qəhrəmanlarımızın abidələrinin ucaldılması, eləcə də vətəndən çox-çox uzaqlarda Azərbaycan milli atıcı diviziyalarının şərfinə komplekslərin yaradılması, neçə-neçə hərbi xadimin yubiley mərasiminin teşkli tariximizə məhəbbətin böyük təcəssümüdür. Bütün bunların ideya müəllifi, təşəbbüskarı və təşkilatçısı isə bilavasitə

adını və əməllerini hörmətlə, ehtiramla yad etdiyimiz dahi Heydər Əlirza oğlu Əliyevdir.

Heydər Əliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış ordunun tarixi təcrübəsini hemişə bugünkü Silahlı Qüvvələrimiz üçün örnək göstərər, “Cümhuriyyət ordusunun qısa tarixi qəhrəmanlıq tarixidir, xalqa və vətənə sədaqətli xidmətin ən gözəl nümunəsidir. Zaman keçdikcə Azərbaycan dövlətçiliyinin keşiyində dayanan Azərbaycan oğulları bu şərəflə tarixə söykənəcək və ondan döndə-döndə öyrənəcəkdir,” - deyərdi.

26 iyun gününün Silahlı Qüvvələr günü kimi rəsmiləşdirilməsi vərislik ənənələrinin sədaqətin nümunəsi olmaqla yanaşı, həm də ulu öndərimizin Azərbaycanın ordu quruculuğu tarixinə, hərb tariximizə olan ehtiramının bariz nümunəsidir.

Ancaq etiraf etməliyik ki, müasir Silahlı Qüvvələrimizin yaranması öz mayasını tarixi hərbi ənənələrdən, Cümhuriyyət ordusunun qısa, lakin şərəfli fəaliyyət yolundan götürsə də, bu ordunun təməli məhz ötən əsrin 70-ci illərində - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranması ilə qoyulmuşdur.

Heydər Əliyev əvvəller oxşarı, analogu olmayan bu ixtisaslaşdırılmış hərbi təməyülli məktəbi yaratmaq təşəbbüsünü irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində, totalitarizmin sərt məngənəsində belə bir milli mahiyyət daşıyan “qeyri-qanuni” qərar qəbul edərkən təkcə o günləri deyil, Azərbaycanın gələcəyini, haçansa ölkəmizin öz müstəqilliyini bərpa edəcəyini, milli ordumuzun yaranacağını düşünürdü və o günü göründü. Xalqımızın böyük oğlu isteyirdi ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxtlar milli ordu yaratmaq mümkün deyildi, çalışırkı ki, Sovet Ordusunun tərkibində azırbaycanlılardan ibarət güclü zabit korpusu olsun. Azərbaycanlı zabitlər Sovet Ordusu tərkibində özlərinə layiqli yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər.

İllər ötdükdən sonra Heydər Əliyev bu təşəbbüsü xatırlayaraq deyəcəkdir ki, mən isteyirdim zabitlər korpusumuz olsun, çünki bu,

Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyen adamlar da, buna adıce bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqqörənlik olmuşdur.

Heydər Əliyevin belə bir məktəb yaratmaq təşəbbüsü gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaradılmasına, nə vaxtsa SSRİ-nin parçalanmasına, respublikamızın müstəqilliyini bərpa etməsinə işarə idi. Bunu Kreml də başa düşürdü. Odur ki, qərar Moskvadan hədsiz narazılığına səbəb olmuşdu. Dəfələrlə Bakıya yoxlama komissiyaları göndərilir, bu məktəbin qeyri-qanuniliyi barədə qərarlar çıxarıılır, onun leğvində sərəncamlar verilirdi. Hətta təkidlə bildirilirdi ki, gənclərinizi, yeniyetmələrinizi gələcəkdə zabit kimi görmək istəyirsinizsə, onları Suvorov adına, Naximov adına məktəblərə göndərin. Lakin Heydər Əliyev inadından dönmür və Moskvani inandırırdı ki, bu məktəb nə Suvorov, nə də Naximov məktəbi deyil, özünəməxsus profilli bu məktəb prinsipcə orta ümumtəhsil məktəbidir və bu məktəbin əsas məqsədi gəncləri ali hərbi məktəblərə hazırlamaqdır. Burada kursantlar həm ümumtəhsil fənlərini öyrənir, həm də hərbi iş sahəsində ilkin biliklərə yiyələnir, möhkəm fiziki matinlik əldə edirlər. Bütün təlim-tərbiyə işi elə qurulub ki, məktəbin kursantları ali hərbi məktəblərə qəbul imtahanlarını müvəffəqiyyətlə verib, onların kürsəti ola bilsinlər.

Heç bir təsir, heç bir qüvvə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi təməyülli məktəbin fəaliyyətini dayandırı bilmir. Qısa müddətdə Maarif Nazirliyi sistemindəki bu məktəbin şan-söhrəti bütün Sovet İttifaqına yayılır, digər respublikalarda da hərəki təməyülli məktəbelerin yaradılmasına səbəb olur.

Heydər Əliyev başda olmaqla respublikanın o vaxtkı rəhbərləri, ölkəmizə gəlmış nüfuzlu qonaqlar tez-tez bu məktəbin qonağı olur və oradan xoş təessüratlarla qayıdır.

1981-ci ildə məktəbin 10 illik yubileyi respublika səviyyəsində qeyd olunur. Təntənəli yubiley gecəsində öz fərəh və sevincini gizlədə bilməyən, saldıqlı bağçanın ilk barını, bəhərini görən Heydər Əli-

yev iftixarla, dərin razılıq hissili deyir ki, bu az müddət ərzində məktəbin kollektivi şanlı yol keçmişdir. Başlıcası odur ki, belə məktəb yaratmaq ideyası özünü tamamilə doğrultmuşdur. İndi bu məktəb onun üzərinə qoyulan vəzifələri müvəffəqiyyətə yerine yetirir. İndi biz on il əvvəl başlanmış böyük və mühüm işin bəhrelərini görürük. Cəsarətələ demək olar ki, əldə edilən nailiyyətlər gözlədiyimizdən də artıqdır.

Ulu öndər Heydər Əliyev sonrakı dövrlərde də bu məktəbin əhemmiliyətini nəzərə alaraq onun maddi-texniki, tədris bazasının möhkəmləndirilməsinə, savadlı, təcrübəli müəllimlərlə, zabitlərlə komplekltəşdirilməsinə daim diqqət və qayğı göstərir, özünün də sonralar qeyd etdiyi kimi, onu doğma övlad kimi böyüdərək 30 yaşına çatdırır və yubiley təntənəsində hər birimizə örnək olan əsl sərkərdəlik dərsi keçərək ad gününü qeyd edir.

Artıq xalqımızın haqlı olaraq "Heydər Əliyev məktəbi" adlandırdığı indiki Cəmşid Naxçıvanski adına məktəbin yaradıldığı vaxtdan 45 ilə yaxın bir vaxt keçir. Ancaq xalqımız da, Silahlı Qüvvələrimizin şəxsi heyəti də təsdiq edir ki, ulu öndərimizin yaradıldığı bu məktəb olmasa ydi, bugünkü Silahlı Qüvvələrimiz də yox idi. Çünkü müasir ordu muzun zabit korpusunu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və onun Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına Hərbi Liseyin yetirmələri olmadan təsəvvür etmək əsla mümkün deyildir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, dövlətçiliyimizin qorunması uğrunda yüzlərlə, minlərlə, "Heydər Əliyev məktəbi"nin məzunu olan zabit mübarizə aparmış, onlardan neçəsi şəhidlik zirvəsinə ucalmış, Milli Qəhrəman səviyyəsinədək yüksəlmışdır.

Hazırda Silahlı Qüvvələrimizdə hərbi liseylərimizin yüzlərlə məzunu ən yüksək vəzifələrdə, ən yüksək zabitlik rütbələrində Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəf və vicdanla yerinə yetirir. Onlar Heydər Əliyevin ideyalarına həmişə sadıqdırlar.

Müasir Azərbaycan Silahlı Qüvvələrinin yaranmasında ordu quruculuğunun Naxçıvan mərhəlesi də xüsusile böyük əhemmiyət kəsb edir. Bir faktı göstərmək kifayətdir ki, SSRİ dağıldıqdan sonra keçmiş

İttifaqın heç bir regionunda Milli ordu yaradılmamış məhz Heydər Əliyevin qətiyyəti sayesində Naxçıvan Muxtar Respublikasında 1991-ci ilin sentyabr ayının 7-də Dövlət Milli Müdafiə Komitəsi yaradılmış və az sonra onun bazasında müstəqil Azərbaycan Respublikasının ilk milli hərbi hissəsinin təməli qoyulmuşdur. Belə ki, Azərbaycandan tamamile təcrid olunmuş, blokadaya alınmış Naxçıvan təhülkədə idi. O vaxtkı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibəti açıq-aşkar hiss olunurdu. Qonşu Ermənistən da bu münasibəti görərək qədim Azərbaycan torpağına təcavüzünü genişləndirirdi. Tərədilən talanlar, basqınlar, qırğınılar barədə Azərbaycan Respublikası Prezidentinə, Ali Sovetə dəfələrlə məlumat verilməsinə baxmayaraq, qəti tedbirler görülmürdü. Sovet Ordusunun buradakı hissələri isə həmişə olduğu kimi erməni diasporunun göstərişlərini yerinə yetirən Moskvanın siyasetinə uyğun olaraq respublikanın ərazisini Ermənistən tərəfdən edilən silahlı təcavüzlərindən qorumağa cəhd göstərmirdi.

Naxçıvan MR-1 yaranmış vəziyyətdən xilas etmək və qonşu Ermənistən Respublikası ərazisindən edilən silahlı basqınlardan qorumaq, əhalinin tohlukesizliyini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının suverenliyini və ərazi bütövlüyünü müdafiə namənə, Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixli "Azərbaycan Respublikasını dövlət müstəqilliyyini bərpa etmək haqqında" qərarına və Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 1991-ci il tarixli fərmanına əsaslanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi yaradılsın. Beləliklə, Ali Məclisin qanunvericilik və hüquq-mühafizə məsələləri komissiyasıl bilavasitə Heydər Əliyevin rəhbərliyi və köməyi ilə Dövlət Milli Müdafiə Komitəsinin statusu, strukturu və təşkili qaydası haqqında qanun layihəsini hazırlanır, sessiyanın nəvbəti müzakirəsinə təqdim edir.

Yeni yaradılan Dövlət Milli Müdafiə Komitəsi öz vəzifəsinin öhdəsindən layiqince gelir, Muxtar Respublikanın qorunmasında böyük fədakarlıqlar göstərir. Respublikamızın digər bölgələrindən fərqli olaraq ulu öndərimizin nüfuzu və qətiyyəti sayesində əvvəller Sovet İttifa-

faqına, sonralar isə Rusiya Federasiyasına məxsus olan bütün silah, sursat, texnika və tikililər Naxçıvanda Milli Müdafiə Komitəsinin bazasında yaradılmış hərbi hissənin sərəncamına keçirilir. Heydər Əliyev təhvil-təslim proseslərində şəxşən iştirak edir, hərbi hissələrdə Azərbaycanın Dövlət Bayrağı qaldırılır, hərbi hissələrdə komandalar azərbaycanca verilir, ilk hərbi parad keçirilir və s.

1993-cü ildə xalqın təkidlə xahişi və tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan və bu qətiyyətli qayıdıla Vətəni vətəndaş müharibəsi, dövləti əvvəriliş cəhdlerindən, Azərbaycanı parçalanmaq, xalqı isə əzablara düşər olmaq təhlükəsindən xilas edən ulu öndərimizin sayəsində Azərbaycan ordu quruculuğunu yeni mərhəlesi başlanır.

O zaman respublikada hökm süren daxili gərginlik və cəbhələrdə aparılan uğursuz döyüş əməliyyatları ordu quruculuğu kimi strateji bir məsələnin tam şəkildə, var qüvvə ilə həyata keçirilməsinə maneçilik tərəfdirdi. Ona görə də Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən cəbhədə atoşkəse nail olmaq məsələsini qaldırması böyük rəğbətlə qarşılanır. Lakin məkrli düşmən öz əməllərindən əl çəkmir və bütün cəbhə boyu döyüş əməliyyatlarını şiddetləndirirdi.

1993-cü il noyabrın 1-də Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Şurası yaradılır və həmin axşam ölkə rəhbərinin sədrliyi ilə Müdafiə Şurasının ilk iclası keçirilir. İclasda Ermənistən Silahlı Qüvvələrinin təcavüzünün qarşısını almaq üçün görülecek zəruri tədbirlər və respublikada yaranmış ictimai-siyasi vəziyyət müzakirə olunur. Müdafiə Şurasının qərarı ilə Müdafiə Nazirliyinin əsas strukturlarında bəzi kadri dəyişiklikləri edilir. Nazirlər Kabinetinə ordu quruculuğu məsələlərinə diqqət və qayğını artırmaq, ortaya çıxan problemlərin dərhal və qətiyyətlə həll edilməsi tapşırılır.

Heydər Əliyev Silahlı Qüvvələr quruculuğunu necə sürətləndirmək yollarını hər gün yorulmadan araşdırır, digər problemlərin həllində də ümumxalq yardımına və məhəbbətinə arxalanır.

1993-cü il noyabrın 2-də ulu öndər respublika televiziya və radio-su vasitəsilə xalqa müraciət edir. Bu müraciət neinkin ordu quruculu-

gunda, ümumiyyətə müasir Azərbaycan Silahlı Qüvvələrinin tarixinin də yeni bir dövrün başlangıcından xəbər verir.

O gündən Azərbaycan əsgəri öz daxilində yeni bir qüvvə tapır, onun döyüş qabiliyyəti və ruhu qat-qat artır. Bu müraciətdən sonra Ermənistən-Azərbaycan cəbhəsində qüvvələr nisbəti dəyişir. Ali Baş Komandanın cəbhə bölgələrinə səfərləri, şəxsi heyetlə görüşləri öz müsbət bəhrəsini verir. Füzuli, Tərtər və Ağdam cəbhələrində bu vaxtadək görünməmiş qəhrəmanlıqlar nümayiş etdirilir, düşmən tərəfindən zəbt edilmiş bir çox yaşayış məntəqələri, eləcə də Horadiz qəsəbəsi erməni işğalçılarından azad edilir.

Aritq Azərbaycanın bir mərkəzdən idarə edilən, vahid komandanlıq tabe olan Milli Ordusu vardır. Peşəkarlar irəli çəkilir, ayrı-ayrı siyasi qurumlara xidmət edən silahlı dəstələr leğv edilir, hərbi hissələr cinayətkar ünsürlərdən təmizlənir, dünya təcrübəsindən bəhrələnən yeni hərbi təhsil sistemi yaradılır, orduda fərəarılıyə, özbaşınalığı bir-dəfəlik son qoyulur, hərbi qulluqçuların və şahid ailələrinin, Qarabağ müharibəsi əlliñərinin və veteranların sosial-məsiət problemlərinin həlli önlənilən plana çəkilir, hərbi hissələrdə əsl xidmət şəraiti, sağlam mühit yaradılır.

Heydər Əliyev bir daha öz xidmətləri ilə təsdiq edir ki, o yeni Azərbaycan ordusunun əsl yaradıcısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının banisidir.

Heydər Əliyevin apardığı məqsədönlü daxili və xarici siyaset nöticəsində dünya Azərbaycan həqiqətlərini eşitməyə başlayır. Bu böyük sərkərdənin Ali Baş Komandanlığı altında Azərbaycan ordusu bütün cəbhə boyu düşmən hücumlarının qarşısını mərdliklə alır və erməni silahlı birləşmələrinə öz güc və qüdrətini göstərir. Heydər Əliyevin tarixi müraciət-çağırışlarıyla, xeyir-duasıyla döyüslərə atılan Azərbaycan əsgərinin qüdrətinin, gücünün yeni nümayishi 1994-cü il mayın 12-də düşmən tərəfi - təcavüzkar Ermənistəni atoşkas haqqında sazişi imzalamaga məcbur edir.

Atoşkəsden keçən müddət ərzində, Heydər Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan ordusu daha da möhkəmlənir,

mətinləşir, günün tələblərinə cavab vere bilən, hər hansı döyüş tapşırığını yerinə yetirməyə qadir olan bir orduya çevrilir.

Döyüş qabiliyyətli, çevik, bütün atributlarla temin edilmiş, konkret strateji və taktiki məsələləri həll etməyə qadir olan ordumuzun 2003-cü ildən sonrakı qüdrətlənmə dövrü isə ulu öndərimizin ordu quruculuğu siyasetini də uğurla davam etdirən möhtərem Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adı ilə bağlıdır.

İlham Heydər oğlu Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri bu gün prioritətdir.

Heydər Əliyev inanırdı ki, onun axıra çatdırı bilmədiyi taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdırı biləcəkdir. Çünkü, dahi rəhbərimiz İlham Əliyev özü qədər inanır və gələcəyin böyük ümidi bəsləyirdi.

İllər ötdükcə xalqımız ulu öndərin arzularının gerçəkləşdirinin, ümidişlərinin isə doğruluğunun bir daha şahidi oldu. İndi doğma Azərbaycanımız cənab İlham Əliyevin rəhbərliyi altında daha parlaq gələcəyə doğru inamlı irəliləyir.

Son illərdə dünya miqyasında iqtisadi inkişaf tempine görə respublikamız ən sürəti inkişaf edən ölkələr sırasına yüksəlmışdır. Bir çox dünya ölkələrinin iqtisadi, siyasi, hərbi və mənəvi böhtən içərisində yaşammasına, təcavüzkar Ermenistanın tənəzzülə ugramasına baxma-yaraq Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı bu məsələyə toxunaraq vurğulamışdır ki, həm bölgədə, həm də Avropada böhran yaşandığı şəraitdə iqtisadi inkişafə nail olmaq böyük nailiyyətdir və bunun əsas səbəbi isə ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyaset aparılır. Azərbaycan öz yolu ilə gedir. Bu yol inkişaf yolu, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışdır.

Hər kəsə yaxşı məlumdur ki, güclü iqtisadiyyat güclü ordu deməkdir. Cənab İlham Əliyevə görə de, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır. Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdətinin nümayişinə çevrilən hərbi paradlar, irimiqyaslı təlimlər bir daha Azərbaycan ordusunun hənsi güce malik olduğunu dünyaya sərgiləmişdir. Düşmənlərimiz də etiraf edirlər ki, həqiqətən müharibə yenidən başlayarsa, onlar çox böyük hərbi qüvvə ilə qarşılaşacaqlar.

Azərbaycan ordusunun maddi-texniki tochizatı gündən-günə güclənerek ən yüksək səviyyəyə qalxıb. Ordumuzda güclü artilleriya qurğuları, böyük dəqiqliyə və çox böyük dağdıcı qüvvəyə malik olan raket sistemləri, kompleksləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar, döyüş gəmiləri, katerlər və s. vardır. Ən başlıcası isə şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, torpaqlarımızı tezliklə işgaldən azad edək və respublikamızın ərazi bütövlüyü-nün temin olunmasına nail olaq.

Hər gün Ermənistan-Azərbaycan sərhədlərində atəşkəs rejimi pozulur. Mövqelərimiz intensiv olaraq atəş tutulur. Lakin Azərbaycan əsgəri Vətənin keşiyində ayyıq-sayıqdır. Düşmən cavab atəşləri ilə susdurulur. Əvvəlcədən aşkarlanaraq düşmən keşfiyyat-təxribat qruplarının qarşısı alınır və düşmən tərəfə xeyli itki verir. Ordu ilə xalqın əlaqəleri günü-gündən genişlənir. Azərbaycan əsgərinin xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Xalq öz ordusuna, ordunun şəxsi heyəti isə öz xalqına, öz rəhbərinə, Ali Baş Komandanına inanır.

Ulu öndərimiz Heydər Əliyevin ideyalarına həmişə sadıq olan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Ali Baş Komandanın Azərbaycan uğrunda, Qarabağ uğrunda hər bir əmrinə hər an hazırlıdır. Azərbaycan əsgəri əmindir ki, bizim bayraqımız tezliklə Xankəndi, Şuşa, Laçın və işgal altında olan digər əzəli və əbədi torpaqlarımızda da dalgalanacaqdır.

Sara Xanlarova,  
132-134 nömrəli Təhsil Kompleksinin  
direktoru, əməkdar müəllim

## MODERNLƏŞƏN AZƏRBAYCAN VƏ İLHAM ƏLİYEVİN TƏHSİL STRATEGIYASI

Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir. Süretli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müyyənənəşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur.

Aqillər insan ömrünü onun xalqı, vətəni, dövləti üçün gördüyü işlərin miqyası, dəyeri ilə ölçülür. O insanlar dünyada, tarixdə əbədilik qazanırlar ki, onlar qeyri-adi istedadlarını, iradələrini insanların xoşbəxtliyi, xalqlarının müstəqilliyi, dövlətlərinin çiçəklenməsi üçün sərf edirlər. Bu baxımdan xalqımızın böyük oğlu, dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır. Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur: *"Məktəb, maarif, təhsil işi ilə həmişə siz bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nadən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir."*

"Təhsil millətin gələcəyidir" deyən ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Əvvəlcə 1-4-cü siniflər, sonra isə yuxarı siniflər üçün dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başladı. Müəllimlərin maaşı mütemadi artırıldı. Ümummilli liderimiz Heydər Əliyev təhsil sistemimizdə olan

problemlərin optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə Təhsil sahəsində islahatlar aparılması üçün tapşırıqlar verdi. 1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultaya tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifalərin həlli üçün program iddi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublikası Təhsil Şurası yaradıldı. *"Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir"* - deyən ümummilli liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman, sərəncamlar verdi: "Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli, "Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, "Azərbaycan əlifbası və Azərbaycan dili günü (01 avqust) təsis edilməsi haqqında 09.08.2001-ci il tarixli bəyanat, "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2 yanvar 2003-cü il tarixli fərman təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının öyrədilməsinə, mükəmməl dərsliklər hazırlanmasına, xüsusi ilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda töbliğino diqqət artırıldı. Ulu öndərimizin daxili və xarici siyaseti, iqtisadi plan və proqramları bu gün Heydər Əliyev məktəbinin layiqli yetirməsi, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir və edəcək. Bu baxımdan Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiqlənməsi baredə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir. Elmin inkişafına dövlət səviyyəsində qayğı əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-madəni tərəqqisinə xidmet edən siyasetin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, Dövlət Strategiyasında davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarə edilməsini reallaşdırıran, müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Bu konseptual sənəddə ölkəmizdə bəy-

nəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Strategiyası ölkəmizdə keyfiyyət nticələri və əhateliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqə tutan, səriştəli müəllim və təhsil mənecərlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastrukturaya malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə geniş miqyaslı tədbirləri nəzərdə tutur.

Bütövlükda Strategiyada qarşıya qoyulan məsələlər qarşımızda dünya təhsil məkanına böyük və geniş yol açır. Nəzərdə tutulan məsələlərdən biri da 12 illik təhsilə keçid sistemidir və bu çox vacib bir addımdır. Bu addım təhsildə mövcud olan bir sıra problemlərin ən doğru həlli yoldur.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə, onu vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, ələlxüsus da gənc nəslin təhsilə, innovasiyalara böyük maraqlı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadrlı potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzəre alınmaqla daha da inkişaf etdirilməlidir.

Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, müasir infrastruktur bazasının yaradılması həm də ölkənin güclü iqtisadi potensialı ilə şərtləndir. Hazırda Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Ölkəmiz, xalqımızın xoşbəxtliyi ondan ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilmesi istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Ölkəmizdə təhsil sahəsinə investisiyalar yönəldilməsi dünyadan inkişaf etmiş ölkələri sırasında yer tutmağı qarşısına məqsəd qoynan Azərbaycanın gələcəyinə yönəldilən sərmayələr kimi qiymətləndirilir.

Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri isə heç şübhəsiz ki, təhsil prosesinin inkişaf etdirilməsi, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sixliğinin aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Bu mənada son 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın her yerində məktəb tikintisinin geniş vüsət alması təqdirdə layıqdır. Son 10 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Son 10 ildə 2000-dən çox məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESİCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafı destəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüsə çıxış edərək "*Yeniləşən Azərbaycana yeni məktəb*" layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasita təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində rekord sayıda məktəb binasının və əlavə tədris korpuslarının tikilərək, istifadəyə verilməsi, onların lazımı avadanlıqlarla təchiz olunması bu sahəyə evezsiz töhfədir. Mehriban xanım Əliyeva istər ölkəmizdə, isterse də vətəndən uzaqlarda ən yüksək kursulordə öz işi, bacarığı və evezsiz keyfiyyətləri ilə Azərbaycanın adını daim zirvələrə ucaldır.

Təhsil islahatı programının müəllifi olan Heydər Əliyevin bu program üzrə gördüyü işlərin nəticəsi olaraq, Azərbaycan təhsil sisteminde çox böyük irəlililik, müsbətə doğru dəyişikliklər özünü göstərməyə başladı. Bu gün həmin inkişafın uğurlu bir nəticəsi kimi 132- 134 nömrəli Təhsil Kompleksini misal göstərmək olar. Bele ki, kompleksin yerləşdiyi bina Heydər Əliyevin böyük siyasetinin, ideyalarının layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında tarixiliyin qorunması şərtlər müraciət tələblərə uyğun şəkildə təmir olunmuş və şagirdlərin istifadəsinə verilmişdir.

Kompleks müxtəlif layihələrdə iştirak edir. Bu layihələrdən biri "Məşhur məzunlar" layihəsidir. Layihənin ilk tədbiri də 132 nömrəli orta məktəbi qızıl medalla bitirən fəxri məzunlarımızdan olan görkəmli Aida xanım İmanquliyevanın doğum gününe həsr olunmuşdur. Layihənin əsas məqsədi ənənəvi olaraq məktəbimizi bitirən məşhur məzunlar haqqında tədbirlər keçirmək, şagirdlərə ətraflı məlumat verməkdir.

Təhsil Kompleksi YUNESKO Assotiativ məktəblər şəbəkəsinə daxildir. Kompleks beynəlxalq statusa malik olduğu üçün bir çox tanınmış beynəlxalq səviyyəli təşkilatlarla təhsil sahəsində əməkdaşlıq edir. Kompleksimizdəki bütün sınıf otaqları dövlətimiz tərəfindən maddi-texniki baza, informasiya kommunikasiya texnologiyaları ilə yüksək səviyyədə təmin olunmuşdur. Şagirdlərimiz "Samsung Elektronics" şirkətinin və Təhsil Nazirliyinin dəstəyi ilə "Samsung Smart School" programı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş siniflərdə təhsil alırlar. Azərbaycan Təhsil Nazirliyinin "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində kompleksimizdə "Sağlam təhsil sinfi" açılmışdır. Layihənin məqsədi odur ki, şagirdlər təhsil alıqları müddətdə fiziki, psixi sağlamlıqlarını itirməsinlər, təhsil almaqla yanaşı, mənəvə baxımdan yetkin, fiziki, psixi baxımdan sağlam vətəndaşlar kimi formalaşsinlar. "Sağlam təhsil sinfi"nde tədris hərəkətlə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin

nisbətən maili olmasıdır. Belə maililik şagirdin vizual dərkətməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sınıf otaqlarındaki digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.

132- 134 nömrəli Təhsil Kompleksi Azərbaycanda bəlkə də, ilk təhsil müəssisəsidir ki, uşaqlar 3 yaşından 17 yaşına qədər məhz burada təhsil alırlar. Avropa (Fransa) modeli olan - "Ana məktəb" layihəsi 3 yaşından təhsil alan hər bir uşaqın məktəb təliminə hazırlanması, xarici dillerin öyrədilməsi, psixoloji inkişafı əsas məqsəd kimi götürülür. Kompleksimizi bitirən şagirdlər doğma dilimizi bilməklə yanaşı, ən azı 3-4 xarici dili bilən yüksək intellektuallı, zəngin dünyagörüşlü bir vətəndaş kimi yetişir. Xarici dillerin tədrisi Dövlət Strategiyasında nəzərdə tutulan siyasetin bir hissəsidir.

Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsemiş vətəndaş formalasdırımlı, qloballaşan və müasir dünyada rəqabətə davamlı, peşəkar və hərəkəfli biliklərə malik insan yetişdirməlidir. Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dönyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir.

Özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbaşarı dəyərlərə, beynəlxalq təcrübəye əsaslanaraq Azərbaycan təhsili daha da inkişaf edəcək, dünya təhsil sistemində o öz layiqli yerini tutacaq. Buna əminlik yaranan amillər yetərinçədir ki, onlardan biri də müəllim peşəsinə ölkədə dövlət tərəfindən layiqincə qiymət verilməsidir.

Dövlətimizin əsas strateji sahələrindən olan təhsilə və bu sahədə çalışan müəllimlərin əməyinə göstərdiyi böyük diqqətə görə Prezident İlham Əliyevə dərin ehtiramla minnətdarlığımızı bildirir və əmin etmek istəyirik ki, bu dəyərin müqabilində etimadı doğruldaraq cəmiyyətimiz üçün layiqli - hərəkəfli, intellektual dünyagörüşlü yeni nəslin yetişdirilmesi namına var qüvvə və bacarığımızı əsirgəməyəcək, Dövlət Strategiyasının həyata keçməsi üçün bütün səylərimizi gücləndirəcəyik .

Bədirxan Əhmədov,  
filologiya üzrə elmlər doktoru, professor

## MÜASİR AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN INKİŞAFINDA İLHAM ƏLİYEV FAKTORU

Məlumdur ki, hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributları vardır. Bu atributlardan biri və başlıcası, heç şübhəsiz, mədəniyyətdir. Mədəniyyət elə bir sahədir ki, xalqın keçmişini, dünənini və bugününi özündə yaşatdığı kimi, gələcəyini de müəyyən edir. Qloballaşan, bir qədər də hərbiləşən, siyasileşən dünəyada mədəni dəyərləri öncə çıxarma, sahib olduğun qədim mədəniyyəti dünyaya yayma və dünya mədəniyyətini öyrənmə siyaseti ən uğurlu yollardan biridir. Şərqlə Qərbin təməsində qərar tutan Azərbaycan müstəqillik dövründə məhz belə bir yol tutmuşdur. Mədəniyyət həm də xalqın mənəvi, mədəni potensialını üzə çıxarır, onun varlığını, zəngin mənəvi aləmini təmsil edir. Bu mənada Azərbaycan xalqı böyük və son dərəcə qədim mədəniyyətə malikdir. Min illərdi yol gələn bu mədəniyyət daim xalqın düşüncəsini, təfəkkürünü özündə əks etdirmişdir. Milli mədəniyyət tariximizin möhtəşəmliyi onun bugünü və gələcəyinin inkişafını da şərtləndirir. Azərbaycan xalqının müstəqillik əldə etməsindən sonra mədəniyyət sahəsində görülən hər bir böyük işlər qlobal dünyada onun yerini, nüfuzunu müəyyən edən amillərdəndir. Müstəqillik dövründə milli mədəniyyətin çiçəklənməsi prosesində şəxsiyyətlərin də rolu az olmamışdır. Bu gün zəngin Azərbaycan mədəniyyəti dünya mədəniyyətləri arasında özünün çoxşaxəli fəaliyyətini daha da genişləndirir. Bu mədəniyyətin qorunub saxlanması, inkişaf etdirilməsinde və dünya miqyasında şöhrət tapmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri vardır. Onun hələ sovet dövründə xalqın milli özüne-məxsusluğunu, incəsənətini, mədəniyyətini, maddi və mənəvi mədəniyyət abidələrini yad bir siyasi sistemin içinde yaşatması, xüsusi

konsepsiya ilə inkişaf etdirməsi və qoruyub saxlaması xalqın mili mədəniyyətinin yeni mərhələyə çıxması üçün zəngin imkanlar açmışdır. Ümummilli lider Heydər Əliyevin ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqiyə göstərdiyi qayğı məqsədyönlü şəkildə milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin nəticəsidir. Ulu öndər müstəqillik dövründə də Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı kimi özünü göstərəkək mədəniyyətimizi yeni bir mərhələyə daşıdı. Heydər Əliyev ədəbiyyata, mədəniyyətə, incəsənətə qayğı göstərməklə yanaşı, mədəniyyətin inkişafi üçün yeni konsepsialar da işləyib hazırlayırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi kimi deyirdi: "*Xalq bir çox xüsusiyyətlərlə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir*". Milli mədəniyyətə, tarixi qaynaqlara, ədəbi, bədii irsə, kino, teatr, musiqi sənətinə həmişə hörmətlə yanaşan Ümummilli lider özünü Azərbaycan mədəniyyətinin himayədarı kimi tanmışdır.

Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevlə yeni bir inkişaf mərhelesi çatan mədəniyyət Azərbaycan Respublikasının Prezident İlham Əliyeyevlə konseptual inkişaf yolunu davam etdirdi. Müasir dövrdə sivilizasiyalararası dialoq kontekstində milli mədəniyyəti dönmədən inkişaf etdirmək məhz onun adı ilə bağlıdır. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələr bu dövrdə yeni bir mərhələyə çatdı; tarixi binalar bərpa olundu, yeni mədəniyyət ocaqları yaradıldı, yeni məktəblər, məscidlər tikildi və təmir edildi, istirahət və mədəniyyət parkları salındı. Ölkənin dünya miqyasında artan nüfuzu, beynəlxalq mövqelərinin möhkəmlənməsilə yanaşı, sivilazisayalararası dialoqun aparılması da təkan verdi. Qədim tarixi, milli, mədəni, mənəvi ənənələrə malik Azərbaycan bütün dünya xalqları və dirlərilə dialoq müstəvisində yaşamağa üstünlük vermişdir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bununla belə, öz milli mənəvi, mədəniyyəti, ənənəsi və dəyərləri Avropa və Asiya arasında bir körpü rolu oynayır. Bunu nə-

zərdə tutan Respublika Prezidenti cənab İlham Əliyev Bakıda Dünya Dini liderlərinin sammitinin açılışında demisidir: *“Keçən il Bakı islam mədəniyyətinin paytaxtı seçilmişdi və bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir. Mən keçən dəfə də söyləmişdim, bu gün də söyləmək istəyirəm və ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir”.*

Xalqımızın milli mənəvi sərvətimizin qorunub saxlanması, inkişaf etməsi və dünya mədəniyyətinə ineqrasiya etməsində dövlət dəstəyi əsas faktorlardan biridir. Bu sahədə son illərdə qəbul edilən proqramlar mədəniyyətin inkişafında dövlət strategiyasının müəyyənləşməsini göstərir. Məhz dövlətin bu dəstəyilə mədəniyyətimizlə bağlı son dərəcə nəhəng layihələr reallaşdırılmışdır. Bu cəhətdən 2014-cü ildə “Mədəniyyət konsepsiyası”nın qəbul edilməsi ilə bu sahədə görüləcək işlər üçün ən yaxşı vasitə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq olunmuş “Qafqaz Albaniyası irsinin tətbiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı», “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Dövlət Proqramı (2014-2018-ci illər)”, “Dövlət rəsm qalereyalarının perspektiv inkişafı üzrə Dövlət Proqramı (2015-2025-ci illər)”, “2014-2020-ci illərdə Azərbaycan qeyri mədəni irsinin qorunmasına dair dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işinin və kitab sənətinin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” “Mədəniyyət konsepsiyası” layihələri əsasında hazırlanmış və həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin bütün məqsədyönlü fəaliyyəti, hər şəyden əvvəl, mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsinə və dünya miqyasında təbliğinə yönəlmüşdür. Ölkənin sosial inkişafı kontekstində mədəniyyətlə bağlı görülən işlər milli mədəni irsin

qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmüşdir. Klassik və çağdaş Azərbaycan ədəbiyyatının görkəmlı nümayəndələrinin əsərlərinin kırıl qrafikasından latına keçirilərək yenidən nəşr edilməsi, yayılması sahəsində verdiyi fərمانlar, sərəncamlar zəngin milli bədii irsin təbliği işində böyük addım olmuşdur. Məhz onun apardığı mədəni siyasetin nəticəsidir ki, sivilizasiyalarası ineqrasiya, mədəniyyətlərarası dialoq, toleranlıq kimi prioritet istiqamətlər ölkəmizi dünya meredianına çıxaran amilə çevrilmişdir. Ölkəmizin dünya ölkələrlə mədəniyyət sahəsində qurduğu uğurlu tərəfdəşliq və əməkdaşlıq beynəlxalq mədəni əlaqələrin qurulmasına geniş imkanlar açır. Parisdə açılan ilk Azərbaycan Mədəniyyət Mərkəzi xaricdə mədəniyyətimizin tanıtılması istiqamətində həyata keçirdiyi tədbirlərdən biridir. Məhz bu görülən işlər sayesində ölkədə mədəni irsin qorunması təmin edilmiş, milli mədəniyyətimiz ümumdünya mədəni proseslərinə ineqrası etmişdir.

Azərbaycanla Avstriya ölkəsi arasında yaranan əməkdaşlıq xalqlar arasındaki əlaqələri daha da zənginləşdirir. Azərbaycanın paytaxtı Bakının Qız qalası və Xalça muzeyinin bərpası avstriyalı mütəxəssislər tərəfindən həyata keçirilmişdir. Eyni zamanda Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması xalqlar arasındaki əməkdaşlıq və dostluq əlaqələrini inkişaf etdirir. Vyanadıki Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin qədim və zəngin mədəniyyətini, turizm imkanlarını təbliğ etmək üçün uğurlu bir addımdır. Daşkənddə ulu öndər Heydər Əliyevin adına açılan Azərbaycan Mədəniyyət Mərkəzi də Özbəkistanla tarixi, mədəni əlaqələrin yeni mərhələsi kimi dəyərləndirmək olar. Mərkəzi Özbəkistan-azərbaycan dostluğunun nümunəsi hesab edən Prezident İlham Əliyev doğru qeyd edir ki: *“Bu mərkəz əslində Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Bu mərkəzdə, eyni zaman da, Özbəkistan-Azərbaycan dostluğu müzeyi də fəaliyyət göstərir. Bu mərkəz ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünkü ulu öndər Heydər Əliyev bütün dövrlərdə*

*Azərbaycan ilə Özbəkistan arasındaki əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir".*

Azərbaycan mədəniyyətinin inkişafında İlham Əliyev faktoru milli və mənəvi dəyərləri hər şeydən üstün tutmuş, dini və milli ənənələrə sadıqlılığını göstərmişdir. Mehəz bu sadıqlik nəticəsində islam dini dostluq, bərabərlik, həmrəylik dini olaraq tanınmışdır. Büttün bunlar Azərbaycanda vətəndaş birliyini, həmrəyliyini daha da möhkəmləndirmişdir. Son illerdə Azərbaycanın müxtəlif regionlarında yeni məscidlərin tikilməsi dövlətimizin milli-mənəvi dəyərlərimizi yüksək dəyərləndirməsindən irəli gəlir. Əsaslı təmirdən sonra "Təzəpir" və "Əjdərbəy" məscidinin yenidən qurulması da bu istiqamətdə görülən işlərin bir hissəsidir. Ümumiyyətlə, Azərbaycan respublikasının Prezidenti İlham Əliyev İslam dinini yaşatmaq, İslam həmrəyliyini genişləndirmək və qüvvətləndirmək üçün əlindən gələni edərək milli, tarixi ənənələrə sadıqlılığını nümayiş etdirir. Təzəpir məscid-kompleksinin əsaslı yenidenqurmadan sonra açılış nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "*Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndləri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkililik olmayışdır, yoxdur və olmayıacaqdır. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini düzünlülük, dini tolerantlıq əminəm ki, başqa yerlərdə də öyrənilə bilər.*

2011-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında "Mədəniyyət" kanalının fəaliyyətə başlaması zəngin mədəniyyətin yayılması üçün ən yaxşı vəsitələrdən biri olmuşdur. Azərbaycanda Beynəlxalq Muğam mərkəzinin yaradılması, müxtəlif Beynəlxalq Musiqi festivallarının keçirilməsi, milli muğam, milli klassik və instrumental ifaçılığın inkişaf etməsi mədəniyyət sahəsində dövlətin strategiyasının olmasını göstərməklə yanaşı, onun sürətli inkişafını da şərtləndirən faktorlardandır. Azərbaycanın "Avrovizion" mahnı müsabiqəsinin qalibi olması və Azərbaycan-

da Avropa miqyaslı bu mahnı müsabiqəsinin keçirilməsi Azərbaycanın dünyada artan siyasi, mədəni nüfuzunu göstərir.

Azərbaycan bir dövlət olaraq mədəniyyətlərarası dialoqun inkişafı üçün bir çox beynəlxalq miqyaslı tədbirlərə da ev sahibliyi etmişdir. 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda 48 ölkənin, səkkiz beynəlxalq təşkilatın, bir çox beynəlxalq qeyri-hökumət təşkilatlarının keçirdiyi konfrans sivilizasiyalarası dialoqun inkiaşçı baxımından böyük əhəmiyyətə malik idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və himayəsilə 7-9 aprel 2011-ci ildə Bakıda keçirilmiş Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan xalqının qədim, zəngin və tolerant mədəniyyətinin dünyaya çıxması üçün geniş imkanlar açdı. 29 may-1 iyun 2009-cu ildə keçirilən "Çoxmədəniyyətli dünyada sülh şəraitində bирgə yaşamaq" şəhəri altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərin yaxınlaşması üçün praktik əhəmiyyətə malikdir. Müxtəlif vaxtlarda Azərbaycanda keçirilən "Muğam aləmi" Beynəlxalq muğam festivalı, VIII Beynəlxalq Rostropoviç Festivalı, VII Qəbələ Beynəlxalq Musiqi Festivalı və s. Beynəlxalq səviyyəli musiqi festivallarının gerçəkləşməsi incəsənətimizin təqdimi olduğu kimi, həm də əlkəmizin beynəlxalq imicinin formalşmasına son dərəcə əhəmiyyətli tədbirlərdəndir. Burada əlbəttə, "Heydər Əliyev fondu"nun dəstəyi ilə muğam sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi yolda görüyü nəhəng işləri xüsusi qiymətləndirmək lazım gəlir. "Heydər Əliyev fondu" tərəfindən həyata keçirilən "Azərbaycan muğamları" layihələri çərçivəsində "Muğam aləmi", "Muğam ensiklopediyası" neşrləri və s. işlər tarixi-mədəni sərvətimizin qorunmasına xidmət edir.

Prezident İlham Əliyev Azərbaycanın özünün zəngin mədəni irsini, tolerantlığını dünyaya yaymaq, mövəoud milli-mədəni müxtəliflik və etnik milli düzünlülük mühitini qorumaq üçün dövlət siyasetinə xidmət edir.

tini qurmaq yolunda əməli addımlar atır. Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ile bu sahədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasına və inkişaf etdirilməsinə yönəlmüşdür. Multikulturalizmin həyat tərzinə əvirlidiyi Azərbaycan bu gün dünyaya tolerantlıq nümunəsi göstərilir. Ölkəmizdə sağlam tarixi ənənələrə malik olan multikulturalizm dövlət rəhbərinin düşünülmüş və ardıcıl siyasetilə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizm siyasetini prioritet istiqamətlərdən biri hesab edərək demişdir: "Multikulturalizm Azərbaycanda dövlət siyasetidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, təqdirdən edilir". Məhz bu siyasetin nəticəsidir ki, multikulturalizm dövlət siyasetinin ən önəmli istiqamətlərindən birinə əvirləmkələ yanaşı, Azərbaycan qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkan kimi tanınır.

Humanitar məsələ bu gün mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini özündə daha qabarlıq şəkilində əks etdirir. Bu gün Azərbaycanın mədəniyyətlərərəsi dialoq məkanına əvirləməsi ölkə başçısının mədəniyyət faktoruna verdiyi önəmdən irəli gəlir. "Bakı İsləm mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin elan edilməsi və bu çərçivədə keçirilən beynəlxalq tədbirlər, eləcə də 2009-cu ildə Bakıda keçirilən "Sivilizasiyalarası dialoq: Bakıdan baxış" beynəlxalq konfranslarının keçirilməsi ölkə tarixində ən böyük mədəni hadisə olmaqla yanaşı, milli mədəniyyətin Prezident İlham Əliyev faktorunun işığında dövlət siyasetinin prioritet istiqamətlərdən biri olduğunu göstərməkdədir. Bunun nəticəsidir ki, 2010-cu ilin yanvarında Bakıda keçirilən ilk Beynəlxalq Humanitar Forum bir ənənəyə əvrlədi. 2013-cü ildə Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Üçüncü Beynəlxalq Fo-

rumda 70 ölkədən 800-ə yaxın qonaq iştirak etmişdir. Onların arasında dünyanın ən nüfuzlu ictimai-siyasi xadimləri, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları da iştirak edirdilər. Forumda olduğca mühüm, dövrün çağışışlarına cavab verən problemlər müzakirə olunub. Azərbaycan Prezidenti açılış mərasimindəki nitqində Azərbaycanda humanitar və mədəniyyətlərərəsi dialoqla bağlı mötəbər beynəlxalq konfransların, sammitlərin keçirildiyini qeyd edərək demişdir: *"Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Umumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərərəsi Dialog Forumu keçirilmişdir. Bakı Humanitar Forumunun da bu sıradə öz yeri vardır. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığı öz töhfəsinə verəcəkdir. Belə tədbirin Azərbaycanda keçirilməsi yəqin ki, tabiidir. Çünkü bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dülərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan dözlünlük, tolerantlıq məkanı olmuşdur. Bu gün müştəqil Azərbaycan öz siyasetini bu təməl üzərində qurur."*

Azərbaycan Respublikasının prezidenti mədəniyyətin bütün sahələrinə diqqət və qayğı göstərmişdir. Elə bir ədəbi, mədəni, kulturoloji hadisə olmur ki, Prezident orada olmasın, yaxud dövlətin qayğısını ondan əsirgəsin. Sənətin inkişafı üçün bütün imkanlar yaradıldığı kimi, sənətkarın yazıb-yaratması üçün də hər cür şərait yaradılmışdır. Sənət adamlarına verilən fəxri adlar, təqaüdlər, əsərlərinin tamaşa yoxulması, dərc edilməsinə verilən dəstək bu sahənin bütünlüklə Prezidentin nəzarətində olduğunu göstərir. Kino, teatr, musiqi, ədəbiyyat, incəsənət sahəsində çalışan yaradıcı insanlar daim dövlətin qayğısı ilə əhatə olunmuşdur. Yaziçilərin, bəstəkarların, eləcə də sənət adamlarının həyatı və yaradıcılıq yolu araşdırılır, tədqiq və təbliğ edilir. Azərbaycan mədəniyyətini təbliğ etmək üçün dünyadan ən böyük paytaxtlarında keçirilən Azərbaycan günləri xal-

qın milli, mədəni sərvətini dünyaya çoxarır. Görkəmli Azərbaycan bəstəkarlarının, yazıçılarının, şairlərin əsərləri müxtəlif ölkələrin səhnələrində nümayiş etdirilərək beynəlxalq aləmdə tanınır. Azərbaycanda keçirilən festivallarda isə xalqımız dünyanın müxtəlif ölkələrinin mədəni sərvətliə tanış olmaq imkanı qazanır. Qloballaşan dünyada həm musiqimizi təbliğ etmek, həm də dünya musiqisindən xəbərdar olmaq çağdaş mədəniyyətimizin iki ayrılmaz qollarındandır. Bakıda Azərbaycan bəstəkarlıq məktəbinin korifeylarından biri görkəmli bəstəkar Fikrət Əhmədovun abidəsinin açılması musiqi mədəniyyətinə bir töhfədir. Musiqini xalqın milli sərvəti hesab edən Prezident demisişdir: *"Dünən Azərbaycanda musiqi günü qeyd edilmişdir və bir daha görürük ki, bizim nə qədər zəngin musiqi mədəniyyətimiz vardır-həm klassik əsərlər, həm bəstəkarların əsərləri, həm milli musiqimiz. Bizim musiqimiz bizim milli sərvətimizdir. Biz musiqi irlimizi həm qorumałyıq, həm musiqimizi inkişaf etdirmək, yeni gənc musiqiçilərin uğurlu fəaliyyəti üçün daha da böyük işlər gösrməliyik".*

Milli-mədəni irlisin qorunması üçün müzeylər yaradılmışdır; İstiqlal Muzeyi, Müasir İncəsənət Muzeyi, Dövlət Bayraqı Muzeyi, Qala Arxeoqrafik-Etnoqrafik Muzeyinin yaradılması zəngin tariximiz və mədəniyyətimizin qorunması yolunda atılan addimlardandır. Prezident İlham Əliyevin Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin en böyüyü Göytəpə Arxeoloji abidəsinin ərazisini gəzməsi və burada aparılan qazıntı işləriyle yaxından tanış olması qədim yaşayış məskənlərimizə olan diqqətin nəticəsidir.

Prezident İlham Əliyev ədəbiyyatın, dilin inkişafına da böyük qayğı göstərir. Azərbaycanın görkəmli yazıçı və şairlərinin yubileylərinin keçirilməsi, əsərlərinin nəşr edilmesi, tədqiq və təbliğ olunması sahəsində verdiyi sərəncamlardan irəli gələn vəzifələr ədəbi düşüncənin inkişafına yönəldilmişdir. Müxtəlif vaxtlarda Nizami Gəncəvi, Mehəmmədi Gəncəvi, İmaddəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Hüseyn Cavid, Almas İldırım, Mi-

kayıl Müşfiq, Rəsul Rza, İlyas Əfəndiyev və başqalarının yubiley tədbirləri tariximizə, mədəniyyətimizə və ədəbiyyatımıza yanaşma faktorundan irəli gelir. Əsərlərindeki obrazları, süjet xətləri, fəlsəfi dərinliyile bütün dünyada tanınan Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi UNESCO səviyyəsində böyük təntənə ilə qeyd edilmişdir. Şərqi poeziyasının çoxəsrlik poetik ənənəsini özündə əks etdirən N.Gəncəvi ilə bağlı Azərbaycanda və ondan kənarda böyük tədbirlər keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya rəsmi səfəri çərçivəsində Kişinyovda dahi Azərbaycan şairi və mütəffekkiri Nizami Gəncəvinin abidəsinin 21 aprel 2005-ci il tarixində Moldova Prezidenti Vladimir Voroninin iştirakı ilə keçən açılış mərasimində demisişdir: "Azərbaycan ədəbiyyatını dərindən bilən Prezident İlham Əliyev "Nizami təkcə şair, müdrik söz ustası deyildi, həm də gözəl filosof idi. Onun əsərləri dünyanın azad fikir xəzinəsini layiqinə zənginləşdirmiş və bütün Şərqi xalqlarını bəşəriyyətin firavənlığı naminə yaxşı, xeyirxah işlərə ruhlandırmışdır. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin "Qızıl fond"-nın ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndlərinin yaratdığı əbədiyyaşar abidələr sırasında fəxri yer tutur".

Azərbaycan mədəniyyətinin bir tərkib hissəsi olan dilin inkişafı, qrammatik qaydalara uyğun olaraq işlənməsi, küçə və meydanlardakı reklamlarda, afişalarda leksik və qrammatik qaydalara əməl edilməsi, lüğətçiliyin inkişafı da dövlətimizin prioritet istiqamətlərindəndir. Bu baxımdan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamının dövlətimizin və onun rəhbərinin ana dilimizin qorunmasına və inkişafına qayğısının ən bariz nümunəsi kimi dəyerləndirmək olar.

Dövlət Programının əsas məqsədi Azərbaycan dilinin inkişafında dövlət qayğısının artırılması, onun qloballaşma şəraitində zamanın to-

leblərinə uyğun istifadəsi, dilçilik araşdırılmalarının yaxşılaşdırılması, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylerinin birləşdirilməsi və dilçiliyin çağdaş cəmiyyətin aktual problemlərlə əlaqələndirilməsini təmin etməkdən ibarətdir.

Mədəniyyətimizin, tarixi-mədəni sərvətimizin qorunması və inkişaf etdirilməsini dövlətin ən başlıca prioritet istiqamətlərindən birinə çevirən Prezident İlham Əliyevin bu sahədəki davamlı fəaliyyəti xalqımız razılıqla qarşılılığı kimi, dünyanın ən nüfuzlu təşkilatları da yüksək qiymətləndirmişlər. "Muğam aləmi" beynəlxalq festivalında iştirak edən UNESCO-nun Baş katibi K.Matsuura Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunu vurğulayarmış və ölkəmizdə mədəniyyətin inkişafında Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın böyük rol oynadığını xüsusi qeyd etmişdir: "Azərbaycana səfərlərim zamanı mən bir daha şahid oldum ki, Prezident Əliyev, xanım Əliyeva Qeyri-Maddi İrsin qorunmasına xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi dəyərlərinin yaşamasına böyük qayğı göstərirlər. Mən buna görə Prezident Əliyevə və birinci xanım Əliyevaya öz dərin minnətdarlığını bildirirəm. Mən dəfələrlə ölkənizə səfər etdikdə sizin zəngin mədəniyyətinizin şahidi olmuşam, burada musiqinizi dinləmişəm, rəqsərinizi görmüşəm".

Bu gün mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, dövlətimizin, Prezident İlham Əliyevin sərəncamlarından bəhrələnməsin. Musiqi, teatr, kino, heykəltəraşlıq, rəssamlıq, xalça sənəti, milli mədəni irs və s. sahələr dövlətin prioritet istiqamətləri kontekstində inkişaf edir. Azərbaycan mədəniyyətinin bütün sahələrinin dönmədən inkişafı bir tərəfdən bu sahədə verilən sərəncamların işiğində Prezident İlham Əliyev faktorunu göstərir, digər tərəfdən ulu öndər Heydər Əliyev amalının, ideyalarının həyata keçirilməsini bir daha təsdiqləmiş olur.

**Zəfər Bayramov,**  
YAP Səbail rayon təşkilatının  
Aparat rəhbəri, t.e.n., dosent

## HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN TARİXİNİN YARADICISI KİMİ

*"Həyatında mən 3 şeyə arxalanmışam:  
yaradanıma, xalqıma və zəhmətimə."*  
Heydər Əliyev.

Görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri olan Heydər Əliyev tarix üçün çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu irsi araşdırıqca bir daha əmin olursan ki, ötən əsrin 70-ci illərindən bəri respublikamızın hər-tərəfli inkişafı prosesinə güclü təkan verərək onu yüksəlik yoluna çıxaran bu nəhəng şəxsiyyət həm də müasir Azərbaycan dövlətinin ayaqda durmasında, davamlı və dayanıqlı inkişafında müstəsna rola malikdir.

Təsadüfi deyil ki, bu gün Heydər Əliyevin adı bölgədə və dünyada layiqli mövqə qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.

Bunu dünyanın bir sıra görkəmli dövlət, siyasi-ictimai xadimlər də etiraf edirlər.

Jak Şirak: *"Heydər Əliyev dünya prezidentlərinin patriarxıdır"*.

V.Putin: *"Heydər Əliyev siyaset nəhəngidir"*.

Bülənt Ecevit: *"Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bil-məz, Heydər Əliyev Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əliyev min ildən bir yetişən dahilərdəndir"*.

Heydər Əliyevin bütün coxşaxəli fəaliyyətini tədqiq etdikcə belə bir qənaəetə gəlirik ki, o həmişə inqilablar vasitəsilə islahat yox, islahatlar vasitəsilə inqilablar yaratmışdır. O gücün siyasetinə siyasetin gücünü qoyurdu. Onun gücü dövlətçilikdə idi. *"Xalq mənim dayağım, gücüm inamımdır"*.

Müstəqil Azərbaycanın iqtisadi, sosial-mədəni teməli hələ ulu öndərimizin birinci hakimiyəti dövründə (1969-1982-ci illərdə) qoyu-

lub. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin integrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Bir neçə fakta müraciət edək. 1969-cu ildə Azərbaycan müttəfiq respublikaların sıralarında bütün sosial-iqtisadi göstəricilərə görə geridə qalan respublika idi.

Azərbaycanın iqtisadiyyatına sovet dövründə 50 il ərzində 14 mlrd.rubl vəsait ayrıldığı halda, 1969-82-ci illərdə bu rəqəm 32 mlrd.rubl təşkil etmişdir. Həmin illərdə milli gəlir 2.6 dəfə artmış, 250-dən çox zavod, fabrik, istehsalat sahələri, iri qəsəbələr, mikrorayonlar, metro stansiyaları tikilib istifadəyə verilmişdir. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65-dən çox ölkəsinə ixrac olunurdu. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramları təsdiq edilmişdir. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də gələcək müstəqil Azərbaycanın bütün sahələri üçün yüksək səviyyəli milli kadrlarla, mütəxəssislər ilə təmin edilməsi idi.

Heydər Əliyevin birinci hakimiyyəti dövründə onun təşəbbüsü ilə Azərbaycanın ən müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin sayı 12-dən 17-ə artmışdır.

70-80-ci illərdə onun təşəbbüsü və qayğısı sayəsində hər il 800-900 azərbaycanlı gənc təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdi. Müqayisə üçün 1969-cu ilə qədər 34 nəfər təşkil edirdi.

Ümumilikdə 1969-82-ci illər ərzində keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin (o cümlədən Moskva, Leninqrad) 170-dən çox ən nüfuzlu ali məktəblərində 80-dən artıq sahəsini ehətə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdı. Həmin mütəxəssisləri Heydər Əliyev "Azərbaycanın milli sərvəti" kimi qiymətləndirmişdir.

Ümummilli liderimiz qeyd edirdi ki, "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyi düşünürədim".

Qanlı yanvar faciesi ilə bağlı Heydər Əliyevin cəsarətli kəskin bəyanatı Azərbaycan tarixində yeni siyasi dövrün başlanması idi.

1993-cü ilin iyununda Azərbaycanın məhv olma töhlükəsi şəraitində yenə Heydər Əliyev xalqın yanında, xalqla birlikdə oldu. Heydər Əliyevin hakimiyyətə yenidən gelişи ilə milli birliyin təmin edildiyi gün xalq özünün xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixində Milli Qurtuluş günü kimi yazılmışdır.

Demokratiya məsələsinə o çox həssaslıqla yanaşırdı. Demokratiyani quran, onu qoruyub inkişaf etdirən də dövlətdir. Dövlətsiz demokratiya 3 halda mümkündür: ibtidai-icma quruluşunda, utopik nəzəriyyələrde və anarxislərin təfəkküründə.

*"Demokratiyani bir-iki gündə əldə etmək mümkün deyil. Demokratiya alma deyil ki, gedib bazarдан alasan. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir."*

Dövlətçiliyin möhkəm təməlini, müstəqilliyimzin iqtisadi bünövrəsini və Azərbaycanın bu gün analoqu olmayan templə inkişafına "Əsrin müqaviləsi" zəmin yaratmışdır. Yeni Konstitusiyanın qəbulu (1995-ci il) milli dövlətçilik tariximizdə yeni bir mərhələ açdı, dövlət quruculuğunda, ictimai-siyasi, iqtisadi, mədəni həyatımızdakı inkişafa xüsusiələ də insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə güclü tekan verdi.

Dünyada çox az Konstitusiya tapıları ki, onların maddələrinin 1/3 hissəsi insan hüquqlarına və onların təminatına həsr edilsin (158 maddədən 48 buna həsr olunub).

Bu gün ölkəmizdə 55 siyasi partiya və təşkilatlar (o cümlədən Azərbaycan dövlətçiliyinin dayağı, sütunu hesab olunan YAP-650 mindən çox) fəaliyyət göstərir. 2700 qeyri-hökumət təşkilatları, 40

hüquq müdafiə təşkilatı, 35 yerli informasiya agentliyi, 10 ümumrespublika, 14 regional telekanal fəaliyyət göstərir. Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri arasında KİV-in kəmiyyətinə görə lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-ə yaxın KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Ölkədə 40-a yaxın gündelik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran jurnal çıxır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.

Heydər Əliyevin ən böyük xidmətlərinən biri, bəlkə birincilərdən ondan ibarətdir ki, o Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu, imicini yüksəklərə qaldırdı. Yalnız 2000-2003-cü illərdə Heydər Əliyev 1058 xarici səfərlər və görüşlər keçirmişdir. Dünya xəritəsində nöqtə boyda görünən dövlətimiz indi beynəlxalq aləmdə nüfuzlu söz sahibinə, qlobal layihələrin təşəbbüskarı və iştirakçısına çevrilib.

Böyük şəxsiyyətlərin, dahilərin öz məktəbləri olur. Bu məktəblər onların irlərini davam etdirir, yaşıdır.

Heydər Əliyevin bizi qoymuş sərvət - müstəqil Azərbaycan dövləti və onun davamçısı İlham Əliyevdir.

Bu gün böyük iftخار hissi ilə qeyd etmək lazımdır ki, Heydər Əliyev kursunu, onun məktəbinin ən layıqli məzunu, siyasi varisi, qətiyyətli lider cənab İlham Əliyev uğurla, yeni müstəvidə, müasir tələblərə uyğun davam etdirir.

İlham Əliyevin son 5 ildə fəaliyyəti:

**1) Xarici siyaset:** Son 5 ildə İlham Əliyev 1184 səfərlər və görüşlər keçirmiştir.

**Hücum:** Preventiv diplomatiyası, qabaqlayıcı siyaset. Azərbaycan 160 dövlətlə diplomatik əlaqə qurub, ölkəmizdə 57 sefirlik, konsulluq və beynəlxalq təşkilat nümayəndəliyi fəaliyyət göstərir. Xaricdə 62 diplomatik nümayəndəmiz, o cümlədən 47 səfirliyimiz var. Bunlardan 30-u son 4 ildə yaradılıb.

**2) Daxili siyaset:** A) neft strategiyası: BTC, Bakı-Ərzurum, Bakı-Qars, İpek yolu, Bakı-Supsa, Bakı-Novorosiysk, 3 neft kəməri, 4 qaz ixracı kəməri, TAP və TANAP

**B) iqtisadi siyaset:** ÜDM 3 dəfə artmış, dövlət bütçəsi 25 mlrd. təşkil edir.

İlham Əliyev 11 akademiya və universitetin fəxri professoru, doktoru elmi adı ilə, 13 dövlətin və təşkilatın ali mükafatları ilə təltif edilib.

**BMT XXI əsrı - "Təhsil əsrı"** elan etmişdir.

**Təhsil:** Dünya ekspertlərinin rəyinə görə 1 kq elm tutumlu məhsulun qiyməti 70 ton neftin qiymətinə bərabərdir. Dünya Bankının apardığı tədqiqatın nəticələri göstərir ki, ABŞ-in milli sərvətinin 76%-ni insan kapitalı, 19%-ni istehsal, 5%-ni təbii resurslar təşkil edir. Avropanın ölkələrində insan kapitalı 74%, istehsal 24%, təbii resurslar yalnız 2% təşkil edir. Rusiyada isə insan kapitalı 50%, istehsal 10%, təbii resurslar 40% səviyyəsindədir.

Son illər ərzində ölkəmizdə 3000-dən çox məktəb tikilib, Prezident təhsilli bağlı 86 tədbirdə iştirak etmiş, 112-yə yaxın fərman və sərəncam imzalamışdır.

Təhsil, sehiyyə, mədəniyyət, idman və s. sahələrdə Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban xanım Əliyevanın apardığı ardıcıl, məqsədönlü fəaliyyəti danılmazdır və dünya, respublika ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramları çərçivəsində 43770 şagird yerlik 300-dən çox yeni məktəb tikilmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəbi əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təmin edilmiş, 8 uşaq bağçasında bərpa işləri aparılmışdır.

Möhtərem Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək: "*Bu gün Heydər Əliyevin cismani yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyaseti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamimizin borcudur ki, onun siyasetini yaşadaq və Vətənimizi bu yolla irəliyə aparaq*".

*Vəli Əliyev,  
AMEA-nın müxbir üzvi, t.e.d., professor*

## **HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANDA TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN QORUNMASINDA ROLU**

Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev Azərbaycan Dövlətçiliyini müasir, yüksək mədəni səviyyədə yenidən qurdur, xalqımızın dəyərli tarixi və mədəni irlərini dünyada tanıtdı. Onun çox qiymətli müdrik kəlamlarından birində deyilir: “*Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyükü mədəniyyətdir*” (Heydər Əliyev).

Böyük öndər Heydər Əliyev Azərbaycanın maddi və mənəvi mədəniyyətinin öyrənilməsinə, tarixi abidələrin yenidən qeydə alınmasına diqqətlə mühafizə olunmasına, hərtərəfli elmi tədqiqinə və geniş miqyasda təbliğinə daim xüsusi qayğı göstərmişdir. Maddi və mənəvi mədəniyyət abidələrinin hərtərəfli elmi tədqiqi nəticəsində əldə edilən zəngin faktik arxeoloji materiallar əsasında Azərbaycan tarixini obyektiv təfəkkürle, azərbaycanlılıq və türkülük konsepsiyasında yenidən yazılışının nəzəri prospekt planını yaratmışdır.

Heydər Əliyevin yüksək qayğısı - himayəsi sayəsində Azərbaycanda 1970 - ci ildən etibarən tarix və mədəniyyət abidələrinin geniş elmi tədqiqinə hərtərəfli lazımi şərait yaradılmışdır.

Ümummilli lider Azərbaycanın tarix və mədəniyyət abidələrinin ümumbehəsəri elmi dəyərə malik olduğunu nəzərə alaraq, milli mədəni irlərin qorunması və tədqiqi yolunda çox cəfa çəkmişdir. Regionlara səfərləri zamanı ilk növbədə tarix və mədəniyyət abidələrini ziyarət edir, onların vəziyyətini diqqətində saxlayır, bərpası, qorunması və elmi təbliği haqqında müvafiq yerli hakimiyyət nümayəndələrinə xüsü-

si göstərişlər verirdi. Azərbaycanın zəngin mədəniyyət mərkəzlərinin, monumental memarlıq abidələrinin, şəhərlərinin bərpası və qorunması yolunda zəruri tədbirlər görmüşdür. Azərbaycanı, çoxminillik mədəniyyət tarixi olan xalqını ürəkdən sevən, canından əziz tutan Heydər Əliyevin fərmanları ilə Bakıda İçərişəhər, Şəki, Şuşa, Ordubad şəhərləri, Bakının Nardaran kəndi, İsləməlli rayonunun Lahic qəsəbəsi, Qax rayonundakı Qaraçay vadisi, Çıraqqala və Şabran şəhər yeri qoruq elan olunmuşdur. Azərbaycan tarixi abidələrinin vəziyyəti, qorunması və elmi tədqiqi məsəlesi 1973-cü ilin iyulunda Azərbaycan Ali Sovetinin beşinci sessiyasında müzakirə olunmuş, 1976-ci ildə “Azərbaycan SSR-də Tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası işinin yaxşılaşdırmaq haqqında” mühüm tarixli qərar qəbul edilmişdir.

1978-ci il 21 iyulda “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan SSR qanunu” qəbul edilmişdir.

Azərbaycan tarix və mədəniyyət abidələrinin Mühafizəsi cəmiyyətinin nizamnaməsi, Azərbaycan SSR Nazirlər Sovetinin 27 yanvar 1982-ci il tarixdə 50 Neli qərarı ilə təsdiq edilmişdir.

Heydər Əliyev Azərbaycanın bir sıra nadir tarixi abidələrin qazıntılarını bilavasitə nəzərdən keçirib dəyərli fikirlər söyləmişdir.

Hacıqabul-Mazdok qaz kəməri tikintisi zamanı, 1980-ci ildən etibarən tədqiq olunan orta əsr Şabran şəhərinin qazıntılarında memarlıq kompleksləri və zəngin maddi mədəniyyət nümunələri aşkarə çıxarıldı. Şəhərin yaranması və təkamülü tarixini araşdırmaq və kimlərə məxsus olduğunu müəyyənləşdirmək arxeoloji tədqiqatlar əsasında mümkün olmuşdur.

Heydər Əliyev dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn görkəmli tarixçiləri, səyyahları daim diqqət mərkəzində saxlamış, onların vasitəsilə də Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti haqqında düzgün elmi məlumatların yayılmasına zəmin yaratmışdır.

Məşhur Norveç səyyahi Tur Heyerdal Qobustan abidələrini görmək məqsədilə Bakıya gələrkən Şabran arxeoloji qazıntılarının nəticələri haqqında da məlumat almışdır. Heydər Əliyev Tur Heyerdalı qəbul etmiş və bu görüşdə Şabran abidəsinin zəngin mədəniyyətindən bəhs olunmuşdur. Bu görüş zamanı Heyerdalın xahişi ilə Şabran qazıntılarından əldə edilən qlazur ornamentlərlə bəzədilmiş xeyrə keramika nümunəsi (XII əsrə aid) Oslo muzeyinə Azərbaycan Norveç mədəni əlaqələrini əks etdirən simvolik hədiyyə olaraq verilmişdir.

Moskvadə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çox çətin, məsuliyyətli rəhbər vəzifədə işlədiyi müddətde (1982-1987) daim Azərbaycanın maddi mədəniyyət abidələrini öz diqqət mərkəzində saxlamış, Şabran arxeoloji qazıntılarının nəticələri ilə maraqlanmışdır.

Azərbaycanın YUNESKO səviyyəsində tanınan dünya əhəmiyyətli Qobustan petroqlifləri, Naxçıvanın Əcəmi memarlığının Yusif Kusəyr, Möminə Xatun türbələri, Əlinçə qalası, Gəmiqaya piktoqrafik səlnamələri, Bakının Qız qalası, Şirvanşahlar sarayı kompleksi, Araz çayı üzərindəki Xudafərin körpüləri, Şirvan qalaları, Qəbələ, Gəncə, Bərdə və yüzlərlə belə möhtəşəm, bəşər tarixi üçün çox dəyərli abidələri Heydər Əliyevin böyük qayğısı sayəsində gənc nəsillərə ərmanğan saxlanmışdır.

Heydər Əliyev xalqımızın etnogenezi, bütövlükdə Cənubi Qafqazda minillər ərzində gedən tarixi etnik təkamül prosesləri, Azərbaycanın qədim antik və orta əsr dövlətlərinin mərkəzi şəhərlərinin mədəniyyəti haqqında dərin biliklərə tarixi məlumatlara malik idi.

Heydər Əliyev Azərbaycanın epiqrafik abidələrinə böyük maraq göstərirdi. İravan, Göyçə, Dərələyəz, Zəngəzur bölgələri ərazilərində ermənilər terəfindən dağdırılmış mehv edilən epiqrafik abidələrin, Urud kəndinin Qoç heykəlleri üzərindəki epiqrafik kitabələrin acına-caqlı taleyi onu daim narahat etmişdir.

Heydər Əliyev müstəqil Azərbaycan Dövlətçiliyini qurduqdan sonra tarix və mədəniyyət abidələrinə dövlət tərəfindən gösterilən

qayığının yeni mərhelesi başlandı. 1998-ci il martın 21-də Novruz bayramı münasibətilə İçərişəhərin Qoşa qala qapıları qarşısındaki Gənclik meydanına geldi, Şirvanşahlar sarayıni ziyaret etdi çox gözəl tarihi bir gün yaşadı. Monumental memarlıq abidələri kompleksini seyr edərkən demişdir: "*Əgər biz Şirvanşahlar sarayını bərpa edib başa çatdursaq, gələcək nəsillər üçün böyük işlər görmüş olarıq. Onlara böyük hədiyyə vermiş oluruq*".

Heydər Əliyev İslam mədəniyyəti və mənəvi irsi ilə bağlı tariximizi çox yüksək dəyərləndirmiş, müqəddəs sayılan tarixi məbədlərin, inanc yerlerinin toxunulmazlığını təmin etmişdir. Dünya əhəmiyyətli mədəniyyət abidələrini əvvəlki memarlıq planında və əzəmətli görünüşün de yenidən bərpa etdirərək xalqın milli mənəviyyatını özünə qaytarmışdır

Bakıda 1934-cü ildə dağdırılmış Bibiheybət türbəsi və 20 metr hündürlüyü olan minarəsi (XIII əsr) yenidən tikilib bərpa edilmişdir, İçərişəhərin bütövlükdə qorуq olması haqda prezident sərancamı verilmiştir.

Heydər Əliyevin XX əsrde yaratdığı "əsrin müqaviləsi" neft strateyiysi Azərbaycanın beynəlxalq iqtisadiyyatda özünəməxsus yüksək mövqeyini, eləcə də Bakı-Tbilisi Ceyhan neft kəmərinin keçidiyi Sanqaçal və Kür çayı vadisi ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin ümumbeşəri əhəmiyyətini da müəyyən etdi.

Heydər Əliyev Azərbaycanın iqtisadi-ictimai və siyasi həyatı ilə bağlı gördüyü misilsiz əhəmiyyət kəsb edən hər hansı bir qlobal miqyaslı, dünya əhəmiyyətli işlərdə öncə minillər boyu tariximizi, mənəvi mədəniyyətimizi qoruyub saxlayan maddi mədəniyyət abidələrinin mühafizəsi, elmi tədqiqi və təbliğini düşünmüş və Dövlət səviyyəsində çox dəyərli qərarlar qəbul etmişdir. O, böyük ürəklə, dərin düşüncə ilə Azərbaycan tarixi, arxeologiya və etnoqrafiya elmlərinin problem məsələlərinin hərtərəfli araşdırılması üçün geniş imkanlar yaratmış, tarixi abidələrin vaxtında xəritələşdirilib tədqiq olunmasını tam təmin etmişdir.

Heydər Əliyev XXI əsrin əvvelində Azərbaycan iqtisadiyyatının yüksəlisinə yeni perspektivlər açan, dünya əhəmiyyətli möhtəşəm Bakı-Tbilisi-Ceyhan magistralının tikintisinə başlanmadan əvvəl kəmərin keçəcəyi xətt istiqamətində geniş arxeoloji keşfiyyat işləri aparılmasını, dəyərli yeraltı və yerüstü tarix, mədəniyyət abidələrinin aşkar çıxarılmasını, arxeoloji qazıntılardan əldə ediləcək materialların ətraflı tədqiq olunmasını mühüm elmi vəzifə olaraq qarşıya qoymuşdur.

Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz Boru qaz kəməri dəhlizində 2004-cü ildə aparılan arxeoloji tədqiqatlar nəticəsinde, Gəncə-Qazax bölgəsində eneolit dövrünə (e.ə. VI-V minilliklərə) aid zəngin mədəni təbəqələri olan I və II Büyük Kəsik, I və II Poylu, Ağlılı dərə yaşayış məskənləri və Soyuqbulaq tunc dövrü kurqanları aşkar edilmişdir.

Büyük Kəsik qədim yaşayış məskəni 2004-cü ilin avqust ayında BTC kəməri sahəsində, mədəni təbəqənin üst qatı texnika vasitəsi ilə götürürkən aşkar çıxarılmışdır. Arxeoloji qazıntı işləri 2004-cü ilin sentyabrın 15-dən oktyabrın 15-dək aparılmışdır. Abidədə sonrakı müddətlərdə-2004-cü ilin oktyabr, noyabr, dekabr aylarında, 2005-ci ilin yanvar, sentyabr, oktyabr və noyabr aylarında qazıntı işləri davam etdirilmişdir.

Büyük Kəsikdə Bakı Tbilisi Ceyhan kəmərinin 4 m enindəki xəndəyinin abidənin sahəsini cənub-şərq, şimalı-qərb istiqamətində kəsib keçəcəyini nəzərə alaraq ekspedisiya arxeoloji qazıntı işlərini məhz həmin hissədə aparmışdır. Yaşayış yerinin mərkəzi hissəsinə yaxın sahədə (340 m<sup>2</sup>-ə yaxın) arxeoloji qazıntı işləri aparılmış, meisət tikintilərinin qalıqları aşkar çıxarılmış, maddi və mənəvi mədəniyyətin müxtəlif xüsusiyyətlərini özündə əks etdirən çox maraqlı, rəngarəng çalarlı materialları əldə edilmişdir.

CQBK Büyük Kəsik yaşayış məskəninin şimalı-şərq sərhəddində boru kəməri keçirildiyi üçün həmin sahədə arxeoloji tədqiqat işləri aparılmışdır. 2005-ci ildə ABŞ-dan dəvət edilmiş (2005-ci ildə) Amerika arxeoloqu Kristofer Polqleys Azərbaycan Milli Elmlər

akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət etmiş, Büyük Kəsik abidəsində aparılacaq tədqiqat işləri məsələsi müsbət həll olunmuşdur. Kəmərlərin dəhlizindən kənarda, abidənin mərkəzi hissəsində arxeoloji qazıntılar aparılması üçün hərtərəfli şərait yaradıldı. Azərbaycan-ABŞ arxeoloqlarının elmi əməkdaşlığı yarandı. Cənubi Qafqaz Boru Qaz Kəməri, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri arasındaki ərazidə, abidənin mərkəzi hissəsində qazıntı sahəsi (100x20 m) seçildi. Burada digər II qazıntı sahəsi də (300m<sup>2</sup>) müəyyən olundu. Beləliklə, Büyük Kəsik yaşayış yerində geniş arxeoloji qazıntılar aparılmış və nəticədə zəngin maddi-mədəniyyət nümunələri, dəyərli tarixi materiallar əldə edilmişdir.

Büyük Kəsik arxeoloji tədqiqatları zamanı (2004-cü ilin noyabr ayında) bu abidədən şərqdə (350 m), son tunc, ilk dəmir dövrünə aid daha bir qədim yaşayış məskəni aşkar edilmişdir. Həmin abidə də çox əhəmiyyətli arxeoloji tədqiqat işləri aparılmışdır.

I və II Poylu və Ağlılı dərə yaşayış məskənlərində aparılan elmi tədqiqatlardan əldə edilən maddi qaynaqlar Azərbaycanın qədim tariхini və mədəniyyətini öyrənmək üçün çox böyük elmi dəyərə malikdir. Poylu qədim yaşayış məskəni nisbətən geniş tədqiq olunmuşdur. Hər 3 abidənin arxeoloji materialları Büyük Kəsiyin arxeoloji materialları ilə eyniyyət təşkil edir. Büyük Kəsikdə və II Poylu yaşayış məskənində xüsusi gil qablardada uşaqların dəfn edildiyi abidələr aşkar edilmişdir. Bu abidələrin mərasim xüsusiyyətləri və materialları Qarabağın qədim türk tayfalarının həyatında və mənəvi mədəniyyətində yeni bir inkişaf mərhələsinin başlangıcıını göstərir.

Neft və qaz kəmərlərinin keçdiyi yerlərdə, Qarabağın Leylatəpə mədəniyyəetine aid Soyuqbulaq kurqanları tədqiq edilmişdir. Soyuqbulaq kurqanlarının arxeoloji materialları Büyük Kəsik materialları ilə analogiya təşkil edir. Bu abidələr e.ə. II minillikdə Qarabağın yarımköçəri maldar türk tayfalarının iqtisadiyyatının yüksəldiyini və sosial təbəqələşmənin daha da artlığından xəbər verir.

Bakı-Tbilisi-Ceyhan kəməri boyunca yerləşən tarix və mədəniyyət abidələrinin öyrənilməsi gedışatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində lazımi elmi səviyyədə yerine yetirilmiş, Azərbaycan tarixinin ibtidai icma quruluşu dövrünün bir sıra problem məsələlərinin öyrənilməsi üçün çox dəyərli qaynaqlar, maddi mənbələr əldə edilmişdir. Tunc və ilk dəmir dövrü abidələrinin tədqiqi e.ə. IV-I minilliliklərdə Kür çayı vadisində, xüsusilə Gəncə, Goranboy, Tovuz, Ağstafa və Qazax regionları ərazisində türk mənşəli əkinçi-maldar tayfaların yaşadığını söyləməyə əsas verir.

Azərbaycanda e.ə. III-II minilliliklərdə erkən dövlətçilik qurumlarının yaradıcıları olan bu qədim tayfalar məşhur Xocalı mədəniyyətinin təkamülündə böyük rol oynamışlar. E.ə. I minilliyyin ikinci yarısında bu tayfaların qədim Alpan (Alban) dövləti yaranmışdır.

Böyük öndər Heydər Əliyev Naxçıvan tarix və mədəniyyət abidələrini keçmiş nəsillerin maddi və mənəvi həyat tərzinin, Azərbaycanın çoxminillik tarixinin öyrənilməsi baxımından dəyərli mənbələr kimi qiymətləndirmişdir. Azərbaycanın qədim və zəngin tarixe, mədəniyyətə və çoxəsirlilik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqi iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir.

Dahi Heydər Əliyev Naxçıvan MR tarix və mədəniyyət abidələrinin, xüsusile Gəmiqaya petroqliflərinin yüksək elmi səviyyədə tədqiqinə böyük əhəmiyyət vermişdir.

Naxçıvanın ilkin sivilizasiya mərkəzləri e.ə. IV-I minilliliklərdə yüksək səviyyədə təkamül tapmış, Yaxın Şərqi və Ön Asiya ölkələri ilə qarşılıqlı iqtisadi, mədəni əlaqələr yaratmışdır. Məhz bu tarixi mərhələdə qədim Azərbaycanın Urmiya Naxçıvan və Qarabağ regionlarında güclü tayfa ittifaqları-ilkin şəhər dövlət qurumları yaranmışdır.

Qədim Naxçıvan əhalisi arasında mənəvi mədəniyyətin müxtəlif sahələri ilə yanaşı incəsənət və piktoqrafik "yazı" mədəniyyəti də inkişaf tapmışdır. Bu baxımdan Gəmiqaya petroqlifləri, qayaüstü təsvirləri və piktoqrafik "yazı" nümunələri qədim Naxçıvanın mədəniyyət tarixini öyrənmek üçün çox dəyərli qaynaqlardır.

Gəmiqayada 1968-1990-ci illərdə apardığım arxeoloji tədqiqatlar nəticəsində yurd yerləri, müxtəlif siklopik tikintilər, qəbir abidələri, ibadətgahlar, qayaüstü təsvirlər qeydə alınmışdır. Lakin Gəmiqaya abidələri zəngin tarixi xəzinəyə malik olduğundan burada daha geniş planda arxeoloji tədqiqatlar aparılmasına çox böyük ehtiyac vardı.

Azərbaycanın maddi və mənəvi mədəniyyətini dərindən bilən, Heydər Əliyev Naxçıvanın maddi-mədəniyyətinin, xüsusilə Gəmiqaya abidələrinin ümumiyyəti dəyərlərini və xalqımızın tarixinin öyrənilməsi üçün böyük elmi əhəmiyyətini yüksək qiymətləndirərək 2001-ci ilde MR-nın ərazisində geniş arxeoloji tədqiqatlar aparılmasıni çox vacib bir vəzife olaraq qarşıya qoydu

Gəmiqaya petroqlifləri və onlarla bilavasitə bağlı olan dağətəyi düzən ərazilərinin e.ə. IV-I minilliliklərə aid olan tunc, ilk dəmir və antik dövrü abidələrinin daha geniş planda tədqiqi erməni tarixçilərinin Naxçıvanla bağlı saxtakarlığını bir daha üzə çıxarıb onların bu qədim Azərbaycan diyarına ərazi iddiasını ifşa etməyə imkan verir.

Azərbaycan tarixinin problem məsələlərini daim diqqət mərkəzində saxlayan, əbədi öndərimiz Heydər Əliyevin xüsusi tövsiyyəsi sayəsində 2001-2003-cü illərdə Gəmiqayada, onun ətraf ərazilərində geniş planda arxeoloji, etnoqrafik, toponomik, folklor tədqiqatları aparılmış və milli-mənəvi dəyərlərimizin tarixi köklərini araştırmaq üçün çox əhəmiyyətli yeni materiallar toplanmışdır.

Qayaüstü rəsmlər-retroqliflər qədim incəsənətin yaranması və təkamülü kimi mühüm elmi problem məsələlərin öyrənilməsi üçün əsas mənbələrdir. Qədim insanların sosial həyat tərzi, ideologiyası, müxtəlif adət-ənənələri, estetik və felsefi baxışları ilə əlaqədar yaranmış qayaüstü rəsmlər, qiymətli sənət əsərləri olmaqla yanaşı, bir növ bəşər

riyyətin ilkin inkişaf mərhələlərini eks etdirən sırlı piktoqrafik yazılardır. Dünyanın eksər ərazilərində mövcud olan petroqliflər, arxeoloqları, sənətşünasları və linqvist tədqiqatçıları ən çox maraqlandıran abidələrdir.

Gilançayın yuxarı axını boyunca-Gilankənd, Bilev, Parağa, Tivi, Nəsirvaz, Xurs kəndləri ərazisində e.ə. IV-I minilliklərə və orta əsrlər dövrüne aid yaşayış yerləri, qalalar, istehkamlar və s. abidələr vardır. Bu maddi-mədəniyyət abidələri Gəmiqaya petroqlifləri ilə bila-vasitə bağlıdır.

Gəmiqayanın cənub, qərb və şərq yamaclarında, 3500-3700 m hündürlükdə yerləşən Qaranquş, Nəbi yurdu, Qız-gelin çuxuru, Camışələn, Dəlibulaq yaylaqları və Ayı dərəsindəki alp çəmənlikləri çox qədim zamanlardan Naxçıvanın, əsasən Gilançay və Əlinçəçay vadilərində yaşamış ibtidai insanların ov məskənləri və yaylaqları olmuşdur.

Qayaüstü rəsmlər əsasən Gəmiqaya ərazisindəki Qaranquş və Nəbiyurdundakı yurd yerlərinin və qalaçaların ətrafındakı qayalar üzərindədir. Gəmiqayada sərt qranit, bazalt cinsli qayalar üzərində adam, keçi, maral, it, at, öküz, bəbir, quş təsvirləri və müxtəlif şərti işarələr həkk olunmuşdur. Naxçıvanın erkən sivilizasiya yaradan türk nəsillərinə mənşəb olan bu təsviri sənət əsərləri-piktoqrafik abidələr Asiya, Avropa məqyasında Uzaq Şərqi Anadoluya qədər geniş coğrafi ərazilərdə, xüsusilə Cənubi Qafqazda, Cənubi Azərbaycanda, Qaradağ regionunda məskunlaşmış qədim türklər məxsus petroqlifləri arasında mühüm vəsilə təşkil edərək ümumbeşəri tarixi dəyərə malikdir.

Heydər Əliyevin Azərbaycanın maddi mədəniyyət abidələrinə böyük sevgi ilə olan qayğısı, onun ideyalarının görkəmli, ləyaqətli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərefindən əsas tutularaq Naxçıvan MR-nın maddi mədəniyyət abidələrinin tariximizin və mədəniyyətimizin öyrənilməsində böyük əhəmiyyəti çox yüksək qiymətləndirilir.

Heydər Əliyevin Azərbaycanın maddi və mənəvi mədəniyyəti ilə bağlı, özünə məxsus türkçülük və azərbaycanlılıq konsepsiyası, obyektiv elmi əsaslara söykənən ideyası tarixşünaslığımız üçün çox dəyərlidir.

Heydər Əliyevin elmi-nəzəri baxışına görə, tarix və mədəniyyət abidələri (tarix, arxeoloji, şəhərsalma və memarlıq, incəsənət) keçmiş nəsillərin maddi və mənəvi həyatını, vətənimizin çox əsrlik tarixini, onun azadlığı və istiqlaliyyəti uğrunda xalq kütlələrinin mübarizəsini, inqilablı hərəkatı, Azərbaycan dövlətinin təşəkkülünü və inkişafını eks etdirir.

Azərbaycanın tarixi mədəniyyət irlisinin, maddi mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunması və elmi tədqiqi böyük öndər Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin tarix tədqiqatla bağlı nəzəri baxışı müasir Azərbaycan tarixşünaslığında dərk edilərək yüksək qiymətləndirilir və düzgün istiqamətdə inkişaf etdirilir. Onun maddi və mənəvi qaynaqlar əsasında xalqımızın tarixinin stratiqrafik aspektə, xronoloji ardıcılıqla yenidən və düzgün araşdırılması barədə fikri çox böyük elmi dəyərə malikdir.

Heydər Əliyev Azərbaycanın tarixi abidələrinə böyük qayğı göstərməklə milli mədəniyyətimizin və mənəviyyatımızın daima qorunaraq gelecek nesillərə irs olaraq saxlanmasına təməlini qoymuşdur.

*Oqtay Sultanov,  
ADPU-nun dekanı,  
tarix elmləri doktoru, professor*

**HEYDƏR ƏLİYEV: AZƏRBAYCANIN  
MÜSTƏQİLLİYİNİN QORUNMASI VƏ  
MÖHKƏMLƏNDİRİLMƏSİ DÖVRÜ  
(1993-1995)**

Həyatını Azərbaycan xalqına xidmətə həsr edən, dövlətçilik naminə gərgin fəaliyyəti ilə əfsanəyə çevrilmiş uzaqgören Heydər Əliyev hələ müstəqilliyyə qədərki hakimiyəti dövründə müasir Azərbaycanın bu günü üçün sosial-iqtisadi və siyasi tarixi zəmin yaratmış, sovet dövlətində və dünyada böyük nüfuz sahibi olmuşdu. Sovet dövlətinin, eləcə də ABŞ-in və digər dövlətlərin rəhbər dairələri Heydər Əliyevin potensial idarəcilik qabiliyyətini hələ o zaman etiraf edərək deyirdilər: «*Artıq bütün SSRİ-də sənə ehtiyac duyulur. Azərbaycan daha sənin üçün kiçikdir*». «...*Heydər Əliyev ...iti ağılı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında kompüter insandır...*» (R.Reyqan), «*O nəinki Azərbaycanı və Amerikanı, bütün dünyani idarə edə bilər...*» (B.Klinton).

Milli dövlət quruculuğu fəlsəfəsini yaradan ümummilli liderin siyasi kursu sayəsində ölkəmiz hələ sovet dövründə onun tərəfindən uzaqgörənliliklə proqnozlaşdırılan müstəqillik yollarnda inamlı addımlamaqdadır.

Təqdim olunan məqalədə tam əhatəsi qeyri-mümkün olan Heydər Əliyevin milli dövlət quruculuğu və xarici siyaset kursunun yalnız bəzi möqamlarının araşdırılmasına cəhd edilmişdir.

Azərbaycanın xarici siyasetinin Heydər Əliyev konsepsiyanının amalı milli müstəqilliyi və ərazi bütövliyünü qorumaq, qarşıqli berabərlik əsasında beynəlxalq münasibətləri inkişaf etdirmək, bütün dünya ölkələri ilə dostluq əlaqələri yaratmaqdır. İqtisadi-siyasi və

beynəlxalq güc mərkəzlərindəki keyfiyyət dəyişmələrini, iqtisadi inkişafın ağırlıq mərkəzinin Qərbdən Şərqi keçmə təməyülünü nəzərə almaqla hazırlanmış bu konsepsiya dövlətin daxili və xarici siyasetində nəzərə alınmaqdadır. «İslam qövsü» adlandırılan Avropadan Çinə qədərki məkanda toqquşan beynəlxalq maraqlar bu gün də diqqət mərkəzində olmaqla xarici siyasetin praqmatikliyinə imkan verir. Azərbaycanın əlaqələri Avrasiya qonşuları, MDB ölkələri daxil olmaqla, həmsərhəd ölkələrlə, ənənəvi Avropa və aparıcı dünya partnyorları ilə, BMT, onun Təhlükəsizlik Şurasının üzvləri ilə, regional təşkilatlarla, islam və türk dünyası ilə və s. istiqamətlərdə dərinləşməkdədir. Türkiyə, İran, Ukrayna və Cənubi Koreya ilə yanaşı beş geosiyasi mərkəzdən biri hesab edilən Azərbaycan Respublikası tərazlaşdırılmış siyaseti ile beynəlxalq iqtisadi və siyasi proseslərə aktor dövlət kimi təsir gücünə nail olmuşdur.

Diplomatiya elmi ilə zəngin olan bu konsepsiyanın təməli ümummilli liderin hələ “Tənha ada” adlandırdığı Naxçıvan Muxtar Respublikasında bir il doqquz ay ərzindəki rəhbərliyi zamanı qoyulmuşdu. Nəhəng dövlətlərin rəhbərliyi, səfirlikləri ilə ilk əlaqələr məhz burada yaradılmışdı. 1991-ci ilin dekabrın 27-də ABŞ-in Moskvadakı səfirliyinin nümayəndələri Ense G. Breyter və Orbi A. Karlsonun, 1992-ci ilin aprelində ABŞ-in Azərbaycanda ilk səfiri Robert Finin, iyulda yeni səfiri Riçard Maylsin son 70 ildə ilk ABŞ diplomatları kimi Naxçıvana Heydər Əliyevin görüşünə gəlişi Heydər Əliyevin nüfuzuna, ictimai-siyasi sabitliyin yaradılmasına yegana ümud bəslənilən şəxsiyyətine ehtiramın ifadəsi idi. ABŞ prezidenti B.Klinton ilə yazışmalar, 1993-cü ilin martında ABŞ hökuməti tərəfindən 1 mln. dollar dəyrində Naxçıvana ilk humanitar yardım göndərilməsi, Ermənistanın işğalçılıq siyaseti haqqında dünyanın nəhəng dövlətinə birbaşa məlumat çatdırılması və s. diplomatik uğurlardan idi. Bu uğurlar elə bir dövət təsadüf edirdi ki, ABŞ konqresi erməni lobbisinin təsiri altında Azərbaycana humanitar yardımını qadağan edən «907-ci düzəliş» qəbul etmişdi. Fransanın Azərbaycandakı səfiri Jan Pere, BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud Əl-Səid, Qaçqınlarla iş üzrə

Ali Komissarlığının nümayəndəsi Lois Rovira, Avropa Birliyi Komisiyasının üzvləri Donanto Kiari və Riçard Levendorski, ATƏM-in o zamankı sədri İrci Dlpstb, Rusyanın Dağlıq Qarabağ munaqişəsi üzrə xüsusi nümayəndəsi V.Kazemirov və başqları ilə görüşlər milli məraqların müdafiəsinə qalxmış dahi liderin Vətənə, xalqa bağlılığının, təssübkeşliyinin ifadəsi idi. Ermənistənin Naxçıvana təcavüzü ilə əlaqədar yaranmış blokada vəziyyəti haqqında dünyanın məlumatlandırılması, Qars müqaviləsinə əsasən Türkiyənin Muxtar Respublikanın qarantı kimi çıxış etdiyi 1992-ci il tarixli bəyannaməsinə nail olunması, İran və Türkiyə ilə yaradılan əlaqələr, Türkiyənin Qars, İqdır, Ağrı, Ərzurum, Van bölgələri ilə iqtisadi və mədəni əlaqələrin yaradılması, 1992-ci ilin avqust və iyul aylarında Türkiyəyə səfərlər, Türkiyənin «Qızıl ay» cəmiyyətinin rəsmi hökumət dairələrinə yardımla bağlı müraciətindən sonra Muxtar Respublikaya yardımalar alınması, Muxtar Respublikanın 75 gəncinin təhsil almaq üçün Türkiyə Universitetlərinə göndərilməsi, müasir tipli Naxçıvan Türk Liseyinin açılması, Azərbaycan ilə Türkiyə arasında Araz çayı üzərində «Ümid» körpüsünün istifadəyə verilməsi, Muxtar Respublikanın beynəlxalq iqtisadi əlaqələrinə təkan verə biləcək Türkiyə bankının açılışı və s. tədbirlər uzaqgörən kursun praktiki nəticələri idi. Mərənd fərmandarı Rza İbadinin başçılığı ilə İİR-in hakimiyyət və işgüzar dairələrinin bir qrupunun, Şərqi Azərbaycan ostandarı Əkbər Pəhrizkarinin, İranın Xarici İşlər Nazirliyinin müşaviri Şeyx Əttarin qəbul edilməsi, İran-islam Respublikasının o zamankı xarici işlər naziri Əli Əkbər Vilayetinin dəvəti ilə ümummilli liderin İранa səfərləri «İran dağılmalıdır» söyləyən o zamankı səriştəsiz iqtidarnın siyasetindəki ciddi səhvlerin ifşası idi. Avropa Birliyinin «yeni qonşuluq» siyaseti programından çox-çox əvvəl Azərbaycan-İran yeni qonşuluq münasibətlərinin bünnövrəsinin qoyulması idi. İranın Azərbaycan hakimiyyətine qarşı sərt mövqe nümayiş etdirdiyi bir məqamda Naxçıvana təmənnəsiz yardım nəzərdə tutan protokolların imzalanması məhz, Heydər Əliyevin böyük nüfuzunun, təcrübəsinin bəhəresi idi. Dağlıq Qarabağ munaqişəsinin həllində islam dünyası dövlətlərinin səfərbər edilməsinin vacibli-

yinin o zamankı iqtidara xəbərdarlığı idi. Bu xəbərdarlıqlardan nəinki ibrət dərsi alınır, eksinə MDB-yə və digər dövlətlərə münasibətdə mövqelər qarşılurmalaşdırıldı. Vətəndaş mühərabəsi həddinə çatdırılan Respublikanın ərazi bütövlüyü Ermənistən tərəfindən pozulur, torpaqlar işğal olunurdu.

İctimai-siyasi və iqtisadi vəziyyətin gərginləşdiyi bir zamanda beynəlxalq nüfuza malik olan Heydər Əliyevin xalqın tələbi ilə həkimiyətə yenidən qayıdışı Vətənin xilasına yönələn dövlət quruculuğuna meydan açdı. İnfilyasiya həddinin 1600 faiz səviyyəsində olduğu, ümumadxili məhsulun 58 faiz, sənaye istehsalının 67 faiz, kənd təsərrüfatı istehsalının 48 faiz, kapital qoyuluşunun həcmiinin 43 faiz aşağı düşdüyü bir zmanda təcrübəli daxili və xarici siyasetə start verildi. MDB-yə daxil olmaqla informasiya blokadásında olan, təklənən Azərbaycan ABŞ, İngiltərə, Fransa və regionda enerji maraqları olan digər dövlətlərə ilk diplomatik «təzyiq» addımını atdı. Avropanın enerji təhlükəsizliyi üçün perspektiv imkanlara malik Azərbaycanın haqlı səsini Beynəlxalq miqyasda eşidilməsini məcbur və təmin etdi. Ermənistana «gözün üstə qəşin var» deməyən böyük dövlətlərin maraqları biterəfləşdirildi. Neft yataqlarına «gecikmək» istəməyən dövlətlər Azərbaycanı dinləməyə, H.Əliyevə səfər dəvətləri göndərməyə və müzakirələrə tələsdi. 12 may 1994-cü il tarixli Ermənistən-Azərbaycan ateşkəs razılığı məhz, yeridilən «biterəfləşdirmə» siyasetinin bəhəresi idi. Cəbhədə ateşkəslə respublika tənəffüsə nail oldu. Dünya iqtisadiyyatına ineqrasiya, nəhəng beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq üçün vacib şərt olan daxili ictimai-siyasi sabitlik təmin edildi. 1994-cü il oktyabr və 1995-ci il mart Dövlət Çəvrilişi cəhdlinin qarşısı alındı.

Ümummilli liderin rəhbərliyi altında hazırlanan Azərbaycan Respublikasının Yeni Konstitusiyası Demokratik Dövlət Quruculuğu və İslahatlar üçün hüquqi təminat yaratdı. Müstəqil Azərbaycanın «Seçki Qanunu»nun, «Seçki Məccəlləsi»nin qəbulu seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm adımdır. 1995-ci ildə çoxpartiyalıq əsasında həyata keçirilən parla-

ment seçkiləri milli dövlət quruculuğu yolunda əldə edilən ümumxalq nailiyyəti idi.

Ulu öndərin qətiyyəti sayesində qəbul edilən "Dövlət mülkiyyətinin özəlləşdirilməsi programı" bazar iqtisadiyyatna keçidin əsasını qoymaqla iqtisadiyyatda sabitliyin yaradılmasına perspektiv açdı. Dövlət mülkiyyəti, xüsusü mülkiyyət və bələdiyyə mülkiyyətinin inkişafına imkan verən tədbirlərə başlandı. Məhz Heydər Əliyevin iradəsi, Yeni Azərbaycan Partiyasının elmi-nəzəri əsaslarla söykənən siyasi, iqtisadiyyatın keçid dövrünün təleblərinə uyğunlaşdırılması ilk uğurlara imza atdı. 1995-ci ildə inflasiya 84 faizə endi. 1996-ci ildə əldə edilən ilk iqtisadi sabitlik, iqtisadi inkişaf meyllərinin bazası məhz 1995-ci ildə möhkəmləndirildi.

Heydər Əliyevin milli, regional və qlobal təhlükəsizlik prinsipləri-nə əsaslanan milli təhlükəsizlik strategiyası Azərbaycanın dünya birliyinə integrasiyası istiqamətində mühüm nəticələrini verdi. Azərbaycanın beynəlxalq iqtisadi-siyasi əlaqələri yeni mərhələyə daxil oldu.

Neft yataqlarına sərmayə qoymaq niyyətində olan şirkətlər Heydər Əliyev siyasetinin işığına toplanaraq 20 sentyabr 1994-cü il tarixli «Əsrin müqaviləsi»nə imza atdı. Beləliklə, ABŞ, İngiltərə, Türkiyə, Rusiya və dünyanın digər dövlətlərinin nəhəng neft şirkətləri müqavilədə təmsil olunmaqla Azərbaycanın enerji mənbələrinə sərmayə qoymasına səfərbər olundular.

Neftin dünya bazarına nəqli siyasi müstəvidə araşdırılma problemini çəvrilərkən marşrutun Ermənistan və Naxçıvan ərazilərindən keçməkla Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çıxarılması Ermənistana edilən böyük iqtisadi güzəştin əvəzində rəsmi Yerevanın da adekvat olaraq Dağlıq Qarabağ problemi həllində siyasi güzəştlər gedəcəyi Qərbdə hətta ən optimal variant kimi teklif edildi. Söзүgedən istiqamətdəki neft kəməri hətta «Sülh kəməri» kimi hallandırılmışa başladı. Lakin uzaqgörən lider neft strategiyasının Dağlıq Qarabağ münaqişosunun nizama salınmasında həlliəcisi faktor deyil, vacib zəmin yaradacaq amil olduğunu bəyan etdi. Qətiyyəti sayesində digər marşrut layihələrinə nisbətən baha başa gələn Bakı-Tibilisi-Ceyhan

boru xəttine üstünlük verdi. Çünkü proqmatik düşünülen bu marşrut bütövlükdə ümumqafqaz evinde siyasi stabilliyin təminatı üçün perspektivlər açırdı. Cənubi Qafqazdakı sabitliyin münaqişənin həlli ilə vəhdətini, regionda sabitlik olmadan problemin həllinin mümkünüsüzlüğünü duyan böyük diplomat müdafiə etdiyi marşrutun siyasi əhəmiyyətini, kəmərin gelecek təhlükəsizliyinin təminatı variantlarını, NATO-Cənubi Qafqaz münasibətlərinin dinamikasını nəzərə aldı. Hələ, 1992-ci ildə NATO-nun baş katibinin «biz postsovət məkanında yaranmış gənc müstəqil dövlətləri gələcəkdə NATO-ya qəbul edəcəyik, amma indi yox. Çünkü onlar hələlik ayaq üstə durmaq iqtidarında deyillər» ifadesindən bəlli idi ki, NATO Şərqə doğru genişləndirilmək istiqamətindədir. NATO-nun Gürcüstan və Ukrayna ilə müasir münasibətləri, Rusyanın buna zidd mövqeyi Azərbaycan siyasetinin zərgər dəqiqliyi ilə ölçüldüyü göstərir. Gürcüstan-NATO yaxınlaşması Cənubi Qafqazla, o cümlədən Azərbaycanla Rusiya arasında zəruri bufer imkanları, tikintisi nəzərdə tutulan neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin gələcək təhlükəsizliyi üçün imkan vəd edirdi. Gürcüstan-NATO münasibətlərinin Rusyanın maraqlarına zidd olması regionda əlavə gərginliklərin yaradılması ehtimalını da istisna etmirdi. Məhz bu məqamı da nəzərə alan Heydər Əliyevin NATO ilə sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı təkan verməklə yanaşı, təşkilata daxil olmaq məsələsini danışqlar müstəvisindən uzaqda saxlaması onun ince diplomatiyasından xəbər verirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ile uğurla davam etdirilən həmin proqmatik xarici siyaset kurusu nəticəsində respublika Avropa və Şərqi dövlətləri ilə six əlaqələrə nail olmuş, dünya enerji təhlükəsizliyinin əsas ocaqlarından birinə çəvrləmişdir. Neft və qaz kəmərləri, dəmir yolu xətti, Böyük İpək Yolu və digər həllini tapan layihələr Qərb ilə Şərqi qovuşوغunda olan Azərbaycanın dünya kommunikasiya sisteminde əhəmiyyətli yerini təmin etmişdir.

*Rasim Həsənov,*

*ADİU-nun «Beynəlxalq iqtisadi münasibətlər»  
kafedrasının professoru, i.e.d.*

## **REGIONLARIN SOSİAL-İQTİSADI İNKİŞAFI İLHAM ƏLİYEV SİYASƏTİNİN PRİORİTETİ KİMİ**

Son iki on illikdə Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf strategiyası, haqlı olaraq bir çox alımlar və dövlət xadimləri tərəfindən fenomenal inkişaf modeli kimi səciyyələndirilir. Həqiqətən də, ağır və sürəkli böhranlar möngənəsinə düşmüş bir ölkənin davam edən hərbi münaqişə və xarici hərbi-siyasi təhdidlər şəraitində qısa tarixi müddət ərzində dünya üçün örnek ola biləcək inkişaf yolu keçməsi nəzəri və əməli baxımdan məhsuldar, dayanıqlı səmərəli inkişaf modeli hesab edilə bilər. Bu modelin bütün dominantları və yaradıldığı nəticələri ayrıca tədqiqat və örnek nümunəsi ola bilər. Fikrimizcə, belə örneklərdən ən vaciblərdən birini isə regional inkişaf istiqaməti təşkil edir.

Beləki, Azərbaycanda 24 il önce dövlət müstəqilliyinin bərpə olunması ilə başa çatan planlı idarəetmə dövrünün iqtisadiyyatımızda miras qoyduğu əsas problemlər sırasında xalq təsərrüfatının qeyri-təkmil strukturunun formalaşması, onun komplekslilik səviyyəsinin aşağı olması və s. ilə yanaşı, məhsuldar qüvvələrin qeyri-bərabər yerləşməsi sayəsində iqtisadiyyatın sahə və ərazilər üzrə qeyri mütənasib cəmlənməsi problemi xüsusi ilə arzuolunmaz hal kimi qiymətləndirilir. Beləki dünya təcrübəsinin dərsleri göstərir ki, ölkənin iqtisadi inkişafının sürəti və keyfiyyəti, iqtisadi fəزانın tarazlığından əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan faktiki olaraq, ulu önder Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışından sonra ölkəmizdə sistemli və ardıcıl xarakter alan, müstəqil iqtisadiyyatın qurulmasının təmin edən iqtisadi islahatlarda, ölkənin mühüm iqtisadi problemlərindən biri kimi regionların sosial-iqtisadi inkişafı məsələlərinə ciddi

diqqət verilməsinə başlandı. Bu istiqamətdə ilk mühüm qərar, regionlarımızın iqtisadiyyatında həllədici əhəmiyyətə malik olan kənd təsərrüfatı istehsalında ifrat böhranın qarşısının alınması və xüsusi sahibkarlığın inkişafı üçün, keçmiş SSRİ məkanında ilk olaraq torpağın özələşdirilmesi haqqında qərarın verilməsi hesab edilməlidir. Məhiyyətinə və təsir gücünə görə olduqca əhəmiyyətli olan bu qərar, həmdə sosial-siyasi xarakterinə görə son dərəcə cəsarətli və radikal xarakterli qərar olmuşdur. Əslində bu qərar uzun illər ərzində Azərbaycan iqtisadiyyatında formalılmış qeyri-təkmil ərazi və sahə strukturunun təkmilləşdirilməsinə yönəlmış qərar idi.

Sonrakı dövrlərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində aparılmış düşünülmüş iqtisadi siyaset sayəsində, artıq XXI əsrin ilk illərindən başlayaraq milli iqtisadiyyatımızın inkişafında Rio bəyannamesinə müvafiq olaraq davamlılıq, dayanıqlılıq və tarazlığın təmin edilməsi məqsədləri əsas hədəflər kimi qoyuldu. Bu hədəflərə nail olunması baxımından Hökumətin iqtisadi siyasetində vürgülərin dəyişməsi müşahidə olundu. Buna, beynəlxalq təşkilatlarla münasibətlərdə əməkdaşlığın xarakterinin dəyişməsi, dövlət büdcəsinin tənzimləyici rolunun yüksəldilməsi, Hökumətin iqtisadi siyasetində programlılığın gücləndirilməsi, iqtisadi interasiya siyasetində çox istiqamətliliyi artırılması və s. kimi məsələləri nümunə göstərmək olar. Bu sırada mühüm addımlardan biri Dövlətin iqtisadi siyasetində regional inkişafa diqqətin artırılması hesab edilə bilər. 2003-cü ildə Azərbaycan Respublikasını Prezidenti seçilən Möhtərem İlham Əliyevin Dövlət başçısı kimi ilk qərarlarından biri "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" təsdiqi olmuşdur. Hesab edirik ki, bu program eyni zamanda Azərbaycanın iqtisadi inkişaf strategiyasına müvafiq olan regional inkişaf konsepsiyasının mahiyətini ifadə edir. Qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin iqtisadi siyasetinin bütövlükdə, mühüm xüsusiyyəti dünya təcrübəsində prioritətliyə malik olan yanaşmaların fəal tətbiq edilməsidir. Davamlı inkişafın mühüm bir tərkib elementi kimi inkişafın ta-

razılığının təmin edilməsi bu mənada əlamətdar hesab edilə bilər. Birinci regional inkişaf programı olan bu mühüm sənədde onun hədəfləri və gözləntiləri, “...sosial-iqtisadi inkişafında keyfiyyətəcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında həlli vacib məsələlərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bu istiqamətlərdə tədbirlərin həyata keçirilməsi regionların iqtisadi inkişafında mövcud olan kəskin fərgin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı onların iqtisadi gücünü artırıvə sosial problemlərin həllini sürətləndirər” kimi ifadə olunmuşdur.

Azərbaycanda son illər ərzində aparılmış regional sosial-iqtisadi siyasetin elmi baxımdan qiymətləndirilməsi üçün dünya təcrübəsində belə siyasetin formallaşması xüsusiyyətlərinə nəzər salmağı məqsəd-müvafiq hesab edirik.

Beynəlxalq təcrübə göstərir ki, regional siyasetin məqsədləri və prioritetləri ikili xarakter daşıyır. Bir tərəfdən o, ölkənin müxtəlif regionlarının inkişaf problemlərinin həlli ilə, digər tərəfdən isə ümum-dövlət vəzifələrinin həyata keçirilməsi ilə bağlıdır. Dövlətin regional siyasetinin iqtisadi məqsədləri ümummilli rifah halının təmin edilməsi üçün hər bir regionun istehsal potensialının effektiv - rasional istifadəsinə nail olunmasına istiqamətlənir, sosial-siyasi məqsədlər isə, regionlar arasında həyat səviyyəsi ilə sosial mühitin keyfiyyəti arasında bərabərliliyin təmin olunmasını ehtiva edir. Məhiyyət etibarı ilə, iqtisadi siyasetlə regional siyaset bir-birini tamamlamalıdır. İqtisadi siyaset inkişafın qarşıya qoyulmuş məqsədinə çatmaq yolunda yaranan problemlərin həllinə, ölkənin və onun hər hansı hissəsinin rifahının təmin olunmasına istiqamətlənirse, regional siyaset ərazi inkişafının məhz müəyyən məqsədlərə doğru idarə olunmasına xidmət etməlidir.

Lakin istenilən halda dövlətin regional siyasetinin özəyini “ölkə mənafeyinin üstünlüyü” prinsipi təşkil edir.

Dövlət Proqramının uğurlu icrası nəticəsində bütövlükdə ölkədə və o cümlədən regionlarda qeyri-neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, regionlarda kommunal xidmet və sosial infrastruktur təminatının, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, ölkəyə investisiya qoyuluşlarının artırılması sahəsində xeyli işlər görülmüş, nəticədə əhalinin məşğulluq səviyyəsinin artırılmasına və yoxsulluğun azaldılmasına nail olunmuşdur.

1-ci Dövlət proqramının uğurlu realizasiyasını əsas götürərək hökumət, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafının yeni Dövlət Proqramının hazırlanmasını məqsəduygum hesab etmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafaya, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması kimi müəyyən olunmuşdur.

Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritət kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəaliyətinin artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyəti və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Regional inkişaf üzrə hər iki dövlət proqramının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır. Proqramların icrasının illik yekunlarının ölkə Prezidenti tərəfin-

dən ictimai müzakirələrlə, o cümlədən bilavasitə regionlarda və Mərkəzdə nəzarətdə saxlaması təcrübəsi, Dövlət idarəciliyi sahəsində mühüm və yüksək nəticoliliyiə malik yenilik kimi qiymətləndirilirə bilər. Ümumilikdə, Proqramları əhatə edən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyaset ölkənin makroiqtisadi göstəricilərinin sürətə yaxşılaşmasına səbəb olmuşdur. Bu müddət ərzində, Ümumi Daxili Məhsul 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektorу 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil etmişdir. 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6, ixrac 9,3, idxlal 4,1, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.

Azərbaycan iqtisadiyyatı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın "yuxarı orta gəlirli" və "yüksek insan inkişaflı" ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklerinin hamısı ("Fitch Ratings", "Standart & Poor's" və "Moody's") Azərbaycana investisiya kredit reytinqini vermiş və Azərbaycan Qaqaz ölkələri arasında investisiya reytinqine malik yeganə ölkə olmuşdur. 10 ildə dövlət bütçəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır. İki Dövlət proqramının fəaliyyət göstərdiyi 10 il ərzində ölkədə minimum əmək haqqı 11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşmüşdür. Azərbaycanda həyata keçirilən çəvik bütçə-vergi siyaseti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət bütçəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq bütçəsi, iqtisadi islahatların və dövlət proqramlarının maliyyəleşmə mənbəyi olmuşdur. 2003-cü ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi höcmənin yalnız 26,8 faizi daxili mənbələrdən

maliyyələşirdi, 2013-cü ildə daxili investisiyaların xüsusi çökisi 62,5 faiza çatmışdır.

Ümumilikdə, 2004-2013-cü illərdə daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artmış, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir. 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açılmış, 55,6 min yeni müəssisə yaradılmışdır. Yeni açılmış iş yerilarının 80 faizə yaxını regionların payına düşmüştür. Bu müddət ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, müəssisələrin istehsal potensialı artırılmış, ölkə sənayesinde 2,7 dəfə artım qeydə alınmışdır. Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübərlərin döyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət bütçəsinin vəsaiti hesabına bugda istehsalının stimullaşdırılması məqsədile yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərinən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığı Kəmək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində iləbil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu 10 ildə 1,5 dəfə, taxıl istehsalı 43,9 faiz, kartof istehsalı 29,1 faiz, tərəvəz 17,8 faiz, bostan məhsulları 20,5 faiz, meyvə və gilomeyvə 49,1 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə hər iki regional inkişaf Proqramlarının icrası dövründə Azərbaycan Respublikasının Sahibkarlıq Kəmək Milli Fonduun vəsaitləri

hesabına ölkə üzrə ümumilikdə 19,1 min sahibkarlıq subyektinə 1,2 milyard manat güzəştli kredit verilmiş, nəticədə 110 min yeni iş yeri yaradılmışdır.

Regional inkişaf Dövlət Proqramlarının icrası çərçivəsində 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürүcüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir. Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafında 8,2 dəfə artıma nail olunmuşdur. Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ile təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Əhalinin elektrik enerjisindən olan tələbatını təmin etmək istiqamətində 10 ildə regionlarda ümumi gücü 2000 meqavata yaxın 17 elektrik stansiyası tikilmiş, 10 min km-dən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımtansiya tikilmiş və ya yenidən qurulmuş, təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində isə 40 min kilometrdək qaz xətləri çəkilmiş və ya təmir edilmiş, yaşayış evlərinin qazlaşma səviyyəsi 34%-dən 83,4%-ə çatmışdır. Əhalinin su təminatının yaxşılaşdırılması üçün yeni su və kanalizasiya xətləri çəkilmiş, yeni su anbarları istifadəyə verilmiş, əhəmiyyətli meliorasiya tədbirləri həyata keçirilmişdir. Bu dövrə regionlarda 3,4 min kilometrdən çox su, 1,2 min kilometrdən çox kanalizasiya xətti çəkilmiş, 96 su anbarı tikilmişdir. 10 ildə təhsil infrastrukturunun inkişafı sahəsində 2708 məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində 500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilmişdir. Dövlət proqramlarının işlədiyi 10 ildə ölkədə bütün çadır düşərgələri ləğv olunmuş, qəçqin və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmış, 37

min aile - 166 min məcburi köçküñ mənzillə təmin edilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 10 il ərzində müxtəlif bölgelərdə 41 olimpiya idman kompleksi istifadəyə verilmiş, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur.

Bələliklə, əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin dediyi kimi, "*Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir*". Yəni Dövletin regional iqtisadi siyaseti, həm dövletin regional səviyyədə, həm də regionların özlərinin həyata keçirdikləri tədbirlər kompleksi, daha doğrusu, hökumət və regionlar arasında, həm də regionların öz aralarında qarşılıqlı münasibətləri əks etdirən və ərazi baxımından ölkənin siyasi, iqtisadi, sosial və ekoloji inkişafının idarə edilməsi üzrə fəaliyyət sahəsi kimi qəbul edilir. Bu mənada fikrimizcə, Azərbaycanın regional iqtisadi siyasetinin mahiyyətini Möhtəşəm Prezident İlham Əliyevin qiymətləndirməsi daha dolğun ifadədir: "*Həyata keçirilən regional iqtisadi siyasetin əsas məqsədi ölkəmizin bütün bölgələrinin mövcud potensialından səmərəli istifadə etməklə qeyri-neft sahəsinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə də gənclərin faydalı əməklə məşğullüğünün artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.*"

Mahiyyət etibarı ilə Azərbaycanda son illərdə aparılan iqtisadi siyasetə bütövlükdə aid edilə biləcək yuxarıdakı qiymətləndirmələr, reallığı əks etdirmək yanaşı, ölkəmizdə getdikcə güclənən daha başqa bir mühüm meyli: -Dövletin iqtisadi siyasetində, xüsusi ilə

dövlət xərclərinin səmərəliliyinin yüksəldilmesi baxımından ciddi əhəmiyyət daşıyan iqtisadi siyasetin programlılığının güclənməsini təsdiq edir.

Bu qiymətləndirmələr, mənə baxımından yeni keyfiyyət mərhələsinin anonsu və yol xəritəsi hesab ediləcək 2012-ci ilə qəbul edilmiş, "Azərbaycan 2020: gələcəyə baxış" İnnişaf Konsepsiyasında da öz yerini tapmışdır. Hesab edirik ki, konsepsiya çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunması, bütün digər həlledici hədəflərlə yanaşı regionların inkişafında, ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayaçaqdır. Bu amili və əvvəlki regional inkişaf proqramlarını yüksək səmərəliliyini nəzəre alaraq, hökumət yeni "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı qəbul etmişdir. Yeni proqramın əsas məqsədi daha geniş olmaqla, ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin da-ha da yaxşılaşdırılması kimi müəyyənləşdirilmişdir. Yeni Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq seviyyəsinin artırılması və yoxsulluğun seviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Sonuncu Dövlət Proqramında qeyd olunan istiqamətlərde nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilk iki ili artıq göstərir ki, bu Proqram sosial-iqtisadi inkişafımızda vacib mərhələ olmaqla ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnnişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayaçaqdır.

Hazırda əməli fəaliyyətdə olan sonuncu regional inkişaf Proqramında müəyyən edilmiş:

- regionların iqtisadiyyatına investisiya qoyuluşunun və innovasiya fəaliyyətinin stimullaşdırılması;
- regionlarda sahibkarlıq fəaliyyəti üçün daha əlverişli vergi mühitinin yaradılması.
- 2014-2018-ci illər üçün dövlətin investisiya siyaseti çərçivəsində investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilmesi;
- regionlarda sahibkarların maliyyə təminatının daha da yaxşılaşdırılması;
- regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxił anbarı komplekslərinin(logistika mərkəzlərinin) yaradılmasının davam etdirilməsi;
- hər bir rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
- regionlarda turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması;
- regionlarda yeni istilik və su elektrik stansiyalarının tikintisi, mövcud enerji bloklarının modernizasiyası işlərinin davam etdirilməsi;
- regionlarda qaz təchizatının daha da yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi;
- regionlarda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
- regionlarda nəqliyyat sisteminin davamlı inkişaf etdirilməsi, nəqliyyat sektorunun, o cümlədən nəqliyyat xidmətləri bazarında rəqabət mühitinin daha da təkmilləşdirilməsi;

- regionlarda sənaye müəssisələrinin "yaşıl iqtisadiyyat" prinsipi əsasında fəaliyyət göstərməsi üzrə müvafiq tədbirlərin görülməsi;
- iqtisadi inkişafi xammal bazası ilə təchiz etmək üçün yeni xammal yataqlarının aşkar edilməsi;
- regionlarda təhsil müəssisələrinin tikintisi və əsaslı təmir işlərinin davam etdirilməsi;
- təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün müvafiq tədbirlərin görülməsi;
- regionlarda əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması;
- regionlarda əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, mütəxəssislərin bilik və bacarıqlarının daim artırılması sahəsində müvafiq tədbirlərin davam etdirilməsi və.s. kimi məqsədlərə nail olunması yeni programda əvvəlkilər kimi yüksək səmərəliliklə icra olunacağına əminlik yaradır.

Beləliklə, əminlikle söyləmək olar ki, Azərbaycanda 2004-cü il-dən əsasi qoyulan regionların sosial-iqtisadi inkişafına programlı yanaşma, metodoloji baxımdan Dövlət idarəciliyində yeni, əməli baxımdan isə yüksək səmərəliliyi və nəticəliliyi malik olmaqla Dövlətin iqtisadi siyasetinin prioritətlərini ehtiva edir və Prezident İlham Əliyevin dövlət idarəciliyinin mühüm dominantını təşkil edir.

*Muxtar Nağıyev,  
YAP Səbail rayon təşkilatı sədrinin I müavini*

## **HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN ELEKTROENERGETİKA SƏNAYESİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ**

*"Ölkəmizdə böyük elektrik enerjisi potensialının yaranması bizim tarixi nailiyyətimizdir"*

**Heydər Əliyev**

Dövlətin elektroenergetika potensialı, elektrik enerjisinin istehlak strukturu və miqyası, ondan istifadənin effektivlik səviyyəsi ölkənin iqtisadi potensialının vacib xarakteristikası olmaqla yanaşı, eyni zamanda cəmiyyətdə aparılan iqtisadi islahatların dinamikliyinin və həyat səviyyəsinin göstəricisidir. Bu baxımdan elektroenergetika sektorunun inkişafı öten illərdə olduğu kimi, gələcəkdə də ölkəmizin iqtisadi siyasetinin vacib tərkib hissəsi olaraq qalacaqdır.

Məhz yuxarıda qeyd olunan bu və digər əsasları qabaqcadan görərək xalqımızın böyük siyasi korifeyi Heydər Əlirza oğlu Əliyev bu gün müstəqil Azərbaycanda mövcud olan güclü enerji sistemini yaratmışdır. Ötən əsrin ikinci yarısından başlayaraq, bu gün də ölkə iqtisadiyyatını və əhalisini elektrik enerjisi ilə təmin edən əri elektroenergetika obyektlərinin tikintisi məhz ulu öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilmişdir.

Respublikanın sosial-iqtisadi inkişafında cox əhəmiyyətli sahələrdən olan elektroenergetika sistemini inkişaf etdirmək məqsədi ilə 1970-1980-ci illərdə bir sıra mühüm işlər görülmüş, irimiqyaslı layihələr həyata keçirilmişdir. Ölkəmizin elektrik enerjisino olan təlabatının yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoymaqla, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir. Ulu öndərin uzaqgörən siyasetinə qarşı təzyiqlərin olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasının elektrik enerjisino olan ehtiyacını ödə-

mək məqsədilə 1971-ci lide Araz çayı üzərində gücü 22 Mvt olan "Araz SES" tikilib istifadəyə verildi. Gənclik şəhəri olin Sumqayıtin artan sənaye potensialının və əhalinin elektrik enerjisine olan təlabatını ödəmək üçün mövcud gücü artırılaraq 220 Mvt-a çatdırıldı. Hal-hazırda erməni daşnaklarının işğalı altında olan Qarabağ bölgəsinin əhalisini və kənd təsərrüfatını elektrik enerjisi ilə təmin etmək üçün Tərtər çayı üzərində gücü 50 Mvt olan "Sərsəng SES" istifadəyə verildi.

Həmin dövrde 3,5 milyard kVt/saat elektrik enerjisinin qoşu respublikalardan idxlə etmək zorunda olan respublikamızı bu asılılıqdan azad etmək üçün tezliklə "Şəmkir SES" və İndiki "Azərbaycan İES"-nin inşa edilməsinə başlamaq qərarı verildi. Lakin bu qədər böyük bir layihəni həyata keçirmək o qədər asan deyildi. Ulu öndər Sovetlər Birliyinin rəhbərləri ilə apardığı gərgin görüşlərin nəticəsi olaraq 80-ci illərdə gücü 80 Mvt olan "Şəmkir SES" və Cənubi Qafqazda en böyük elektrik stansiyası sayılan gücü 2400 Mvt olan "Azərbaycan İES" tikilib istismara verildi. Ulu öndər Heydər Əliyevin elektroenergetika sənayesi sahəsində həyata keçirdiyi müümət layihələr Azərbaycan elektroenergetika sisteminin müstəqil fəaliyyət göstərməsinə səbəb olmuşdur.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son 12 il ərzində həyata küçərlmiş məqsəd-yönlü tədbirlər nəticəsində sıçrayışla inkişaf etmiş Azərbaycanın milli elektroenergetika sistemi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Hal-hazırda respublikanın elektrik enerji sisteminin tərkibində 14 elektrik stansiyası, 15 su elektrik stansiyası fəaliyyət göstərir.

"Azərenerji" ASC-nin balas mənsubiyətində olan bütün elektrik stansiyalarının ümumi gücü 7300 Mvt-dan artıqdır.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işləməsinə dair dönyanın qabaqcıl neft şirkətləri ilə bağlanmış "Ösrin Müqaviləsi", Xəzər dənizinin zəngin neft və qaz

ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrde nəzərdə tutulan tədbirlərin icrası, həmçinin əsas istehsalat obyektlərinin Abşeron yarımadasında yerləşməsi burada yeni genorasiya güclərinin yaradılması üçün zərurət yaratmışdır. Yaranmış zərurətdən bəhrələnərək 2001-2002-ci illərdə Bakı İstilik Elektrik Mərkəzində hər birinin gücü 53 Mvt olan iki müasir qaz-turbin aqreqatı istifadəyə verilmiş və 2002-ci ildə "Şimal ES"-də ən yüksək faydalı iş əməslə (56%) olan 400 Mvt gücündə yeni buxar-qaz enerji bloku işə qoşulmuşdur. Gücü 400 Mvt olan ikinci enerji blokunun tikintisi davam edir.

Ölkə Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilə kimi ölkə elektroenergetika sektorunun inkişafına Dövlət programı hazırlanmışdır. Programda elektrik enerjisi istehlakının 5 faiz illik artımı nəzərdə tutulmuşdur.

Program çərçivəsində generasiya güclərinin artırılması və elektrik enerjisi ötürülməsinin inkişafı üzrə bir sıra layihələrin həyata keçirilməsinə başlanılmışdır. Program layihələrinin həyata keçirilməsi məqsədilə 2006-ci ildə Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində hər birinin gücü 87 Mvt, 2007-ci ilin fevral ayında Bakı şəhərində 105 Mvt gücündə elektrik stansiyaları tikilib istismara verilmişdir.

Enerji sisteminde pik gücünə malik olan təlabatın ödənilməsi üçün Abşeron yarımadasının cənubunda Səngəçal qəsəbəsinin yaxınlığında hər birinin gücü 16,6 Mvt-lıq aqreqatlardan ibarət ümumi gücü 300 Mvt olan generasiya mənbəyi 2008-ci ilin dekabr ayında istifadəyə verilmişdir.

Respublikanın qərb zonasının elektrik enerjisi istehlakçılarının təlabatının yaxşılaşdırılması məqsədilə 07.07.1983-cü il tarixdən istimarda olan "Şəmkir SES"-nin ümumi gücü 190 Mvt olan 1 sayılı hidroaqreqat yenidənqurma və bərpa işləri başa çatdırıldıqdan sonra 2008-ci ilin dakabr ayında şəbəkəyə qoşulmuşdur.

Respublikanın Qusar rayonu ərazisində "Şahdağ" Qış-yay Turizm kompleksinin elektrik enerjisi ilə təmin edilməsi və həmçinin respub-

likanın şimal bölgəsinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 12 aqreqatdan ibarət ümumi gücü 105 MVT olan "Şahdag" elektrik stansiyası 2009-cu ilin sentyabr ayında energetiklərin istifadəsinə töhvil verilmişdir. 110 kV-luq elektrik verilişi xətti çekilib tamamlanmışdır.

Nəzərdə tutulmuş programın yerinə yetirilməsi ilə əlaqədar Sumqayıt şəhərində gücü 525 MVT olan, öz quruluşuna və texniki göstəricilərinə görə MDB məkanında anoloqu olmayan elektrik stansiyası 2009-cu ilin sonunda tam gücü ilə istifadəyə verilmişdir.

Yeni elektrik stansiyalarının tikilməsi ilə yanaşı istismarda olan Azərbaycan istilik elektrik stansiyasının enerji bloklarında yenidən-qurma işləri aparılmış və hər enerji blokunun gücü 330 MVT-a çatdırılmışdır.

Respublikanın enerji təhlükəsizliyinin daha etibarlı təmin edilməsində, enerjinin istehsalı, ötürülməsi və paylanması sistemlərinin etibarlı və dayanıqlı işləməsinin təmin edilməsində böyük rol olacaq, həm qaz, həm mazut yanacağından istifadə edilməsinə imkan verən yeni texnologiyalar tətbiq etməklə Şirvan şəhərində gücü 780 MVT olan yeni "Cənub" elektrik stansiyasının tikintisine 2008-ci ildə start verilmiş və 2013-cü ildə tam gücü ilə istifadəyə verilmişdir.

Füzuli və Beyləqan rayonlarının elektrik təchuzatının yaxşılaşdırılması, elektrik enerjisinin ötürülməsi və paylanması sahələrinin etibarlı və dayanıqlı işləməsinin təmin edilməsi ilə yanaşı gələcəkdə pik güclərinin artırılması məqsədilə 25 MVT gücündə "Füzuli" su elektrik stansiyası tikilmişdir.

Ermənistanın tacavüzü nəticəsində blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının enerji təchizatının yaxşılaşdırılması istiqamətində də bir sıra mühüm işlər həyata keçirilmişdir.

Naxçıvan şəhərində 87 MVT və 60MVT gücündə elektrik stansiyasının istifadəyə verilməsi daxili istehsal gücünün səviyyəsi 170 MVT -a qaldırılmışdır. Bundan əlavə təbii qazın verilməsi nəticəsində demək olar ki, Naxçıvan Muxtar Respublikası müstəqil enerjisistemində

malik olmuş və enerji idxləndən azad olmuşdur. Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatlarından istifadə etmək 2010-cu ildə gücü 20MVT olan Bilev su elektrik stansiyası tikilib istifadəyə verilmişdir.

Yuxarıda qeyd edilən layihələrin həyata keçirilməsi sayəsində baziz gücü ilə təminatda ciddi artımlara nail olunmuş və hesablama-lara görə ehtiyat gücü 30 faizden artıq olacaqdır. Bununla yanaşı fəaliyyət göstərəcək bütün stansiyalar artıq müasir tipli olacaqdır.

Respublika iqtisadiyyatının sürətli inkişafı növbəti illər üçün generalasiya güclərinin və ən əsası isə pik güclərinin artırılması tələb olunur. Bu məqsədlə elektroenergetika sisteminde iri və kiçik su elektrik stansiyalarının tikintisi layihələrinin aşasında həyata keçirilərək müvafiq program hazırlanmışdır. Bu program da Kür çayı üzərində ümumi gücü 550 MVT-a yaxın və illik hasilatı 15 milyard kilovatsaat olan üç (Tovuz Şıxlı, Poylu) su elektrik stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bundan əlavə respublikanın digər çayları üzərində ümumi gücü 550 MVT olan kiçik su elektrik stansiyalarının da tikintisi planlaşdırılır.

Həmçinin şəxsi investisiyaların iştirakı ilə yaxın illər ərzində respublikanın müxtəlif rayonlarında gücü 1-2 MVT olan onlarla kiçik su elektrik stansiyaları tikiləcəkdir.

Xüsusilə qeyd etmək lazımdır ki, alternativ enerji mənbələrindən (külek və günəş enerjisindən) istifadə etməklə yeni elektrik enerji istehsalı mənbələri yaradılır ki, gələcəkdə bu mənbələrdən hasil ediləcək elektrik enerjisi ümumi tələbatın 20 faizə qədərini təşkil edəcəkdir.

2010-2015-ci illər ərzində elektrik enerjisinin ötürülməsi sisteminde planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində yeni transformatorların ümumi gücü 2000 meqavoltampere yaxın, 110-500 kV-luq yeni xətlərin ümumi uzunluğu təqribən 800 km artırılmışdır.

Beleliklə bütün yuxarıda qeyd olunan bu və digər faktorları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan elektroenergetika kompleksi-

nin inkişaf programının tətbiqi onun fəaliyyətinin effektivliyinin və enerji təhlükəsizliyinin yüksəlməsi ilə müşahidə olunur və bu faktorlar gələcəyin inkişaf perspektivliyinin əsasını təşkil edir.

Azərbaycan elektroenergetika sistemi Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin (Azərbaycan, İran, Türkiyə, Orta Asiya ölkələri, Əfqanistan və Pakistan) Enerji Sistemlərinin Birləşdirilməsi” beynəlxalq layihəsində, Qara Dəniz Ölkələrinin İqtisadi Əməkdaşlıq Komitəsi, MDB Elektroenergetika Şurası çərçivəsində həyata keçirilən və s. layihələrdə iştirak edir.

Hərtərəfli inkişaf edən və zaman keçdikcə dünya miqyasında mövqeyi möhkəmlənən Azərbaycanın inkişaf strategiyasının əsasları ulu öndər Heydər Əliyev tərəfindən tarixi uzaqgörənliliklə qoyulmuş və Möhtərəm Prezident İlham Əliyev bu xətti məharətlə hazırlı Mürekkeb siyasi dövrdə alternativsiz yolla uğurla davam etdirir.

*“Bizim üçün ilk prioritet ondan ibarət idi ki, öz enerji təhlükəsizliyimizi təmin edək. Azərbaycanda son illər ərzində tikilən yeni elektrik stansiyaları bu məsələni həll ediblər. Biz bu gün artıq nəinki xərici enerji mənbələrindən asılı deyilik, eyni zamanda ilk dəfədir ki, qonşu ölkələrə- Rusiyaya, İrana, Gürcüstanə və Türkiyəyə elektrik enerjisi ixrac edirik”.*

Möhtərəm Prezident İlham Əliyevin bu fikri bir daha təsdiq edir ki, Respublikamızda bütün sahələrdə olduğu kimi elektroenergetika sistemi də cənab Prezident İlham Əliyevinin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaqdır.

**Mirələm Həsənli,**  
*ADİU-nun «Maliyyə» kafedrasının müdürü,  
i.e.d., profoessor*

### **SAHİBKARLIĞIN İNKİŞAFI - İLHAM ƏLİYEVİN İQTİSADI SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTİ KİMİ**

Əgər yaxın tariximizin son bir qərindəlik dövründə nəzər saldıqda görürənkən ki, Azərbaycanın bütün sahələrində qazandığı uğurlar, onun günbəğün artan nüfuzu, sözün əsl mənasında böyük insan olan ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır.

Hələ 17 il bundan önce 1998-ci ilin 17 dekabrında 1999-cu ilin dövlət bütçəsi layihəsinin müzakirəsinə həsr olunmuş müşavirəsində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev demişdir: *“Azərbaycanda özəlləşdirmənin, sahibkarlığın, istehsalın inkişafı bizim strateji yolumuzdur və bu yolla gedərək dövlət bütçəsinin həyata keçirilməsini təmin etməliyik”.*

Ulu öndər Heydər Əliyev: *“Dövlət neft şirkətinin vergini verə bilməməsi məlumudur. Neftin qiyməti dünya ölkələri üzrə aşağı düşüb-dür, ona görə Dövlət Neft Şirkəti nefti əvvəlki qiymətə sata bilməyib-lər. (Bu dövrdə neftin dünya bazarında qiyməti 1 barel 10-20 dollar səviyyəsinə dəyişirdi). Vergilərin 63 faizi dövlət sektorundan gəlir. Bunun 40 faizini neft şirkəti və başqaları verir. Qeyri - neft sektorundan isə 35 faizin 28 faizi xərici investisiyalı müəssisələrdən gəlir. Nəhayət Azərbaycan Respublikasının qeyri-dövlət müəssisələrindən ümumi verginin cəmi 7 faizi özəl sektordan yığılır. Özəl sektorun payı ÜDM-də 51 faizdir. Bu necə olur?”* deyərək vergi nazirinə sual ünvanladı və eyni zamanda əlavə etdi:

*“...Əlbəttə, vergi müfəttişləri dövlət müəssisələrindən elə bir şey götürə bilməzlər. Söhbət əsasən özəl sektordan gedir. Əgər biz özəlləşdirmə aparırıqsa, özəl sektordan gəlir götürmək istəyiriksə və bu gəlir də 9 aylıq üzrə vergidə cəmi 7 % təşkil edirsə, bu biaburçlıqdır.*

*/Sonrakı ildə 9 aylıq (1999) proqnoz cəmi 75%, 6 aylıq isə 73% yerinə yetirildi. Biz gərək büdcənin mədaxil hissəsində olan planları yerinə yetirək ki, maxaric hissəsini da təmin edək. Büdcənin mədaxil hissəsində gəlirlər əldə olunmadığı halda, nəzərdə tutulmuş xərccların hamisini da təmin edə bilmirik. Bu bizim sosial-iqtisadi inkişafımıza mane olur....”*

Ulu öndər sözünə davam edir. “...Ancaq təsəüflər olsun ki, biz in-diya qədər mütəmadi olaraq çox şikayətlər alırıq. Şikayətlərinə əsas məzmunu ondan ibarətdir ki, Azərbaycanda sahibkarların inkişafına maneçilik törədən qüvvələr vardır. Bunlar hamisini bizim ümumi iqtisadiyyatımıza, apardığımız siyasetə zərbə vurur. Azərbaycan Prezidentinin siyasetinə zərbə vurur. Mən hüquq -mühafizə orqanlarına ayrı-ayrı şirkətlərin, sahibkarların işinə müdaxilə etməyi qadağan edirəm, əsasi olmayan müxtəlif yoxlamaların aparılmasını qadağan edirəm....”.

Ulu öndər Heydər Əliyev 2002-ci il aprelin 25-de yerli, elə həmin il may ayının 14-də, xarici iş adamları ilə görüşündə onlara müraciətində demişdi: “... Əmin ola bilərsiniz ki, biz Azərbaycan dövləti və şəxsən Azərbaycan prezidenti ölkəmizdə sahibkarlığın inkişafını özümüzün əsas vəzifələrimizdən biri hesab edirik. Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq və sahibkarlığın inkişaf etdirilməsi üçün bundan sonra lazım olan tədbirlərin hayata keçirilməsi ilə məşğul olacaqıq. Sizin işinizə qanunsuz müdaxilə edənlərin, sizə mane olanların, qanunsuz olaraq Sızdən bəhrələnməyə çalışanların hamisini qarşısını alacaqıq”.

Sahibkarlığa dövlət dəsteyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə **ulu öndər Heydər Əliyev 2002-ci il 27 avqust tarixli, 779 nömrəli Fərmanı ilə** Azərbaycan Respublikası Sahibkarlığa Kümək Milli Fondu haqqında Əsasnamənin və Azərbaycan Respublikası Sahibkarlığa Kümək Milli Fondu vəsaitinin istifadəsi qaydalarının təsdiq edilməsi ilə Sahibkarlığa Kümək Milli Fondu fəaliyyəti və sahibkarlıq subyekt-

lərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması sahibkarlığın inkişafında əsl dö-nüş nöqtəsi olmuşdur.

Fondun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmek, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

1 oktyabr 2003-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev barədə “...O, yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enetjili və təşəbbüskar bir şəxsiyyətdir.” Eyni zamanda “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidiər bəsləyirəm” deyərkən bu məqsədlərin uzaq gələcəyə ünvanlandığını, Azərbaycanın müstəqilliyi üçün təməl, bünövşə rolu oynayacağını önə çəkirdi.

Ümummilli liderin hər sahədə olduğu kimi sahibkarlığın və biznes mühitinin inkişafında da başladığı strategiyani möhtərəm prezidentimiz cənab İlham Əliyev sistemli şəkildə, uğurla davam etdirir. Dövlət başçısı sahibkarlarla görüşlərində onları narahat edən problemlərlə ətraflı tanış olur, onlara daima öz dəstəyini bildirir, yeni inkişaf perspektivləri və onların həyata keçirilməsi yollarını göstərir.

Prezident cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyaset nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da müsbət göstəricilərə imza atmışdır.

Azərbaycanda sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dənamikası ilk növbədə prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. Görülən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyiller özünü göstərməkdə davam edir. Ölkənin sahibkarlıq sektorunun inkişafı, yüksəlişi, dinamikası iqtisadi islahatların uğurlu nəticələridir. Aşağıdakı cədvələ nəzər salaq:

Göstəricilər	2009	2010	2011	2012	2013	2014
ÜDM-də özəl sektorun payı	81,2	81,7	82,5	83	85	79,5
Hüquqi şəxslərin sayı	89939	93416	75632	78966	86010	88023
Kiçik müəssisələrin sayı	73776	77225	60223	62899	69219	71245

Cədvəldən göründüyü kimi 2014-cü il ərzində 2013-cü ilə müqayisədə ÜDM-in həcmi 2,8 faiz artaraq 59 milyard manata çatmışdır.

Respublikamızda sahibkarlığın işinin yaxşılaşdırılması, biznesə başlama qaydalarının sadələşdirilməsi, sahibkarlığa dövlət desteyinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər geniş həcmli tədbirlər nəticəsində Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı 70-85,0 faiz arasında dəyişməkdədir.

Özəl bölmədə 2014-cü ildə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil etmiş, sənayenin ümumi istehsalının 92,4 faizi istehsalın, 7,6 faizi isə xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Ölkədə sahibkarlıq subyektlərinin sayı 614423 vahid olmaqla, onların 37,2 faizi Bakı şəhərində, 62,8 faizi regionlarda qeydiyyatdan keçmişdir. Müəssisə və təşkilatların sayı 9 faiz artaraq, 2015-ci ilin 1 yanvar tarixinə 94563 vahid olmuşdur. Bu dövrədə 9130 yeni hüquqi şəxs qeydiyyata alınmışdır. Bu dövrədə qeydiyyatda olan müəssisə və təşkilatların 26,3 faizi "Ticarət; neqliyyat vasitələrinin temiri", 15,8 faizi "Diğer sahələrdə xidmətlərin göstərilməsi", 10,8 faizi "Tikinti", 9,8 faizi "Kənd təsərrüfatı, 34 faizi meşə təsərrüfatı və balıqcılıq", 6,3 faizi "Peşə, elmi və texniki fəaliyyət", 5,9 faizi "Emal sənayesi", 3,6 faizi "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", 3,2 faizi "Təhsil", 2,3 faizi "İnformasiya və rabitə" və qalanları isə digər bölmələrin payına düşür. 2015-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış 94563 hüquqi şəxsin 10540-i dövlət mülkiyyətinə, 82370-i xüsusi mülkiyyətə, (o cümlədən xüsusi mülkiyyətli müəssisələrin 5429-u tam xarici investisiyalı, 1754-ü isə birgə müəssisələrə aiddir, 1653-ü bələdiyyə mül-

kiyətinə mənsub olmuşdur. Statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiye (30,4 faiz), Büyük Britaniya (8,6 faiz), Rusiya (6,5 faiz), İran (5,1 faiz), ABŞ (3,7 faiz), Almaniya (1,9 faiz) və digər ölkələrin (43,7 faiz) sahibkarları tərəfindən yaradılmışdır. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17615,8 milyon manat vəsait yönəldilmiş. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizi təşkil etmişdir.

Göründüyü kimi, ölkə iqtisadiyyatında kiçik sahibkarlığın dinamik inkişaf prosesi bu gün də davam etməkdədir.

Ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin 80,5 faizini kiçik müəssisələr təşkil edir. Bu böyük nailiyyəti sahibkarlara göstərilən dövlət qayğısının nəticəsi kimi qiymətləndirmək olar.

Ölkədə aparılan vergi siyasəti və bu əsasda formallaşan vergi mexanizminin təhlili göstərir ki, mövcud vergi siyasəti Azərbaycan reallığına uyğun olaraq daim təkmilləşdirilir. Bu dövr ölkəmizin iqtisadi və sosial inkişafın sürətli artımı ilə xarakterizə olunduğundan vergi mexanizmiz də əvvəl və dəyişkəndir. O, həm də bütövlükdə stimullaşdırıcı xarakterə malikdir. Mövcud vergi sistemi sahibkarlardada istehsalın nəticələrinə stimul yaratmaqdadır. Bu da dinamik iqtisadi və sosial inkişafın dayanıqlığının təminatıdır. Vaxtilə vergi növləri tətbiq olunurdu ki, onlar ister hüquqi, isterse də fiziki şəxslərin gölərlərinin əksər hissəsini əhatə edirdi və onların sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərirdi. Mövcud Vergi Məcəlləsində müəyyən vergi dərəcələri xeyli aşağı salınmış, vergi növləri azaldılaraq 9-a endirilmişdi və vergi yükü optimallaşdırılmışdır. Gələcəkdə diferensial yanaşmanı bərpa etməye ehtiyac vardır. Avropa ölkələrinin əksəriyyətində ciddi region fərqləri yoxdur, regionlar üzrə istehsal, bazar, infrastruktur və servis xidmətləri şəraiti bir-birindən o qədər də fərqlənmirlər. Son vaxtlar vergi sisteminde köklü islahatların aparılması, hər şeydən əvvəl, sahibkarlıq üçün vergi güzəştlərinin tətbiqini, mövcud dərəcələrin azaldılmasını nəzərdə tutur.

Respublikamızın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə özəl sektorun inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi davamlı iqtisadi inkişafın təmin edilməsində çox böyük əhəmiyyətə malikdir. Prezidentin fərman və sərençamlarında, məqsədli dövlət proqramlarında müəyyən edilmiş, ölkənin sosial iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və regionların tarazlı inkişafı, xüsusən sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın dəsteklənməsi, məşğulluğun təmin edilməsi ilə bilavasitə əlaqəli olan sahələrdə dinamik iqtisadi inkişafda daha çox üstünlük verilir və diqqət artırılır.

Dövlətin iqtisadi siyasetinin həyata keçirilməsində yaxından iştirak etməkələ, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi sahəsində mütəmadi olaraq regionlarda sahibkarlığın inkişafına həsr olunmuş tədbirlərin keçirilməsi, xüsusilə ixrac yönümlü və idxlə əvəzleyici məhsulların istehsalını və emalını nəzərdə tutan, eləcə də bu sahələrin inkişafını stimullaşdırınan infrastruktur layihələrinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin daima diqqət mərkəzindədir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalimin ərzəq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” məhz bu məqsədlərə nail olmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilmesi də eله bu məqsədlərə xidmət edir.

Hal-hazırda kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadi inkişafda oynadığı rola uyğun olaraq bu kateqoriya sahibkarlığın inkişafında maraqlı olan Azərbaycan dövləti kiçik və orta məssəsələrə hərtərəfli yardımçılar həyata keçirir. İnkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, bu kateqoriya məssəsələrə edilən yardımçılar arasında dövlətin maliyyə dəstəyi xüsusi yer tutur, müasir şəraitdə onsur sahibkarlığın inkişafını təsəvvür etmək çətindir. Maliyyə vəsaitləri kredit şəklində tez gelir əldə etmək imkanı olan və burada dövlətin əsas məqsədi kimi rəqabətin inkişafına təkan verən sahələrin sub-

yeklərinə verilməsi də zəruridir. Adətən sahibkarlar daha tez gəlir əldə etmək üçün əsasən həmin vəsaiti ticarət sahələrinə yönəldirlər və bununla da başqa sektorlarda tələb xarici və ya iri müəssisələr tərafından ödənilir. Beynəlxalq təcrübəyə nəzer salaq, ABŞ-da verilən kreditlər təqdim olunduğu sahədə asılı olaraq qısa və uzun müddəti olurlar. Ayrıca sahələr üzrə fərqli məbləğlərin müəyyənlaşdırılması və rəqəmlərin həmin sahələrdəki vəziyyəti nəzərə alaraq əldə olunması vacib şətdir. Verilən kreditlərin məbləği nəinki müxtəlif sahələr baxımından fərqləndirilir, hətta vəsaiti alan məssəsinin sahibinin qadın, yoxsa kişi olması da nəzərə alınır. Bütün bunlarla yanaşı, dövlət kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı maliyyə siyaseti həyata keçirərkən regional amili də ön plana çəkir. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirilərkən bu amilin nəzərə alınması olduqca vacibdir, çünki regionlarda iqtisadi inkişafı təmin etmək üçün hal-hazırda sahibkarlığın inkişafına təkan vermək ən əlverişli yol hesab olunur. Regionlarda sahibkarlığın inkişaf etdirilməsi təbii ki, ayrı-ayrı sahələrdə xüsusilə sosial problemlərin aradan qaldırılmasına ciddi yardım ola bilər.

Sahibkarlığın inkişafının maliyyələşdirilməsi ilk növbədə cənab Prezident İlham Əliyevin iqtisadi siyasetinin dövlətin bu sahədə xüsusili qayğısı və köməyi sayəsində mümkün olmuşdur. Əlbətdə, sahibkarlara kömək üzrə inkişaf etmiş ölkələrin təcrübəsinə eynilə respublikamızda tətbiq etmək də mümkün deyildir. Fikrimizcə inkişaf etmiş ölkələrin təcrübəsində qeyd edilən Proqramların qısa məzmunu ilə tənmişlik onların hər birinin təkmilləşdirilməklə, Azərbaycanda da tətbiq edilməsinin mümkün olduğunu göstərir.

Ölkəmizdə kiçik və orta sahibkarlıq dövlət köməyi və onların inkişafının dövlət tərəfindən tənzimlənməsi sahəsində kompleks işlər görülmüşdür və bir sıra tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Son vaxtlar onların sırasında cənab Prezident İlham Əliyev tərəfindən sahibkarlıq üçün informasiya xidmətlərinin təşkili, vergi yükünün azaldılmasını, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət

növlərinin sayının azaldılmasını, hüquqi şəxslərin qeydə alınma qaydalarının sadələşdirilməsini, sahibkarlıq fəaliyyətinə əsasız müdaxilələrin qarşısının alınması üçün müəyyən tədbirlərin həyata keçirilməsini göstərmək olar. Bununla yanaşı, «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının dövlət Proqramı»nın yerinə yetirilməsi də və kiçik və orta sahibkarlıqla dövlət köməyinin artırılması və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi istiqamətində müsbət irəliləyişlər olacağına ümidi etməyə əsas verir.

Prezident cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində müsbət bii addım kimi qiymətləndirilməlidir.

Yoxlamaların kütləvi informasiya vasitələrində, o cümlədən televiziyyada, sahibkarın gününi təsdiq edilmədikdən əvvəl işıqlandırmasına qadağa qoyulur. Burada əsas məqsəd iş adamının işgüzar nüfuzunun qorunması kimi mühüm bir incə məsələ də nəzəre alınır.

Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, sahibkarlığın inkişafı üçün daha əlverişli imkanlar yaradılmışdır.

Hazırda sahibkarlığın inkişafı sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı cənab Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Ölkə başçısının «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanına uyğun olaraq son illərdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, o cümlədən qaydalara sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər uğurla həyata keçirilir.

Nazirlər Kabinetinin sonuncu iclasında cənab İlham Əliyevin nitqi, sahibkarların fəaliyyətinə süni maneq yaradan dövlət qurumları və onların rəhbərləri haqqında sərt tədbirlər görülcəyini təxmin etməyə əsas verir. Son hadisələr isə yuxarıda deyilənləri bir daha təsdiq edir.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən principial tədbirlər sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başlangıcı və bu sahənin dinamik inkişafı naminə principial siyasi iradə nümayışı kimi qiymətləndirilir. Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli «Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının daha da sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında» fərmanın əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Fərmanda qeyd olunduğu kimi, «Sahibkarlıq fəaliyyətinin inkişafı» Azərbaycan Respublikasında dövlət siyasetinin prioritət istiqamətlərindəndir.

Prezident cənab İlham Əliyevin verdiyi sərancamlar sahibkarları miz tərəfindən razılıqla qarşılanır. Dövlət başçımız regionlara vaxtaşırı sefəri zamanı sahibkarlarla görüşlər, sahibkarların öz biznesini daha da inkişaf etdirmək maraqlarını xeyli artırır.

Fikrimizcə, sahibkara yaradılan şəraitə və mühitə baxmaqla Prezident cənab İlham Əliyevin müdrlik kələmi ilə bu mühüm sahəyə dəha dəqiq qiymət vermək olar: *“Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır. Həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir”*.

**Buludxan Xəlilov,**  
*ADPU-nun Filologiya fakültəsinin dekanı,  
filologiya üzrə elmlər doktoru, professor*

## **HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ**

Dilin nüfuzlu olması üçün onun dövlətin nüfuzu ilə bağlılığı vəcib amillərdən biridir. Dövlətin nüfuzu isə hemin dövlətə başçılıq edən şəxsiyyətin nüfuzlu olmasından asılıdır. Bu mənada Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusu, memarı kimi böyük şəxsiyyət idi. Onun coxsahəli xidmətləri içərisində doğma ana dilinə - Azərbaycan dilinə nüfuz göstirməsi, xüsusilə qeyd olunmalıdır. “**Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.**” Bu fikir Heydər Əliyevə məxsus olmaqla, həm də dövlətin atributlarından biri kimi dilə önem verir, onu dəyərini artırır.

Heydər Əliyev hələ 1978-ci il konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirmişdi. Əslində bununla Heydər Əliyev dilimizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirir, hər bir kəsin, xüsusən də mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyurdu.

Heydər Əliyev 1995-ci ildə dilimizin adının Azərbaycan dili olmasını referendum yolu ilə qəbul olunmuş konstitusiyada təsbit etdirdi. Bununla da dilimizin adı ilə bağlı olan alternativ variantlara (Azərbaycan türkçəsi, azəri türkçəsi, Azərbaycan türk dili və s.) son qoymuldu.

Dilimizin adı ilə bağlı alternativ variantlar o dövrde cəmiyyətdə de böyük çəşqinliq yaradırdı. Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci ilin noyabr ayında olan iclasında dövlət dilinin adı barəsində komissiya üzvlərinin bəziləri Azərbaycan türk dili, Azərbaycan türkçəsi adlarına müsbət fikir bildirmişdir. Ancaq bu məsələ çox həssas məsələ olduğu üçün Heydər Əliyev bu fikrin müzakirəsinə çox diqqətlə yanaşdı. Və bu məsələnin müzakirəsində qəti sözünü dedi. O, 1995-ci ilin noyabr ayının 2-de

Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında bütün təkliflərə hörmət və diqqətlə yanaşaraq öz qeyd və fikirlərini də əminliklə söylədi: “**Mən gündəliyə bir məsələni təklif etmişəm və bu gün bu məsələnin müzakirə olunmasını lazımlı hesab edirəm. O da konstitusiya layihəsinin 23-cü maddəsi - Azərbaycanın dövlət dili haqqında olan maddədir. Nə üçün mən bu maddəni xüsusi müzakirə etməyi lazımlı bilirəm, nə üçün bu maddəyə bu qədər diqqət verilir və nə üçün şəxsən mən diqqət verirəm? Ona görə ki, bu maddə konstitusiyamızın çox əsas maddələrindən biridir. Bir də ona görə ki, dövlət dili haqqında respublikamızın tarixində və xüsusən XX əsr tariximizdə cürbəcür mənbələrdə cürbəcür ifadələr olubdur. Bunların hamisini müzakirə edib, son bir qərara gəlmək lazımdır. Ona görə də mən bu məsələnin xüsusi müzakirə olunmasını lazımlı bilmışəm.**”

Heydər Əliyev bu məsələnin nə qədər tarixi əhəmiyyət kəsb etdiyini hamidian yaxşı biliirdi. Məsələnin siyasi məqamlarını dərindən bilməklə yanaşı, əhəmiyyətli olduğunu da diqqət mərkəzində saxlayırdı. “**Sadəcə onu qeyd etmək istəyirəm ki, bu məsələyə komissiyanın sədri, Azərbaycanın prezidenti kimi şəxsən mən xüsusi fikir verirəm. Bir də qeyd edirəm ki, tarixi əhəmiyyət kəsb etdiyinə, vacibliyinə, həm də onun barəsində cürbəcür fikirlər olduğuna görə, hətta müəyyən qanunsuz qərar qəbul edildiyinə görə mən bu məsələyə xüsusi əhəmiyyət verirəm.**”

Heydər Əliyev 2001-ci il iyunun 18-də dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı fərman imzaladı. Bu fərmandan irəli gələn məsələləri yerinə yetirmək üçün 4 iyul 2001-ci il tarixli sərəncamla dil komissiyası yaradıldı. Dilə olan hədsiz məhəbbət və dövlət başçısının qayğısı kimi 2001-ci il avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalandı. Bu fərmanla hər il avqust ayının 1-i Respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edildi. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi.

Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsində öz təcrübəsini və əməyini əsirgəmədi. Azərbaycan dilini qorudu, yaşatdı və dövlət dili səviyyəsinə qaldırdı.

Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il fevral ayının 21-də Ana dili günü qeyd olunur. Deməli, dünyanın hər yerində ana dilinə diqqət yetirilir, ana dilinin mövqeyi, nüfuzu yüksək qiymətləndirilir. Bu mənada Heydər Əliyev dünyani yaxşı bilən, təhlil edən bir ictmai - siyasi xadim, dövlət adamı kimi yaxşı bilirdi ki, dillerin mövcudluğu, nüfuzu müasir cəmiyyətdə əvəzsiz rol oynayır. Əlbəttə, biz Azərbaycan dilini qorumaşaq, milli düşüncəmizi, məfkurəmizi qoruya bilmərik. Eyni zamanda dünya mədəniyyətinə, siyasetinə, müasir dünyanın düşüncəsinə qalxa bilmərik. Bütün bunların hamısına biz dilin sayında nail oluruq. Məhz doğma ana dilimiz - Azərbaycan dili inkişaf etməsə, başqa dillərin təsirində yaxa qurtara bilmərik. Bununla da Azərbaycanlıq təfəkkürünü, düşüncəsini və bunun hər ikisinin səviyyəsini itira bilərik. Ona görə də Heydər Əliyev dünyani yaxşı bilən, təniyan bir azərbaycanlı, dövlət adamı kimi Azərbaycan dilinin statuslu olmasını dərindən dərk edərək həyata keçirdi. O, yaxşı bilirdi ki, Azərbaycan dili statuslu olmasa, onda ingilis, fransız, alman, ispan və s. dillərin nüfuzu doğma dilimizin imkanlarına kölgə salar. Bu mənada Heydər Əliyev Azərbaycan dilinin beynəlxalq nüfuzunu da apardığı siyasetin tərkib hissəsinə çevirdi və Azərbaycan dilini mötəbər kürsüldə səsləndirdi. Azərbaycan dilini beynəlxalq miqyasda səsləndirməklə dünyanın nüfuzlu dillərindən olan ingilis, fransız, alman, çin, yapon və s. dillerdə rəqabət prosesinə ana dilimizi qoşdu. Bunun nəticəsində Azərbaycan dili ilə dünyanın nüfuzlu dilleri arasında tərcümə prosesi baş tutdu. Bu, təkcə dilimizin nüfuzlu dillərə qarşılaşdırılması kimi başa düşülməməli, həm de milli təfəkkürümüzün, məfkurəmizin rəqabətə dözümü kimi anlaşılmalıdır. Dilimizlə yanaşı, təfəkkürümüzün, məfkurəmizin nüfuzlu dillərə, təfəkkürlərə, məfkurələrə dözümü kimi qiymətləndirilməlidir. Bununla da Heydər Əliyev dilimizin dözümunü, daxili potensialını, imkanlarını ortalığa qoydu və sübut etdi ki, Azərbaycan dili tarixi ənənəsi olan bir dil ol-

maqla inkişaf etmək imkanına qadirdir. Və dünyanın dillərindən biri kimi həmişə yaşayacaq, insanların ünsiyyətinə xidmət edəcək, nəinki Respublikamızın hüdudlarında, həm də rəsmi dövlət dili olaraq mötəbər kürsüldə səslənəcək, dünyada həmişə mövcud olacaqdır.

Heydər Əliyev dünyanın müxtəlif yerlərində yaşayan 51 milyondan çox azərbaycanlığın əlaqələrinin qurulmasına, azərbaycanlılıq ideologiyasının təntənəsində doğma ana dilimizin roluna böyük əhəmiyyət verirdi. O, ana dilimiz vasitəsilə dünya azərbaycanlılarının mənəvi məsuliyyətini artırırdı. Dünya Azərbaycanlılarının birinci qurultayında üzünü soydaşlarımıza tutaraq belə söyləmişdir: "Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstaqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarının qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayış azərbaycanlılar haqqında daim düşünnürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşıdagı ölkədə özünə layiq yer tutmasını istəyirik". Göründüyü kimi, doğma ana dilində öz fikrini sadə və aydın bir şəkildə ifadə etməkəle dünya azərbaycanlılarında məsuliyyət hissini, birliliyi, milli və dövlətçilik ruhunu gücləndirirdi.

Heydər Əliyevin qayğısı sahəsində Azərbaycan dilinin istifadə imkanları ilə bağlı aşağıdakı mühüm işlər görüldü:

- Azərbaycan dilinin rəsmi dövlət dili olması təmin edildi.
- Azərbaycanda uşaq bağçalarından başlamış ali məktəblərə qədər təhsilin ana dilində aparılmasına üstünlük verildi.
- Kütləvi informasiya vasitələrinin dili kimi Azərbaycan dilinə üstünlük verildi.
- Azərbaycan dilini araşdırın alımların əməyi yüksək qiymətləndirilmiş və onların bir qismi "Müasir Azərbaycan dili" dərsliyinə görə Dövlət mükafatına layiq görülmüşdür.
- Dünyada yaşayan 51 milyondan çox azərbaycanının hər birinə anlatdı ki, onların doğma ana dili Azərbaycan dilidir. Ona görə də xa-

rici ölkələrdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycan dilində radio, televiziya verilişləri yayılmamalı, mətbuat nəşr etdirməli, məktəblər yaratmalıdır.

e) Dövlət orqanlarına çalışanların hər biri Azərbaycan dilinə tekçə ünsiyyət vasitəsi kimi deyil, həm də dövlət dili kimi yanaşmalı olular.

ə) Azərbaycan dili elm, mədəniyyət, siyaset, iqtisadiyyat, hüquq və s. dili kimi özünü təsdiq etdi.

Heydər Əliyev hər bir kəsin doğma ana dilini bilməsini, bu dildən istifadə etməsini, Azərbaycan cəmiyyətində hakim dil olmasını vacib sayırdı. Onun fikrincə "...*Biz dilimizlə fəxr etməliyik. Dil hər bir milletin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik*". Əlbəttə, Heydər Əliyev Azərbaycan dilini hər bir azərbaycanlıya sevdidir, bu dilin istifadəsinə töminat verirdi: "*Öz ana dilini bilməyən adamlar şikət adamlardır!*".

Heydər Əliyev Azərbaycan dilini tekçə ünsiyyət vasitəsi kimi qiymətləndirmir, həm də doğma ana dilinin arxasında klassiklərimizin, milli - mənəvi dəyərlərimizin, milletin özünün dayandığını öz nitqində həmişə nəzərə çatdırır. Onun digər sahələrdə olduğu kimi, dili məsələsində də söylədikləri təcrübədən, sınaqdan çıxdığından olunduqca təbii və praktik görünür və həmişə də belə olaraq qalacaqdır. Bir sözlə, Heydər Əliyevin Azərbaycan dili - doğma ana dili baresində dedikləri sadəcə olaraq bir fikir deyildir, qəlibləşmiş, ölçülüüb - biciilmiş, həkk olunmuş aforizmlədir: "*Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bila bilməz, öz klassiklərinin əsərlərinini ana dilində oxuya bilməz. Əgər onları oxuya bilməsə, tariximizi bilməyəcək, onları oxuya bilməsə bizim mədəniyyətimizi bilməyəcək, milli - mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvər duyğuları, hissiyyati olmaya-*

*caqdır*". Bununla da Heydər Əliyev milli - mədəni ənənələrimizin, milli vətənpərvər duyğularımızın, hissiyyatımızın doğma ana dilimizdən, məhz dilimizdən qaynaqlandığını, demək olarsa, asılı olduğunu nəzərə çatdırırırdı.

Heydər Əliyevin doğma ana dilimizə qayğısı Azərbaycan müəllimlərinin, dilçi alimlərin qarşısına mühüm vəzifələr qoyur, onların məsuliyyətini artırırırdı. Ümummilli liderimiz nitqlərinin birində deyirdi: "*Biz Sovetlər İttifaqının tərkibində idik və rus dili hakim dil idi. O vaxt gənclərin, valideynlərin çoxu öz övladlarını rus dilli məktəblərə qoyurdu.*

*Bu da təbii idi, çünki geniş təhsil almaq, Azərbaycandan kənara çıxmamaq üçün o dildə təhsil almaq lazımdı. Bunlar hamısı doğma dilimizin tam inkişaf etməsinə müəyyən qədər maneə törədirdi*". Göründüyü kimi, Heydər Əliyev doğma ana dilimizdə təhsilin inkişaf etməsinə xüsusi önəm verirdi. Bu da ister - istəməz Azərbaycan dili müəllimlərinin məsuliyyətini artırırırdı. Orta məktəb üçün Azərbaycan dili dərsliyi yazan və ali məktəblərdə bu fənni tədris edənlərin rolunu artırırırdı. Məsuliyyətimizin ən əsası odur ki, biz orta məktəb şagirdlərinə və ali məktəb tələbələrinə doğma ana dilində nitq vərdişlərinə yiyələnməyi, savadlı yazımağı, fikirlərini sərbəst və səlis şəkildə ifadə etməyi öyrətmək işini bacarmalıdıq. Eyni zamanda doğma ana dilini öyrətmək metodikasında dəyişiklik yaratmalıdıq. Azərbaycan dilini əcnəbi vətəndaşlara öyrətmək metodikasını tapşırıv və bu istiqamətdə dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi fikir verməliyik. Təsadüfi deyildir ki, Heydər Əliyev bu istiqamətdə müraciətə deyirdi: "...*Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli - mənəvi dəyərlərimizi daim yaşatsınlar*".

Heydər Əliyevin dil quruculuğu sahəsindəki xidmətlərini Mustafa Kamal Atatürkə müqayisə etmək olar:

a) Hər ikisi dilin inkişafını təmin etmək üçün xüsusi qurum yaradı. Mustafa Kamal Atatürk Türk Dil Qurumunu, Heydər Əliyev isə Dövlət Dil Komissiyasını.

b) Hər ikisi dili dövlət dili statusu verdi. Mustafa Kamal Atatürk türk dilini Türkiyə Cümhuriyyətinin dövlət dili, Heydər Əliyev isə Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili kimi statuslu etdi.

c) Hər ikisi əlifbada islahat apardı. Mustafa Kamal Atatürk əski əlifbanın latin qrafikali əlifba ilə əvəz olunmasını təmin etdi. Heydər Əliyev isə kiril əlifbasından latin qrafikali əlifbaya keçmək işini 18 iyun 2001-ci il tarixli fərmanı ilə qətiləsdirdi.

d) Mustafa Kamal Atatürk bosniyalıları, çerkəzləri, meqrelləri, gürcüləri, svanları, kürdləri və digər millətləri türkçülük məfkurəsi ətrafında birləşdirdi. Heydər Əliyev isə tالışları, ləzgileri, tatları, kürdləri və digərlərini azərbaycanlıq ideologiyası ilə birləşdirdi və Azərbaycan cəmiyyətinin normal harmoniyasını yaradı.

d) hər ikisi öz ölkəsinə türkologianın mərkəzinə çevirdi. Mustafa Kamal Atatürk də, Heydər Əliyev də türkoloji konfransların, qurultayların, tədbirlərin keçirilməsini dövlət səviyyəsində ənənə şəklinə saldılar.

Heydər Əliyev dil, millət anlayışına izah verir, onun hər birinin dialektik mahiyyətini açırı. Bu anlayışları dilçi, tarixçi, filosof kimi şərh edirdi. Məsələn, “*Dil, millət fəlsəfi məfhəmdür, tarixi anlaysıdır. İnsanlar dünyada mövcud olandan onlar hansısa dillərdə danışırlar. Bir halda ki, insanlar olub, demək, onların bir-biri ilə əlaqəsi üçün dil də olubdur*”. Başqa bir fikrə diqqət edək: “*İnsanlar dünyada mövcud olandan müəyyən tayfalar, qruplar yaranıbdır, bundan sonra onlar güclənib, millət şəkilinə gəlib çıxıblar. Ona görə həm millət anlaysı, həm dil anlayışı, yenə deyirəm, fəlsəfi məfhəmdür, fəlsəfi, tarixi anlaysıdır. Dialektikanın qanununa görə bu iki anlays daim inkişafda, dəyişiklikdə olubdur*”. Bax budur Heydər Əliyevin dilə, millətə baxışının fəlsəfəsi, dialektikası, elmi və məntiqi yanaşması.

Heydər Əliyev dilimizin inkişafını elmin, mədəniyyətin, ictimai - siyasi həyatın inkişafı ilə bağlayırdı. Dilimizin XX əsrin 20-ci, 30-cu, 40-ci illərindəki səviyyəsi ilə 90-ci illərdəki səviyyəsini nəzəri və

praktik baxımdan müqayisə edirdi. Bu illər ərzində dilimizin nə qədər zənginləşdiyini, görkəmli dilçi alimlerimizin, şairlərimizin, yazıçılarımızın, jurnalistlərimizin yetişdiyini Azərbaycan xalqının böyük nailiyəti kimi qiymətləndirirdi. Doğrudan da dilçilər, ədəbiyyatçılar, şairlər, yazıçılar, jurnalistlər ordusunun yaranması dilimizi inkişaf etdirib, zənginləşdiribdir. Bu böyük ordu xalqımıza dilimiz vasitəsilə xidmət göstəribdir. Dilimizin imkanları onların hər birini xalqın gözündə böyüdübüdür. Odur ki, Heydər Əliyev deyirdi: “...1920-ci ildə dilimiz, bu qədər zəngin, eyni zamanda bu qədər sadə, səlis, bu qədər təmiz və cəzibədar olmayıbdır. 30-cu ildə də, 40-ci ildə də belə olmayıbdır. Demək, həyat inkişaf etdikcə, xalqımız mədəniyyət yolunda, elm yolunda inkişaf etdikcə, irəliyə getdikcə, dünyaya mədəniyyətindən bəhərələndikcə öz dilini də ilbəl inkişaf etdiribdir. Əgər XX əsri götürsək, xüsusən 20-ci ildən indiyədək Azərbaycanda böyük dilçi alımlar ordusu, böyük ədəbiyyatçılar, şairlər, yazıçılar, jurnalistlər ordusu yaramıbdır”.

Bu gün Heydər Əliyevin bünövrəsini qoymuş dil siyaseti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latin qrafikası ilə kütłəvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı, 23 may 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı haqqında” sərəncamı, 29 may 2012-ci ildə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamı, 9 aprel 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı”nın təsdiqi ilə bağlı sərəncamı bu istiqamətdə mütarəqqi addımlar ki-mi diqqəti cəlb edir.

Heydər Əliyevin dilimizə qayğısı Azərbaycan dilinin inkişafında mühüm bir mərhələdir. Milli dil siyasetimizin həyata keçməsində, Azərbaycan dilinin hərtərəfli inkişafında bu mərhələ hələ çox təhlil olunmalı və öyrənilmeliidir.

**Fərrux Rüstəmov,**  
*Pedaqogika üzrə elmlər doktoru, professor,*  
*Əməkdar elm xadimi*

## **ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDAN KƏNARDA ALİ TƏHSİL**

Ulu öndər Heydər Əliyevin Azərbaycana uzun müddətli rəhberliyinin ən mühüm göstəricisi Respublikada azərbaycanlılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdürkin keçmişin bütün buxovlarından azad olması, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslerin güclənməsinə, real siyasi amilə çevrilmesinə nail olunmasıdır. Ulu öndərin keçən əsrin 60-ci illərinin axırlarında siyasi hakimiyətə gəlişi, Azərbaycanın tərəqqiyə dönüsü, cəmiyyətin keyfiyyətə irəliyi, milli özünüdürkə, milli özünüquşayıda dönüşün başlangıcı oldu. Milli ruhun inkişafına, milli özünüdürkin və milli qürurun yüksəlməsinə səbəb oldu. Ulu öndər o illəri xatırlayaraq deyirdi ki, XX əsrde Azərbaycan xalqının ən böyük naiiliyyətlərindən biri elmin, təhsilin sürətlə inkişaf etməsidir. 1920-ci ildən 1991-ci ilə qədər Azərbaycanın həyatında xüsusü bir dövr olmuşdur. Azərbaycan müstəqil olmamışdır, ancaq Azərbaycan xalqı böyük inkişaf yolu keçmişdir. Həmin illərdə, daha doğrusu Heydər Əliyevin Azərbaycana rəhberliyinin ilk mərhələsində Azərbaycanın şəhər, kənd və qəsəbələrində 770-ə qədər məktəb binası istifadəyə verilmiş, respublikada ali məktəblərin sayı 12-dən 17-ə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılmışdı. Qətiyyətə demək olar ki, Azərbaycanın inkişafının mühüm dövrü kimi səciyyeləndirilən XX əsrin 70-80-ci illeri xalqımızın qəlbində, düşüncəsində illərlə yığılıb qalmış milli ideyanın - azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına, gələcəkdə qüdrətli milli azadlıq hərəkatının ideya - mənəvi əsası və hərəkətverici qüvvəsi dərəcəsinə yüksəlməsinə zə-

min yaratdı. Bu illərde ulu öndərin uzaqqorənlilikle istiqamətləndirdiyi ən dəyərli təhsil enənələri sırasında azərbaycanlı gənclərin Respublikamız üçün gərəkli ixtisaslara yiyələnmələrindən ötrü keçmiş SSRİ-nin qabaqcıl ali məktəblerinə göndərilməsi təcrübəsi idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərinizin vasitəsi ilə xalqımızın mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin təbliği kimi çox vacib bir məsələ də yerinə yetirildi.

O dövrde reallaşdırılan məqsədyönlü siyasetin nəticəsidir ki, indi Rusiyada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Diasporumuzun ən feal üzvləri ulu öndərin 70-80-ci illərdə Rusiyaya təhsil almaq üçün göndərdiyi tələbələrdir.

Azərbaycandan kənara təhsil almaq üçün gənclərin göndərilməsi ideyasının tarixi qədimdir. Hələ orta əsrlərde azərbaycanlı gənclər Şərqi tanınmış məktəb və mədrəsələrində təhsil almış, orta əsrde Şərqdə elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermişlər. Azərbaycan Rusiya tərfinlən işgal edildikdən sonra bu tendensiya dəyişdi. Azərbaycanlı gənclər təhsil almaq üçün Rusyanın və Avropanın tanınmış təhsil ocaqlarına üz tutdular. Azərbaycan Demokratik Respublikasında bu ideyanın gerçəkləşməsi üçün real addımlar atıldı, 100 nəfərə yaxın gənc Rusyanın, Türkiyənin və Avropanın tanınmış elm və təhsil mərkəzlərinə yola salındılar. Çox təəssüf ki, onların taleyi uğurlu olmadı. Azərbaycan 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən yenidən işgal olundu. Demokratik hökumətin xaricə göndərdiyi tələbələr təqaüddən məhrum edildilər. Onların bəziləri vətənə qayıtdı, beziləri isə xaricdə təhsillərini yarımçıq qoyaraq başqa sahədə işləməyə başladılar. Vətənə qayıdanlar da taleyi uğurlu olmadı, onlar Stalin repressiyasının qurbanları na çevrildilər.

1970-1980-ci illərdə ulu öndərin şəxsi təşəbbüsü və qayğısı sayəsində bu ideya praktik həllini tapdı. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sa-

həsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yarandı. Ulu öndər Azərbaycandan kənarda təhsil alan gəncləri diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərir, onları “*Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti*” adlandırdı. O, hər il avqust ayının axırlarında vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə respublikanın partiya və sovet feallarının görünüşünü keçirir, orada dərin məzmunlu çıxışı ilə öz tövsiyələrini verirdi. O, 29 avqust 1981-ci ildə tələbə gənclərin respublikanın partiya və sovet fealları ilə görüşündəki nitqində demişdi: “*Azərbaycan KP MK-nin gördüyü tədbirlər özünü tamamilə doğruldur. Ali məktəblərə layiqli gənclərin gəlməsini təmin edir. Respublikadan gənclərin bir çox qruplarının Moskva, Leningrad və digər şəhərlərin ali məktəblərində oxumağa göndərilməsi praktikası yüksək ixtisaslı kadrlar hazırlanmasında müüm istiqamətdir. İndi bizim Respublikada xalq təsərrüfatının daha kəskin ehtiyac hiss etdiyi ixtisaslar üzrə Sovet İttifaqının ən yaxşı tədris müəssisələrində hazırlanmış böyük kadr dəstəmiz vardır. Bu il başqa şəhərlərin ali məktəblərinə 853 nəfər, o cümlədən, 1-ci kursa 720 nəfər göndərilir. Bundan əlavə 42 nəfər Kiyev Mülki Aviasiya İnstitutuna qəbul olunmuşdur. Bu il Azərbaycandan cəmi 3600 öğlan və qız Sovet İttifaqının müxtəlif ali məktəblərində 244 ixtisas üzrə təhsil alacaqlar.*”

Azərbaycanlı tələbələrin təhsil alacaqları tədris ocaqlarının coğrafyası müxtəlif idi: M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Energetika İnstitutu, Moskva Kimya Maşınçayırma İnstitutu, Moskva Dəzgahçayırma İnstitutu, P.Lumumba adına Xalqlar Döslügü Universiteti, Leningrad Soyuducu Cihazlar Sənayezi İnstitutu, Aviasiya Cihazçayırma İnstitutu, Kiyev Politexnik İnstitutu, Belorusiya Kənd Təsərrüfatı Məxanikləşdirmə İnstitutu, Suriyadırı Moskva Rəssamlıq İncəsənət İnstitutu, Muxina adına Leningrad Ali Rəssamlıq Sənaye Məktəbi, Xarkov Rəssasmlıq Sənaye İnstitutu, Dövlət Teatr Sənəti İnstitutu, Moskva Kənd Təsərrüfatı

Mühəndisləri İnstitutu, Riyazan Radiotexika İnstitutu, Leningrad Toxuculuq və Yüngün Sənaye İnstitutu, Ukrayna Kənd Təsərrüfatı Akademiyası və s.

Ulu öndər Heydər Əliyev hakimiyətə gələnə qədər respublikamızdan kənara hər il 47 nəfər ali təhsil almağa göndərilirdi. Halbuki plan 60 nəfər idi. Qeyd etmək yerinə düşər ki, göndərilen 47 nəfərin az bir hissəsinə azərbaycanlılar təşkil edirdi. SSRİ-nin tanınmış məktəblərində azərbaycanlılar üçün ayrılmış yerlərə respublikamızda yaşıyan erməni və ruslar göndərilirdi. Heydər Əliyevin uzaqgörən siyaseti nəticəsində bu tendensiya qısa bir müddədə dəyişdi. Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə cəmi 47 nəfər göndərilmişdi, 1975-ci ildə onların sayı 700 nəfərə çatdı. 1975-ci ildən başlayaraq gənclərin respublikadan kənarda təhsil alması intensiv xarakter aldı. 1978-ci ildən başlayaraq hər il kənara 800 - 900 nəfər tələbənin göndərilməsinə nail olundu. Əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin və həm də ixtisasların sayı surətlə artdı. Faktlara diqqət yetirək: 1977-ci ildə 1970-ci illə müqayisədə göndərilen tələbələrin sayı 14 dəfədən çox artaraq 818 nəfərə, ixtisasların sayı 5 dəfə artaraq 244-ə çatmış, ali məktəblərin sayı 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası genişlənərək 40-a yüksəlmişdi. Bu proses sonrakı illərdə də (1978-1982) intensiv olaraq artmış, 1978-ci illə müqayisədə 1982-ci ildə tələbələrin sayı 11% artmış, ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmüş, ixtisasların sayı 244-dən 250-yə qalxmış, ən zəruri istiqamətlərin sayı 80-ə çatmışdır. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çekisi 1970-ci ilədək 40% təşkil edirdi. 1976-ci ildə bu rəqəm 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllerində isə 97,6%-ə yüksəlmişdi. Bu yüksək tarixi-mədəni nailiyyət ulu öndərin Azərbaycanın gələcəyinə istiqamətlənmış qlobal tədbirlərin tərkib hissəsi idi.

Keçən əsrin 70-ci illərində özünün ən yüksək mərhələsinə çatmış bu tarixi-mədəni və təhsil ənənələrinin inkişafının Azərbaycanın gələcək inkişafına hədəflənməsində bəhs edən ulu öndər Azə-

baycan gənclərinin I Forumunda demişdi: «Burada 70-80-ci illerdə hər il 800-900 nəfər gəncin Azərbaycandan kənarda olan təhsil ocaqlarına göndərilməsi yada salındı. Doğurdanda, hər il burada, bu salonda biz həmin gəncləri Moskvaya, Leninqradə, Kiyevə, başqa-şəhərlərə yola salırdıq, onlara xeyir-dua verirdik, onları yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda olmayan ixtisasları mənimsemək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir. Burada deyildi ki, indi həmin təhsil ocaqlarında təhsil almış, mütəxəssis kimi fəaliyyət göstərən şəxslərin cəmiyyəti yaranıb. Mən bu cəmiyyəti salamlayıram, ona çox böyük ehtiramımı bildirirəm və çalışacağam ki, bu cəmiyyətin üzvləri ilə görüşüm. Çünkü vaxtilə belə kadrların hazırlanması üçün mən xeyli səylər göstərmışəm».

Bir fakt üzərində xüsusi dayanmaq istərdik. 80-ci illerde SSRİ rəhbərliyi dəyişdirildi. Erməniləri birmənalı dəstəkleyən M.S.Qorbaçovun Sov.İKP MK-nın Baş katibi seçilməsi ilə ermənilərin Kremlə nüfuzu yüksəldi. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması istiqamətində iş aparılmağa başlandı. Heydər Əliyev SSRİ rehbərliyinin yürütdüyü siyasetə etiraz eləməti olaraq tutduğu vəzifələrdən istefə vermək məcburiyyətində qaldı. Maraqlıdır ki, ulu öndər Kremlən gedəndə şəxsi əşyaları ilə birlikdə özü ilə götürdüyü sənədlərdən biri də Rusiyada təhsil alan tələbələrin siyahısı olmuşdur.

31 avqust 1998-ci ildə məhz həmin tələbələrlə onun indi adını daşıyan sarayda möhtəşəm görüşü oldu. Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında ulu öndər o illəri məmnunluqla xatırlayaraq demişdi: «Mən çox həyacanlıyam və eyni zamanda böyük sevinc hissi keçirirəm. Çünkü bu günlüğü - 1998-ci ildəki toplantımız 1969-cu ildə Azərbaycanda ilk dəfə əsasi qoyulmuş görüşlərin nəticəsidir. Mən həmin görüşlərin təşəbbüskarı, təşkiləçisi olmuşam. Bu görüşlər, o vaxt görülmüş həmin işlər barədə və bunların sizin hər birinizin taleyində oynadığı rol haqqında burada kifayat qədər deyildi. Mən ona görə sevini-

rəm ki, 29 il bundan əvvəl əsasını qoymuş xeyixah işin gözəl bəhrələrini görürəm. Vaxtilə bu salona 16-17 yaşında daxil olmuş insanlar - siz ötən illərdə böyük həyat yolu keçmişsiniz, formalışmışsınız, püxtələşmişsiniz, Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsınız. Bunların hamisinin əsası həmin illərdə qoyulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm... Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. ...mən bu işi başladım, genişləndirdim. Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışaq. Bu nədən ibarətdir? 1969-cu ildə biz respublikadan kənarə oxumağa heç 50 nəfər də göndərmədik. 1970-ci ildə 60 nəfər göndərdik. Ondan sonra bunu ilbəil artırdıq. Nəhayət, biz 1975-ci ildə, gərək ki, 600 nəfər, 1977-1978-ci illərdə isə hər il 800-900 nəfər gənci respublikadan kənar ali məktəblərə göndərdik.

Ali təhsil sahəsində işləyənlər bilirlər hər il ali məktəbin illik qəbulu 700-800 nəfər olur. Beləliklə, əgər biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovetlər İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, demək, biz Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə tələbə hazırlayırdıq. Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə, biz Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışaq.... 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir ildə olmayıb ki, mən tələbələrlə görüş keçirməyim... O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqlar. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir».

Ulu öndər sonralar həmin tarixi həqiqəti belə etiraf edirdi: "Bütün bunların hamisi o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ

*1970-ci ildən başlamışaq. Mən də bu gün çox məmənnüyyət hissi ilə qeyd edirəm ki, bu şəxsən mənim təşəbbüsümələ olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüştəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayıraq. İndii isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm".*

Azərbaycan çağdaş tarixində Heydər Əliyev həqiqətlərinin tətnösi, qəlebəsi, mili təhsil tariximizin qızıl hərflərlə yazılmış şanslı səhifələridir. Heydər Əliyevin 70-80-ci illərdə respublikadan kənəarda azərbaycanlı gənclərin təhsil almalarına geniş imkan yaratmasını və bu işi daim qayğı göstərməsini qiymətləndirərkən, onun tarixi dəyərlərinin miqyasını müəyyənləşdirərkən bu həqiqəti de tiraf etməliyik ki, hər bir respublikadan kənara orta hesabla 800-1000 nəfər gəncin göndərilməsi belə bir mənzərə yaradırdı ki, möhtərəm Prezidentimizin özünün dediyi kimi, respublikada mövcud ali məktəblərdən əlavə, sanki Azərbaycan üçün böyük töhve olan daha bir ali məktəbimiz de fəaliyyət göstərirdi. Bu rəmzi, simvolik ali məktəbin yaradıcısı və rəhbəri möhtərəm Heydər Əliyev idi. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən həmin mütəxəssislər 1970-ci illərdə əsası qoyulan və 15 mindən çox yetirməsi olan Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyev kadrlarıdır.

1970-1980-ci illərdə yaranan bu ənənə çox təəssüf ki, ulu önder SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqından sonra unuduldu. Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlıların xaricdə təhsil alması prosesi sürətləndi. Azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərdində təhsil alması aşağıdakı istiqamətlərdə həyata keçirilir:

1. Öz təşəbbüsleri və imkanları hesabına xaricdə təhsil;
2. Müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən teşkilat və digər donor qruplarının təqaüdləri hesabına xaricdə təhsil;

3. Dövlət xətti ilə, yeni təhsil sahəsində əməkdaşlıq əsasında iki-tərəflə razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqəüdlər hesabına hökumət tərfindən həyata keçirilən xaricdə təhsil;

4. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqrammı» çərçivəsində xaricdə təhsil.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu təhsil ənənəsi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, maddi kapitalın insan kapitalına çevriləməsi istiqamətində məqsədyönlü iş aparır. Cənab İlham Əliyev tərəfindən 19 oktyabr 2006-ci ildə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" 5 sentyabr 2007-ci ildə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında", 7 aprel 2008-ci ildə "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" sərəncamları bu sahəyə dövlətin diqqət və qayğısının təzahürü kimi qiymətləndirilməlidir. Bu məqsədyönlü siyaset Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, Azərbaycan xalqının tərəqqisinə istiqamətlənmişdir. Çünkü təhsil milletin tərəqqisinin ən mühüm şərtidir.

**Hamiz Mahmudov,**  
**ADİU-nin «Beynəlxalq iqtisadi münasibətlər»**  
**kafedrasının müəllimi**

## **QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI İLHAM ƏLİYEV SİYASƏTİNİN ƏSAS PRİORİTETİ KİMİ**

Dünya iqtisadiyyatının qloballaşması prosesinin, ölkələrin qarşılıqlı iqtisadi əlaqə və asılılıqlarının, elmi-texniki və texnoloji təreqqinin yüksək templərlə inkişaf etməsinə baxmayaqaraq dünya ölkələrinin iqtisadi inkişaf səviyyələrindəki fərq daha da dərinleşmiş, dünyamızın hələ de "Varlı Şimal" və "Yoxsul Cənub", "Qızıl milyard" və "Yoxsul milyard", "Mərkəz" və "Əyalət" ölkələri ilə sərhədlərə ayrılmazı davam edir və inkişaf etmekdə olan ölkələrin iqtisadi geriliyi qlobal iqtisadi problemlərdən biri olaraq aktuallığını artırmışdır. Şübhəsizdir ki, iqtisadi inkişaf fərqiinin dərinleşməsində ölkələrin beynəlxalq əmək bölgüsü sisteminde tutduqları mövqe - inkişaf etmiş ölkələrin yüksək əlavə dəyer yaranan rəqabətqabiliyyəti məhsulların istehsalı, inkişaf etmekdə olan ölkələrin isə əsasən xammal və ilkin emal məhsulları istehsalı üzrə beynəlxalq ixtisaslaşması mühüm rol oynamışdır. İnkişaf etmekdə olan ek-sənaye ölkələrdə iqtisadiyyatın monostrukturlaşması maliyyə resurslarının, məşğullüğün, investisiya fəaliyyətinin, ixracın, bütövlükde ölkədə ümumi daxili məhsul istehsalının iqtisadiyyatın xammal hasilatı sektorunda cəmləşməsi ölkənin sosial-iqtisadi inkişafının dünya xammal bazarının konyunkturasından birbaşa suretdə asılılığını gücləndirmiş və davamlı iqtisadi artımın mənbələrini və baş verə bilecek hər hansı bir böhran hallarından çıxış imkanlarını möhdudlaşdıraraq bu ölkələri çox ciddi risklərle üzləşdirmişdir: dünya bazarında xammal qiymətlərinin kəskin şəkildə ucuzlaşlığı dövrlərde başlıca olaraq xammal ixrac eden ölkələrdə daxili və xarici iqtisadi balanslarındakı vəziyyəti pisleşmiş, xarici borcların həcmi xeyli artmış, işsizliyin və yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmüşdür və s.

Bele bir şəraitde qlobal çağrıqlara cavab olaraq, iqtisadiyyatın şaxələndirilmesi, yeni ənənəvi sahələr ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni növ iqtisadi fəaliyyətlərin genişləndirilməsi, bir sözle hərtərəfli iqtisadi inkişafın təmin edilməsi təbiət sərvətlərlə zəngin inkişaf etmekdə olan ölkələrdə uzunmüddətli davamlı inkişaf üçün həlledici əhəmiyyətə malikdir. Bu cür inkişaf strategiyasının reallaşdırılması iqtisadi artımın mənbələrini genişləndirmekle dünya bazarının qeyri-münbit təsirlərini minimuma endirməyə imkan yaradır.

Məhz, müstəqilliyin ilk illerinde, ümumi daxili məhsul istehsalının 3 il ərzində (1991-1994) təqribən 2 dəfəyə qədər azalmasına, başqa sözə ölkəmizin dərin iqtisadi böhrana düşər olmasına siyasi səbəblər ilə yanaşı, iqtisadi səbəblər də, başlıca olaraq isə istehsal amillərinin əsasən neft sektorunda cəmləşməsi, sovet dövründə kənd təsərrüfatı və qeyri-neft senayesi sahəsində formalşmış ənənəvi istehsal zəncirlerinin zəifləməsi və qurılması, eyni zamanda həm neft, həm də qeyri-neft sahələrində maddi-texniki və infrastruktur bazanın lazımı sahibiyyədə olmaması və texnoloji geriliyi, bazar iqtisadiyyatının tələblərinə uyğun insan kapitalının, idarəetmə təcrübəsinin mövcud olmasına və s. böyük təsir göstərmişdir.

1993-cü ildə hakimiyətə gəldikdən sonra, qlobal çağrıqları və milli inkişaf problemlərini hər zaman diqqət mərkəzində saxlayan, hələ sovet ittifaqı dövründə güclü siyasi iradəsi və qətiyyəti, müdrik siyaseti ilə ölkəmizin milli maraqlarının əsas təminatçısına çevrilmiş ümummilli diderimiz Heydər Əliyev həyata keçirdiyi düşünülmüş, məqsədyönlü inkişaf strategiyası sayesində ölkəmizi "yoxsulluq bataqlığı"ndan çıxarmağa, ictimai siyasi sabitliyin və iqtisadi artımın təmin olunmasına nail oldu. Şübhəsizdir ki, bu uğurların əldə olunmasında ulu önderin müəllifi olduğu neft strategiyası həlledici rol oynadı. Qlobal inkişaf meyillerini və milli maraqları hər zaman böyük siyasi ustalıqla uzlaşdırıb ilən ulu önder Heydər Əliyevin neft strategiyası ölkəmizin zəngin neft-qaz yataqlarının gelirlilikini artırmaqla yanaşı, həm də bu gelirlərin səmərəli idarə olunması üçün lazımi hüquqi, institusio-

nal baza yaratmışdır. Əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə ulu öndər Heydər Əliyev 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunu təsis etməklə artıq neft strategiyasının yeni mərhəlesinin başlanğıcını qoymuşdur. Bu dövrən etibarən qeyri-neft sektorunun kompleks inkişafını dəstəkləyən çoxlu sayıda qanunlar, fərمانlar, sərəncamlar, islahat proqramları qəbul edildi və reallaşdırılmağa başlandı.

2003-cü ildən etibarən ölkəmizə rəhbərlik edən, Heydər Əliyev siyasətinin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev möhkəm təməllər əsasında qurulmuş iqtisadi inkişaf kursuna yeni keyfiyyət hali gətirərək ölkəmizin dünyada analoqu olmayan yüksək iqtisadi artım templəri ilə inkişaf etməsini təmin etdi.

Beynəlxalq xammal, xüsusile da neft bazalarında qeyri-müəyyənliliklərin, ziddiyətlərin mövcudluğunu, dəyişikliklərin dövrlülünü və onların ölkə iqtisadiyyatına mümkün zərərli təsirlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısı gələcəkdə davamlı iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadi artım mənbələrinin şaxələndirilməsini, ehtiyatların artırılmasını və toplanılan vəsaitlərin qeyri-neft sektorunun hərtərəfli və rəqabətqabiliyyətli inkişafı məqsədilə səmərəli və effektiv surətdə yerləşdirilməsini iqtisadi inkişaf modelinin baza prinsipləri kimi qəbul etdi. Bu nöqtəyi-nəzərdən İlham Əliyevin qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi strategiyasını üç mərhələyə ayırmış olar.

2003-2008-ci illəri əhatə edən **birinci mərhələdə** əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin istifadəyə verilməsi, yeni neft yataqlarının işlənilməsi üzrə sazişlərin imzalanması və xarici investisiyaların cəlb edilməsi ölkədə neft hasilatının və ixracının, eyni zamanda valyuta gəlirlərinin artmasına səbəb oldu. Müqayisə üçün qeyd edim ki, 2003-cü ilə nisbətən 2008-ci ildə neft hasilatı təqribən 3 dəfə, neft ixracı isə on pik

nöqtəsinə çataraq miqdarda 8,5 dəfə, dəyərcə isə neft qiymətlərinin yüksəlməsi sayesində 24 dəfə artmışdır. Qeyd edilən dövr ərzində Dövlət Neft Fonduñun gəlirləri 31 dəfə artaraq 16 milyard manat, ehtiyat aktivləri isə 14 dəfə artaraq təqribən 11,2 milyard ABŞ dolları təşkil edirdi. Ölkəmizin strateji valyuta ehtiyatları isə 2008-ci ildə təqribən 17,4 milyard ABŞ dollarına çatmışdır ki, bu da müvafiq dövrün ÜDM-nin 43,4 faizi demək idi. Birinci mərhələdə ölkə iqtisadiyyatı bütövlükdə 2,6 dəfə, ÜDM-in adambaşına düşən nominal həcmi isə 5 dəfə artaraq 4440 manat təşkil etmişdir.

Bununla belə, neft sektorу üzrə iqtisadi artımın daha yüksək temp-lərlə baş verdiyi bir şəraitdə 2008-ci ildə neft sektorunun bütövlükdə ölkə iqtisadiyyatında payının təqribən 60 faiz təşkil etməsi, deməyə əsas verir ki, əldə edilmiş uğurların tamamilə neft sektorunun aktivinə yazılması düzgün olmazdı. Əksinə, uğurlu neft strategiyasının həyata keçirilməsi neticəsində ölkənin ilbeil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq, gəlirlərin səmərəli idarə olunmasını və istifadəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddəti strategiyasının təsdiq edilməsi və regionların sosial-iqtisadi inkişafını sürətləndirən bir sıra proqramların qəbul edilməsi və reallaşdırılması dövr ərzində iqtisadiyyatın tarazlı inkişafına edilən səyərin effektivliyini yüksəltmişdir.

Belə ki, birinci mərhələni əhatə edən 5 il ərzində xüsusi çəkisinin azalmasına baxmayaraq, qeyri-neft sektorу üzrə ÜDM 1,8 dəfə artmış, sənayedə 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuş, qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. 2004-2008-ci illərdə dövlət investisiyalarının həcmiin artması regionlarda infrastruktur, kommunal, sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə tökan vermişdir. Həyata keçirilən tədbirler neticəsində 766 mindən çox yeni iş yeri açılmış, 27,5

mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da 40 faizə qədəri regionların payına düşürdü. Yaradılmış müəssisələrin 88 faizdən çoxu xüsusi mülkiyyəti müəssisələr olmuş, sahibkarlıq fəaliyyətinin dəsteklənməsi məqsədilə Azərbaycan Respublikasının Sahibkarlıq Kəmək Milli Fonduñun vesaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektiñə 323,4 milyon manat kredit verilmişdir. Bütün bunlar 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gelirlərinin 4 dəfə artmasına, yoxsuluq səviyyəsinin 13,2 faizdək azalmasına səbəb olmuşdur.

Əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətli inkişafına əvərilişli zəmin yaratmışdır. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynayır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağıının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. 2003-cü illə müqayisədə 2008-ci ildə taxıl istehsalı 21,4 faiz, kartof - 40,1 faiz, tərevəz - 17,4 faiz, bostan məhsulları - 14,3 faiz, meyvə və gilomeyvə - 24,6 faiz, üzüm - 78,1 faiz artmışdır. Bu müddət ərzində diri çəkide ət istehsalı 30,6 faiz, süd istehsalı 18,3 faiz, yumurta istehsalı 47,9 faiz, yun istehsalı ise 22,3 faiz artmış, kənd təsərrüfatının ümumi məhsulu isə 25,2 faiz artmışdır.

Ölkədə qeyri-neft sektorunun inkişafı məqsədilə investisiya mühitinin daha da yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fiziki şəxslərin gelirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddi 35 faizə, mənşət vergisinin dərəcəsi və sosial siğorta ayırmaları 22 faiz səviyyəsinə endirilmiş, vergilərin ümumi sayı 9-dək azaldılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişdir. Bununla yanaşı, azad rəqabətin inkişafı, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsi məqsədilə ölkədə

mövcud olan lisenziyalasdırma sistemi köklü surətdə dəyişdirilmiş, lisenziyalasdırılan fəaliyyət növlərinin sayı xeyli dərəcədə azaldılmış, lisenziyaların müddəti isə uzadılmışdır. Eləcə də dövr ərzində ölkədə ixrac rüsumlarının leğv edilmesi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi daxili bazarın qorunması və ixrac potensialının genişləndirilməsi nöqtəyi-nəzərden əhəmiyyətli rol oynamışdır. Bundan əlavə, sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi ölkədə biznes mühitinin elverişliliyinin daha da artmasına və biznesə başlama prosedurlarının sadələşdirilməsinə səbəb olmuşdur. Sahibkarlığın inkişafı və biznes mühitinin tekmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. 2008-ci ildə açıqlanan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin elverişliliyi üzrə qiymətləndirməni özündə eks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycan biznes mühitinin tekmilləşdirilməsi sahəsində dünya üzrə "ən islahatçı ölkə" elan edilmişdir.

Beləliklə, birinci mərhələdə heyata keçirilmiş islahatlar programı həm neft, həm də də qeyri-neft sektorunda Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində böyük rol oynamış və gələcək dövrlərde davamlı inkişafın təmin edilməsinin əsaslarını formalasdırmışdır.

Neft strategiyasının uğurla davam etdirilmesi sonrası 2009-2013-cü illəri əhatə edən **ikinci mərhələdə** dünya bazارında neftin qiymətlərinin yüksəlməsi nəticəsində ölkəmizə böyük həcmde valyuta axınlarını təmin etdi və təsadüfi deyildir ki, bu dövrü "neft gəlirləri bumu" dövrü de adlandırırlar. Bu dövrə ölkəmizin valyuta gəlirləri əhəmiyyətli dərəcədə artmış və böyük həcmde valyuta ehtiyatları toplanılmışdır. Belə ki, 2009-2013-cü illərdə Dövlət Neft Fonduñun gəlirləri birinci mərhələ ile müqayisədə 4 dəfə artaraq 64 milyard manata yüksəlmış, strateji valyuta ehtiyatlarının həcmi təqribən 3 dəfə artaraq 50 milyard ABŞ dolları təşkil etmişdir.

Dünyada baş vermiş maliyyə-iqtisadi böhranın dərinləşməsinə baxmayaraq əldə edilmiş neft gəlirlərindən ölkədə qeyri-neft sektorunun

inkışafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, yoxsulluğun azaldılması məqsədilə səmərəli istifadəsi iqtisadi artım strategiyasının uğurla davam etdirilməsinə şərait yaratmışdır. Dövr ərzində demək olar ki, iqtisadiyyatın bütün sahələrini və bütün regionlarını əhatə edən inkişaf proqramları və bu çərçivədə tədbirlər planı həyata keçirilmişdir. Beş il ərzində ölkə üzrə ÜDM-in 24,2 faiz artımı müşahidə edilmişdir. Birinci mərhələ ilə müqayisədə artım templərinin az olmasına baxmayaraq, qlobal iqtisadi böhran şəraitində bu cür artıma nail olunması dünya təcrübəsində böyük uğur hesab edilir. İkinci mərhələ, eyni zamanda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının neft sektorunun payını davamlı olaraq üstələməsi dövrü kimi də yadda qalmışdır ki, bu da ikinci mərhəlonun yeni keyfiyyət xarakterini eks etdirmişdir. 2013-cü ildə artıq qeyri-neft sektorunun ÜDM-də payı artıq 57,1 faiz təşkil edirdi. Bütövlükdə, iqtisadi artım əsasən qeyri-neft sektorunun hesabına baş vermişdir. 2013-cü ildə neft sektorunun 1 faiz artımının fonunda qeyri-neft sektorunda 10 faizlik artım müşahidə edilmişdir.

Bu dövr ərzində də dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət bütçəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq bütçəsi, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi olmuşdur.

Sənayenin maşınçayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrde belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafə nail olunmuşdur. Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqəbat qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu

artırmaq istiqamətində Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye Parklarının, Yüksek Texnologiyalar Parkının yaradılması və s. mühüm əhəmiyyət kəsb edir.

Ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə kənd təsərrüfatı sahəsində bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, Azərbaycan Respublikasının Sahibkarlığı Kümə Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsinə təmin edən amillərdən olmuşdur. Uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə idəxalının azalmasına səbəb olmuşdur.

Turizm fəaliyyətinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə elan edilmiş "Turizm ili" çərçivəsində həyata keçirilmiş tədbirlər planı turizm ehtiyatlarından səmərəli istifadə olunmasına, zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və elcə də xalqımızın mədəni-tarixi ərsinin geniş miqyasda tanıdılmasına və zəruri infrastrukturların yaradılmasına istiqamətlənmüşdür.

Eyni zamanda ikinci mərhələ mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafi, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə də səciyyələnir. XXI əsrde Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalasdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritət sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. 2013-cü il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi və ölkəmizin ilk tele-

kommunikasiya peykinin orbitə çıxarılması bu istiqamətde gələcəkdə daha nəhəng uğurların əldə edilməsinin başlanğıcını qoymuşdur.

Bununla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsnə əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması gələcəkdə Azərbaycanın karbohidrogen ixracatçısı kimi dünyada mövqeyini gücləndirməsi, ölkədə valyuta ehtiyatlarının yığımının artırılması baxımından strateji əhəmiyyətə malikdir. Ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolu, Əlet Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərqi-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilməsi Azərbaycanın regional nəqliyyat, logistika, ticarət qoşağına çevriləməsi prosesini daha da sürətləndirir..

Bütövlükdə her iki mərhələni əhatə edən 10 il Azərbaycanın tarixində "qızıl dövr" kimi yadda qalmışdır. Son on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətli inkişaf edən ölkələrindən birine çevrilmişdir. Bu dövrədə elə bir sahə olmamışdır ki, orada isləhatlar aparılması və inkişaf müşahidə edilməsin. Bu 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektorу isə 2,7 dəfə artmış, əhalinin gəlirləri 6,5 dəfə artmış, 56 minə yaxın müəssisə fəaliyyətə başlamış 1,2 milyon iş yeri açılmışdır, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,3 faizə enmiş, işsizliyin səviyyəsi isə 5,2 faiz təşkil etmiş, dövlət bütçəsinin gəlirləri və xərcləri 16 dəfə artaraq təqribən 20 milyard manata çatmış, elecə də aparılan isləhatların nəticələri beynəlxalq təşkilatlar tərefindən yüksək reytinglərlə qiymətləndirilmişdir.

Şübhəsizdir ki, məhz bu 10 ilin uğurları neftdən kosmosa doğru gedən yolu əhəmiyyətli dərəcədə qısaltmış, dünyada daha çox neft ölkəsi kimi tanınan Azərbaycan 2013-cü ildən artıq kosmos ölkəleri sırasına daxil olmuşdur. Bu nəhəng uğurların qısa zaman kəsiyində əldə edilməsinin əsasında isə məhz İlham Əliyev şəxsiyyəti, onun güclü siyasi iradəsi, qətiyyətli addımları və zəngin idarəcilik təcrübəsi dayanır.

Artıq 10 il ərzində qeyri-neft sektorunun inkişafı istiqamətində iqtisadiyyatın effektiv şaxələndirilməsi siyasetinin uğurla həyata keçirilmesi İlham Əliyevin "tükənən və dayanıqsız neft gəlirlərinin tükənməz və dayanıqlı gelir mənbələrinə çevrilməsi" konsepsiyasına sökünen iqtisadi artım strategiyasına əsaslanırdı ki, bu da "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında tamamilə öz əksini tapmışdır. Bu 10 ildə görülen işlər sözügedən strategiyanın yeni mərhələdə uğurla davam etdirilməsi üçün əhəmiyyətli baza formalasdırı və yeni keyfiyyət dövrünün başlanğıcını qoysa.

2014-cü ildən etibarən cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafı siyaseti sahəsində üçüncü mərhələnin - postneft mərhələsinin başlanğıcını qoymuşdu. Təbii ki, hazırda neft qiymətlərinin əvvəlki dövrlərde müqayisədə təqribən 4 dəfə aşağı düşməsi, nəticədə 2014-cü illə müqayisədə 2015-ci ildə ixracın təqribən 2 dəfə azalması və onun mənfi makroiqtisadi təsirləri yeni mərhələyə keçidi daha da süretləndirdi. Ölkə başçısı tərəfindən 2014-cü ilin "Sənaye ili", 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan etməsi və bu çərçivədə kompleks tədbirlər planını müəyyən etməsi, qeyri-neft sektorunun inkişafı məqsədilə sahibkarlar üçün daha əlverişli investisiya mühitinin yaradılması, qeyri-neft ixracının təşviq edilməsi və yeni ixrac bazarları hesabına genişləndirilmesi, idxlərə vəzleyiçi istehsal sahələrinin inkişafı və onların xarici komponentlərdən asılılıq dərəcəsinin azaldılması, Şimal-Cənub, Şərqi-Qərb dəhlizlərinin inkişafı, ininqərsiya bloklarında əməkdaşlığın dərinləşdirilməsi "miqyas iqtisadiyyatının" müsbət effektlərinə şərait yaran mühitin formalasdırılması və s. bu kimi məsələlər postneft dövründə dövlət siyasetinin əsas istiqamətlərini təşkil edəcəkdir.

Şübhəsizdir ki, məhz bu 10 ildə əldə edilmiş uğurlar növbəti ilin uğurlarının davamını getirəcəkdir. Çünkü Azərbaycanın iqtisadi inkişaf modelinin uğurla reallşadırılmasının mərkəzində qlobal çağırışları düzgün təhlil edən, təhlükələri qabaqcadan müəyyən edən, zamanında effektiv qabaqlayıcı tədbirlər görən və qətiyyətli qərarlar qəbul edən şəxsiyyət faktoru - İlham Əliyev faktoru dayanır.

**Bəyim Nəbiyeva,**  
**YAP Səbail rayon təşkilatı, baş təlimatçı**

## **İLHAM ƏLİYEVİN İSLAHAT STRATEGİYASI: REALLAŞMA MEXANİZMİ VƏ BAŞLICA HƏDƏFLƏR**

*"Azərbaycan demokratik inkişaf yolunda irəliləyən  
avanqard ölkələr sırasında yer alır."*

**İlham Əliyev**

SSRİ xalq təsərrüfatı kompleksində tam müstəqil statusa malik olmayan Azərbaycan 1991-ci ildə siyasi müstəqillik əldə etdiğdən sonra ölkədə bir iqtisadi sistemin digər iqtisadi sisteme transformasiyası yalnız bir yolla mümkün idi ki, bu da demokratik islahatlar yolu olan bazar iqtisadiyyatına keçidi reallaşdırmaq, ölkədə liberal bazar iqtisadiyyatının qanunvericilik bazasını formalasdırmaq, müsbət beynəlxalq təcrübə əsasında müvafiq qanunlar və dövlət proqramları qəbul etmek, sosial-iqtisadi inkişaf strategiyasını hazırlamaq və Azərbaycanın beynəlxalq hüququn tam səlahiyyətli üzvü kimi geoiqitasi məkana, beynəlxalq iqtisadi münasibətlərə daxil olmasını və beynəlxalq emek bölgüsü sisteminde layiqli mövqə əldə etməsini təmin etməkdən ibarət idi.

Sovet dövründən qalma problemlərin mexaniki aktuallaşması fonunda ümummilli lider Heydər Əliyev tərefindən yaradılmış sosial-iqtisadi inkişaf strategiyası nəticəsində dövlət müstəqilliyinin 1993-2003-cü illəri ərzində Azərbaycanda 1993-cü ildək müşahidə olunan xaos aradan qaldırıldı, ölkədə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alındı, daxili sabitlik təmin olundu və Azərbaycanın geosiyasi və geoiqitasi məkanda inkişaf vektorları müəyyənləşdirilmiş oldu.

Ümummilli lider Heydər Əliyev tərefindən əsası qoyulmuş, müstəqil dövlətçiliyimin təməlini teşkil edən iqtisadi inkişaf konsepsiyasının məntiqi davamı kimi çıxış edən və Azərbaycanda 2003-cü il-dən etibarən heyata keçirilən İlham Əliyev islahat strategiyasını "milli iqtisadi yüksəliş" strategiyası adlandırsaq heç de yanılmarıq. Tənzimlənən bazar iqtisadiyyatı modelinə əsaslanan bu "milli iqtisadi

"yüksekliş" strategiyasının nəticəsidir ki, Azərbaycan bugünkü Xəzər dəniz hövzəsinin və Cənubi Qafqaz regionunun sıyrıla inkişaf edən neft mərkəzine çevrilmişdir.

Bugün Azərbaycan qarşılıqlı asılıq və qarşılıqlı təsirin irəli dərcədə inkişaf etdiyi qlobal iqtisadi sistemdə fəaliyyət göstərən müstəqil bir dövlətdir. Fikrimizcə, dünya iqtisadiyyatında günümüzdə müşahidə olunan beynəlxalq iqtisadi münasibətlərin kompleks paradiqmal inkişaf trayektoriyasında Azərbaycan milli iqtisadiyyatının varlıq göstərmə potensialı ölkədə dinamik və davamlı iqtisadi inkişafın təmin olunma dərəcəsindən birbaşa asılıdır. Bu baxımdan 1993-2003-cü illərdə sabit inkişaf yoluna qədəm qoymuş Azərbaycanda 2003-cü il sonrası reallaşan İlham Əliyevin islahat strategiyasının ölkənin müstəqil varlığı üçün həllədici şərtləri formalasdırması diqqəti cəlb edir.

Danılmaz faktdır ki, Azərbaycanda son illərdə müşahidə olunan dinamik inkişaf birbaşa ölkə rəhbəri cənab Prezident İlham Əliyevin adı və onun həyata keçirdiyi məqsədyönlü və cəsarətli siyasetlə bağlıdır. Məhz yürüdülən bu düzgün siyasetin nəticəsidir ki, bugün Azərbaycan ciddi regional faktor olmaqla Cənubi Qafqaz regionunun iqtisadi mənzərəsinə təsir edən dövlətdir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən nehəng iqtisadi layihələr regionun mənzərəsini formalasdırmaqla ölkələr arasında iqtisadi münasibətləri yenidən şəkilləndirir. İlham Əliyevin "milli iqtisadi yüksəliş" strategiyası ölkədə davamlı və dayanıqlı inkişafa yol açmışdır. Bunu real faktlar göstərir: 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionu iqtisadiyyatının 50%-ni təşkil edirdi, 2014-cü ildə Azərbaycanın payı 78,6%-ə yüksəlmişdir. 2010-cu ildə qeyri-neft sektorunda yaradılan ÜDM 45,6% olduğu halda bu rəqəm 2015-ci ildə 70%-ə yüksəlmiş, qeyri-neft sənayesinin payı bu dövr ərzində 2,2 dəfə artmışdır. Kənd təsərrüfatının ÜDM-də çəkisi 2010-cu ildə 5,4% həddindən 2014-cü ildə 6,2% həddinə yüksəlmişdir. Bütçə kəsrinin ÜDM-yə nisbeti 1995-ci ildə 13% olduğu halda, bu rəqəm 2010-cu ildə 0,9% enmişdir. Dövlət bütçəsinin gəlirləri 1995-2003-cü illərdə 3 dəfə, 2003-2010-cu illərdə 9,3 dəfə artmışdır. Bugün Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdəş statusu qazanmışdır. Müstəqilliyin ilk illərində ölkənin vəylətə ehtiyati olmadı-

gi halda 2003-cü ilde valyuta ehtiyatları 1,6 mlrd. olmuş, bugün isə ölkənin rəsmi qızıl-valyuta ehtiyati 50 mlrd. höcmini keçmişdir. Xarici dövlət borcunun ÜDM-də payı bir çox ölkənin göstəricisindən daha yaxşı olmaqla uzun müddətdir ki, sabit seviyyələrdə saxlanılır.

Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reyting agentlikləri tərəfindən de qeyd edilir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən və dünya ölkələrinin rəqabət qabiliyyətliyi seviyyəsini xarakterizə edən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatının 2015-ci il statistikasında Azərbaycan 140 ölkə arasında 40-cı sırada olmaqla MDB ölkələri arasında 1-ci yerdədir. Ölkə indeksləri makro və mikro-biznes rəqabətlilik dərəcələrinin bir indeksdə qiymətləndirilməsi ilə hesablanır. Bu hesabatda Qazaxstan 42-ci, Rusiya 45-ci sıradadır. Artaq üç ildir ki, Azərbaycan bu hesabatda MDB ölkələri arasında liderliyini qoruyur. Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafi üçün tədbirlər həyata keçirən ölkə kimi qeyd edilir. "Doing Business - 2015" hesabatında Azərbaycan 189 iqtisadiyyat arasında 63-cü sıradadır. "Doing Business - 2011" hesabatında isə ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatları arasında "Fitch Ratings" agentliyi tərəfindən investisiya reytingi almış ilk və indiyədək yeganə iqtisadiyyatlı ölkə olaraq qalmışdır.

Bütün bu əldə olunmuş uğurların təməlinde Azərbaycan xalqının milli mənafelorinin prioritet olaraq müəyyənləşdirildiyi İlham Əliyev islahat strategiyası durur. Bu strategiyanın təməl elementləri və işləmə mexanizmi tərəfimizdən aşağıdakı ardıcıl inkişaf modeli çərçivəsində təhlil olunmuşdur.

#### **Azərbaycanda modernləşmə mərhələsi: Sosial-iqtisadi inkişaf trayektoriyasının müəyyənləşdirilməsi**

2005-2015-ci illər ərzində Azərbaycanda həyata keçirilen iqtisadi modeli və sosial-iqtisadi inkişaf trayektoriyasını təhlil etsek qeyd etməliyik ki, son on ildə Azərbaycan iqtisadiyyatı 4,7 dəfə artıb (ÜDM

2005-ci ildə 12 mlrd.522 mln AZN-dən 2015-ci ildə 58 mlrd.977 mln. AZN-ə yüksəlmışdır), ölkədə əhalinin həyat seviyyəsi və sosial rifikasiyin yüksəldilməsi üçün çoxsaylı iqtisadi və sosial proqramlar həyata keçirilib və Azərbaycanda bütövlükdə bütün sahələrdə yeniləşmə, müasirleşmə, modernləşmə dövrü, habelə iqtisadiyyatın sürətli inkişaf dövrü davam edir.

Bu baxımdan iqtisadi tərəqqi göstəriciləri kimi 2005-2015-ci illər ərzində sənayenin istehsal gücünün 1,9 dəfə artmasını, ÜDM-də qeyri-neft sektorunun xüsusi çökisinin 2005-ci ildə müqayisədə 2015-ci ildə 2,3 dəfə artmasını, kənd təsərrüfatı istehsal höcmünün 2,3 dəfə artmasını, kənd təsərrüfatının ÜDM çökisinin 2010-cu ildə 5,4%-dən 2015-ci ildə 6,2%-ə yüksəlməsini, xidmətlər sektorunun ÜDM çökisinin 2010-cu ildə 15%-dən 2015-ci ildə 38,6%-ə yüksəlməsini, adambaşına düşən ÜDM-nin 2 dəfədən çox artaraq 6300 AZN-ə yüksəlməsini və ölkədə 1 mln. 400 min yeni iş yerlərinin açılmasını qeyd edə bilərik.

2005-2015-ci illər ərzində sosial təminat sahəsində aparılan düşübülmüş siyasetin nəticəsidir ki, ötən on il ərzində yoxsulluq seviyyəsi 49%-dən 5%-ə enmiş, işsizlik seviyyəsi 4,9%-odək azalmış, orta aylıq əməkhaqqı göstəricilərində 3,6 dəfədən çox artım qeydə alınmış (2013-cü ildə bu göstərici 450 AZN, 2014-cü ildə 479 AZN və 2015-ci ildə 520 AZN olmuşdur), orta aylıq təqaüd məbləği 6,1 dəfə artaraq 174 AZN-ə çatmış və 10 ildə sosial müavinətlərin höcmi toplam 5 mlrd. 60 mln. AZN təşkil etmişdir.

Təhsil və səhiyyə sahəsində görülmüş işlər kimi qeyd edə bilərik ki, son 10 ildə dövlət bütçəsində təhsilsə çəkilmiş xərclər 4,2 dəfə (2005-ci ildə 372 mln. 500 min AZN, 2015-ci ildə 1 mlrd. 553 mln. 900 min AZN), səhiyyəyə çəkilon xərclər 6,7 dəfə artmışdır (2005-ci ildə 115 mln. 300 min AZN, 2015-ci ildə 777 mln. 300 min AZN). Bu dövr ərzində 1898 məktəb, 87 yeni xəstəxana tikilmişdir.

İcra olunmuş yeni infrastruktur layihələrinə baxsaq ölkə üzrə 34.604 km yeni qaz xəlleri çəkilmiş, yeni içməli su xəlləri çəkilməsi nəticəsində əhalinin 77%-i daimi içməli su ilə təmin olunmuş, 24 yeni elektrik stansiyası tikilmiş, 1137 km yeni avtomobil yolları çəkilmiş və 36 tunel, köprü və yol ötürücüsü istifadəyə verilmişdir.

Qaçqın və məcburi köçkünlər daim dövlətin diqqət merkezində olmuş, 46 min ailə (və ya 230 min nəfər) yaşayış sahəsi ilə təmin olunmuş, onlar üçün 90 müasir tipli qəsəbə salınmış, aylıq yaşayış xərcəri 3,6 dəfə, kommunal xidmətlərə görə ödənilən müavinətlər 4,5 dəfə artmışdır.

Beləliklə, yuxarıda qeyd olunan iqtisadi göstəricilərdən də aydın göründüyü kimi, 2005-2015-ci illərdə Azərbaycanda reallaşdırılan modernlöşmə mərhələsində ölkədəki iqtisadi inkişaf Azərbaycanı regionda lider mövqeyə yüksəltmiş, əhalinin rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilmiş, ölkədə bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövülüyü təmin olunmuş və azad rəqabət mühiti formalasdırılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, qiymətlərin bazar tərəfindən müəyyənləşməsi, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması təmin edilmiş və bununla da iqtisadiyyatda keçid dövrünün başa çatmasına nail olunmuşdur.

### **Daxili və xarici iqtisadi siyasetin islahat konsepsiyasının formalasdırılması**

Azərbaycanın geoİqtisadi mövqeyi və ölkənin karbohidrogen resurslarından səmərəli istifadə məqsədləri Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasında daxili və xarici siyasetin üzvü vəhdət təşkil etməsi ilə əks olunmuşdur. Bu uğurlu tandem həm ölkənin sürtəli inkişafına, həm də Azərbaycanın beynəlxalq miqyasda böyük müvəffəqiyətlərə imza atmağına yol açmışdır. Xalqın strateji və perspektiv mənafeyinə xidmət edən uğurlu daxili siyaset Azərbaycanın demokratik inkişaf yolunda iroliləyən avanqard ölkələr sırasına daxil etməklə yanaşı, ölkənin beynəlxalq iqtisadi münasibətlər sistemində etibarlı tərəfdəş kimi nüfuz qazanmasına və regionun aparıcı iqtisadi oyunçusuna çevrilmesinə şərait yaratmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş "Yeni Azərbaycan" konsepsiyası və onun daxili-xarici siyaset vektorları İlham Əliyev tərəfindən dövrün tələb və çağrıqlarına, dünya siyasetin-

də və iqtisadiyyatında müşahidə olunan proseslərə uyğun daim təkmilləşdirilir. Heydər Əliyev Azərbaycanda stabil inkişaf yolunun əsasını qoyan və ölkədə əzəmətli layihələrin, islahatların həyata keçirildiyi bir baza yaratdı. Bu etibarlı baza üzərində son 2005-2015-ci illər ərzində İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni dövlətə, yeni cəmiyyətə çevrilmişdir.

Dünya dövlətlərinin etimad və rəğbətini qazanan Azərbaycan bugün beynəlxalq hüquq və beynəlxalq iqtisadi sistemdə ən etibarlı beynəlxalq tərəfdəşlərdən hesab olunur. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft infrastruktur layihəsi, Bakı-Tbilisi-Örzurum kimi nəhəng qaz infrastruktur layihələrinin icrası, hazırda "Cənub Qaz dəhlizi" kimi qlobal əhəmiyyətli bir layihəyə imza atan Azərbaycan həm Avrasiya məkanın, həm Avropa bazarının enerji təhlükəsizliyinin təminində öz sözünü deyir. Məhz İlham Əliyevin iqtisadi inkişaf strategiyasının ve düşüñülmüş ümumi islahat konsepsiyasının nəticəsidir ki, Azərbaycan 155 üzv dövlətin dəstəyini qazanaraq 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına Şərqi Avropa qrupundan qeyridaimi üzvü seçilmiş, 2013-cü ildə Davos İqtisadi Forumuna, habelə 2015-ci ildə I Avropa oyunlarına ev sahibliyi etmişdir.

Beləliklə deye bilərik ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanda 2003-cü ildən başlayaraq qeydə alınan dinamik inkişafi yaradan "milli iqtisadi yüksəliş" strategiyası bu gün ikitərifli və çoxtərifli qaydada xarici siyaset coğrafiyamızı genişləndirməyə imkan yaradır. Yüründülən cəsarətli və tarazlı çoxşaxəli siyaset nəticəsində Azərbaycan bu gün həm Xəzər dənizi, həm Araň dənizi, həm Qara dəniz hövzələrində, həmçinin Avropa, bilavasitə Şərqi Avropa, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərqi regionlarında baş verən siyasi-iqtisadi proseslərin mühüm tərkib elementinə çevrilmişdir.

Ötən dövr ərzində əldə olunmuş və yuxarıda qeyd olunmuş bütün bu uğurlar, qazanılmış siyasi-iqtisadi potensial Azərbaycanın uzunmüddəti perspektivdə daha böyük uğurlara imza atacağına əsas verir.

### **Elmi təməllərə əsaslanan iqtisadi siyaset mexanizminin müəyyənləşdirilməsi**

2003-cü ildən etibarən Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən düşünülmüş və məqsədönlü siyaset nəticəsində ölkədə qısa zaman əsasında yüksək artım tempi və əhəmiyyətli sosial-iqtisadi nəticələr əldə olunmuşdur. Ulu öndər Heydər Əliyevin əbədiyyaşar ideyalarına əsaslanan bu uğurlu siyasi-iqtisadi kurs özündə müasir qlobal proseslərə, çağırışlara adekvat şəkilde uyğunlaşma, təkmilləşmə xüsusiyyətlərinə ehtiya etməklə yanaşı elmi təməller əsasında formalasdırılmış bir mexanizmlə həyata keçirilir. Bu baxımdan iqtisadi inkişafın İlham Əliyev strategiyasının elmi təməlləri tərəfimizdən aşağıdakı şəkildə müəyyənləşdirilmişdir:

- Milli resursların (mineral resurslar, insan kapitalı, maddi-texniki baza və s.) istifadəsi imkanlarının səmərəliliyinin yüksəldilməsi üçün akademik təhlil əsaslı iqtisadi siyaset mexanizminin hazırlanması;

- Qlobal proseslərə və çağırışlara müvafiq praqmatik yanaşmaların tətbiqi üçün makro və mikro səviyyələrde siyasi-iqtisadi idarəetmə metodlarının müəyyənləşdirilməsi.

Məhz bu elmi əsaslar üzərində qurulmuş milli iqtisadi inkişaf modeli çərçivəsində "Azərbaycan 2020: geleceyə baxış" inkişaf konsepsiyasında çox iddialı, eyni zamanda real hədəflər müəyyənləşdirilmişdir. Konsepsiyada qeyd olunmuş hədəflərə uyğun müəyyən olunmuş tədbirlər isə ölkədə sosial-iqtisadi inkişafın yuxarıda sadalanan kəmiyyət və keyfiyyət nəticələrinin əldə olunmasına yol açmış və gələcək inkişaf perspektivləri üçün əsaslı temel yaratmışdır.

### **Milli iqtisadi inkişaf modelinin tətbiqi**

SSRJ-nin dağılması ilə siyasi və iqtisadi müstəqillik əldə edən Azərbaycan mərkəzi-planlı iqtisadiyyatın "post-sovet" problemlərinin aktuallaşması ilə üzərmiş və "neo-sovet" iqtisadi inkişaf trayektoriyası ilə liberal-demokratik prinsiplər əsasında bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyanı həyata keçirməyə başlamışdır. Neticədə

Azərbaycanda keçmiş ittifaq respublikaları ilə müqayisədə daha yüksək nəticələr əldə etməyə imkan veren özünəməxsus milli iqtisadi inkişaf modeli formalasdırılmışdır. Əsasən əhalinin rifah səviyyəsinin yüksəldilməsinə və ölkədə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalasdılmasına xidmət edən bu modelin uğurlu nəticələri sırasında əldə olunmuş müvəffəqiyyətlər kimi aşağıdakılardır qeyd edə bilərik:

- Ölkədə makroiqtisadi sabitlik təmin olunmuşdur. Yuxarıda qeyd olunan rəqəmlərdən də göründüyü kimi milli iqtisadiyyat böyümüş, bündən gəlirləri artmış, yeni iş yerləri açılmış və ölkədəki inflasiya və işsizlik səviyyəsi bir rəqəmlə göstəricilər qədər endirilmişdir.

- Milli iqtisadiyyatın diversifikasiyası üçün mühüm addımlar atılmışdır. Ölkədə qeyri-neft sektorunun hazırkı inkişaf səviyyəsi neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyasının özünü doğrultduğunu sübut edir. Qeyri-neft sektorunun əsas prioritet sahələri kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və emal sənayesidir.

- Azərbaycanda regionların inkişafı üçün coxsaylı dövlət programları qəbul olunmuş, 2004-2014-ci illərdə 174 dövlət programı təsdiqlənmiş, bunların 104-ü tam icra olunmuş, digorları isə icra olunmadadır. Bu da milli iqtisadi sistemin hər sahəsinin konkret hədəf və məqsədlərinin, onlara nail olunma yollarının müəyyənləşdirilməsi deməkdir.

- Əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində əsaslı islahatlar həyata keçirilmişdir. 2005-2015-ci illərdə ölkədə sosial müdafiə və təminat xərcləri 8 dəfə artmışdır. Bugün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir. Sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı mütəmadi şəkilde artırılır və sosial təminat sistemi da-ha geniş əhali kateqoriyalarına yönəldilir. Həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir.

- Azərbaycanda sahibkarlığın inkişafı və əlverişli əmək mühitinin yaradılması məqsədile əsaslı islahatlar həyata keçirilmiş, başlıca amil-

lər kimi vergilərinin sayı və sosial siğorta ödənişləri azaldılmış, ölkədə mövcud lisenziyalasdırma sistemi köklü surətdə dəyişdirilmiş, ixarə rüsumları ləğv olunmuş, sahibkarlığa dövlət maliyyə köməkliyə mexanizmi yaradılmış, biznes fəaliyyətinin asanlaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Milli iqtisadi inkişaf modelinin struktur elementləri kimi aşağıdakı təməl prinsipləri müəyyənləşdirə bilərik: 1) ölkədə həyata keçirilən uğurlu neft strategiyası; 2) iqtisadi modernləşməyə xidmət edən isləhatların sistemli tətbiqi; 3) iqtisadi inkişaf bazisi kimi modernləşmənin lokomotivlərinin düzgün müəyyənləşdirilməsi və 4) milli gəlirin (maliyyə vəsaitlərinin) səmərəli idare olunmasının təşkili.

#### *4.1. Uğurlu neft strategiyası;*

Ölkəmizin müstəqillik dövründə qazandığı nailiyyətlər onu Xəzər-Qafqaz regionunda sürətlə inkişaf edən dünyadan neft mərkəzlərindən birinə çevirmişdir.

Azərbaycanın 1994-cü ildən ugurla həyata keçirilən neft strategiyasının təmolində ölkəmizin inkişafında kardinal dönüş nöqtəsi olan “Əsrin Müqaviləsi” dayanır. Əsrin müqaviləsi çərçivəsində MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olan Azərbaycan Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da yaratmış oldu.

Azərbaycan bu gün qlobal enerji bazarının mühüm iştirakçı olmaqla yanaşı, müstəqil enerji siyaseti yürütməklə regional və qlobal əhəmiyyətli faktora çevrilmişdir. Azərbaycan bu gün dünyadan 30 ölkəsinə neft və neft mehsulları ixrac edir və bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 25-30% təşkil edir. Bu dünya iqtisadiyyatında “kiçik iqtisadiyyatlı ölkə” kimi qiymətləndirilən bir milli təsərrüfat üçün kifayət qədər yüksək göstəricilərdir.

Hazırda Azərbaycan təbii qazının dünya bazarına nəqlini nəzərdə tutan “Cənub qaz dehlizi” layihəsi çərçivəsində mühüm işlər görülür və həyata keçiriləcək TANAP, TAP layihələri şübhəsiz ki, Avrasiya enerji təhlükəsizliyinə öz mühüm töhfəsini verecekdir.

#### *4.2. İqtisadi modernləşməyə xidmət edən isləhatların tətbiqi;*

2004-2014-cü illər ərzində Azərbaycan milli təsərrüfatının aqrar sektorunda qətiyyətli isləhatlar aparılmış, ölkədə sahibkarlıq, biznes mühiti inkişaf etdirilmiş, iri hecmli xarici investisiya cəlb etmədən ölkənin sosial-müdafia sistemi üçün müvafiq mexanizm yaradılmış, iqtisadi idarəetmə liberalallaşdırılmış və bazar iqtisadiyyatı atributlarının bərqərar olması üçün iqtisadi-hüquqi isləhatlar həyata keçirilmişdir. Azərbaycanda 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili”, 2014-cü il “Sənaye ili”, 2015-ci il isə “Kənd təsərrüfatı ili” elan olunmuş və bu sahələrin inkişafı istiqamətində bu illərdə həyat keçirilən tədbirlər ölkəmizdə bu prioritet sahələrin formalşamasına tokan vermişdir.

#### *4.3. İqtisadi bazis - modernləşmənin lokomotivlərinin müəyyənləşdirilməsi;*

Milli iqtisadi-inkişaf modelində modernləşmənin lokomotivlərinin düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, fikrimizcə 2004-2014-cü illərdə ölkədə reallaşdırılan iqtisadi inkişafın əsas lokomotivləri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal enerji, nəqliyyat və kommunikasiya layihələri olmuşdur. İlham Əliyevin məqsədyönlü və uzaq perspektivlərə hesablanmış siyaseti yanacaq-energetika sektorunda strateji əməkdaşlığı həyata keçirməklə yanaşı bir sıra transmilli nəqliyyat layihələrinin - TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi, neft-qaz kəmərlərinin inşası kimi ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan vermişdir. Ölkədə enerji təhlükəsizliyi təmin olunmuş və Azərbaycan enerji idarəatçisindən enerji ixracatmasına çevrilmişdir.

#### *4.4. Milli gəlirin (maliyyə vəsaitlərinin) səmərəli idarəolunmasının təşkili.*

Neft satışından əldə olunan vəsaitlərin səmərəli idarəolunması, həmin vəsaitlərin mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün xüsusi dövlət qurumu olan Azərbaycan Respublikası Dövlət Neft Fonduнun yaradılması strateji əhəmiyyəti olan bir addım olmuşdur. Bu baxımdan ölkədə mərkəzlaşdırılmış şəkildə neft və qaz gəlirlərindən istifadə təşkil olunmuş, bu gəlirlər esasən ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması

na, iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın, infrastruktur sahələrinin inkişaf etdirilməsinə, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsinə, qazqın və məcburi köçkünlərin həyat şəraitiñ yaxşılaşdırılmasına və digər sosial problemlərin həllinə, habelə iqtisadiyyatın texnoloji səviyyəsinin yüksəldilməsinin stimullaşdırılmasına və "insan kapitalı"nın inkişafına yönəldilmişdir.

Son olaraq qeyd edək ki, İlham Əliyevin islahat strategiyası çərçivəsində Azərbaycanda yürüdülən cəsərətli və "proaktiv" siyaset modelinin dayanıqlılığı 2008-ci ildə baş vermiş qlobal iqtisadi-maliyyə böhranı zamanı yoxlanılmışdır. Ölkədə son illərdə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyaseti böhran dövründə də özünü doğrultmuş, böhranın Azərbaycana minimal təsiri qeydə alınmışdır. Ölkədə böhrana dayanıqlılıq istehlak qiymətləri və inflasiyaya nəzarət, milli bankların dəstəklənməsi, kreditlərə və faiz dəreçələrinə nəzarət, real sektora sərmayə axını, sosial öhdəliklər və ərzaq təhlükəsizliyinin təminini tədbirlərinin və davamlı iqtisadi inkişaf məqsədli qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi ilə təmin olunmuşdur.

Yuxarıda təhlil olunan "İlham Əliyevin islahat strategiyası"nın reallaşma mexanizminin tərkib elementləri, 2005-2015-ci illər ərzində Azərbaycanda müşahidə olunan iqtisadi dinamizm, sürətli inkişaf və ölkənin mövcud potensialı yaxın perspektivdə de bu yüksəliş tendensiyasının davam edəcəyinə zəmin yaradır. Son 10 ildə İlham Əliyevin formalasdırıldığı sosial-iqtisadi kompleks və idarəetmə forması Azərbaycanın sosial baxımından firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıb. Ölkənin növbəti illər üçün inkişaf məqsədləri, gələcək hədəfləri "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasındaki çağırışlara və bu konsepsiyyada müəyyənlenəşdirilmiş iqtisadi dinamizm parametrlərinə əsaslanır.

"Milli iqtisadi yüksəliş" strategiyası da adlandırma biləcəyimiz və Azərbaycanda 2003-cü ildən etibarən həyata keçirilən İlham Əliyevin islahat strategiyasının yaxın gələcəkdəki hədəfləri yuxarıda aparılan

təhlil və qeyd olunmuş iqtisadi göstəricilər əsasında tərefimizdən aşağıdakı şəkilde müəyyənlenəşdirilmişdir:

Azərbaycanın iqtisadi müstəqilliyinin qoruyub saxlaması və regional, həmçinin transregional səviyyədə iqtisadi qüdrətin artırılması;

Ölkədə müvəffəqiyyətli və suveren sosial-iqtisadi inkişaf, ilk növbədə sosial ədalət prinsiplərinin yüksək səviyyədə təminatına yönəldilən siyasi kursun həyata keçirilməsi;

Yeni inkişaf mərhelesiñde beynəlxalq hüquq və beynəlxalq iqtisadi siyasetin etibarlı tərəfdəsi kimi Azərbaycanın nüfuzunun qoruyub saxlanması üçün praqmatik və reallığa adekvat fəaliyyətin təmin olunması;

Ölkənin daxili potensialın gücləndirilməsi üçün dinamik və məqsədönlü inkişaf və müasir yanaşmalara əsaslanan islahatlar konsepsiyası ilə Azərbaycanda makromaliyyə sabitliyinin, tarazlı və davamlı inkişafin, iqtisadi tehlükəsizliyin (ərzaq, enerji, neqliyyat, informasiya təhlükəsizliklərinin), ölkədə yüksək ixtisaslı elmi kadrları formalaşdırmasının və beləliklə de Azərbaycanın elmi potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlbinin təmin olunması;

Azərbaycanın dünya təkrar istehsalı prosesinə fəal qoşulması, regional və transregional layihələrdə iştirak edərək dünya gəlirlərinə pay almasının təmin olunması.

Beləliklə, tam əminliklə deyə bilerik ki, yuxarıda təməl elementlərini, işləmə mexanizmini və başlıca hədəflərini təhlil etdiyimiz İlham Əliyevin islahat strategiyası Azərbaycanın davamlı və dayanıqlı yüksəlişinə yol açmışdır. Bu gün Azərbaycan müstəqil siyaset yürüdən və öz müqəddarətini özü həll etmək iqtidarından olan azzayı ölkələrdən biridir. Azərbaycanın artan iqtisadi qüdrəti ötən illər ərzində həyata keçirilən islahatlar nəticəsində ölkədə formalasdırılmış "milli iqtisadi inkişaf modeli"nə əsaslanır. Bu model müasir çağırışlara cavab verir və zamanın tələbinə uyğun olaraq daim yeni cəalarla zənginləşdirilir.

*Samirə Allahverdiyeva,  
YAP Səbail rayon təşkilatı, təlimatçı*

## **İLHAM ƏLİYEV VƏ AZƏRBAYCANDA GENDER SİYASƏTİ: REALLIQLAR, NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR**

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Həmin dövrədə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçiləmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratianın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslər qoşulmaq hüquq verilmişdir. Milli qadın siyasetinin teməli məhz üç mənbədən bəhrələnir: *İslam mənbəyindən* - qadına müqəddəs yanaşma, *türkçülükdən* gəlmə mərdlik, qəhrəmanlıq, nəhayət, *Azərbaycan Xalq Cümhuriyyəti* dövründə qadın siyasetinin rəsmiləşdirilməsi və onun sovet dönməmində daha da təkmilləşdirilməsi neticəsində yaranmış təcrübədən. Onu da deyək ki, sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanın iqtisadi-siyasi, elmi-mədəni və ictimai həyatında qadınların yüksək intellektual zümrəsi formalasmışdı. Ümummilli lider Heydər Əliyev istər sovet dönməmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır. Ulu öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu prosesdə onların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmişdir və keçirilməkdə də davam edir. Yəni ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi

kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasetinin prioritet istiqamətlərindən biri olmuşdur.

Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qadınlar həmişə irəli çəkilmiş və məsul vəzifələrde şərəflə işləmişlər. Heydər Əliyevin qadınlar haqqında söylədikləri fikirlər onların əməyinə verilən ən böyük qiymətdir: *"Mən dünyanın çox yerini gəzmişəm, qadınları görmüşəm. Fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir. Bu mənim həqiqi fikrimdir və mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiymətləndirin, qadınları sevin, heç bir yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz".*

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə Böyük Vətən Müharibəsində iştirak edən döyüçülərə, şəhid ailələrinə həmişə diqqət və qayğı göstərilmiş, onların əməyi yüksək qiymətləndirilmiş, sosial problemlərinin həlli daim diqqət mərkəzində olmuşdur.

Bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətənin şərəf və ləyaqətini uca tutan hər bir Azərbaycan övladılarının igitlik salnamesi gələcək nəsillərə bir örnek və tariximizin parlaq səhifələrindəndir. Dövlət başçısı bu qəhrəmanlıq estafetinin nəsildən-nəsle ötürülməsi, əbədiyyaş olması üçün bütün lazımı tədbirləri görür. Mühabibə iştirakçıları, veteranlar, şəhid ailələri ilə cəmiyyət arasında daim canlı körpü yaradılır. Onların sosial mösət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, keçidlərli şərəfli həyat yolu həmişə cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldiməsi və tərbiyəsi üçün töbliğat və təşviqat mənbəyidir. Çünkü hər bir xalqın gələcəyi öz tarixi üzərində qurulur. Züleyxa Seyidməmmədova kimi qəhrəman qadınlarımız bizim şanlı-şərəfli keçmişimiz, gələcək qələbələrimizin rəhnindir.

Heydər Əliyev cənabları ən mötəbər məclislərdəki məruzə və çıxışlarında qadının, ananın ülviliyindən danışın, qadına, anaya hörməti, ehtiramı insanın ali vəzifəsi hesab edib. Ana həyətədə hər şeyin başlangıcıdır, deyib. Ana vətəni, ölkəni qorumaq üçün əsgər böyür,

igidlər, qəhrəmanlar böyüdür. Ana ailənin dayağıdır. Her bir ailənin səadəti, əmin-amanlığı birinci növbəde ananın rolundan və onun fəaliyyətindən çox asılıdır. Cəmiyyətdə anaya hörmət qadına hörmətdir! Bizim mərhum dövlət başçımız möhtərəm Heydər Əliyev cənabları Azərbaycan qadınlarının ictimai fəaliyyətini həmişə yüksək qiymətləndirmişdir: "Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bılık və bacarığını həyata keçirmək, realize etmək üçün yaranan imkanların nəticəsidir. Mehəz ona görədir ki, dövlət orqanlarında qadınlar çox müvəffəqiyyətle işləyirlər. Müstəqil Azərbaycanın 1995-ci ildə seçilmiş ilk parlamentində, Milli Məclisində 124 deputatdan 12 faizi qadındır. Məlumat üçün bildirirəm ki, dünyanın ən inkişaf etmiş ölkələrində parlament üzvlərinin içerisinde qadınların xüsusi çəkisi bu qədər deyildir. Mən buna çox böyük əhəmiyyət verirəm. Keçmişdə də Sovetlər İttifaqının tərkibində olarkən parlamentimizdə qadınlar var idi. Ancaq biz Azərbaycanın müstəqiliyyini əldə edəndən sonra ilk parlamentimizi seçən zaman qadınların parlamentdə çox sayıda təmsil edilməsi, seçilməsi, cəmiyyətin qadınlara müvafiq münasibəti ni göstərir, eyni zamanda qadınların fəallığını nümayiş etdirirdi". Azərbaycan dövlətinin başçısı mərhum Heydər Əliyev cənablarının qadın hərəkatına daha bir diqqəti, köməyi də, 1995-ci ildə qəbul edilmiş ilk Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin de öz əksini tapmasıdır. Heydər Əliyev cənablarının imzası ilə qəbul edilən qərarlar, fərمانlar, sərəncamların müəyyən hissəsi qadınlarımıza hüquqlarının qorunmasına xidmət edir. Buna görə də bizim qadınlar rəhbərlərinin simasında özlərinə etibarlı dayaq görürler. Möhtərəm prezidentimiz müstəqil Respublikamıza rəhbərlik etdiyi ilk gündən qadınlara aid imzaladığı fərman və sərəncamlarda, qəbul etdiyi qərarlarda aşağıda sadalanan istiqamətləri dövlət qadın siyasetinin əsas mahiyyəti hesab etmişdir:

- qadınlara münasibətdə dövlət siyasetinin əsas istiqamətlərinin, ona müvafiq proqramların hazırlanması;

- qadınların dövlət orqanlarının işində, ölkənin ictimai-siyasi həyatında iştirakı, sahibkarlıq fealiyyəti,
- onların yeni ixtisaslara yiyələnməsi, yenidən hazırlığı və ixtisaslarının artırılması;
- qaçqın və məcburi köçkün qadınların sosial müdafiəsinin gücləndirilməsi;
- qadınların əmək hüququnun həyata keçirilməsi üçün təşkilati, iqtisadi və hüquqi məsələlərə dair;
- qadınların əməyinin, onların həyatının sağlamlığının müdafiəsi, analıq funksiyaları nəzərə alınmaqla təmin edilməsi;
- beynəlxalq qadın təşkilatları və respublikada fealiyyət göstərən qeyri-dövlət cəmiyyətləri ilə dövlət strukturlarının qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi.

Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Respublikası Dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında" fərmanı ölkə qadınlarının gərgin mübarizə dulu həyatına, ictimai fealiyyətine verilən yüksək qiymətdir. Burada qadınların rəhbər vəzifələrdə kişilərlə bir təmsil olunması, gender tələblərinə əməl edilməsi ön plana çəkilir.

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası hakim siyasi partyanın mübariz bir dəstəsidir. Heydər Əliyevin partiyasında Azərbaycan qadınlığının yüksək siyasi şüurlu və mübariz hissəsi toplanmışdır. YAP Qadınlar Şurası dövlətimizin və xalqımızın həyatında baş verən bütün təleyüklü proseslərdə yaxından iştirak edir. 1993-cü ildə böyük öndər yenidən hakimiyyətə qayıdanın sonra xalq onun milli qurtuluş strategiyasını dəstəklədi. Bu strategiyanın əsas qayəsi ölkəmizdə sülh və əminamanlıq, siyasi sabitlik və tərəqqi yaratmaq idi. 1995-ci ildə böyük öndərin tövsiyəsi ilə YAP-in tərkibində qadın şuralarının yaradılması bizim milli mentalitetimizə uyğun bir hadisə idi. 1993-1996-ci illerde Yeni Azərbaycan Partiyasının şuralarına minlərlə qadın daxil oldu. Bu gün yarım milyonluq möhtəsəm YAP ordusunun 43,5 faizini qadınlar təşkil edir. Onlar təhsil və sehiyyə, mədəniyyət və incəsənət işçiləri, alımlar, Qarabağ müharibəsi əllilləri, qaçqın və məcburi köç-

künlər, təqaüdçülər, evdar qadınlar, ali və orta ixtisas məektebərinin tələbələri, kənd təsərrüfatında, istehsal sahələrində işləyən qadınlar-dan ibarətdir. Son 16 ildə qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi ulu öndərimizin əsasını qoymuş liberal gender siyaseti nöticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalasdır 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənəhə şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsində asıl olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat vermeklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.

Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərabərliyinin təmini istiqamətdə müüm addımlar atıldı. Ulu öndə Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasetinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzre Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndə Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusi-lə onların dövlət idarəciliyi sisteminde lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında" fərman imzalandı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilmiş, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurgulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nə-zərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər

təmsilciliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasetinin hə-yata keçirilməsində yeni mərhələ açdı.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzre Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ile bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.

Onu da xüsusi qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasıdan sonra qadınlar cəmiyyətində gedən demokratikləşmə proseslerindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun olaraq öz təşkilatlarını yaratdırılar.

Bu gün respublikamızda dövlət qadın siyaseti, ulu öndə Heydər Əliyevin bu istiqamətdə əsasını qoymuş ənənələr ölkə Prezidenti cə-nab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəciliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Bu siyaseti ləyaqətlə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların təmsilciliyinin ge-nişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyev: "Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyaseti qadınların bə-rəbər imkanlarının gerçəkləşdirilməsinə yönəlib". Azərbaycan Rus-publikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Şura-sına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransın iştirakçularına təbrik ünvani layıb. Təbrikdə deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının açılışı münasibətilə sə-mimi qəlbənən təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və yeni-ye ni ugurlar arzulayıram. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı faydalı münasibətlər qura-raq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əla-qələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaş-

*masına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan son zamanlar respublikamızda Avropanı Şurası səviyyəsində bir sıra beynəlxalq tədbirlərin ənənəvi xarakter alması təqdirəlayiqdir. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyaseti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmışdır. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq qaqın və məcburi köçkünlən əksəriyyətini təşkil edən qadınlarımızın ən kobud şəkildə pozulmuş əsas hüquqları hələ də bərpa olunmamışdır. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin və Avropanı Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlarının mövcud olmasına baxmayaraq, həmin insanların doğma yurdularına qayıtması istiqamətində göstərilən səylər də hələlik nəticəsiz qalmışdır. Gender bərabərliyinin faktiki surətdə əldə olunması, heç şübhə yoxdur ki, beynəlxalq və milli səviyyədə bir çox qurum və təsisatların uzunmüddətli birgə fəaliyyətinin gücləndirilməsini tələb edir. Əminəm ki, konfransınız bu məsələlər ətrafında geniş və səmərəli müzakirələr aparacaq, gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsinizi verəcəkdir".*

2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalasdırılmışdır. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyaseti-

*ni və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyəti orqanıdır.*

2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edib. Qadın-kİŞİ bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasetinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.

2010-cu ildə "Məsiət zoraklığının qarşısının alınması haqqında" qanunun qəbulu qadın məsələlərinin hər zaman Azərbaycan hakimiyətinin diqqət mərkəzində olduğunu təzahüründür. Ailə Məcəlləsində qızların nikah yaşıının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də deyilənləri bir daha təsdiq edir.

Azərbaycanda qadın hərəkatının formallaşmasında, onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyevanın xidmətləri xüsusi vurgulanmalıdır. Azərbaycanın birinci xanımı özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaranan, eləcə də saf və ali dəyərləri ucuzaşdırıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsleri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsinə verir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zoraklıqların, ənənəvi Azərbaycan ailesinə zidd olan stereotiplərin aradan qaldırılması na xüsusi diqqət yetirir. Fondun prezidenti Mehriban Əliyeva öz intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadının ictimai fəaliyyətinin yeni səhifəsini açmışdır. UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Mehriban Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar guşələrinə belə çatdırıbilməmişdir. Onun elm, təhsil, mədəniyyət və idman

sahələrinin inkişafına yönəlmış fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslarla söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyi, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.

Mehriban xanım Əliyeva indiyə qədər çoxsaylı mükafatlara, təltiflərə layiq görüllüb. UNESCO və İSESCO-nun "Xoşməramlı səfiri" olan Mehriban Əliyeva Rusyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqt Xaç" ordeni ilə təltif edilib. Mehriban Əliyeva 2005-ci ildə ölkəmizdə "İlin qadını" adına, xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görüllüb.

Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi de onun ezmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Mehriban xanım Əliyeva 2009-cu ildə Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Fransanın "Şərəf Legionu" ordeni və UNESCO-nun "Qızıl Motsart" medallı ilə təltif olunub. Ermənistanın işğal etdiyi erazilərimizdən qaçqın və məcburi köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidəlerinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına və 2011-ci il iyunun 24-də isə Krans Montana Forumunun qızıl medalına layiq görüllüb. 2012-ci ildə Rusiya Federasiyasının İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərəsi Humanitar Əməkdaşlıq Fondu tərəfindən "Birlik Ulduzları"

dövlətlərəsi mükafatına və Krans Montana Forumunun "Prix de la Fondation" mükafatına layiq görülüb. Pakistanın nüfuzlu "Daily Times" qəzeti və Qadın Könüllülər Təşkilatı isə Mehriban Əliyevanı "Humanizm simvolu - 2012-ci ilin adamı" elan edib. Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görüllüb. Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçılarının, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib. Mehriban Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, həmcinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət məbadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekolojiyanın inkişafı işinə verdiyi töhfələrə görə layiq görüllüb. Bütün bunlar ölkəmizin birinci xanımının nəcib əməllərinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə verilən yüksək qiymətlərdir.

20 illik tarixi olan Azərbaycanda "Eurovision-2012" mahni yarışması keçirildi. Bu mahni müsabiqəsinin keçirilməsi tarixi hadisə idi. Çünkü, bu hadisə bütün dünyanın diqqətini bizə yönəltdi. Ev sahibləri olaraq biz qonaqpərvərliyimizi, inkişafımızı, iqtisadi yüksəlişimizi elə təqdim etməyi bacardıq ki, bütün dünya heyrətə gəldi. Bütün bu işlərde isə qadınlarımız xüsusi fəlliyyə nümayiş etdirdilər. Xüsusiylə de bu işlərə öz sədrliyini edən Mehriban xanım xüsusi dəsti-xətti ilə öz imzasını atdı. Cox keçmədən baş tutmuş olan Bakı-2015 ilk Avropa Oyunları bütün dünyaya bir daha Azərbaycan xanımının necə yüksək seviyyeli bir tədbirə başçılıq etdiyini bir daha sübut etdi. Bu tədbir xanımlarımızın hansı potensiala hakim olduqlarını bir daha göz öünüə sərgiliədi. Bütün dünyada ilk olan bir tədbirin keçirilməsi tarixə qızıl hərflərlə yazılmış demekdir və bu tarixi bir Azərbaycan xanımı həyata keçirdi. Son zamanlar Prezidentimiz İlham Əliyevin Gənclər siyaseti ilə bərabər bütün sahələrdə xanımlara böyük səlahiyyətlər ver-

məsi nəzərimizdən qacaq kimi deyildir. Bununsa səbəbi əlbətə ki Cənab Prezidentimizin Azərbaycan gəncliyinə, ələlxüsus da, Azərbaycan xanımlarına necə dərindən güvənməsi və onlara dəstək verməsinin təcəssümüdür. Bu hər zaman Heydər Əliyev siyasetinin ümddə prioritətlərindən biri olmuşdur və bu gün də Cənab Prezidentimiz tərəfindən layiqincə davam etdirilir. Hər zaman Azərbaycan xanımı da ona verilən etimadı doğrultmağa və on layiqli formada verilən tapşırığı icra etməyə nail olmuşdur. Elə bu səbəbdəndir ki, zaman keçidkəcə daha da Dövlətimiz tərəfindən xanımlarımıza güvən və etimad artır. Buna görə də Bakı 2017- İsləm Həmrəyliyi Oyunları da məhz Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın səlahiyyətinə verilmişdir. Ve mən əminliklə deyə bilərəm ki, bu oyunlar da öz möhtəşəmliyi ilə bütün dünyaya səs salacaqdır. Bu və bununla bərabər bir çox sahələrdə Azərbaycan xanımları öz sözünü laiqincə deməyə qadirdir. İdmanda da yarınlardan xanımlarımızın heç də bəylərimizdən az qələbələr çalmadığını şahid ola bilərik. Qadınlarımızın cəsarəti və əks cinsin nümayəndələri ilə birgə ciyin-ciyinə fəaliyyət göstərməsi təqdirələiq bir göstəricidir.

Mehriban xanım Əliyevanın bir vətəndaş kimi Azərbaycanın bu günü, gələcəyi üçün gördüyü, ölkəmizin tərəqqisine verdiyi töhvələr hər birimiz üçün nümunə ola bilər. İlk önce onun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərə diqqət yönəltmək istərdim. Müharibə şəraitində yaşayan, ermənilərin əsassız iddiaları nəticəsində 20 faiz torpaqları işğal olunan, 1 milyondan artıq soydaşı qaçqın və kökük vəziyyətdə yaşayan bir ölkə üçün bu sahədə əldə olunan uğurların nə kimi əhəmiyyət kəsb etdiyi aydınlaşdır. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin esl mahiyyətini, Qarabağın tarixini özündə əks etdirən bir sıra kitab və nəfis albomların buraxılması təqdirə layıqdir. Belə ki, "Qarabağ həqiqətləri" kitabı ərsəyə gelmişdir. Azərbaycanlıların soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra tədbirlər təşkil olunmuş, "Qarabağ həqiqətləri" kitabı tədbir iştirakçılarına çatdırıl-

mışdır. Təbii ki, bu hadisə həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız tərəfindən müsbət dəyərləndirildi. Milli ırsimiz, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımlar da göz qabağındadır. Mehriban xanım Əliyeva ulu önder Heydər Əliyevin "Bir milləti dünyada tanıdan onun dili və mədəniyyətidir" fikrini hər zaman önə çəkerək bu yönündə əhəmiyyətli addımlar atıb. Onun muğamlarımızın öyrənilməsi və təbliğ ilə bağlı fəaliyyəti milli-mənəvi dəyərlərimizə bağlılığının, vətənpərvərliyinin göstəricisidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Mədəni ırsimiz qorunması və gələcək nəsilərə çatdırılması istiqamətində fəaliyyətinə görə Mehriban xanım Əliyevanın mükafatlara layiq görülməsi təqdirdə layıqdır.

Təhsil millətin gələcəyidir. Bugünkü gündə, yeni Azərbaycanın müsir dövlətə çevrilməsi yönümüzdə addımların atıldığı bir zamanda elmin dərin sirlərinə yiyeələnən, müsir texnologiyalardan istifadəni bacaran kadrlara böyük ehtiyacın olduğunu Prezident İlham Əliyev hər zaman bəyan edir. Təbii ki, bu məqsədin reallığa çevrilməsinə yardımçı olan ilk ocaq məktəblərdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yüzlər məktəb tikilmiş, əsaslı təmir olunmuş, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bunu nəzərə almaq lazımdır ki, müsər dövr informasiya texnologiyaları əsridir. Məktəblər kompüterləşdirilmiş, şagirdlərin bilik və bacarıqlarının artırılması üçün hər cür şərait yaradılmışdır. Son üç ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 150-dən artıq məktəb tikilib, əsaslı təmir olunub.

Səhiyyənin də inkişafına diqqət Mehriban xanım Əliyevanın fəliyətində mühüm yer tutur. Fiziki cəhətdən qüsurlu uşaqları daim diqqətdə saxlayan Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xeyli sayıda xəstə uşaqlar dünyadan nüfuzlu səhiyyə ocaqlarında müalicə alıb, öz sağlamlıqlarını bərpa ediblər. Bu xeyirxahlığın, mərhəmətin nəticəsidir ki, Fonda hər gün yüzlərlə təşəkkür məktubları daxil olur, öz problemlərinin, qayğılarının həlli üçün Mehriban xanım Əliyeva-

dan kömək istəyir, bu müraciətin cavabsız qalmayacağına böyük ümidi ləbəslənilir. Mehriban xanım Əliyevanın çıkışlarında hər zaman bu fikir öne çekilir: **"Yaxşılıq, mərhəmət mənim üçün ümdə anlayışdır."**

Xeyirxahlıq, yaxşılıq, mərhəmət kimi ali mənəvi dəyərləri fəaliyyətinin əsas istiqamətinə çevirən Mehriban xanım Əliyeva uşaqlara daim diqqət və qayğısını əsirgəmir. Mütəmadi olaraq körpələr evinə baş çəkən, onların qayğıları ilə maraqlanan Mehriban xanım Əliyeva ana nəvazışından məhrum olan körpələrin məhəbbətini qazanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyli sayda uşaq evləri, internat məktəbləri tikilmiş, təmir-bərpa işləri görülmüşdür. Hər bir bayram günlərində uşaqların əhatəsində olmağa çalışan, onlara maddi və mənəvi dəstək olan Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin **"uşaqlar bizim gələcəyimizdir"** tezisini əsas tutur, gördüyü işlərlə bunu təsdiqləməyə çalışır. Sadalananlar Mehriban xanım Əliyevanın gördüyü işlərin çox az hissəsidir. Bunlara ona görə nəzər saldım ki, Azərbaycan qadınına böyük dəyər verən, Azərbaycan qadınıni daim zirvələrdə görmək istəyən dahi önderimizin öz ailə üzvləri də onun arzularını reallaşdırır, bu siyaseti, bu amalları davam etdirirlər.


**Mehriban xanım Əliyevanın təltif olunduğu beynəlxalq mükafatlar Azərbaycan qadınının dünyadakı böyük nüfuzunun daha bir təsdiqidir.**

Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlara bağlı həyatə keçirdiyi siyaset hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınlарın bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmüşdür. Bu siyaset daimi və dönməz səciyyədən daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

## FOTOŞƏKİLLƏR




Gəncədə Olimpiya Kompleksinin açılış mərasimi (12.09.2002)




Heydər Əliyev - İlham Əliyev və nəvəsi Heydər Əliyevlə

I  
DÜNƏN




BMT Baş Məclisinin 49-cu sessiyasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış edərkən (Nyu-York, 29.09.1994)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropanı Şurası Parlament Assambleyasında çıxış (Strasburg, 25.01.2001)



"Ösrin müqaviləsi"nin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış edərkən (Bakı, 20.09.1994)



Heydər Əliyev "Qurtuluş" qazma qurğusunun açılış mərasimində (29.08.2000)



Heydər Əliyev "Əsrin müqaviləsi"nin beşinci ildönümüna həsr edilmiş təntənəli mərasimdə çıxış edərkən  
(Respublika sarayı, 20.09.1999)



Heydər Əliyev Varna-Poti-Batumi-İlliçovsk bərə keçidinin təntənəli açılış mərasimində (Poti limanı, 17.04.1999)



Ümummilli lider Heydər Əliyevin beynəlxalq arenada çıxışı zamanı



Heydər Əliyev və İlham Əliyev ATƏT-in İstanbul Sammitində (İstanbul, 18.11.1999)



Səngəçal terminalında Baki-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli təməlqoyma mərasimində (18.09.2002)



Heydər Əliyev ağac əkmə aksiyasında



Heydər Əliyevin xalqla görüşü



Heydər Əliyevin "1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" - münasibətlə uşaqlarla görüşü




Heydər Əliyevin məktəblilərlə görüşü



Heydər Əliyev xalqın diqqətində



Heydər Əliyev - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini (Moskva, 1982-1987)



Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasına Lenin ordeninin təqdim edilməsinə həsr edilmiş tövənəli iclasın (Bakı, 26.09.1982)



*Həydar Əliyevin maestro Niyazi ilə görüşü*



*Həydar Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər*



*Həydar Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər*



*Həydar Əliyev C.Naxçıvanski adına Ali Hərbi Məktəbdə*



Heydər Əliyev və ordu quruculuğu



"Ösrin müqaviləsi"nin imzalanma mərasimi (Bakı, "Gülüstan" sarayı 20.09.1994)



"Bibiheybat" məscidinin açılışı (12.07.2008)

III  
BU GÜN



Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin  
Milli Məclisdə andığın mərasimi



İlham Əliyev Dövlət Bayrağı Meydanının təməlqoyma mərasimində (30.12.2007)



Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Bakı hissəsinin açılışı, 2005-ci il



Bakı-Tbilisi-Ceyhan (BTC) Xam Petrol Boru xəttinin açılışı (Adana, 13.07.2006)



İlham Əliyev Bakı Dərin Dəniz Özülləri zavodunda (05.10.2004)




6 Nöli məktəbin açılışı və dərs ilinin başlangıcı (15.09.2011)



Akademik Zorifə Əliyeva adına körpələr evi, uşaq hağçasının açılışı  
(Yardımlı şəhəri, 09.09.2005)



İlham Əliyev xalqın arasında



Mehriban Əliyeva Suraxanı rayon 2 sayılı uşaq evində  
(Yeni Gündüzli qəs., 14.02.2008)



Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi (10.09.2007)



Zərifə Əliyeva adına park, ağaçəkmə




Sunqayıt yüksək Texnologiyalar Parkı (03.10.2015)



İlham Əliyev Sunqayıt yüksək Texnologiyalar Parkında  
"Azərtexonlayn" polad boru zavodunun açılışında (03.10.2015)



İlham Əliyev Bakı Metropoliteninin yeni xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının açılışında iştirakı (19.04. 2016)



İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı (23.04.2014)



Şamaxı Cümə məscidinin açılışı (17.05.2013)



Böyük Vətən müharibəsində iştirak edən veteranları dəvət görüşü (07.05.2005)



*AR Silahlı Qüvvələrinin yaradılmasının 97-ci il dönümü münasibətilə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandani İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında (25.06.2015)*



*Ali Baş Komandan İlham Əliyev əsgərlərimizi qiymətləndirirək*



Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiyyətli birgə əməliyyat-taktiki təliminin əsas mərhələsini izləyərkən (26.06.2014)



Prezident İlham Əliyev şəhidlərin əziz xatırmasını yad edərkən (20.01.2015)




Prezident İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatırasına ucaldılmış "Xocalı" abidəsini ziyarət edərkən (26.02.2016)



Prezident İlham Əliyev olimpiyaçılarla (14.08.2008)



Prezident İlham Əliyev Bakı- 2015 Avropa Oyunlarında boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edərkən (27.06.2015)



Bakı 2015 Avropa Oyunları məşəlin alovlandırılması mərasimi (26.04.2015)



Avropa Oyunları rəsmi bağlanış mərasimi (28.06.2015)




*Avropa Oyunları rəsmi bağlanış mərasimi (28.06.2015)*



*Novruz bayramı (19.03.2011)*



*Novruz bayramı (19.03.2015)*



*Novruz bayramı (19.03.2016)*



Prezident İlham Əliyev idman kompleksinin açılışında



Bakı - 2015 Avropa Oyunları Velopark

III  
SABAH



"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans (26.01.2016)



Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin açılışında  
(Bərə terminali 22.09.2014)



İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci konfransında çıxışı (Bakı, 29.02.2016)



Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci konfransı  
(Bakı, 29.02.2016)



TANAP Trans-Anadolu doğal qaz boru xəttinin  
teməlqoyma mərasimi (17.03.2015)



Prezident İlham Əliyev Bakı, Ağ şəhərin inşası başa çatan  
ofis binası ilə tanış olarkən (24.12.2014)



Prezident İlham Əliyev Bakıda XXII Beynəlxalq "Xəzər Neft və  
qaz 2015" sərgisinin açılışında iştirakı (02.06.2015)




Prezident İlham Əliyev Bakıda XXII Beynəlxalq "Xəzər neft və  
qaz 2015" sərgisinin açılışında (02.06.2015)



İlham Əliyevin sədrliyi ilə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı (23.09.2015)



Prezident İlham Əliyevin 2017-ci ildə Bakıda keçiriləcək IV İsləm Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxışı (23.09.2015)



Prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birləşmeye: çağırış və məqsəd" devizi altında keçirilən VII Qlobal Forumunun rəsmi açılışında çıxışı (Bakı, 26.04.2016)



Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan və VII Qlobal Forumun digər iştirakçıları ilə birlikdə (26.04.2016)



İlham Əliyev və Mehriban Əliyeva Azərbaycanın ilk "Azərspace-1" telekommunikasiya peykinin orbitə buraxılması prosesini izlərkən (08.02.2013)



İlham Əliyev Azərbaycanın ilk "Azərspace-1" telekommunikasiya peykinin orbitə buraxılması prosesini izlərkən (08.02.2013)



İlham Əliyev və ailəsi Güllə bayramında (10.05.2015)



*İlham Əliyev və ailəsi Güл bayramında*

## MÜNDƏRİCAT

<b>Eldar Əzizov</b>	Ön söz - Heydər Əliyev dünyası .....	5
<b>Səmsəddin Hacıyev</b>	Azərbaycanın iqtisadi inkişafının İlham Əliyev konsepsiyası: uğurlar və yeni hədəflər .....	10
<b>Mübariz Qurbanlı</b>	Heydər Əliyev və Azərbaycanın tolerantlıq modeli .....	22
<b>Fəttah Heydərov</b>	Heydər Əliyev milli xilaskarlıq missiyasının banisidir .....	38
<b>Eldar İbrahimov</b>	İlham Əliyev və müasir aqrar siyaset ..	53
<b>Bəxtiyar Sadıqov</b>	Azərbaycan dövlətinin təməl prinsipləri .....	66
<b>Hadi Rəcəbli</b>	Azərbaycanın sosial müdafiə və sosial təminat sistemi ulu öndər Heydər Əliyev siyasetinin mühüm prioriteti kimi .....	76
<b>Əli Hüseynli</b>	Heydər Əliyev: Azərbaycanda müasir hüquqi dövlətin banisi .....	81
<b>Yaqub Mahmudov</b>	Azərbaycan tarixinin qurucu İlham dövrü .....	92
<b>Yusif Məmmədov</b>	Heydər Əliyev: “Mən müəllimdən yüksek ad tanımırıam” .....	112
<b>Urxan Ələkbərov</b>	Heydər Əliyevin dövlətçilik irlisinin təntənəsi .....	120
<b>Ədalət Muradov</b>	Azərbaycanda postneft dövrünün İlham Əliyev strategiyası .....	131

<b>Zemfira Məmmədova</b>	Azəbaycanın milli dövlətçilik tarixinde Heydər Əliyev fenomeni . . . . .	145
<b>Hüseynbala Mirələmov</b>	Azərbaycan yeni hədəflərə doğru . . . . .	152
<b>Əvəz Bayramov</b>	Heydər Əliyevin insan kapitalı strategiyası ve müasirlik . . . . .	160
<b>Abdulla Qurbani</b>	Heydər Əliyev müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısıdır . . . . .	164
<b>Sara Xanlarova</b>	Modernləşən Azərbaycan ve İlham Əliyein təhsil strategiyası . . . . .	174
<b>Bədirxan Əhmədov</b>	Müasir Azərbaycan mədəniyyətinin inkişafında İlham Əliyev faktoru . . . . .	180
<b>Zəfər Bayramov</b>	Heydər Əliyev müasir Azərbaycan tarixinin yaradıcısı kimi . . . . .	191
<b>Vəli Əliyev</b>	Heydər Əliyevin Azərbaycan tarixi və mədəniyyət abidələrinin qorunmasına rolu . . . . .	196
<b>Oqtay Sultanov</b>	Heydər Əliyev: Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dövrü . . . . .	206
<b>Rasim Həsənov</b>	Regionların sosial-iqtisadi inkişafı İlham Əliyev siyasetinin prioriteti kimi . . . . .	212
<b>Muxtar Nağıyev</b>	Heydər Əliyev və Azərbaycanın elektroenergetika sonayesinin inkişaf merhələləri . . . . .	223
<b>Mirələm Həsənli</b>	Sahibkarlığın inkişafı - İlham Əliyevin iqtisadi siyasetinin əsas istiqaməti kimi . . . . .	229
<b>Buludxan Xəlilov</b>	Heydər Əliyevin dil siyaseti . . . . .	238
<b>Ferrux Rüstəmov</b>	Ulu önder Heydər Əliyev və Azərbaycandan kənarda ali təhsil . . . . .	246

<b>Hamiz Mahmudov</b>	Qeyri-neft sektorunun inkişafı İlham Əliyev siyasetinin əsas prioriteti kimi . . . . .	254
<b>Beyim Nəbiyeva</b>	İlham Əliyevin islahat strategiyası: reallaşma mexanizmi və başlıca hədəflər . . . . .	264
<b>Samirə Allahverdiyeva</b>	İlham Əliyev və Azərbaycanda gender siyaseti: reallıqlar, nailiyyətlər və perspektivlər . . . . .	276
<b>Fotoşəkillər</b>	.....	289

**Redaktorlar**

*Rauf Cəfərov,  
Elnarə Səmədova*

**Rəssam**

*Nazim Rzaquliyev*

**Kompüter dizaynı**

*Nüsrət Quliyev*

**HEYDƏR ƏLİYEV -  
AZƏRBAYCAN: DÜNƏN, BU GÜN  
VƏ SABAH**

*(Elmi-praktiki konfransın materialları)*

Bakı - 2016

Çapa imzalanmışdır 29.04.2016. Kağız formatı 70x100 1/16.

Ofset kağızı. Qarnituru Times. Fiz. çap vərəqi 21,25.

Şərti çap vərəqi 27,09. Tirajı 200. Sifariş 1199.

Müqavilə qiyməti ilə.

---

“Azərbaycan” nəşriyyatının mətbəəsində çap edilmişdir.

Az 1073 Bakı, Mətbuat prospekti, 529-cu mehəllə.

Tel.: (99412) 4380010. Faks: (99412) 4380014.

E-mail: azerb\_nesch@mail.ru

Ar 2016  
501